

ABDULLA BƏY DİVANBƏYOĞLU

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**

M.F.Axundov adına
Azərbaycan Milli
Təqdimatçılığı

**“ŞƏRQ-QƏRB”
BAKİ-2006**

*Bu kitab "Abdulla bəy Divanbəyoğlu. Can yanğısı" (Bakı, Yaziçı, 1981)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Tərtib edəni və
ön sözün müəllifi:

İnayət Bəktaşı

894.3613-dc21

AZE

Abdulla bəy Divanbəyoğlu. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2006,
184 səh.

Bu kitaba Abdulla bəy Divanbəyoğlunun "İlan" və "Fəhlə" hekayeleri,
"Əbdüll və Şahzadə", "Can yanğısı" povestleri daxil edilmişdir. XX əsrin
əvvellərindeki dövrün mürəkkəb, sinfi ziddiyetlərle dolu səhnələri, Azər-
baycan qadınlarının keçmiş həyatı, onların acınacaqlı və hüquqsuz vəziyyəti
bu əsərlərin əsas mövzusudur.

ISBN10 9952-34-027-3
ISBN13 978-9952-34-027-3


© "ŞƏRQ-QƏRB", 2006

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



ÖN SÖZ

A.Divanbeyoğlu təxellüsü ilə yazıb-yaratmış Abdulla bəy Sübhənverdixanov XX əsr Azerbaycan ədəbiyyatı, mədəniyyəti tarixinde nəsir, alim, müəllim və metodist kimi tanınmışdır. O, ədəbi yaradıcılığa 1901-ci ildə rus dilində yazdığı “Köçərilerin həyatının müşahidələrinə dair” adlı xatire hekayəsi ilə başlamışdır. Ədib “Əbdül və Şahzadə” (1902), “Can yanğısı” (1903), “İlan” (1906), “Fəhlə” (1906), “Ərdəy dəresi”, “Ceng” (1910), “Parlaq ulduz” (1911) kimi povest və hekayələrində burjuva etlaq normalarını, feodal-patriarxal adət-ənənələri, istismarçı sınıfların zülm və haqsızlıqlarını amansız ifşa etmişdir. Abdulla bəy Divanbeyoğlu 1883-cü il yanvar ayının 1-də Qazax qəzasının Hüseynbəyli (Əzizbəyli) kəndində anadan olmuşdu. Kiçik yaşlarında ata-anasız qalmış, yaxın qohumlarının himayesində böyümüştür.

O, Qazax ibtidai məktəbini bitirdikdən sonra müəllimi Abakarovun və ana qohumlarının maddi yardımını ilə Qori müəllimlər seminariyasına daxil olur. Azerbaycanda maarifin inkişafında böyük xidmətləri olan bu seminariya Divanbeyoğluunun telim və tərbiyəsində mühüm rol oynayır. O, rus ədəbiyyatı klassiklerinin əsərlərini mütləq edir və bədii yaradıcılıq sahəsində qələmini ilk dəfə burada sınadandan çıxarıır. “Köçərilerin həyatına dair müşahidələr”, “Əbdül və Şahzadə” kimi bədii, “Yeni məktəb” adlı pedaqoji əsərlərini yazar, lakin bunların heç birisini çap etdiyi bilmir.

Abdulla bəy 1903-cü ildə Qori müəllimlər seminariyasını bitirib Caynam (Acaristan) və Batumi vilayetinin Xertivissi məktəblərində pedaqoji fəaliyyətə başlayır. Hələ seminariyada oxuyarken haqqında düşündüyü “Can yanğısı” əsərini qələmə alır. 1904-cü ildə Bakıya gelir. Əvvəl “Rustatlar” sonra isə ikinci dərəcəli şəhər məktəbində müəllimlik edir.

A.Divanbeyoğlu Bakıda “Nəşri-maarif” (1910) və “Nicat” (1912) cəmiyyətlərinin mədəni-maarif tədbirlərini həyata keçirmek uğrunda çalışır. Bir sıra derin məzmunlu məruzələr oxuyur, savadsızlığa qarşı varquvvəsi ilə çıxış edir.

Bu dövrə yazıçının ədəbi fəaliyyəti daha da genişlənir. “Dəbistan”, “Günəş”, “Yeni həqiqət”, “Haqq yol” və b. qəzet və jurnallarda bir sıra hekaya, povest və publisist yazıları çap olunur.

Ölkədəki geriliyi və savadsızlığı aradan qaldırmağa kömək məqsədi ilə o, 1920-ci ilin iyul ayında N.Nərimanova xüsusi erize ilə müraciət edib xalq maarifi sahəsində işləmək arzusunda olduğunu bildirir. N.Nərimanova Divanbeyoğluunu hele 1905-ci ildən savadlı və bacarıqlı bir müəllim kimi tanıydı. Nərimanova onu xüsusi zamanetlə Xalq Maarif şöbəsinin serəncamına göndərir.

Ali təhsil almaq arzusu ilə yaşıyan Divanbeyoğlu 1923-cü ildə Azerbaycan Dövlət Universitetinin Şərq şöbəsinə qəbul olunur. Universitetdə təhsilini davam etdirmək bərabər, bir sırə məsul vəzifələrde işleyir. 1926-cı ilə qədər Xalq Maarif Komissarlığında pedaqoji məktəblər şöbəsinin müdürü və məktəblər müfəttişliyinin təlimatçısı olur. O, eyni zamanda Azerbaycan Dövlət arxivinin müdürü, Qadın Pedaqoji İnstiututun müəllimi vezifələrində çalışır.

Abdulla bəy sonralar Azerbaycan Dövlət Elmi-Tədqiqat İstitutunun əməkdaşı olmuş, Azerbaycan tarixinin öyrənilmesi, folklor və etnoqrafik materialların toplanmasında yaxından iştirak etmişdir.

Təsadüfi deyil ki, 1930-cu ildə Abdulla bəy SSRİ EA Azerbaycan filialının tarix və etnoqrafiya şöbəsinə müdir təyin edilmiş və ömrünün sonuna qədər həmin vəzifədə işləmişdir.

Otuz üç illik elmi-pedaqoji fəaliyyət yolu keçən A.Divanbeyoğlu 1936-cı ildə yanvarın 6-da vəfat etmişdir.

Sənətkarın yaradıcılığında Azerbaycan qadınlarının azadlıq problemləri esas yer tutur. Bir çox insanı hüquqlardan mehrum edilmiş anaların, bacıların taleyi Divanbeyoğluunu həmişə düşündürməkdür. Ədib onları ictimai həyatın önündə, kişilərlə bərabər durmasını arzulamışdır.

Divanbeyoğluunun 1902-ci ildə rus dilində yazdığı “Əbdül və Şahzadə” povestində bu məsələ konkret qoyulmuşdur.

Əsərdə müəllif qadınların hərəmxanalarda mehv olmasının, hüquqsuzluğunun, qul kimi alınıb satılmasının əleyhinə çıxır, tekce Azerbaycanda deyil, bütün müsəlman Şərqində onların düşdüyü acınaçlı vəziyyəti ustalıqla açıb göstərir.

“Can yanğısı” əsərinin də mövzusu qadınların hüquqsuzluğu, onların faciəli həyatı, uğursuz taleyindəndir. Əsərin süjet xətti namusu lekələndiyi üçün qan töküb doğma yurdundan qaçan Əhmədin gözəl köçəri qızı Ruqiyə ilə olan faciəli məhəbbət macərası üzərində qurulmuşdur.

Povest xalq danışığına yaxın, canlı bir dildə yazılib. Əsərdə xalq zərbül-məsəllerindən geniş ve yerində istifadə olunub.

A.Divanbəyoğlu kiçik hekayələr yaza bilən sənotkar kimi də diqqəti cib olur. 1904-cü ildə qələmə aldığı “Duman” hekayəsində ədib hadisələri realistcəsinə göstərmışdır. Bu, gənc ədibin yaradıcılıq prosesində necə püxtələşdiyini və həyat həqiqətlərinə realist münasibətinin necə inkişaf etdiyini öyrənmək cəhətdən maraqlıdır. Yaziçının povestlərində qadınların insanı hüquqlarının tapdalandığı təsvir edilirdi, “Duman” hekayesində evlənmək, ailə, ev-eşik qurmaqla bağlı qaydalar, köhnə adətlər təqdid olunur. Bu hekaya müəyyən manada tərcüməyi-hal səciyyəsi daşıyır. Əsərin qəhrəməni Həmid bəyin həyatı bir qədər Divanbəyoğlunun öz həyatına bənzeyir.

Divanbəyoğlu xalq həyatının bütün incəliklərinə bələd olan sənətkardır. O, xalq mösətənin canlı detallarını görüb-götürmiş qayğı ilə qələmə almışdır. Toy və yas mərasimlərini, el adət-onenələrinin təsvirində yazıçı özünün dərin müşahidəsi ilə oxucunun rəğbətini qazanır.

Divanbəyoğlu 1906-cı ildə yazdığı “İlan” hekayəsində avam, dindar ailələrdə hökm sürən köhnə adət və ənənələri təqdid edir.

Müəllif “İlan” hekayəsi ilo uşaqları həyat və təbiət hadisələrinə münasibətdə sayiq, məntiqli və qoçaq olmağa çağırır, hekayə uşaq psixologiyası ilə uyğun səsləşən aydın bir dildə yazılmışdır.

A.Divanbəyoğlunun bu vaxta qədər ədəbi ictimaiyyətə və oxuculara məlum olmayan əsərlərindən biri də 1906-cı ildə “Dəbistan” jurnalının 16-ci nömrəsində “A.S.” imzası ilo çap olunmuş “Fehlə” hekayəsidir. Açıq imza ilə verilmədiyindən uzun müddət əsərin müəllifinin kim olduğu bilinmemişdir. Arxiv materialları əsasında “Fehlə” hekayəsinin A.Divanbəyoğlunun olduğunu müəyyənəşdirmişik.

Hekayə uşaqlar üçün yazılmışdır. Əsərdə fəhlələrin ağır əməyi, acyalavac güzoranı, hüquqsuz həyatı inandırıcı verilib. Ədib insanlara cəhənəm özəbi tərəfdən kapitalistlərin, podratçıların, ruhanilerin və çar üsulidarəsi “millət vokillerinin” də iç üzünü açıb ifşa edir. Ancaq yazıçı zəhmətkeşlərin ağır və işgəncəli həyat tərzini təsvir etməklə kifayətlənmir, eyni zamanda, fəhlələrin mübarizəye qalxmaq ezməni də göstərməyə çalışır. Hekayədə 1905-ci il inqilabının şūurlarda yaratdığı dəyişikliklər açıq-aydın görünür.

Müəllifin mövzusu Azərbaycan qadınlarının hüquqsuz və məşəqqətli həyatından alınmış hekayələrindən biri də “Haqq yolu” (1911-1912) məcməsində dərc olunmuş “Parlaq ulduz” hekayəsidir. Bu hekayə tam halda bizo gəlib çatmasa da, eldə olan parçalar əsər haqqında müəyyən fikir söyləməyə imkan verir.

Əsərin süjet xətti yenilik və köhnəlik arasında gedən barışmaz ziddiyət və köhnə əxlaq qaydalarının keşkin təqidi üzərində qurulmuşdur.

A.Divanbəyoğlunun romantik hekayelərindən biri də “Ərdəy dərəsi”-dir. Bu əsər də indiyədək tedqiq olunmamışdır. Hekayənin birinci hissəsi “Yaylaq” adlanır. Bu hissə, əsasən, romantik planda yazılıb. Ədibin əvvəlki əsərlərində olduğu kimi, burada da təbiətin füsunkar mənzərələri dərin bir məhəbbətlə təsvir edilib.

Ədib yene də kəndi, köçərilerin həyat və mösətəni ideallaşdırır, çox zaman onu şohərə qarşı qoyur. “Ərdəy dərəsi”ndə cin, şeytan, ərdəy kimi mövhumi qüvvələr haqqında köhnə təsevvürler təqdid olunur. Lakin bu hekayənin başlıca məzmununu və yazıçının qayəsini təşkil etmir. Yazıçı təqidindən bir vasito kimi istifadə edib dövlət işlərino, şəhər və kendin yaşayış tərzinə öz münasibətini bildirir.

A.Divanbəyoğlu şəhərle kənd arasındaki ziddiyyətleri, ayrı-ayrı ictimai zümrələr arasındaki ictimai fərqləri detallarla göstərir.

“Ərdəy dərəsi”nın üç müxtəlif variantı bize məlumudur. Ayrı-ayrı variantlar arasında olan fərqləri müəyyənəşdirmək ədibin yaradıcılıq xüsusiyyətlərini və gergin iş üsulunu öyrənmək üçün maraqlıdır.

A.Divanbəyoğlu 1910-1911-ci illərdə “Günəş” və “Yeni həqiqət” qəzetlərində “Ceng” əsərinin bir hissəsini təfriq şəklində çap etdirir. Ədibin başqa əsərlərində olduğu kimi, burada da klassik ırsın, xüsusən rus ədəbiyyatının təsiri görünür.

A.Divanbəyoğlunun elmi və publisist əsərləri de diqqətəlayiqdir. Bu cəhətdən ədibin “Mütchəhid feodal”, “Şəki xanları və onların nəsilləri”, “Folklor materiallarının təsnifi”, “Məcmunun Leyliyə məhəbbəti”, “Genc müəllimlər” və s. Bir tədqiqatçı alim kimi onun tarix, pedaqogika, folklor və etnoqrafiyaya aid əsərləri xüsusi əhəmiyyətə malikdir.

Divanbəyoğlu, bu sahədə ilk addımını Qoridə yazdığı “Yeni məktəb” əsəri ilə atmışdır. Seminariyada oxuyarken o, ingilis, fransız, rus, Şərqi məktəb sisteminə dair bir çox monbolardan istifadə etmiş, bunun əsasında “Yeni məktəb” əsərini yazımışdır.

Abdulla bəy Divanbəyoğlu universitetdə oxuyarkən tariximizin müxtəlif dövrlərindən söz açan “Mütchəhid feodal”, “Şəki xanları və onların nəsilləri” adlı elmi əsərlərini yazar. Ciddi elmi tədqiqat nəticəsində yaranmış bu əsərlər Azərbaycan tarixinin tamamilə öyrənilməmiş bir sahəsinə həsr olunmuşdur. “Mütchəhid feodal” əsərində Cənubi Azərbaycanın din xadımı Ağa Mir Fottahın fəaliyyəti ilə əlaqədar olaraq ruhaniləri ifşa edir, çar üsul-idarəsinin özbaşınlığını, Fətəli şah üsulunu təqid atəşinə tutur.

“Şəki xanları ve onların nesilleri” eseri XVIII-XIX esr Azərbaycan tarixini öyrənmək üçün çox əhəmiyyətlidir. Müəllifin arxivində saxlanılan qeydlərdən məlum olur ki, o, beş cilddən ibarət Azərbaycan tarixini yazmaq fikrində imiş. O, zəngin material toplamış, lakin əsəri yazmağa müvəffəq olmamışdır.

Divanbəyoğlunun şəfahi xalq ədəbiyyatının sahmana salınmasında da böyük xidməti olmuşdur. O, müxtəlif rayon və kəndlərdən toplanmış 98-dən çox nağılı və efsaneləri “Folklor materiallarının təsnifi” başlığı altında çap eddimişdir. A.Divanbəyoğlunun Füzulinin “Leyli və Məcnun” poeması haqqında yazdığı “Məcnunun Leyliyə məhəbbəti” məqaləsi ölməz məhəbbət dastanı haqqında yazılmış on qiymətli əsərlərdəndir.

Onun Ali Pedaqoji İnstytutun təşkili mürasibətilə dörc etdirdiyi “Gənc müəllimlərə” (1924) əsəri də nəzəri cəlb edir.

Abdulla boy Divanbəyoğlunun əsərləri Azərbaycan tarixini, ədəbiyyatını öyrənmək üçün qiymətli mənbədir. Bu kitab ədibin indiyə qədər çap olunmuş əsərlərinin on mükəmməl nəşridir. İnanırıq ki, kitab oxucularımız tərəfindən məhəbbətlə qarşılanacaq.



Hekayalar

İLAN

Aslan bəy tələsik biçimdən gəlib papağını bir yana, arxalığını çıxarıb o biri yana atıb, qızı Mələk xanımı:

– A qızım, əl-üzüm üçün su hazırla, – dedi.

Mələk xanım gedib bir astafə su, bir əl dəsmalı götürdü. Aslan bəy ovcunu açdı, qızı su tökdü, suyu üzünə şırplı ilə vurub, qızına aferin söylədi.

– Mərhəba qızım, su əcəb soyuqdur... Aslan bəy ovcunu su ilə doldurub üzünə vurdu.

– Puf! puf! Bir də, bir də... su gözəldir... soyuqdur... Bir! Bir! Böylə, eyi! Pek gözəl! Bir!

Aslan bəy dalbadal su ilə ovcunu doldurub, üzünə çırıldı:

– Oxqay, qızım, nə soyuq, sərin sudur... Bir də, bir də... Bir! Bir! – Böylə sədalar verirdi Aslan bəy hər üzünə su çırçıqla – bir də, bir də deyirdi. O qədər soyuqdur ki, bizim şamliğün bulağından da soyuqdur... Əyriqar yadına düşdü, a qızım...

– Sarıbulaq dəxi yaxşıdır, baba! – cavabında Mələk xanım dedi.

– Soyuq bulaq dəxi gözəl və səfəlidir. Bəsdir, a qızım, lap sərin-leşdim, buza döndüm, yoxsa qaralıb ölürdim.

Aslan bəy dəsmal ilə üzünü silməyə başladı və nökəri Kazımı görüb dedi:

– A gədə, quyuda soyuq su var, onun ilə əl-üzünü yuginən, yoxsa qaralıb ölürsən!..

– Mənə soyuq su nə lazı? Mən daş kimi bir şeyəm. Mənə bu ciğanın suyu yetər, – deyə cavab verdi.

Kazım ciğanın kranını açıb, başını altına tutdu. Bulanıq çamır kimi su axıb onun başına töküldü, sonra papağını götürüb, üzünü sildi və dedi:

– A Hürü xanım, acıdan olurəm, mənə bir qismət çörək ver!

– Bir səbir eylə? Ocaqda xörək bişir, – Hürü xanım dedi.

Amma Kazım çox acmışdı, razi olmadı və dedi:

– Xörək mənim neyimə lazımdır? Mənim xörəyim də, yeməyim də çörəkdir. Allah ona bərəkət versin, biri min olsun!

Hürü xanım gəlib Kazımı bir çörək və bir cam qatıq verdi.

– Ay baba! Ay baba! – qışqıra-qışqıra Mələk xanım geldi.

– Nə olub, a qızım? Nə olubdur?

– Bircə tez gəlin. Əhmədin yolunu ilanlar kəsibdirlər... Amandır, tez...

Kazım qızıl quş kimi yerindən tərpəndi, yüyürək yolda mərəkədən bir pərdi çekdi, amma pərdi sindi, əli çəperin payasına çatan kimi paya əlində hazır oldu.

Aslan bəyin rəngi-ruhu qaçıdı, amma o qədər qüvvəsi oldu ki, qaçaraq getdi.

Hürü xanım:

– Oğul vay! – deyə-deyə özünü öldürdü.

Məlek xanım anasının ah-vayını görüb ona qarışdı, amma bunlar gələnə qədər Kazım ilanları dəf edib Əhmədi qıcağında xalxalandan çıxardı. Kazım gördü ki, iki qızıl ilan bir-birinə sarmayıblar. Bunların biri-birinə o qədər məhəbbət zövqi-şövqi var idi ki, çocuğu görmürdülər, amma Kazımı gördülər ve onun babasının qisas almaq qəsdini anlayıb hər biri öz canını götürüb qaçmağın hayına düşdü. Amma Kazım bir paya ilə birini yerində qoydu, o biri ilan qaçıb özünü çəpərə saldı və Kazımın digər endirdiyi payadan canını xilas etdi.

Yerdə qalan ilan hələ partlayırdı, başını yere vurub, dilini çıxarıb yalanırdı. Gözləri çıraq kimi parıldayırdı... qisas odu idi, yaxud özünü naəlac, tek və tenha, köməksiz görüb zalim Kazima və ürəyiyanan Aslan bəyə və Hürü xanıma yalvarırdı. Zalim heyvan özündən zalim əlində helak oldu.

Kazım payanı yene əlinə alıb ilanın başını eziüb tamam etdi və sonra götürüb çəpərin üstünə qoydu. Qonşu uşaqları cəm olub ilana tamaşa etməyə məşğul oldular.

– Buy, ay Allah, nə qırmızı ilandır! Deyəsən qızıldır.

O biri uşaq diqqətlə baxıb yoldaşlarına dedi:

– Bir baxım, başı balacadır, amma koramalmı başı bunun qalan yerində böyükdür. Bu ilanın quyrugunu görürsünüz mü, nazik iynə kimidir və dərisi şumal, gözəldir...

– Dişqarusu nə gözəldir! Adam ona həvəs cdır, amma qəlbidolu kin və fitnədir. Onun üçün adam onu sevmir və özü də namərddir. Adam ona etibar edə bilməz.

O biri uşaq:

– İlan bizim babamız Adəmi aldadıb cənnətdən çıxartmış... Bu bize duşməndir, – söylədi.

Təzə gələn bir uşaq:

– Doğru deyir, ilanın sümüyü də bize düşməndir.

Sümüyü nagah ayağa batsa adam ölüür, – uşaqların biri onu təsdiq etdi.

– İlanın sümüyünü yərə basdırmaq xeyirdir! Xatası olur! – deyə evvəlki çocuq cavab verdi.

Cocuqlar dağıldılar. Əhməd anasından gizlin gəlib çox gizlin xofa salan zalimə tamaşa edib gedərken öz-özüne söylədi: “Mənə zərərləri yox idi, öz işlərində idilər... Qucaqlaşmışdır, yəqin bacı və qardaş idilər. Qardaşı səfərdən təzə gəlibmiş, yaziqlar... Kazım nə biinsaf və qətrəhim adamdır... Yaziqlar, görəsən, ölen bacıdır, yoxsa qardaş? Bəlkə, oğul və ana imişlər? Yoxsa, ikisi də cavan idilər. Pis ilana bənzəri yox idi, yaziqlar...”

Çalağan adlanan yirtıcı quş fələkdə qanad vurub gözlerini yerə dikib özü üçün ov axtarırdı. Ov ilə dolanan quşlar və sair heyvanlar gözlerini özlərindən zəif heyvanlara və quşlara dikib onları şikar edirlər və çalağan toyuq, ördək və qeyri gücű çatlığı quşları, heyvanları axtarırdı. Bu zalim quş göye qalxıb qismətini yerdən isteyir, insan da belədir; nə qədər yuxarı dərəcəyə qalxsa, yenə üzlerini yerdən və həmcinsi zəif adamlardan yiğmir. Torpaq çox isə və dünya fani isə yenə təməyimiz¹ və gözlərimiz nə dünyadan və nə də torpaqdan doymur...

Fəqət, quşlar ovçu çalağanın fələkdə cövtən etdiyini görüb özlərini çəpərlərə və göllərə salıb orda nəfəslərini içlerine saldılar. Binəva sərcələr qorxudan səs sala bilmirdilər. Ağ çalağan çox dolandı, amma özü üçün şikar tapa bilməyib, kənd üstündən süzüb keçərkən çəpər üstündə olan ilanı cirpıb, caynağına alıb yaxınlıqda ağaç üstünə qondu...

Hürü xanım geldi ki, ilana tamaşa etsin və görsün nə rəng ilan idi, amma ilan yerində yox idi. Hər yana baxdısa bulmadı, gedib evə Kazımdan ilanın nə rəngdə olmasını sordu.

– Qızıl ilan idi, – cavab verdi Kazım.

– Qızıl ilan idi?

– Beli! Qızıl ilan idi.

Hürü xanımın rəngi qaçıdı, xanımın qorxudan canı titrədiyindən Kazım xəbərdar olmadı?

– Qızıl ilan idi.

¹ Təməhimiz

- Aslan bəy, ilan nə rəng idi. Qızıl ilan idi?
 – Nədir? Nə var? Cəhənnəmə olsun qızıl ilan!
 Hürü xanımın ürəyi sıxıldı, əqli bir az qaldı çəşa.
Aslan bəy:
 – Buna bir içim su verin, – dedi.
 – Al su iç, senin əqlin yoxdur!
 Hürü xanım ərinin sözünə baxıb bir stəkan su içdi.
 – İndi üreyin darixmir ki? – Aslan bəy sual etdi.
Arvadı cavabında dedi:
 – Xeyr a, üreyim gedir... Mən bilirom, bir xeta olacaqdır. Qızıl ilan yeddi qardaş olur, birini öldürəndə altısı qanlılarından intiqam alırlar...
 – Axmaq-axmaq danışma! Oğlun salamət qurtarıbdır, bələdan xilas olubdur, ona şad olmaqdan, oruc tutub qurban kəsmekdən, fikrə düşürsən, dəli-dəli damışırsan.
 – Dəli mən deyiləm, dəli sənsən... Qızıl ilanın kinli olduğu aləmə məshurdur. Hər kəs onlara dolaşıbdır onların özlərin də əilib öldürübər.
 – Vallah, a xanım, ömründə yüzdən artıq qızıl ilan, qara ilan öldürmüşəm... Bax, sağ və selamətəm... Öldürəndə məni əlib öldürəcəklər, Əhmədə nə olacaqdır, – deyə Kazım dedi.
- Hürü xanım:**
- Səbəb odur ki, Əhməd səbəb olmasaydı, sen də öldürməzdin.
 - İlan Mirvoy sudya deyil ki, səbəb axtara, bir də mən ilanı sebəbsiz rast gələndə öldürərəm, heç çomağı onlardan əsirgəmərəm. İlənin ağına da lənət, qarasına da lənət. Hamısı bir kafirdi... Səbəbin istəsələr, bu da mənim səbəbiim, Kazım dedi.
- Bu sözlerin əsəri olmadı. Hürü xanım qorxudan min cürə fikrə düşüb çox eziyyət çəkirdi. Cecə və gündüz fikir edirdi ki, ölen qızıl ilanın qardaş, və bacıları və onun məhbubunun bacı-qardaşları Əhmədi neinki yerdə və bəlkə, göydə axtarıldır. Hürü xanım yeri düşəndə baxırdı ki, görsün balışa və ya da mütekke başına ilan girməyib ki, Əhmədin yatan yerinin ətrafına maxorka tübüñü əzib səpirdi və Əhmədə tübüñ çəkdirirdi ki, ilan tübüñün qoxusundan ona yaxın gələ bilməsin.
- Hürü xanım eșitmişdi ki, qızıl ilan öz düşmənini harada olsa, ne cürə paltara girsə onu təpiş tanrıyr, amma yene Əhmədi bir yere göndərməsini özünə məsləhət gördü isə, Aslan bəy buna razi olmadı. Bu halda ixtiyar qanı dedi:

- A xanım, ağrin mənə, ilantutana adam göndər gəlsin cyvanınızı, qapı və bacanızı əfsunlasın, özün də qəhrəman ocağına nəzir elə və bir də sabah fəsəli bişirib və bit qurban kəsib aclara payla.
- Hürü xanım:**
- Onda heç bir şey olmuyacaqmı, a nənə?
 - Qarı:**
 - Heç şey olmaz, nəzir və sədəqə və qurban xətanı sovar. Bizim Məhəmməd də bir qızıl ilan öldürmüştü, bacım mən deyən kimi elədi, qızıl ilanı heç vəqiqəsində də görmədi...
- Sabahı gün ilantutan gəlib qapıda dolanıb, dualar oxuyub əfsun saldı, bir böyük qurban kəsildi və her səher fəsəli və qeyri şirin yağlı çörəklər bişirilib qonşulara paylandı. Kazımın əsil bayramıydı. Yavan çörək əvəzinə o günü və o biri günü nazik, şirin və yağlı fəsəli yeyirdi...
- Bəli, nəzir, sədəqə yolu açıldı, işimiz belə olmasa yetimlər, əsirələr, fəqirlər vəaclar acıdan qırılmışlar... Qızıl ilan nəzir və sədəqə və qurban tutmur...
- Zərəri nədir? Fəqirlərə xeyirdir... bu da bəsdir.
- ## FƏHLƏ
- Bir necə fəhlə əllerində çəkic, qan-tərə batmış, daş yonmağa, palçıq yoğurmağa və daş üstə qoymağla məşğul idilər. Bunların dəstəsində qoca və cavan fəhlə də var idi. Bunların biri çox qoca, o biri çox cavan idi. Bu qoca qaragün ömrünü zəhmətdə keçirdiyinə çox zəif olmuş idi. Cavanın qüvvəsi hələ oyuşub ağır qara zəhmətə qalib olmurdu. Qara zəhmət isə bunlara ağır-agır zəhmətlər verirdi.
- Qoca fəhlə yorulub daş üstə əyləşdi və yorğunluğunu almaq üçün çubuq çəkməyə başladı.
- Ay qoca, istirahət vaxtı deyil. Dur işlə məşğul ol, – podratçı dedi.
 - Qoca soruşdu:
 - Məger fəhlələr aləmində istirahət yoxdur?
 - Podratçı cavab verdi:
 - Danışma, dur işe başla, yoxsa həqqından çıxaram.
 - Qoca fəhlə çubuğu yerə qoyub, qaz yağı qurtarmış çıraba bənzər gözlerini bənnalar ağasına dikib, ciyərindən bir ah çəkib, əllerini

çekicə uzatdı. Qolları bənd-bənd sizildədi, amma çəkic əlindən düşmədi.

Podratçı dedi:

– Ay qoca, hərəkətini artır, səni işdən xaric edərəm!

Qoca buna dedi:

– Xirdaca balalarım var, onlara qəsd etməzsən, çünki sənə lazımları olacaqlar.

– Xırda balalar sənə lazımdır, – podratçı dedi.

– Xeyr, fəhlələr ağası. Onlar sənin qulundurlar. Mən bağbanam, onlar meyvə ağacı, sən onların sahibi... Meyvesi sənə qismət olacaqdır...

Binəva cavan fəhlə halını qocaya izhar eyledi.

Qoca:

– Bir az dayan, ağanın gözleri o biri tərəfdədir.

Cavan fəhlə çirkli qabaqlığı ilə üzünün qanlı tərini silib daşlar arasına palaz kimi döşəndi.

– Ay qoca, hansı cəhənnəmə əkildi cavan fəhlə? – podratçı sesləndi.

– İndi gələr, bu fəqir şirin meyvədir, əlindən getməz, – qoca fəhlə dedi.

– Fəhlələr ağası gülüb, cavan fəhləni od kimi qızmış daşların arasından meyit kimi yatmış tapıb dedi.

– Kefə bax, damağa bax...

– Cənab, göydən yağan atəşin altında iki daşlar üzərində yatmağı bize çox görürsən?

– Qoca, iş vaxtı istirahət haramdır və bil ki, çox gümahı da var.

– Elə otur isə, cəhənnəmdə bizi yer bulunmaz, qeyrilərinin qayğısına qal.

– Qoca, çox danışma, iş gör, istirahət etme.

– Mən istirahət etməli olaram isə, sənə istirahət nəsib olmaz.

Qara zehmetə men ləbbeyk dedim, lakin istirahəti siz ağalara verdim. Mənim işim düşdü daşlara, sizin altuna. Biz fəhlələr sizə qəsr-lər tikirik, özümüz qalmışq çöllərdə... Təmiz havadan, hətta o işıqdan da binesibik... Dünyanın böylə işləri çərxi fələye bağlıdır... amma biz o çərxə bağlı deyilik...fəhlə qardaşlar. Axşamdır, gözlərim zeifdir, daş yona bilmirəm.

“Allahu-əkbər” dedilər, namaz vaxtidir... Ləbbeyk, ləbbeyk, ya Rəsul Allah...



Əyalət şəhərində, balaca otaqda cavan oğlan yuxudan oyandı. O əsnədi, gərnəşdi, çarpayının önündəki stolun üstünə qoyulmuş saata baxdı:

— Amma bayram olduğuna görə eməlli-başlı yatmışam ha...

Eşikdə serin ve saf hava vardi, seherin havası çiçəklərin ətri ilə dolmuşdu. Cavan oğlan qalxıb pəncərəni açdı. Xoş etir saçan təmiz hava otağa doldu, o, dərin nəfəs alıb yenidən yatağına uzandı. Əvvəlcə dalğın nəzərlər yataq otağında olan şeylərə göz qoydu, sonra gözünü bir nöqtəyə dikdi. Nə barədə isə fikirləşir, nəsə arzu-layırırdı. Sonra narahatlıqla yerindən qalxdı, çıynına xalat saldı, masaya yaxın oturub qələmi götürdü, mürəkkəbə batırdı və bir neçə kelmə yazışb sonra pozdu, qələmi tullayıb məyus halda otaqda get-gel etməyə başladı, sonra stulda oturub başını əlinə söykəyə-rek, dərin fikrə daldı.

Gəncin adı Əbdül idi. Əbdülün yaşı iyirmi üçə yaxındı, amma sıfətindən daha yaşlı görünürdü. Onun üzü bir az dalğın idi, dərin qüssə ifadə edən kəderli gözləri, yumşaq qara saçları, düz burnu, xüsusilə nəzeri cəlb edən qalın qara qaşları onu daha da qəşəngləşdirirdi. O, ilk baxışdan hamiya xoş gəlirdi, yaxından tanış olduqda isə lap adamın ürəyinə yatırdı. Əbdül adı mübahisə zamanı daha çox güzəştə getməyə çalışır, söhbət şəxsi ləyaqətdən getdikdə yaman qızışırırdı. Belə mübahisələrdə onun gözləri sirli bir ziya ilə parla-yırdı; müsəlman aləmində qadına münasibət məsələsi onu xüsusilə maraqlandırırdı, amma bununla belə, Əbdül bu barədə bir kelmə də danışmir və bu haqda olan mübahisələrdən can qurtarmağa çalışırırdı. Cavan oğlan onu yəqin bilirdi ki, qadınların vəziyyəti haqqında mübahisə etmək xeyirsiz və mənasızdır. Çünkü bu mübahisə-lər həssas, həyəcanlı ürəkləri qızışdırmaqdən başqa, heç bir nəticə vermirdi; həm də Əbdül o qədər güclü deyildi ki, onun səsi müəyyən əhəmiyyətə malik olsun. Cavan oğlan bilirdi ki, adamlar ona qulaq asmayacaqlar, eger qulaq assalar da, bunu dəlilikdən başqa bir şey hesab etməyəcək, Əbdüle nifret edəcək, istehza ilə ələ salacaqlar.

Axı o, kimi inandırı bilerdi? Onun karşısında büyük izdiham atababalarının inandıqları bir əqidəni təsdiq edir, o isə təkcə bu kütłə ilə deyil, həm də kütłəyə yadigar qalmış köhnəliklə danışındı. Bu izdihamin özünün yalnız bir inkişaf nöqtəsi ətrafında fırlanması fikri onu qəzəbləndirdi; halbuki ele həmin dövrde başqa xalqlar ele irəli gedirdilər ki, onların həyatı yalnız əsrlerin deyil, hətta illərin dolanması ilə deyisirdi.

Əbdül qalxdı, otaqda narahat halda, həyəcanla iki dəfə var-gel etdi və əsəbi vəziyyətdə stula əyləşdi. "Qoy bu kütłə həle yatsın", – deyə cavan oğlan fikirləşdi. Qoy o, ətrafda nə baş verdiyini nə görsün, nə de eşitsin. Qoy bu izdiham üçün insanlığın cəhd etdiyi inkişaf nöqtəsinə doğru yeni addım atmaq artıq hesab olunsun". Əbdül yerindən qalxdı, yenidən fikrə getdi, sanki onu kimse tələsdirirdi; tezca geyindi, əl-üzünü yudu, qarşidakı otağa keçdi; orada onu züzmüüm edən samovar gözləyirdi. Sonra o, tez əl ağacını, şlyapasını götürdü, qaçaraq küçəyə çıxdı.

Cavan oğlan bir evin küçə qapısı ağızında dayandı, qapını onun üçün açdılar; o, bir otağın qapısını itələdi, bağlı idi; sonra o biri otağın qapısı arxasında yox oldu.

– Ah, sənsənmi, salam! – deyə ev sahibəsi tenbəlcəsinə gənci salamlayıb, kök, qəşəng elini nəzakətlə ona uzatdı. Əbdül onun elini öpüb stulda oturdu. Gənc, qadına yorğun halda cavab verdi, əsnədi. Ev sahibəsi bunu görüb güldü:

– Yuxudan doymamışan? Get Nisənin yanına, qız bağçadadır. Əbdül buna çox sevinib eşiye çıxdı.

II

Ev sahibəsinin adı Mina xanım idi. Yaşı qırxa yaxındı. Bu, dolu-bədənli, əzgin ağır yerişli bir qadındı. Onun gözəlliyyi üzünün cizgilərində mühafizə edilmişdi, gözlerinin və gicgahlarının yanı sarı rəngə çalırdı və bir az solğun idi. Mina xanım heç vaxt səyahətə çıxmır və heç yere getmirdi, yalnız ildə iki dəfə tanış mülkədarlara qonaq gedirdi. Bu qadın insanlara münasibətində çox sadə və nəzakətli idi, hamı ilə mərhəmətli, xoş üzlə danışlığı üçün onu "mərhəmətli xanım" adlandırmışdılar. Mina xanım hansı institut-dasa beş il oxumuşdu. Atası öldükdən sonra ona qəyyumluq edən

əmisi, qardaşı qızını institutdan çıxarmış ve iki il keçəndən sonra, qızın on yeddi yaşı tamam olanda onu əyalət idarəsinin məmuru Rüstəm bəy Qədirova əre vermişdi.

Mina xanım institutdan çıxandan sonra guşənişin bir qadına çevrildi; əmisinin evindəki şərait bunu tələb edirdi. Rüstəm bəy qadınların açıq yaşamasının əleyhinə idi, avradının guşənişinliyə ciddi riayet etməsi onu sevindirirdi. Rüstəm bəy gimnaziyada oxumuş və qeyri-məlum səbəbə görə altıncı sinifdən çıxmışdı.

O, ortaböylü, ariq bir adam idi. Yaşı əllini ötmüşdü. Rüstəm bəy öz vəzifəsini namusla yerinə yetirirdi ki, buna görə də idarənin rəhbərliyi ona minnətdar idi.

Qədirovların yeganə qızı olan Nisə on yeddi yaşında idi. O, bir zaman anasının oxuduğu institutda təhsil almış və bütün kursu qızıl medalla bitirmişdi. Nisə kursu qurtaranda Rüstəm bəy onun pansionda olarkən əldə etdiyi sərbəstliyi məhdudlaşdırmağa çalışmış və buna görə də qızının bu şəhərde yaşayan rəfiqələri ilə görüşməsinə icazə vermək istəməmişdi. Nisə özü bu işə bərk etiraz etmişdi, həm də anası Mina xanım balasını müdafiə etmişdi. O bilirdi ki, sərbəst həyatdan ayrılib evə qapanmaq Nisə üçün çox çətin olacaqdır. Lakin Mina xanım ümidi edirdi ki, Nisə də onun özü kimi taleyi ilə razılışaraq, çətinliklə ayrılaçığı həmisi həyatdan üz döndərcəkdir. İndiliklə isə Nisə xanım hələlik sərbəst idi...

Nisə xanım qədd-qamətli bir qız idi. O, cənub qızlarına məxsus gözəllik və füsunkarlılığı ilə, başqlarından seçilirdi, iri, qara gözləri mehribanlıq, nəvəziş və qətiyyət ifadə edirdi. Sifeti girdə idi, qəlbinin həyəcanından yanaqlarına yüngül bir qızartı çökəmişdi, cənəsində qəşəng zənəxdan vardi, şabalıdı saçları həlqə-həlqə qırvılmışdı. Ağ, kök əlləri, gen sinəsi, incə beli, bədəninin incə hərəkəti, yerindəki zəriflik gözəl və cazibədar idi.

Əbdül Nisə xanımın köşkdən çıxaraq skamyada oturduğunu uzaqdan gördü. O, sakitcə qızı yaxınlaşdırıb dayandı, qızın gözəlliyyindən zövq almaq və üzünün ifadəsində nəyin onu həyəcanlandırdığını bilmək isteyirdi; üzünün hər bir cizgisində, sıfətinə tökülmüş qıvrırm tellərdə, boynunun ardından xoşagələn bir səliqəsizliklə qırvılmış saçında məchul bir fikir oxunurdu... Qızın dalğın gözleri bir nöqtəyə dikilib qalmışdı, görünür nə isə mühüm, mürəkkəb bir məsələ haqqında düşünürdü. Nisə xanım öz daxili aləminə elə

dalmışdı ki, etrafındaki bütün şeyler diqqəti kənarında idı. Üzünün ifadəsi göstərirdi ki, qızın daxili aləmində bir dolasıqlıq var, buna görə də Nisə bütün diqqətini toplayaraq çıxış yolu axtarırdı; qız keçməli olduğu gələcək həyat yollarını aydınlaşdırma bilmirdi. O hələ sırlı həyata qədəm basmamışdı, lakin irəlidəki həyatın çoxcəhətli və çıxılmaz, gələcəyinin isə israrlı olduğunu görürdü, buna görə də Nisə həyatda azadlığa çıxmak üçün cidd-cəhdələ, şiddətli mübarizədən sonra olsa belə, həqiqi yol göstəren işq arayırırdı; bu qız, həyatın çalpaşıq yollarında azan, azadlıq və firavanlıq işığını itirən, kinli uşaqlar tərəfindən tələyə salınmış quştək ölene kimi çırpınan adamların münasibətini təsəvvürünə gətirirdi. O, xəyalən hiyələr, amansız taleyin həyat yollarında özünü itirmiş adamlarla necə oynadığını və onların əzablarından necə lezzət aldığıni görürdü.

Nisə fikirli halda səsləndi:

— Ah, ilahi, doğrudanmı bu qurbanların müsibəti, qorxu və bədbəxtliyi tale üçün də, məğrur romalılar üçün qələbiatorların ölümü kimi mənasızdır.

Nisə xəyalən tələf olanlardan birinin həyatda doğru yol tutmadığını, nəhayət uçurum üstüne gəlib çıxdığını və taleyikəm qurbanın uçuruma yuvarlandığını görürdü. Nisə sanki heçliyə yuvarlananların iniltisini eşidir, onlardan birisinin uçurumun divarına düşmədığını, o birisinin havada uçarkən, onu xilas edəcək şeyə əlinin çatmadığını, üçüncüsünün həyatın girdab və burulğanında saman çöpündənapişaraq şən səsle ucadan çıçırdığını, lakin bunda kömək və xilas görmədikdə əzabla inildədiyini gördü. O görürdü ki, gözə görünməz, nicatverən bir əl tələf olanlara qurtuluş ipi atır, bu ipin ucundan on əl yapışır və qurtuluşun bu qədər yaxın olduğu bir zamanda amansız, hiyələr tale uçub gelərək ipi kəsir və məhv-edici həyatın, qəzavü-qədərin dalğaları onları yenidən ağışuna alır. Həmin qurbanlar gücdən düşüncəyə qədər əzab çəkir, birdən istehza ilə gülən taleyin əli ilə xilas edilib, nisbetən yaxşı həyata qədəm basırlar. Lakin tale onlara xoşbəxtlik yolunu göstərmir. Həmin qurbanlar belə yaşamaqdansa, məhvədici dalğalarda, həyatın girdabunda izsiz-tozsuz yox olurlar. Nisə uçurumun divarlarında güclə özünü saxlayan, üzlərində ümid çəkmədiyini, öz qurbanlarını uçuruma itələdiyini, onların da dəhşətli bağırtı ilə uçuruma yuvarlandıqlarını təsəvvürünə gətirirdi.

Nisə diksindi, kiminse ona baxdığını hiss etdi, başını çevirib Əbdülü gördü. Əbdül sonsuz bir mərhəmətlə onun üzünü ifadəsini izleyirdi. Nisə gülümşünüüb əlini ona uzadaraq soruşdu:

— Çoxdanmı buradasınız?

— Siz necə də gözəl, şairənə arzulara dalmışdırınız, — deyə cavan oğlan qızın sualına cavab verməyərək səsləndi.

— Yox, siz sehv edirsiz, mən heç nə arzulamırdım. — Nizə xanım nə isə behanə edərək fikrini dəyişdi. — Mən bu cücləri seyr edirdim, — qız çətirlə iri və xırda qarışqalara işarə etdi.

— Baxın, baxın, — o, Əbdülün nəzərini qarışqalara cəlb etdi, — baxın, bunlar necə çalışır, vurnuxurlar... Doğrudanmı, bunu qarışqaların həyatı tələb edir, yoxsa bu, şüursuz, xeyirsiz hərəketdir? Onlar necə də gülməlidirlər! Qəribə burasıdır ki, heç nəyə yaramayan bu həşərat da yaşamaq uğrunda mübarizə edir. Mənə elə gelir ki, bu qarışqaların daimi hərəkəti onların ümumi əhvali-tuhıyyəsi ilə əlaqədardır. Bu həşəratlardan biri ona görə hərəkət edir ki, o birisi, üçüncüsü də hərəkətdədir... Onlar tərpanır və hərəkət edirlər, demək, qarışqaların hərəkəti və fealiyyəti həsədin nəticəsidir.

O birdən dayanıb Əbdülə baxdı.

— Davam edin, davam edin, — Əbdül ah çəkərək dilləndi. — Siz iibrətamız sözlər danışırsınız.

— Siz həyəcanlanmışsınız? Nə üçün? — Nisə xanım bu həyəcanın əlamətini tapmaq üçün menəh nəzərlərə onu süzdü.

— Xahiş edirəm, davam edin, sizin səhbətiniz məndə yeni fikir yaradır, — deyə cavan oğlan yalvarıcı səsle cavab verdi.

Nisə xanım gözünün ucu ilə gancə ötəri nəzər saldı, ürəyində ona qarşı gizli bir mərhəmet duydu. Qız davam etdi:

— Deyirəm ki, bunlar çalışıb-çapalayırlar, vuruşur, hətta bir-birlərinə həsəd aparırlar. Mən müşahidə etmişəm: bir-birinə necə də güc gəlir, hücum edirlər... Bir sözlə, nə iləsa məşguldurlar, bir an rahat, dincəlmək bilmirlər. Baxın, baxın, — deyə o sürünən qarışqaları göstərdi.

— Baxın, bu cərgə qənimətlə qayıdır, bu dəstə isə təzə yola düşür... Bura baxın, bura, görün burda nə var.

Əbdül ona yaxınlaşdı.

— Baxın, bu qarışqa qənimət ardınca gedən dəstənin içinə girib, onlardan biri təzə gələnin üstünə düşür, o isə qoçaqdır, öz malını

müdafıə edir, ancaq o birilər də ona hücum edir, indi hərəsi öz tərəfinə çekməyə başlayır, amma baxaq görək kim aparacaq. Qəribədir, bu cərgə acdır mı? O, qənimət ardnıca gedənlərin arasına düşüb, bu isə qənimətlə qayıdır, toxdur. Ac qarışqa dəstəsi qənimətlə gələn dəstəyə hücum etmir, burada isə qənimətlə gələn onların arasına düşüb... Mən elə bilirem ki, burda həsəd var. Yəni biz hamımız yoxsuluq, yalnız birçə sən varlı olacaqsan? Biz də əlindən alarıq... Buğda aparan qarışqaya hücum edənlər çoxaldı və onlar qarışqa yuvasının qabağına qədər süründülər.

— Baxın, baxın bu tərəfə çekir... Ah, bax, artıq yuvacığa gətirib çıxardı. Necə məzəlidir. Elə deyilmə? — Nisə xanım lap uşaq sevinci ilə səsləndi. — Budur baxın, qaranquş may böcəyini qovur.

O atılıb, çatırını yellədərək, böcəyi qaranquşdan mühafizə etmək istədi. Bu arada qaranquş üçub gəldi, dimdiyi ilə böcəyi götürüb kənara uçdu.

— Ah, bədbəxt böcək, — qız təəssüf etdi.

“Qadın qəlbi, — Əbdülün beynində bu fikir dolandı, — həssas, xeyirxah qadın ürəyi. Yazıq uşaq, günahsız mexluq, sizin şəxsi vəziyyətiniz qəlbimizə toxunmur, sizi mübarizə edib özünüzü azad etməyə, özünüz üçün azadlıq, səadət və rahatlıq qazanmağa çağırır” — Əbdül bu fikirlər içərisində Nisəyə yaxınlaşdı.

— Demək, sizin böcəyə yazığınız gəlir. — Əbdül onun yanında oturaraq soruşdu.

— Olduqca.

— Bəs sizin qaranquşa rəhminiz gəlmirmi? Axı bu böcəklərlə o öz balasını yedirir, bundan əl çəksə, onlar ölürlər.

— Böcəklər və bütün bu heç nəyə yaramayan canlılar qaranquşlar və başqa quşlar üçün yaranmamışlar. Onların qidalanması üçün bitkilərdən istifadə edilməlidir, bir canlı o biri canlı üçün qida ola bilməz, birinci də sonuncu kimi yaşamağı sevir. Əgər o birisi güclüdürsə, bunun günühi nədir?

— “Qadın qəlbinin dərinliyi. Kim onu anlaya bilər?” — Əbdül fikirləşdi.

— Məsələn, canavar güclü, amansız və acgözdürsə, quzunun günühi nədir?

“Bəli, siz qadınlar müləyim quzularsız, biz isə heris quzdalar”. — Əbdülün başında bu fikir dolandı.

— Siz dərixişiniz, mənse boşboğazlıq edirəm, — deyə qız ona müraciət etdi. — Mən sizin zəhlənizi tökmədim ki?

“Qadın qəlbi”. — Əbdül yenə də bunu düşündü.

— Xeyr, xcyr, lütfən, Allahı sevirsiniz, danışın, mən məmənuniyyətlə siz dinleyirəm, sizin sözlərinizdə gözel cəhətlər çoxdur, əger onları bizim həyata tətbiq etsək, böyük xeyir getirə bilər. Mən hamiya məsləhət görərdim ki, sizin qarışqa və qaranquşa münasibət bəslədiyiniz kimi hərəkət etsin. Əgər belə olsa, onda, bəlkə, bizim həyatımız da irəli gedər, hətta yuxuda belə görmədiyimiz, başqa xalqların isə çoxdan qədəm baslığı meydana biz də tezliklə atılıraq. Bütün insanların “heç nəyə yaramayan” bu canlılar kimi çalışdığı, tərəqqiyə cəhd etdiyi bir zamanda, cələ həmin vaxtda biz rahat yatırıq. Siz deyirsiniz ki, bu heç nəyə yaramayan canlılarda həsəd var, bizdə isə yoxdur.

Nisə heyrətlə ona baxdı.

— Mənim sözlərim siz təəccübələndirirmi? Siz bununla razılaşın ki, — Əbdül yeni bir ehtirasla davam etdi, — həsəd bəzən xeyrli olur. Həsəd olmadıqda etinasızlıq və fəaliyyətsizlik hökm sürür, etinasızlıq olduqda isə şöhrətpərəstlik olmur, o isə bütün əməllerin sırlı mənbəyidir...

— Bədnəm, xeyirxah və gözəl əməllerin, — deyə qız onun sözünü kasərek elavə etdi.

— Yox, bəd əməllerin yox, buna görə ki, mən “bəzən” sözünü elavə etdim. — O, səbirsizliklə əl-qolunu ataraq, qızın sözünü kəsdi.

— Şöhrətpərəstlik insanı Sezar kimi yorulmaz edib, onu irəli getməyə və parlamağa məcbur edir. O, ağlın gücündür, ağıl olduqda isə qüsura yer yoxdur. Şöhrətpərəstlik olmasayı, bəşəriyyətin fəaliyyəti və tərəqqisi olmazdı, hamı öz arvadları ilə eylənen Astiaq kimi etinasız, fəaliyyətsiz və dərdsiz-qəmsiz olardı. Bizim ətrafımızda cəreyan edən hadisələri, təbietin “heç nəyə yaramayan” şeylərini görməyə və eşitməyə qıymayan ümumi və qarşısalınmaz xəstəliyimiz duadan başlayır və öz mənbəyini də buradan alır.

— Görün siz insanı oxumaq və çalışmaq üçün haraya göndərin siniz, — deyə o etiraz etdi. — Görün insan özünün zəkası və düşüncəsi ilə kimin qarşısında pərəstiş etməlidir.

— İnsan həqiqi zəhmət çəkməyi bu qarışqlardan öyrənməlidir. İnsan da təbiet üçün qarışqa və cücü kimi əhəmiyyətsizdir.

– İndi mən sizinlə razıyam, – Nisə xanım onun sözünü kəsdi, – ardını söyləyin.

– Belə olduqda, insanın qarışqalardan öyrənməsi nə üçün alçaqlıq sayılsın?

– Heç də alçaqlıq deyil. Ancaq insanların təbiətin göstərdiyindən çox başa düşməsini o cür anlamaq düzgün deyil. Qabil Habilə nifret edirdi, ancaq Habilden yaxasını necə qurtarmağı bilmirdi. O, bir dəfə sehrada vəhi bir qarğanın gücsüz bir quşun üstünə düşdüyüni, öz caynaqları ilə ovunun boğazından yapışdığını və beləliklə də, onu həyatdan məhrum etdiyini gördü. Qabil evə gələndə bilmirdi necə hərəkət etsin ki, atası bu ölümündən xəber tutmasın. Ancaq Qabil Habilə belə hərəkət etdi. Qarğa kömək etdi. O, qarğanın qozu torpaqda gizlətdiyini gördü. Qabil də belə etdi. Bax, gör, sizin təbiət insanı neyə öyrədir.

– Üzr istəyirəm, – deyə Əbdül etiraz etdi. – Mən sizinlə razılaşa bilmirəm, siz, deyəsən, dediniz ki, insan ağıllı və düşüncəli canlıdır. Axi belə olduqda, insan başqalarına nisbətən bəzi üstünlük və birincilik qazanmış olurmu? Əgər beledirsə, öz ağılı və düşüncəsi ilə başqa yaranmışların qarşısında üstünlük əldə edən insan, doğrudanmı, bu “heç neyə yaramayan” canlılar kimi hərəkət etməlidir? Xeyr, əsla! Onda insan öz üstünlük və birinciliyini itirmiş olardı. İnsan gördüyü kimi hərəkət etməməli, yeni qurdların, şırlerin, vəhi quşlarının və həşəratların hücumunu yamsılamamalı, özünün dərin zəkasının göstərdiyi kimi hərəkət etməlidir. Yeni heyvanlarda və həşəratlarda başqasının malina qəsd etmək soyğunçuluq sayılarsa, bu, bəşəriyyətdə yaradıcı və mədəni adamların əldə etdikləri bütün gözəl nemətləri və yaxşı şeyləri əxz etmək, mənimsemek adlanır. Sizin qarışqanın qısqacında apardığı buğda insanların kəşfidir, basqın və zorla əldən alma, qəbul etmə və yamsılama, qarışqaların buğda uğrunda mübarizəsi insanların yaşamaq uğrunda mübarizəsidir.

Nisə xanım skamyadan eve doğru getdi. Əbdül onu təqib etdi.

– Biz öz mülahizələrimizdə çox dərinliklərə getdik, deyilmə!

Qız onun bərabərine çataraq dedi:

– İstər-istəməz gedərsən.

Onlar artıq bir kəlmə də danışmadılar. Zala keçdilər. Nisə royalın arkasında oturdu. Sizin üçün nə çalıım, nə oxuyum?

– Mən musiqini dərindən bilirom. Sizin çalıb, oxuyacağınız bir şey mənim nəzərimdə gözəl və qiymətlidir.

Nisə başqa havaları sıxışdıraraq bir neçə romans, alleqorik məzmunlu olan aria, şikəstə və təsnif, habelə başqa havaları çalıb-oxudu.

Qız çalıb-oxuyur, Əbdül isə nəşə ilə onun üzünü ifadesinə diqqət yetirirdi. Bir səsde kədər ifadə olunur, başqasında sevinc tərənnüm edilir, onun səsində isə yenice yaranmaqdə olan qüssənin gizləndiyi duyulurdu. Qızın qüvvəli səsindən onun ürəyi bərk vurur, əsəbləri titrəyib yerindən oynayır, gözləri yaşıla dolurdu. Nisə gözünü yummağa qorxurdu. Göz yaşları elə bunu gözləyirdi ki, bulaq kimi axınsın. O, göz yaşlarını saxlaya bilmədi, nəhayət, gözlərindən yaş süzüldü, onun sinəsindən şən çıçırtı qopdu. Qəlbinin heyəcanından Nisənin yanaqları və qulaqları qızarmışdı. Bəzən onun gənc və təravətli sıfətində ürəyindəki coşqun ehtirasların şəfəqləri oynayırlar, gözlərində elə bir şimşek parıldayırdı ki, sanki o, bütün qəlbini və ruhi ilə həyatının ən gizli və güclü ehtirasını yaşayır, dərin həyecan kəçirirdi. Bu şimşek söndükdə isə onun səsi ahəngdarlıqla, təravətlə səslənirdi.

III

Əbdül şəhərdən çıxbı, dağa qalxdı. Oradan kirəmit damlı evləri olan şəhərə baxmağa başladı. Səla döndü, batan günəşin şəfəqlərindən qorunmaq üçün əlini gözünə tutdu və böyük Azərbaycan kəndinə göz qoymağa başladı. Evlər torpaqdan güclə seçilirdi, onlar qum təpəsinə bənzəyirdi, orada-burada, ağacların arasında yastı damları olan daşdan tikilmiş yoxsul evlər arabır gözə çarpırdı.

Əbdül dağdan enib, kəndə doğru yönəldi. O, yolunu çəmənlərin arasından saldı, çəmənlək təravətli deyildi, otlar elə acınacaqlı halda idi ki, onlara təessüf etmədən baxmaq olmurdu. Mayın sonları olduğuna baxmayaraq, onlar uca deyil, dizdən aşağı idi. Sonra zəmilərin arasından keçdi. Zəmi də belə acınacaqlı vəziyyətdə idi: sünbüllər sıxılmış, dənələri tökülmüşdü. Çoxusu da boş idi. Sonra o, bağı ötüb keçdi, bağ da kədərlə və hüznülü idi. Sanki bağ, biçağın və qayçının ne olduğunu bilmədiyi üçün özünün müdhiş taleyinə hiddətlənmişdi.

Əbdül tezliklə bir həyətə gəlib çıxdı. Bir neçə iri it ona hürdü. Pirtlaşış saçlı qız-oğlanlar onun qabağına qaçı, ancaq rus kostyumu

geymış adam görən kimi ağızlarını ayırib gözlərini berəldərək, açılmış əllərinin barmaqlarını aralayaraq, hamısı birlikdə “urus, urus!” – qışqırıb səs-küylə qazmaya atıldılar. Əbdül torpaq qazmaya aparan uzun giriş yoluna yaxınlaşdı. O, tələsə-telesə danışan oğlanların, sorğu-sual edən gənc qadınların gur səsini eşitdi. Qaranlıq qazmanın dərinliyindən gülümşər sıfət cavan bir qadın üzü göründü. O gizləndi, sonra başqa bir sıfət göründü, ağ dişlerini göstərdi, sonra üçüncü də özünü göstərdi. Nəhayət, üçü də heyətə çıxıb Əbdülü dövrəyə aldı, gəncin üzünə baxıb güldülər. Əbdül isə onların kefini pozmamaq üçün özünü Azərbaycanca az bilən rus kimi göstərdi. “Yakşı, yakşı siz hamı” dədi. Qadınlar bir-birinə baxıb qəhqeħə ilə güldülər. “Sən yakşı” – deyə onlar cavab verdilər.

Gəlinlərdən biri çox gözəl idi. O, Əbdülün furajkasını öz başına qoydu, uşaqqılığının ilə güldü. Onun kimi qəşəng olan o birisi də cavan oğlanın paltarını gözdən keçirir, yaşça hamisindən böyük olan başqası isə onun saatının zəncirinə göz qoyurdu.

“Bu qadınlarda gözəl cəsarət var, – deyə Əbdül düşündü, – ərlərinin yanında isə müti, utancaq və bacarıqsızdırular”.

– Siz hamınız bu ailədənsiniz? – Əbdül rus lehcəsi ilə azərbaycanca soruşdu.

– Bəli, – deyə qadınlar cavab verdilər.

– Biz bir adamın gəlinləriyik, – onun furajkasını götürən qadın xoş və nəvazişkar təbəssümle əlavə etdi.

– Bəs sizin ərləriniz hanı?

– Cöldə taxıl biçirlər, – deyə qarabəniz gəlin Əbdülün saatı ilə oynamadıdan əl çəkib, onun uzun-təkli pencəyinə baxmağa başladı. Sonra saatı çıxarıb qulağına tutdu, başqalarına da saatın səsinə qulaq asmağı təklif etdi, sonra saatı yenidən jiletin cibinə qoydu. Əbdülün furajkasını qoymuş gözəl qadın, onu Əbdülün başına qoydu, papagın günlüyü eyri düşdü. O güldü, qadınlar da gülüşdülər. Əbdül onlardan qazmanı ona göstərməyi xahiş etdi, onlar razılaşdılar və onu qazmanın içərisinə getirdilər. Qazma heyətə nisbətən sərin idi. Qazmanın içi tamamilə çirkənmişdi. Torpaq divarlarda düzəldilmiş taxçalarda mıs qab-qacaq vardi, künçdə əkinçilik alətləri tökülb qalmışdı, o biri künçdə, qapının ağızında, içərisində su olan səhəng qoyulmuşdu. Əbdülün furajkası ilə oynayan qadın mıs qabda gilas, albali, tut getirdi, o biri cavan qəşəng qadın qayğanaq

bışirməyə başladı, qarabəniz gəlin onlara əmr edirdi, görünür, o, onlardan böyük idi.

– Sizin ərləriniz məni burada, sizin aranızda görsələr, bir söz deməzlər ki?

– Yox, deməzlər, çünki sən russan. Molla xaricilərdən yaşınmamağa icazə verir. – Qarabəniz gəlin cavab verdi. – Bundan başqa, sən qonaqsan, qonağa hörmət etmək bizim borcumuzdur. Ərləri evdə olmadıqda onların qonaqlarını qəbul edib, xoş üzlə qarşılıqla qadınların öhdəsinə düşmürmü? Bizim ərlərimiz evdə yoxdur, sən qonaqsan, biz ev sahibəsi kimi sənin qayğını çəkməliyik.

– Əger sizin menimlə oynadığınızı görsələr, onda nece?

– Görsələr, onda bizim günümüz qara olar, – deyə həmin gəlin cavab verdi və eyni zamanda hamısı qapiya baxdı ki, ərlərinin gəlib-gəlmədiklərini görsün, hətta onlardan ən cavani heyətə baxdı.

– Başqa kişilərin yanında hemişə edəbli olmaq lazımdır.

Əbdülü yedirdikdən sonra yenidən onunla əylənməyə başladılar. Bu zaman heyətdə qoca bir adamın quru öskürek səsi eşidildi. Cavan qadınlar ondan aralandılar və tez yaşmağı ağızlarına tutdular. Əbdül sualedici nəzərlərə onlara baxdı. Gözəl qadın onun fikrini başa düşüb piçildədi:

– Bu bizim qaynanamızdır.

Onlar qarının gəlməsini gözleyirdilər. O biri tərəfdə yene de öskürek təkrar olundu. Gözəl qadın onun hara getdiyini öyrənmək üçün bayırı çıxdı və səs-küylə qayıtdı.

– O getdi, o getdi.

Hamısı bir anda ağızına tutduğu yaşmağı dodağından çəkdi. Məhəmmədilərin adətinə görə, yad adamları və ailədə böyükərini gördükdə yaşınanırlar.

Qarabəniz qadın dilləndi:

– Allaha şükür, cəhennəm olub getdi, yoxsa düz on beş gün deyinəcəkdi.

– Siz necə də sevinirsiz? – Əbdül səsləndi.

– Cox sevinirik, lap çox. – Yene də qarabəniz qadın cavab verdi.

– Görüm Allah bu qarının bələsini versin, elə hey deyinir, onu heç nə ilə razı sala bilməzsən. Neyniyirsən, hamısı pisdir, hamısı onun istədiyi kimi deyil.

Əbdül qalxıb, vidalaşmaq üçün əlini qarabəniz geline uzatdı. Qadın güldü və əlini ona uzatdı. Əbdül o biri iki gelinin də əlini möhkəm sıxdı. Onlar da işvəkar bir əda ilə, utancaqlıqla onun əlini sıxdılar.

Qarabəniz gelin dedi:

– Ruslarda qadınlar yaxşı yaşayırlar. Rus qadınları kişilərle eyni səviyyedədirler.

– Bəli, ruslarda bu belədir! Bəs niyə müsəlmanlarda elə deyil?

– Əbdül soruşdu.

– Bizim ərlərimiz bizi əzizləmir, ərköyün saxlamırlar.

Əbdül qazmadan çıxdı. “Burda necə yoxsulluqdur”, – deyə o küçə ilə gedərken düşündü. Bizim qadınlarımız necə cəsaretlidir. Biz isə bu cəsarəti onlardan alırıq. Rusiyada yaşayan müsəlman qadınlarının vəziyyəti, məsələn, Türkiyə və İrandakı müsəlman qadınlarının vəziyyətindən yaxşıdır. Burda heç olmasa qadınlar azad hava ilə nəfəs alırlar”.

– Hara gedirsən, ay baba? – deyə Əbdül rast gəldiyi qocadan soruşdu.

– Ora, çayın qıraqına, – deyə qoca çəliyi ilə işaret etdi.

– Bu ilə məhsul necə olacaq? – Əbdül qoca ilə yanaşı addım-layaraq xəbər aldı.

– Pisdi, pisdi, – qoca dərindən nəfəs alaraq qəmli halda cavab verdi.

– Hər il pisləşir, görünür, Allah belə isteyib. Nə etmək, alnımızə belə yazılıb. – O, alnına işaret etdi. – Yazıya pozu yoxdur. Neynəyəsən, Allahın işidir...

“Gör onlar nədə təselli tapırlar”. – Əbdül bu arada belə fikirləşdi.

– Torpağı gübrələyirsinizmi?

– Nə gübrələmək? – Qoca üz-gözünü qırışdırıldı. – Keçmişdə heç vaxt torpağı gübrələmirdilər, amma gözləl məhsul götürürdüler. Allah bol məhsul vermək istəsə, gübrəsiz də verər... Molla deyir ki, Allah istəsə, insanın arzu elədiyini verər... Burda heç bir hikmet yoxdu. Bir yazıq, kasıb kəndli heç bir şey elemirdi, bir defə səhər yuxudan oyanıb gördü ki, komanın küncündə nə isə parıldayıır, elə bir ki, od tutub yanır, onu əlinə götürdü və nə görse yaxşıdır? Qızıl. Burda nə hikmet, nə bilik?

Əbdül dərin kədərlə qocadan ayrılib başqa küçəyə döndü. “Yoxsulluq və ehtiyac içərisində olan bu adamlar gör nədə təselli tapırlar. – Əbdül evə gedə-gedə belə düşünürdü. – Onlar tənbəldirlər, işləmek istəmirlər, buna görə də yoxsuldurlar, indi isə deyirlər ki, onlar günahkar deyillər, Allah günahkardır. Allah niyə versin? Sizin tənbəlliyyinizə, səhlənkarlığına görəmi? Fərasətsiz, düşüncəsiz xalq, Allah ancaq işleyənə, zəhmət çəkənə verir, Allah zəhməti sevir, o, insanı zəhmət üçün yaratmışdır”. Əbdül bu sözləri deyə-deyə öz evinə girdi, artıq qaranlıq çökmüştü. Ağanı gözləyən xidmətçi mətbəxde mürgüleyirdi. O, yataq otağına keçdi.

Əbdül kresləda oturub derin fikrə dalarken, xidmətçi xəbər aldı:

– Ağa, nahar etmək istəmirsinizmi?

– Yaxşı olar ki, mənə çay verəsən.

Əbdül yemek otağına keçdi. Bu otaq həm də kabinetə əvəz edirdi. Çay içəndən sonra o, yerindən qalxıb yataq otağına keçdi, soyundan yerinə uzandı və tez də yuxuladı. O, gecəyarısı oyandı. Yenə də müxtəlif fikirler onu məşğul etdi. Əbdül müdhiş fikirləri konar etməyə və özünü yuxuya verməyə çalışırdı, ancaq yuxusu ərşə çəkilir, fikirler isə ondan əl götürürdü. O, pəncərələri açdı, ona elə gəldi ki, ürəyi sıxlıq, Əbdül həyətə çıxbıq bağa keçdi. O, şəfəq sökülənə qədər var-gəl elədi. Şərqdə şəfəq söküləndə sərin, xərif kükənəməyə başlıdı. Səhər nəsimi onun saçları ilə oynayırdı, o özünü rahat və sərbəst hiss edirdi. Quşlar kollarda çırpmışdalar və oxumağa başladılar. Əbdülün ruhu təzələndi. Mənliyini əzən, qəlbine çökmiş ağırılıq yox oldu, o özünü yüngül və rahat hiss etdi. Əbdülün gözlərinə yuxu doldu, o, yataq otağına keçdi, uzandı, derin yuxuya getdi.

IV

Qapının yüngülçə döyülməsi onu yuxudan ayıltdı. Əbdül qalxıb qapını açdı. Dostu Sultan onun otağına girdi. Sultan pəncərəyə yaxın oturub bağa baxdı. Sonra soruşdu:

– Dünən sen harada idin? Mən sizə gelmişdim.

Əbdül barmağı ilə kənd tərəfi göstərdi, cavab verdi:

– Mən bu yaxındakı kənddə idim.

– Paltarını dəyiş, xanın yanına gedək, xan öz ailəsi ilə bura, köhnə xanın yerinə gəlib.

– Onun ailəsinə söz ola bilmez, ancaq ona yazığım gəlir. Bu ailədə heç bir maraqlı şey yoxdur. O, bura Allah bilir neçə mumiya gətirib, – deyə Əbdül heyfsilənmədən cavab verdi.

Sultan buna heyrət etdi.

Əbdül dedi:

– Adı haldır.

– Nə mumiya? – Sultan etiraz etdi. – Deyirlər, onun elə gözəl arvadı və iki baldızı var ki, görənin ağlı gedir...

– Bəli, çirkinliklərinə görə... əlbəttə, bu ola bilər.

– Gözəlliyyinə, gözəlliyyinə görə! – Sultan tələsik elavə etdi.

– Mən bir şəyə heyrət edirəm, – Əbdül xeyli susduqdan sonra dilləndi, – Bu bədbəxt qadınlar həremxanalarda dörd divar arasında, yarımqaranlıqda neçə yaşaya bilirlər? Onların qəribə səbri var və taleyə də acizliklə itaət edirlər, bu cür ince, zerif məxluqlar belə ağır, qapalı həyata dözürler... Sən deyirsən ki, xanın arvadı və baldızları gözəldirlər. Men düşünürəm ki, bütün şərqlilərin arvadlarında olduqları kimi, onlarda da heç bir gözəllik ola bilməz. Onlar həremxanada yaşayırlar, pencerələr ikiqat pərde ilə örtülmüşdür, qadınlara həmişə qaşqabaqlı olan düzülməz xacəz gözetçi qoyulmuşdu. Sən deyirsən ki, gözəldirlər. Bu şəraitdə nə gözəllik? Yaxşısı budur deynən, onlar zəif, solğun, tənbəl və yuxuludurlar. Gözleri həmişə parıltısız və şışmış olur, üzleri həmişə sarı və şışkin olur. Bax bu, Asiya qadınlarına məxsusdur. Onların evlərini ziyanət edən qadınları hamisindən istəyirsən soruş, onlar hətta bunu da elavə edirlər ki, bu qadınlar kök və fərasetsizdirler, qadınlara məxsus olan və onlara xüsusi gözəllik verən incəlikdən və füsun karlıqdan məhrumurlar. Onlar adama könülsüz cavab verir, ağızlarında dillərini güclə tərpədirler, həm də laqeyddirlər və ilaxı...

Əbdül yataq otağında gəzintiməyə başladı.

– Belkə, belə deyil, kim bilir? – Sultan etiraz etdi.

Əbdül Sultanın qarşısında dayanıb soruşdu.

– Necə yeni kim? Rusiyada yaşamağımıza baxmayaraq, hər halda qohumluq əlaqəmiz bizi Asiyadan ayırmamışdır. Həremxana və oradakı gizli həyat bize məlumdur. Qapanmış evdəki hava ilə

nəfəs alan, “məhbəsdə” böyüdülmüş, işqsız və havasız qalmış bu qadınlarda nə gözəllik ola bilər? Parmıkdə yetişdirilmiş çiçəyi təsəvvürünə getir. Onun ləçəkləri necədir? Parıltısız, rəngsiz, çiçəyin özü isə etirsizdir. Əlini ləçəyə vuran kimi qopub düşür, dəren kimi o saat solur... Həremxananın boğucu havasında tərbiyə almış qadınlar da beledir... Sultan, həremxana həyatını düşünmək dəhşətdir, bu, sürgündür, əbədi məhbəsdir... Sultan, biz necə rehmsiz və amansızıq. Nə üçün bizim qadınlara belə bir tale qismət olmuşdur? Ah, bizim analarımız, bacılarımız və arvadlarımız, siz ne bədbəxtsiniz! Siz necə də məhv olursunuz, sizin həyatınız itirilmiş və sıxışdırılmış, azadlığınızın sələsi sönmüşdür. Sizin haqqınızda laqeydliklə, türək ağrısı duymadan danışmaq iqtidarına malik deyilik. Siz daima çürüyən, ağır və savadsız bir həyata məhkum edilmişsiniz. Sizdən ötrü həremxanalar açılmışdır ki, bunlar sizin işıqlı həyatınıza qaranlıq, yoluxucu xəstəlik, bəkarətsizlik və əxlaqsızlıq gətirir. Siz həyat üçün yaranmışınız. Siz məhbəslerin deyil, həyatın ən gözəl bəzəyisiniz...

Əbdül daha danışa bilmədi, gözleri yaşıla doldu, o, daxili həycandan tengnəfəs oldu.

Xeyli keçəndən sonra Əbdül, nəhayət, özünə gəldi:

– Sultan, müsəlman qadınlarının öz səadətlərinin sahibi olduqları vaxt, qadın aləminin çiçəkləndiyi dövr harda qaldı? Qadınları öz yüksək mövqelərindən aşağı salan adama lənət olsun. Qadınların azad, işıqlı həyatını, hüquqlarını əllerindən alıb, zülmətə چevirən kişilərə lənət! Siz ey qadınları yaşatmaq və öldürmək hüququ qazanmış insanlar, sizlərə lənət! Mehəmməd, böyük peyğəmbər Mehəmməd, mən sənə böyük hörmət və pərəstiş edirəm. Sən öz nəsihətlərində qızgınlıqla və səmimiyyətə ərəbərin zəif məxluqlara – qadınlara olan vəhişi münasibətinin və pis adətinin əleyhinə danışırdın, sən onları yüksək səviyyəyə qaldırdın və onlara bizimlə bərabər hüquq verdin. Bədbəxt qızların və qadınların müdhiş vəziyyətini gördükdə sənin həssas qəlbin necə də həyecanla və bərkdən döyündürdü. Sultan, bundan sonra Mehəmməd bu zəif məxluqu, belkə də, kişilərin ixtiyarına vere bilərdi. Öz qısqanlıqlarına görə peyğəmbərin adından köməksiz qadınların hüquqlarını azaldan adamlar necə də əsassız iş görmüşlər. Öz arvadlarını yad gözlərdən

qorumaq üçün qısqanc kişiler utanmadan hiyləgərliklə Məhmədə istinad edərək, qadınların heyatına məhbəs yaşayışı getirdilər... Qadını dörd divar arasında qapalı saxlamaq qədim Şərqdən çıxmış adamların yaydığı çox pis adətdir. Onlar bu adəti yalnız əreblərin arasında deyil, hətta ermənilərin və yunanların da arasında yayırıldılar... Pyotr dövrüne qədər qapalı yaşamaq hətta rusların arasında da yayılmışdır. Bunun günahı kimdədir? Dində. Ah, bəsdi, mən qızıldım. Dur get, mən getməyəcəyəm...

Sultan etiraz etmir, Əbdülün monoloquna böyük zövqlə qulaq asındı.

Sultan buradan xana qonaq getdi. Xan Şərq qayda-qanununa uyğun olaraq nəvazişlə onu salamladı. Xan və Sultan ordan-burdan danışdılar. Sultan xanın yanından xoş təessüratla qayıtmadı. O başqa bir gün öz vədinə görə xanın yanına gəldi. Xidmətçi onu qəbul otağına apardı. Burda tek qalan Sultan o biri otağa açılan qapıya yaxınlaşdı, açar yerində içəri baxdı, otaqda heç kəs yox idi, o, qapını açdı və Şərq üslubu ilə bezənmiş balaca otağa girdi. Pencərenin bir tayı açıq idi. Bu otağın pencəresi kiçik bağçaya açılırdı. O, asta danışan qadın səsi eşitdi. Sultan üç qadın gördü, ikisi gəncdi, görünür, xanın baldızları idilər, o birisi isə onun arvadı idi. Başlarına kəlağayı salmışdılar.

“Əbdül doğru deyir, – Sultan fikirləşdi. – Eyni ilə Əbdülün təsvir etdiyi kimidirlər. Gənc qızlar hər halda öz gözəlliklərini mühafizə edirlər. Onların qönçələrinə hələ toxunmayıblar, – o, Əbdülün müqayisəsini xatırladı. – Bu xanın arvadı çox kökdür. Ah, bu qızlar necə səmimidirlər. Tezliklə onların gözəlliyyinin ləçəkləri tökülcək... Əbdül bunu görsə, hönkür-hönkür ağlayar, irəli atılar və deyərdi: – “Gəlin sizi xilas edim”.

Sultan onu burada görəcəklərini xatırlayıb bir sıçrayışla özünü qəbul otağına saldı.

Xan harasa getmişdi, sonra gəldi və yenə də Sultanla getdi.

“Bəli, xanın baldızları hələ öz qönçələrini qoruyub saxlayırlar. Elə ki, onları qoparıb başqa yerə köçürdülər, o saat saralıb solacaqlar. Qızlıq bəkarəti, bütün gözəlliklə zərifliyin qalığı vaxtından əvvəl solacaq”. Sultan xanın baldızlarını xaturlarkən xəyalən belə düşünürdü.

V

Əbdül saat üçə qədər işdə oldu. Vəzifə qayğıları içərisində özünün qəlb həyecanlarını unutdu. O, nahardan sonra Qədirovların evinə getdi. Mina xanum Qədirova qapalı həyat keçirirdi, yaxın tanışlar onlara az-az gəlirdi, o özü də tanışların yanına gec-gec gedirdi. Bezən Qədirovların evində tanışlar toplanıb, bütün axşamı səhbətlə keçirirdiler. Qədirovlar hərdənbir Əbdülün atası Zeyd bəy Huribazovun malikanəsinə gəlirdilər. Zeyd bəy Huribazov və Rüstəm bəy Qədirov mədrəsədə oxuduqları vaxtdan dostluq etməyə başlayan qocaman dostlar idilər. Onların ataları isə Qars altındakı mühəribədə dostlaşmışdılar. Rüstəm bəyin atası evə qayıtdıqdan sonra 17 yaşlı Rüstəm bəyi mədrəsədən götürüb gimnaziyaya qoydu, amma Rüstəm bəy orada kursu bitirmədi. Atası vəfat etdiğdən sonra balaca ailə onun öhdəsində qaldı. Öz ailesini yaşıatmaq üçün Rüstəm bəy qəza idarəsinə tərcüməçi vəzifəsinə girdi. Dörd ildən sonra o, eyalət idarəsinə tərcüməçi vəzifəsinə keçirildi, sonra sahə pristavı oldu. Rüstəm bəy öz vezifəsini vicdanla yerinə yetirirdi, buna görə də tezliklə eyalət rəisinin kiçik müavini təyin olundu. O, həle tərcüməçi ikən gözel qız olan Mina xanımıla evlənmişdi.

Əbdülün babası Qars davasında yaralanmış, buna görə də boyundan salınan qızıl medal almışdı. Köhnə dostu Qədirovun təbliğinə baxmayaraq o, öz oğlanlarına gimnaziyaya getməyi tövsiyə etmemişdi. Zeyd və Qeys bəy Rüstəm bəyin evvəller oxuduğu mədrəsədə Şərq təhsili almışlar. Zeyd bəy, atası ölməmişdən əvvəl, birinci gözel hesab edilən əmisi nəvəsi Nazlı xanımı almışdı. Qeys isə atası öldükdən sonra əsil bəy olan qonşu mülkədarın qızı ilə evlənmişdi. Zeyd bəyin oğlu oldu, bu, Əbdül idi, Qeys bəyin isə iki qızı – böyüyü Nigar, kiçiyi Şahzadə dünyaya gəldi. Nigarın 18, Şahzadənin isə 15 yaşı var idi. Zeyd bəy Rüstəm bəyin təsiri ilə öz yeganə ogluna yaxşı təhsil vermişdi. Əbdül ilk təhsilini evdə aldı, sonra gimnaziyaya girdi, burada o, nümunəvi tələbələrdən idi; rəislər və müəllimlər xüsusilə onun əxlaqından razı idilər. Yaxşı rəqs edə bilən gimnazistlərin dəvət olunduğu qadın məktəbləri Əbdülü hər şeydən çox məşğul edirdi. Əbdül yaxşı rəqqas idi; institut tələbələri və gimnazist dostlar həvəsə Əbdülə rəqs edirdilər.

Əbdül tətil günlərini cvdə keçirirdi. Hər şey onun xoşuna gəldi, ancaq bir şey – qadınların kişilər qarşısında cəsaretsizliyi, utançlılığı, hətta çəkinməyi və qorxması onu təşvişə salırdı. Bir dəfə o, çöldən qayıdarkən yanğını söndürmək məqsədilə bir kəndlinin heyətinə girdi. İt ona hürdü. İtin səsinə qazmadan bir qız çıxdı. Qız onu görüb əlli ilə üzünü örtərək kənara qaçıdı və daha bayırda çıxmadi. Əbdül dayandı, dayandı, sonra çıxbı getdi. Onun əmisi qızları Nigar xanım və Şahzadə xanım da, birisinin on, o birisinin yeddi yaşı olmasına baxmayaraq, onun qarşısında çəkine-çəkine dayanır və onunla bir otaqda tek qalmırdılar. Əbdül onlara oynamamaq, gəzmek isteyirdi. Onlar isə heç cürə buna razi olmurdular.

– Şahzadə, Nigar, gcdək bağa oynamamaq, – deyə bəzən onlara təklif edirdi. Qızlar ona cavab vermir və sakitcə otaqdan çıxırlılar. Bu, Əbdülü darixdirirdi. “Gör mən nə qədər qorxuncam”, – deyə fikirləşirdi.

Qədirovlar Huribazovlargılı gələrkən institut tələbəsi balaca Nisəni də özləri ilə getirildilər. Əbdül də, qız da buna sevinirdilər. Hər ikisi əl-əle tutub bağda, həyətdə qaçmağa, birlikdə oxuyub oynamamağa başlayırdı.

– Ana, ana lütfən de görüm, nə üçün Nisə məndən qorxmur. Nigarla Şahzadə isə qorxurlar? – deyə o, anasının boynuna sarılıb üzündən öpərək soruşdu. Ana oğluna yalnız təbəssümle cavab verirdi.

Səkkiz yaşlı oğlan olan Əbdül həyətdə anası ilə dayanmışdı. Bu zaman kimse həyətə gəldi. Əbdülün anası Nazlı xanım evə qaçıdı. O, tələsik anasını təqib etdi.

– Sənə ne oldu, ana? Sən bu adamdan qorxursanmı? – deyə o həyətə anasından xəbər aldı. – Ya da bəlkə, onu rədd etmək isteyirsən?

Ana oğlunun həyəcanlandığını görüb onu başa saldı.

– Ancaq hər halda mən bir şeyi başa düşmürəm, yad bir adam sənin üzünü görse nə olar?

Bir dəfə oğlan onunla faytonda gəzməyi anasından xahiş etmişdi. O razılaşdı. Nazlı xanım oğlu ilə faytona minəndə çadraya büründü və örtüyü qaldırmağı əmr etdi.

– Niyə? – deyə oğlan qeyri-iradi olaraq çığırıldı. – Olmaz? Əgər gözüyumuşlu gəzəcəyikse, bunun nə ləzzəti var?

Ana başa saldı ki, eks təqdirde onunla birlikdə gəze bilməz. Belə olduqda, Əbdül təəssüf və peşmanlıqla faytondan yerə tullandı və gəzməyə getmək istəmədiyini bildirdi.

– Anastasiya İvanovna başında şlyapa, açıq faytonda şəhəri gəzir, yad gözlərden qorxmur, ancaq sən örtüklü faytonda da bu çadrada getmek isteyirsən?

Ana oğlunu inandırmağa çalışırdı ki, o bu yerlərin sakını bir xanım olsa da, burnunun ucunu da kişilərə göstərməyə ixtiyarı yoxdur.

– Bəs elə isə, nə üçün atamdan da yaşınmırısan, başqları da mənim atam kimi deyilmə?

Nazlı xanım bu oğlunu inandırmağın çətin olduğunu görüb, onu rahat buraxaraq, öz otağıma keçdi.

Əbdülün əmisi Qeys bəy heç vəchlə öz qızlarını ümumi təhsil məktəbinə qoymaq istəmirdi. O öz qızlarına Şərq təhsili vermişdi. Nigar və Şahzadə fars dilini yaxşı bilirdilər. Onlar fars poemalarından tərbiyə almışdılар və bu poemalarda olan qəhrəmanları təqliğ etməyə çalışırdılar. Onlar Füzulinin “Leyli və Məcnun” poemasını, Firdovsinin əzəməti “Şahnamə”sini və habelə ərəb nağıllarını sevirdilər Şahzadə xüsusilə qarşısızlaşmaz güclü məhəbbət və kədərli, sən sonluqla nəticələnən ehtiraslı sehnələr təsvir edilmiş nağıllara Nigardan daha çox aludə olurdu. O, nağılin qəhrəmanı öldükdə ağlayır, əsərin qəhrəmanı və qız hər hansı möcüzə nəticəsində öz səadətlərinə çatdıqda sevinir, şadlıq edir, bacısını, öz qulhqusunu öpür və oyuncaq hədiyyə almış uşaq kimi atılıb-düşürdü.

Şahzadə özündə sevdalı cənub qadınlarına məxsus bir ehtiras tərbiyə etmişdi. O, xəyalperver idi, həmişə həssas, xeyirxah qəlbinin, sevdalı ürəyinin bütün duyğularına cavab verirdi. O, Əbdülü öz səadəti sayırdı və ilk əvvəl ürəyində ona qarşı cəsaretsiz bir hiss duyurdu, lakin o, bunun ehtirasına və güclü sevgiye əvvəl qorxmışınə imkan vermirdi. Əbdülün anası onu öz gəlini adlandırsa da, Şahzadə nədənsə Əbdüllə xoşbəxt olacağına inanmırı. “Bu mənə heç də Əbdüllə xoşbəxt olacağımı haqq vermir” kimi fikirlər dəfələrlə onun ağlına gəlirdi.

Əbdül Şahzadənin gözəlliyyinə valeh olmuşdu. O, qızda cənuba xas olan gözəllikləri müşahidə edirdi. Əbdül tezliklə işi buraxıb Şahzadə ilə evlənmək haqqında düşünürdü. Şahzadə isə hələ də Əbdülün qarşısında utançlı və cəsarətsiz idi. Əbdül bunu guşənişinlikle izah edirdi. Əbdül Şahzadənin heç də özünü onun yanında apardığı kimi olmadığını bilirdi. O, dəcəl uşaq kimi oynağan, zarafatçı, sən və uşaq kimi də sadəlövh idi. Cavan oğlan buna heyran olmuşdu. Əbdül onun üçün rəqs, musiqi, nəğmə və rus dili müəll-

limləri tutmaq niyyətində idi, bu barədə heç kəsə söz deməyə cəsarəti çatmirdı, ancaq and içmişdi ki, fikrini evlənən kimi həyata keçirsin. Qeys bəy ürəyində Əbdülün onun qızı Şahzadə ilə evlənmək məsələsinə son dərəcə şad idi.

"Lakin men Əbdülün mənim qızımla şəhərlərdə yaşamasına icazə vermərəm. Əbdül razılaşmasa, qızı ona vermərəm" – Qeys bəy belə fikirləşmişdi. Qeys bəy Avropa təhsilinin əleyhinə idi və bu barədə dəfələrlə öz narazılığını bildirmişdi.

O, qardaşı Zeyd bəye:

Bu Rüstəm də sənin kimi nə səfəh adımdır! – deyirdi.

– Xeyr, Qeys, o çox ağıllı adamdır, – deyə Zeyd bəy etiraz edirdi.

– Ağlıldır, dəlidir, bilmirəm, bir onu bilirəm ki, ö öz qızını institutda oxutdurub və ona avropalılar kimi yaşamağa imkan verib. Bu məni dehşətə getirir.

– Bes məni niyə səfəch adlandırırsan?

– Oğlun Əbdülü gimnaziyada və sonra da Peterburqda oxutdurmaq sənin nəyinə lazımdır? Yaxşı olardı ki, onu təsərrüfata öyrədəydim. Bizim ata-babalarımız sənin Əbdülündən yaxşı yaşamışdır, elə bizim təhsilimiz olmasa da, sənin oğlundan yaxşı yaşayınq.

Zeyd bəy ona etiraz etmədi və bununla da söhbət bitdi. Qeys bəy öz ailəsinə münasibətində ciddi qayda-qanunların möhkəm tərefdarı idi. Qızlarını və arvadını camaatdan gizlədirdi. Onun evi hündür hasarla çəpərlənmiş, hasar boyu əkilmiş ağacların budaqları bir-birinə qovuşmuşdu. Qulluqçulara Qeys bəyin evinə gətirməyə icazə verilmirdi. Onların öz evləri və həyetləri var idi. Qeys bəy tez-tez səfər edirdi. Bu Nigarla Şahzadənin birlikdə bağda gəzmələrinə, həyətdə oynamalarına və darvazadan kənara çıxıb, çayın qırığına cməmələrinə imkan verirdi. Bir dəfə Qeys bəyin evinin yanından ötüb keçən bir adam şikətə oxuyarkən, Qeys bəy bunu eşitmış və nadincə adamı tutub cəzalandırmasını emr etmişdi.

Əbdül Qədirovların evində iki həftədən artıq qalmadı. O, Nisəni elə görmək, danışmaq, nehayət, onun gözəl nəgmələrini və royalda əldədiği mahniları dinləmək istəyirdi. Əbdül Nisəni bağda tapacağını guman edərək oraya gətdi. Qız bağda idi. Əbdül onun baş örtüyünə təəccüb etdi. Onun gözəl saçları ipək kələğayı ilə örtülmüşdü. O gülümsündü və ucadan dedi:

– O, bunu dəcəllikdən edir.

Nisə xoş baxışla, təbəssümlə ona nəzər saldı. Əbdül onun üzündə nəsə sırli, kədərli bir ifadə duydı. Bu anda Nisə həmişəkindən gözəl və cazibədar göründü. Baxış, təbəssüm, üzünün ifadəsi... Ondakı hər şey dəyişmişdi. Sanki o, ayrı bir xasiyyətlə başqa həyat tərzi olan yəni bir aləmə daxil olmuşdu. Ondakı səadətə və ölümə sövg edən bütün xüsusiyyətlər başqa xarakter almışdı. Qızın aydın gözleri gələcəyə və xoşbəxtliyə ümidi ifadə edirdi. O, cəsaretsizliklə deyil, sakit və qətiyyətlə baxırdı. Nisə indi həyata cəsaretlə baxır, gələcəyi düşünərkən titrəmir, gözləri qorxu və soyuq bir parıltı ilə yanmırı. Əbdül onu bağda taparkən, o, belə bir ruhi vəziyyətdə idi. O, indi amansız taleyin insanı təqib və məhv etməsinə təmkinlə baxırdı. Nisə özünü taleyin toru atıldığı həyat okeanında görür, əlini inamla suya çırparaq həyat dalgaları üzərində üzürdü. Tale onu öz toruna yaxınlaşdırıb, dolaşdırmaq isteyir, lakin o, taleyin verdiyi aldadıcı ümidi astaca kenara atılır... Səadətin şölesi onun üçün işıq saçır. O, xoşbəxtliyə can atır, ah, lakin... Qarşısında uçurum var. Uçurumun üzərinə çürümüş taxta atılmışdır. Nisə sevinir, deməli, ümid var. O, qətiyyətlə addımla ayağını taxtanın üstüne qoyur, taxta çatlayır. Geriye baxır, onun ardınca xoşbəxtliyə can atan adamlar taxtanın üstüne çıxırlar.

Ah, davamsız körpü uçuldu.

Bütün qurbanlar həyatın uçurumuna töküldülər. Onu isə gözə görünməz bir qüvvə xişas etdi, o, səadətin ağışundadır.

Nisə şadlıq cdır və həyat uçurumunda məhv olanların dehşətli ölümünü xatırlayıb, bədbəxt qurbanlar üçün təəssüflənirdi. Birdən Nisənin üzü ürək sevincinin şəfəqi ilə işıqlandı. Əbdül daxili təntənenin şiddetinin onun üzündə və gözlərində oynadığını hiss etdi.

Əbdül dedi:

– Siz əvvəlki Nisəyə benzəmirsiniz. Sizin daxilinizdə nə isə baş verir və sanki siz qalib gəlmisiniz.

Qız ona baxdı və gülümsündü.

– Doğrudanmı, siz şənlik edirsiniz? Deyin görek, nəyə qələbə çalmışınız? Mən sizin müvəffəqiyətinizə çox şadam.

– Siz nədən bu qərara gəldiniz? – deyə Nisə özünü o yerə qoymayaraq gülümsündü.

– Bütün bunları sizin baxışlarınız deyir. Siz artıq öz sırrinizin mənboyını göstərdiniz, mən hamisini bilməsəm, el çəkən dəyiləm.

Nisə cavab verdi:

– Əvvələ, mənim heç bir sırrım yoxdur. İkincisi, siz nəyə görə mənim sırrımı öyrənməlisiniz?

– Bizim dostluğumuza görə.

– Mənçə, təkcə dostluq buma haqq vermir. Burada bir də...
Əbdül onun sözünü kəsdi:

– Mənim başa düşdürümə görə, insanları bir-birinə bağlayan dostluq onların qəlblerinə de yol açır.

– Əgər dostun ağır gündə sənə kömək edə bilmirse, bu dostluq nəyə lazımdır. Dostluq ancaq həyat şən və gözəl olduqda yaxşıdır. Darixmamaq üçün lazımdır. Dərd olanda isə olmasa yaxşıdır. – Qız bunu deyəndə xeyalən həyat burulğanına atıldığını və başqasının köməyi olmadan seadətə çatdığını xatırladı.

– Ah, Nisə, Nisə, dostluq haqqında belə etinasızlıqla danışma-yın. Bizim hər birimizin həyatı özümüz üçün ayrıca bir aləm, ayrıca bir hakimiyyətdir, biz isə öz daxili dövlətimizin kralı, imperator-ruyuq. Əgər imperatorlar və krallar öz dövlətlərinin mənafeyi və öz xalqlarının xeyri üçün bir-birilə ittifaq yaradırlarsa, o halda belə ittifaq bizim daxili şahlığımızın firavanlığı və rahatlığı üçün də zəruridir. Bizim qəlbimizin hakimiyyətini idarə etmək hakimlərin öz dövlətlərini idarə etmələrindən çətindir, çünki onlarda şahdan başqa müxtəlif dövlət idarələri də vardır. Müttəfiq dövlətlər ümumi qüvvə ilə dövlətin süqut etməsinə və dağılmasına səbəb olacaq məncəni dəf edirlər. Biz sadə adamlar da dostluqla birləşsək, öz xüsusi dövlətlərimizi asanlıqla qoruyub müdafiə edə bilərik. Bir adam üçün ağır olan bir iş iki adamın vasitəsilə asanlıqla həll edilir. Atalar misalı var: Ağıl ağıldıñ üstündür. Ah, Nisə, Nisə, sizi yormasaydım, dostluqdan çox danışardım. Dostluq gözəldir, dostluq müqəddəsdir... Mənim dostluq hədiyyəmi rədd etməyin. Dostluqla edilən hər şey həqiqətdir. Dostluq qüvvə, sədaqət, xeyirxahlıqdır...

Əbdül haldan düşərək skamyada əyləşdi. Nisə onda nə isə bir qüvvə olduğunu gördü. Bu anda onun qəlbində odlu-odlu, dərin inamla danışan Əbdülə qarşı ümidi oyandı.

– Siz nə üçün mənim sırrımı bilmək istəyirsiniz?

O müqəddəsdir, toxunulmazdır, – deyə zəif səsle dilləndi.

– Əgər siz mənim dostluğumu qəbul etmək istəyirsinizsə, onda gərək sırrınız mənim üçün gizli qalması.

40

– Qulaq asın, – deyə Nisə qəti səsle cavab verdi. – Mən sizin dostluğunuzdan imtina etmirəm, məmənuniyyətə qəbul edirəm, lakin biz, məni mehv etməyə hazırlaşan qüvvə qarşısında acizik. Siz nahaq yere iztirab çəkəcəksiniz. Düşmənin məni mehv etməyə hazırlanan qüvvəsi həddindən artıq böyükdür, siz və mən o bədbəxtlikdən xilas ola bilmərik...

– Nisə, bir saat bundan əvvəl sizin üzünüzdə ifadə olunan o ümidi hanı? Həmin inam və ümidlə mübarizəyə atılın, siz qalib gələcəksiniz.

Qız bu anda onu saran və uçurumun üzərində keçirən naməlum qüvvəni xatırladı.

– Əgər bizim qüvvəmiz çatmasa, onda özümüz üçün üçüncü bir adam axtarıb taparıq, üçlüyə yaradarıq, – deyə Əbdül davam etdi.

– Əgər bu adam olursa, mən sizə hamisini söyləyərəm, ancaq deyin görüm, bu üçüncü adam kimdir?

– Mənim sədaqətli, xeyirxah dostum Sultan Xandarov. Həyat məsələlərində o çox cəsarətidir... – deyə Əbdül fərəhli cavab verdi.

Sultanın adını eşitdikdə Nisənin ürəyi sevincə vurdu, o öz nictətin bu adamda görür və ondan böyük kömək gözləyirdi.

– Di qulaq asın, mən başıma gələn bütün hadisənin və bunun necə baş verdiyini söyləyəcəyəm.

O, öz hekayətinə başladı.

Qədirovların yaşadığı şəhərdə varlı bir mülkədar olurdu. Onun adına Mirzə Mehdi bəy deyirdilər. Yaşı qırıq beşdən az olmazdı. O, İranda doğulmuş, orada tərbiye almış və otuz yaşına kimi bu ölkədə yaşamışdı. Mirzə Mehdi bəy öz emisindən böyük irs alıb Qafqaza gəlmış və bu şəhərdə yerləşmişdi. Nisə şəhər bağında öz rəfiqələri ilə gəzərkən onu Mirzə Mehdi bəyə göstərmişdilər. Nisənin gözəlliyi onu valeh etmişdi, o, elə buradaca, şəhər bağında, dostlarının yanında and içmişdi ki, Nisəni bu aləmdən qoparıb özünə arvad edəcəkdir.

Nisə hiss etdi ki, skamyada oturan naməlum adam diqqətli baxışlarla, inadla ona göz qoyub, təqib edir. Mirzə Mehdi bəy iki dəfə qızı görüb ədebsizliklə gözlərinin içine baxırdı. Bu, Nisəni çox qəzəbləndirirdi və qız onun kínli baxışlarını yadına salıb titrdi. O, rəfiqələrini oradan apardı və onlar başqa cığırda gəzməyə başladılar. Nisəni izləyən adam da o cığırda keçdi. Onda Nisənin ancaq

41

bir çarəsi qalırdı: çıxıb getmək. Hələ evə qayıtmaq tez olduğundan, rəfiqələr şən camaati olan bağı tərk etmək istəmədilər. Nisə bağdan təkcə çıxdı və qaça-qaca evə getdi. Bu nifret oyadan adam onu iki dəfə də küçədə gördü. Qızın gözləri qaranlıq gətirdi, az qaldı yixılsın. O, evə çatdı, öz otağına keçib başını əlleri üstə qoyaraq, hönkür-hönkür ağladı.

— Bu adam nə üçün məni təqib edir? Mən Allaha neynəmişəm? Onu nəylə qəzəbləndirmişəm. Budur, mənim yolumun üstündə bu iblis peyda oldu, — deyə o hıçqıraraq hönkürdü.

Mirzə Mehdi bəy Rüstəm bəyle tanış olub görüşməyə başladı, tanişlıq, nəhayət, dostluğa çevrildi. Mirzə Mehdi bəy dəfələrlə Rüstəm bəyə pulla kömək etdi.

Mirzə Mehdi bəy dostlarına deyirdi:

— Əgər bu qız üçün onun ağırlığı qədər qızıl vermək lazımlı gəlsə, yenə də geri çəkilən deyiləm, əgər onun üçün başımı vermek lazımlı gəlsə, onda da geri durmaram.

Mirzə Mehdi bəy Nisəni almaq üçün Qədirovların ailəsinə rəsmi təklif etməyə gəldi. O, hələ öz dostlarını da gətirmişdi. Rüstəm bəy Qədirov Mirzə Mehdi bəyin zənginliyinə aldانب، çox fikirləşmeden razılıq verdi və gələcək kürəkəninə bildirdi ki, nişanlanmanın rəsmi qaydaları təzlikle sona çatmalıdır. Bu iş çox uzanmadı. Üçüncü gün Qədirovlar evinin qapısına, içərisində qadın və kişilər olan bir fayton gəldi. Qonaqların nə üçün gəldiklərini bilən Nisəni dəhşət bürüdü, o, bayılıb yixildi. Onu öz otağına aparıb yerinə uzatdılar. Nisə huşsuz halda uzanmışdı. Qonaqlar gəlini görmək isteyirdilər. Mina xanım onlara bildirdi ki, qız xəstədir. Nişandan sonra qonaqlar getdilər. Qızının xəstəliyinin səbəbini bildikdən sonra Rüstəm bəy yalnız bunu dedi:

— Ağlayar, sonra da sakitləşər.

Mina xanım Nisəni təskin etməyə çalışırdı. Ancaq bunun mənası yox idi, ananın təskinliyi qızı daha da narahat edir və əsəblərinə toxunurdu. Qızının ağır və ümidsiz vəziyyətini görən Mina xanım göz yaşlarını saxlaya bilmirdi. O, kürəkəninin İranda bir dəfə, Qafqazda iki dəfə cvləndiyini bildikdə, daha ümidsizliklə ağlamağa başladı. Birinci arvadını Mirzə Mehdi bəy heç bir səbəb olmadan boşamışdı. Qafqazdan olan o birilər isə Mirzə Mehdi bəyin ciddiyətindən və qısqanlığından əzab çekərək ölmüşdülər. O onları

həremxanada xacələrin ciddi nəzarəti altında saxlayırdı. Azad yaşa-mağşa öyrənmiş qafqazlı qadınlar həremxananın ağır şəraitinə dözə bilmədilər, soldular... “Belə bir tale də Niseni gözləyir”, — deyə Mina xanım acı göz yaşları tökərək fikirləşirdi.

Nisə, nəhayət, tamamilə sağaldı. O, saçlarına bezək vurub şlyapasını başına qoysdu, çətirini götürüb getməyə hazırlaşdı. Qapı açıldı və ana içəri girdi. Mina xanım Nisənin şəhərə getməyə hazırlaşdığını bilib, onu yoldan saxlamaq üçün qızı dile tutmağa başladı. Bu, Nisəni çox təəccübləndirirdi. Onun artıq etiraz etməyə gücü qalmamışdı. Qız tez şlyapasını çıxarıb çarpayının altına atdı, saçlarını ciyinlərinə töküb, qayçını götürdü və gözəl saçlarını kesmək istədi. Mina xanım təlaş içerisinde Nisədən yapışdı. Nisə xanım mütiliklə anasının müqavimətinə boyun əydi və stulda oturdu. Kəlağayı istədi, onun üçün kəlağayı gətirdilər. O, saçlarını qulaqlarının arxasına verib, kəlağayına başına saldı və onun uzun ucunu boynuna dolayıb, sinəsini örtdü.

Nisə Mirzə Mehdi bəyin ailəsindəki faciələri eşitmışdı. Belə bir müstəbid adəmin arvadı olmaq fikri ona əzab verirdi. Onun azadlığıının, sərbəstliyinin əlindən alınacağı, zabitəli xacələrin nəzarəti altında həremxanada saxlanacağı, hətta Allahın işığına da həsrət qalacağı fikri qızı rahat buraxmırırdı.

— Yox, yox, mənim azadlığımı və müstəqilliyimi əlimdən almağa kimin ixtiyarı var? Mən quş kimi azad və sərbəstəm, — deyə o, qürurla başını qaldırdı. — Mən öz haqqım üçün bütün dünyaya qarşı üşyan etməyə hazırlam! — O, incidilmiş şah qızı görkəmi ilə səsləndi. — Mən insanam və özümün də insana məxsus hüquqlarım vardır, lakin mən heç kəsə mənim həyatıma və ölümümə rəhbərlik etmək haqqı vermirəm!

— O, əlleri ilə üzünü örtdü, sonra həyecanla ayağa qalxdı, qürurla Əbdülə yaxınlaşıb, onun əlini tutdu. Nisə titrədi və zəif bir hərəkətlə skamyaya oturdu. Əbdül yalnız qızın ciyinlərinin titrədiyini, onun şiddətlə nəfəs aldığıni gördü. Əbdül onun yanında əyləşdi və qızı sarı eyilərək, əlindən tutub dedi:

— Nisə, Nisə, qulaq asın, sakit olun, siz allah, sakit olun. Yalvarıram size. Sizi bu vəziyyətdə görmək mənim üçün çox çətin və ağırdır... Siz ağlayır və bununla da ürəyinizi sakitlədirirsınız, lakin mən ağlaya bilmirəm. Əgər siz sakitləşməsəniz, mənim yaşıla dolmuş

Ürəyim parçalanacaq. – O, bu sözləri deyib Nisənin əlini ürəyinin üstünə qoydu. Ürəyi şiddet və qəzəblə döyündürdü.

– Nisə sakit ol, mən sənin dostun və qardaşınam. Yalnız bircə kəlmə de və sən azad olacaqsan. Mən səni nifret elədiyin adamın caynaqlarından xilas edərəm.

– Əbdül, qardaşım, bilirsənmi, valideynlərim bu işə razılıq vermişlər, – deyə qız sakitleşib, ona "sən" deyə müraciət etdi.

– Nisə, bacım, inan ki, bu iş sənin valideynlərinin təhqir edilməməsi və hüquqlarının məhdudlaşdırılmaması ilə qurtaracaqdır, – deyə Əbdül semimiyyət və inamlı cavab verdi.

Nisə daha ona etiraz etmədi. O qalxdı, evə tərəf gedərək dedi:

– Qardaş, mənim qəlbimdə nə iş bir ümid var, ancaq o özünü göstərmir, kaş ki bu ümid işin xeyirxahlıqla irəliləməsinə kömək etsin...

O, iti addımlarla öz otağına getdi. Əbdül bir qədər dayanıb, Mina xanımın yanına yollandı. Mina xanım Əbdülü hemişəki qayda üzrə salamladı. Əbdül qəlbindəki həyecanı gizlətməyə çalışdı. Mina xanım onun kefsiz olduğunu gördü.

– Sənə nə olub, Əbdül? Darixırsanmı? – deyə Mina xanım qayğıkeşliklə soruşdu. – Çoxdan görünmürsən. Haralarda veyillənirsən?

– Bir az xəstə kimi idim, ele indi de özümü yaxşı hiss etmirəm. Yəqin, bu dərd məni yorğan-döşeyə salacaq. Bəli, həyat ele yek-nəseq və pis keçir ki, ister-istəmez darixırsan. Axı həyat an gözel mükafatdır. Əger o ağırdırsa, onda şənlik haradan ola bilər. Bəs necə darixmayasan?

– Di bəsdir, Əbdül, Allah əşqinə, bəsdir. Bu nədir, həyatın üstünə niyə düşürsən? Narazılıq cimə, dostum, – Mina xanım onun sözünü kəsdi. – Tale adamlara qulaq asır, onların həyatı necədirsə, onlara o cür də hədiyyə verir... – Necə deyərlər, niyyətin hara, mənzilin ora. Sənin nəyin çatmış? Allaha şükür, hər şeyin həddindən artıqdır. Sənin valideynlərin clə lütfkardılar, sizin dövlətiniz, sizin dostlarınız... Bəs nə çatışmış? Hər şey var, sənəsə həyatdan razı deyilsən.

– Ah, siz allah, bütün bu dostları, sərvəti, dövləti və başqa şeyləri bir kənara qoyun, – deyə Əbdül kədərli görkəmle, narazı halda etiraz etdi. Varlı olmaq insana təskinlik, səadət vermir. O yalnız yoxsulluğun üzünü örtür, o da həmişə mümkün olmur.

Yoxsul olub xoşbəxt olmaq, varlı olub firavanlıq içerisinde yaşıyaraq bədbəxt olmaqdan yaxşıdır. Zənginlik və firavanlıq yalnız kəməgil adamları şirnikdir, əslində isə onda heç bir həqiqi həyat yoxdur.

– Əbdül, – deyə Mina xanım məzəmmətlə səsləndi.

O heç nə eşitmədi, sözünə davam etdi:

– Çox vaxt zənginlik qüvvətli adamların əlində olduqda, günahlara, bədbəxtliklərə və indicə mənim yanında axan günahsız göz yaşlarına səbəb olur...

– Sən zənginliyə həddindən artıq nifret edirsən, – Mina xanım yenə onun sözünü kəsdi.

Əbdül dedi:

– Mən zənginliyə o halda nifret edirem ki, o, birinin xeyrinə, digerinin ziyanına yönəldilir və o, əger belə demək mümkündürse, özünün sahibkarı üçün, rəhm etmədən, hər şeyi qurban verir...

Mina xanım onun nəyə işarə vurdugunu anladı və bu səhbəti deyişməyə çalışdı:

– Deyəsən, hava dəyişdi. – O, pencerədən eşiyə baxaraq diləndi, ancaq Əbdül heç nə eşitmirdi.

– Zənginlik bir də ona görə mənim nifretimi qazanır ki...

– Ərim gelmədi, – deyə Mina xanım səhbətə qarışdı.

Əbdül teləsə-teləsə sözünü davam etdi:

– Zənginliyə nifret oyadən səbəblərdən biri də budur ki, ona ən günahsız qurbanlar verirlər. Bundan sonra ona nəcə nifret etməyəsen? Buyurun deyin. Dövlət buna görəmi yaxşıdır ki, onunla qızları qul edib alırlar? Dövlət buna görəmi yaxşıdır ki, günahsız axan göz yaşları onun üçün boş əyləncədir?

– Əger sən dövlətə bu qədər nifret edirsənə, xahiş edirəm, lütfən, minnəti mənim boynuma olsun, atanın dövlətini mənə ver, – Mina xanım zarafat etdi və öz təmkinini saxlamağa çalışdı.

– Ah, əger mən bununla bir qurbanı qəzəbli dəlləlin əlindən qurtara biləcəyimə inansayıdım, hətta canımı da əsirgəməzdim. – O, daxili, əzabverici həyecanın təsiri ilə inilədərək cavab verdi.

– Kimdir bu qurban? – Mina xanım ciddiyyətlə xəber aldı. – Əbdül, mən sənin nəyə işarə etdiyini biliram. Nisənin məsəlesi həll olunub. Əger Mirzə Mehdi bəy Nisənin cəlladı olsa da, Nisə onun arvadı olacaq.

– Öz qızınızı məhv etməyin, Nisəni məhv etməyin. Hələ vaxt var. Onu rədd etmə bilərsiniz. Siz onun məsələsini bilirsınız mı? – Əbdül az qala qışqıraraq soruşdu. – Bilirsınız ki, o, ikisini basdırmış, birisini də boşamışdır? Nisəni bu canavarın caynaqlarında təsəvvür edin. O onu boğacaq. Balanızı bu yırtıcıının caynaqlarında görmək sizin üçün, onun valideynləri üçün asanmı olacaqdır?

Mina xanım susub ona qulaq asırdı.

Əbdül coşaraq deyirdi:

– Sizin qızınız başqa mühitdə, başqa havada böyümüştür, bu Mirzə isə tamam ayrı aləmdə tərbiyə almışdır. Qızınız üçün onunla birlikdə eyni havanı tənəffüs etmək, Mirzənin evində yaşamaq dözülməz dərecədə ağır olacaqdır. Dünyanın saf, temiz havasına öyrənmiş Nisəyə qaranlıq və kəsif havalı aləmdə yaşamaq ölüm demək olacaqdır. Nisənin dolaşlığı keçmiş və indiki mühiti və düşəcəyi mühiti təsəvvürüňüzə gətirin. Qorxunc, qozəbli, ədalətsiz qısqanchıqlar və şübhələr zamanı onun həyatı necə olacaqdır? Öz balanız Nisənin geleceyini təsəvvürüňüzə gətirin. Onun həyatı dəhşətli bədbəxtliklə başa çatdıqda, sizin peşmanlığınız artıq gec olacaq, onda öz günahınızı yuya bilməyəcəksiniz... Dözəməmiyəcəksiniz... Ağır, qorxunc dəqiqə yaxınlaşacaq... Öləcəksiniz... – Əbdül son sözü çətinliklə deyə bildi.

Mina xanım göz yaşlarını saxlaya bilmədi, acı-acı ağladı, ancaq Əbdülün gözündən bir gilə də yaş düşmədi.

– Əbdül, sən nə üçün bütün bunları mənə deyirsən, mən də Nisə kimi gücsüzəm, –deyə o, bir qədər sakitləşib cavab verdi. – Sən bütün bunları Rüstəmə de...

– Siz məndən və yaxud bir başqasından daha çox qüvvətə maliksiniz. Siz Nisənin anasısınız. Sizin və Nisənin iştirakı vacibdir. Siz Rüstəm bəyə Mirzənin amansızlığını, – o, Mirzə Mehdi bəyi sadəcə olaraq Mirzə adlandırdı – və sizin Nisənin başına gələcək qəzanı təsvir edərsiniz.

– Yalvarışların ona təsiri olmayıcaq, o öz vədinə xilaf çıxmayaçaq. Onun qayda-qanunu belədir; bir söz dedimi, demək, məsələ həll olundu. Əlbettə, bu iş gərək yerinə yetirilsin.

– Onda günahsız Nisəni xilas etmək üçün başqa bir üsula əl atın.

– Hansı üsula? Onu gizli aparsınlar? Sən deyərsən ki, bclə bir üsula əl atım? – qadın əsəbiləşdi. – Bu cür məsləhətinə görə sənə təşəkkür edirəm.

– Əsəbileşməyin.. Mən güman edirəm ki, bu.. Nisəni xilas etmək üçün faydalı olardı, – deyə o, fikrini qətiyyətlə sona qədər söylədi.

– Əbdül, bəsdir, vaizlik etdin, – Mina xanım vüqar və ləyaqətlə dilləndi. – Mənim ərim Rüstəm öz qızını xoşbəxt görmək üçün kifayet qədər ehtiyatlıdır. Sən özün də bununla razılaşarsan ki, əgər o sənin Mirzə Mehdi bəy haqqında dediklərini bilsə, öz yeganə qızının nikahlanmasına razı olmaz.

Əbdül fikirləşirdi: “Ah, qadınlar, qadınlar, siz necə də sadəlövhsünüz...”

– Xahiş edirəm, əvvəlcəden Nisəyə də belə demə. Əgər mən sənə öz rolundan çıxmağa və bizim ailə işimizə qarışmağa icazə vermİŞEMSƏ, bu bizim ailələrimiz arasındaki dostluğa görə olmuşdur.

“Qadın izzət-nəfsi və vüqar baş qaldırıdı” fikri Əbdülün beyindən keçdi.

Qadın susub bayıra çıxdı.

“Bu küsü nə deməkdir? – deyə Əbdül küçə ilə gedərək düşündü. O, Mina xanımdan berk incimişdi. – O, bütün qəlbini ilə menim sözlerimin həqiqiliyinə inandı, buna görə incidi ki, mən onların ailəsinin şərəfinə toxundum”. Əbdül bu fikirle yoluma davam etdi.

Əbdül öz evinə gəlib, yataq otağına keçdi. Fikirlər axınla onun qəlbini doldu. O, onları beynindən çıxarmağa çalışdı, ancaq gücü çatmadı, fikir və təsəvvürlerin axınına düşdü. Ağlına elə fikirlər gəlirdi ki, bunların təsirindən daxilən titrəyir, bədənini qızışma bürüyürdü. Əbdül qızdırma içerisinde titrəyərək otaqda var-gəl edib, yenidən oturdu.

O, heyəcan içerisinde xəyalən nəyin isə dərinliklərinə varmışdı. Əbdül fikrən Asiya həyatının qadınlara aid hissəsinə daxil olmuşdu...

...Hərəmxanaya girərkən gözetçi-iti xatırladan xacə mürgüləyir, xəfif külək əsdikcə xacə oyanır, gözlərini açır, azacıq nəfəs alaraq yenidən mürgüləyir və xoruldamağa başlayır. Lakin onun yuxusu qorxuludur, xacənin qısqanchıq dolmuş qəlbini narahatdır, o, yuxunun içərisində də gah paltar işiltisi, gah da piçılıtı eşidir... O, hərəmxanada yaşayan qadınlara xəyanət etdiyindən şübhələnir. Xacə yenidən oyanır, gözlərini geniş açır, aldandığı səsin fərqinə vararaq, güclə nəfəs alaraq, qorxudan uçunur. Ətrafda tam sakitlikdir. Bağda fəvvərə səslənir və tək bir bülbül oxuyur. Xacə uzun zaman səslərə diqqət

verir, o, yuxunu qovmağa çalışır, ancaq bədəninin yorulmuş əzələləri müvəqqəti olaraq qısqanlıq və şübhələri unudub rahatlanır.

Kimsə tələsik qapını açdı, ağ qadın bədəni göründü. O, yatmış xacənin üstündən yüngüləcə adlayıb ayağını döşəmənin üzərində güclə gəzdirərek, sakit addımlarla kölgə kimi pillələrdən endi və qaranlıq bağın dərinliyində gözden itdi. Qadın dayandı və güclə nəfəsini dərərek gecənin qaranlığına qulaq verdi. Qızılıgül kolunda xəzif bir xışltı eşidildi. Qadın kölgəsi həmin kola qətiyyətli addım atdı. Onun qarşısında cavan bir kişi kölgəsi canlandı. Qoçaq oğlan şir kimi kölgəni tutdu. Qadını qucağına alıb, əlləri üzərində uzaqlara, bağın dərinliyinə apardı. Oradan uzun zaman öpüşlər, piçilti, mehbəbətə inam, vəd və şikayət eşidildi...

Dan yeri söküür. Qocalıb əldən düşmüş zəif kişi – hərəmxananın sahibi hərəmxanaya baş çəkməyi qərara aldı. Sınının çoxluğundan deyil, qısqanlıq və gizli şübhədən əzab çəkən kişi dal qapıdan hərəmxanaya girib, hemişə özündə saxladığı açarla qapını açdı. Hərəmxananın sakinləri sakit yatır, bəlkə de, onun nifret oyanan tanış ayaq səslerini eşidib özlərini yatmış kimi göstərirler...

Qəzəbli sahibkar bir baxışla bütün hərəmxanani nəzərdən keçirdi. O titrədi, gözlərindəki işiq söndü, əlindeki şöle çəkən şamı yerə saldı... Qorxunc qəzəb onun qəlbini doıldurdu, kinindən üzüyıldı. Qoca sahibkar qapını elə sərtliklə itələdi ki, qapı onun arxasında yuxuya getmiş xacənin başına dəydi. Xacə özünü itirdi, qorxu içərisində sıçrayıb ayağa qalxdı, karabindən və qılınçdan yapışdı. Qəzəbli ağası onun qarşısında dayanmışdı. Qorxu xacənin üzünə, gözlərinə qondu, ağa onu ölümle hədəleyirdi.

- Get, get! – bağın künçündə səs eşidilir.
- Getmərəm, – deye o biri ses cavab verir.
- Görürsen ki, gelirlər, məhv olarsan.
- Səninlə birlikdə olərəm.

Gənc azadlıq vəd etdiyi və amansız ərindən xilas edəcəyini söz verdiyi qadınla birlikdə qılinc və xəncər zərbəsi altında yixıldı...

Əbdül İstanbulda, bir paşanın yanında xacəlik edən türkdən eşitdiyi bu hekayəni xatırladı.

Paşa yaxşı nəzarət etmədiyinə görə xacəyə qəzəblənmişdi, ona ölüm təhdid etmişdi. O, başqa ölkələrə qaçaraq güclə ölümündən xilas olmuşdu.

Əbdülün bədəni möhkəm titrədi, o vecdə gelərək çıçırdı:

– Hemişə herəmxanalarda buna bənzər facieler olur... Bu, mənim fantaziyam deyil. Ancaq elə cəsarətlə iş görürler ki, heç nə aşkara çıxmır. – Əbdül iki əli ilə başını tutdu. Mirzə Mehdi bəyin evləndikdən sonra tezliklə yığışib İrana köçəcəyi onun yadına düşdü.

“Doğrudanmı, Nisəni belə bir tale gözləyir? Yaziq Nisə”.

Onun təsəvvüründə başqa bir səhnə canlandı: nura qərq olmuş işiqli, böyük bir zal. Musiqi çalınır, zövqlə geyinmiş qadınların şəraaq gülüşləri və danışıği eşidilir. Bir cüt o biri cütün ardınca firlanaraq dövrə vurur, gah orda, gah burda qadın ayaqları görünüb yox olur, döşəməyə dəyir, qadınları eyləndirən məharetli kişilərin çəkmələrinin dabanlarının səsi gelir, onlar qadınlara gözəl sözlər deyirlər, qadınlar heyatdan razı olan xoşbəxt pərestişkarlarını təbəssüm və xoş baxışla mükafatlandırırlar. Rəqs edənlərdən bir cütü zalın küncüne çəkildi, onlar çox ciddi idilər və bir kelmə də danışmadan bir-birinə baxırdılar. Bunu başqaları da gördü. Gənclər bundan qorxmadılar.

Budur, həmin adamlar artıq ər-arvaddırlar, artıq nikah kəsdirmişlər və artıq uşaqları da var... Xoşbəxtlərin xoşbəxti...

“Bax, Nisə belə bir aləmdən oraya qədəm qoyur. – Əbdül fikirləşdi. – Azad, müstəqil heyatdan quldarlıq aləminə. Onun heyati ne ilə bitəcək? Faciə ilə”.

Əbdül başını əlleri üstə qoyub bir müddət hərəkətsiz qaldı. Öz uşaqlığı galib gözlerinin qabağından keçdi.

O səkkiz yaşılı uşaqqı. Qonaqlıqda idi, qaçır, dəcəllik edir, şənlenirdi. Onun diqqətini, içərisində sarı bülbüll olan qəfəs cəlb etdi. Sarı bülbüll qəfəsin içinde eninə qoyulmuş bir taxtanın üstündə o birinə atılır, dimdiyi ilə qəfəsi vurub azad olmaq istəyirdi. Onun cəhdii nəhaqdi. Bülbüllün nəgməsi o qədər kədərli və qəmli idi ki, balaca Əbdülü de qəlbinin dərinliklərinə qədər müteəssir etdi. O, gözüyaşlı anasının üstüne atıldı:

– Ana, ana, bu quş nə qəmli oxuyur! – dedi.

Ana oğlunu qucaqlayıb öpdü.

Uşaq ucadan dedi:

– Sən bilirsənmi, o, niyə elə qəmli oxuyur? O, azadlıq haqqında oxuyur, azadlıq haqqında... Ona azadlıq verin. Niyə onu qəfəsdə saxlayırsınız?

Bu, qonaqları heyrətləndirdi. Xarici aləm bu uşağa böyüklərdən daha çox təsir edir və onda yeni təsəvvürlər oyadır. Quşun vəziyyəti Əbdüldə mərhəmət hissi yaradırdı. Uşaq bütün qəlbi ilə hiss etdi ki, bülbül ona görə oxumur ki, qəfəsdə qalmaq onun üçün xoşdur, belə, ona görə oxuyur ki, o öz yoldaşı ilə yanaşı budaqlar üzərində pırılı ilə uçmaqdan, səhərin və axşamın şəfəqlərindən, gecənin sessizliyindən zövq almaqdan məhrum olmuşdur.

İndi Əbdülü başqa bülbüllerin həyatı düşündürdü.

VI

Sultan Əbdülin otağına gəldi, Əbdül onu görmədi. Sultan barmaqları ucunda ona yaxınlaşış yavaşça çıynına vurdu. Əbdül cavab vermedi, "yatır", – deyə Sultan düşündü. Zərbə daha bərk tekrar olundu. Əbdül başını qaldırdı.

– Sən yatmışsan? Yox, qardaşım, hələ vaxtı deyil.
– Yox... elə belə... fikrə dalmışdım. – Əbdül yerindən qalxıb cavab verdi.

Araya ağır sükut çökdü. Sultan bir neçə dəfə Əbdüle söz deməyə hazırlaşdı, ancaq nədənsə ürək eleyib deyə bilmədi. O, nə isə mühüm bir xəbər verməyə gələn, ancaq tərəddüd eleyən adama bənzeyirdi.

Əbdül bunu görüb dedi:
– Sultan, sən mənə nəsə demək istəyirsən?
– Bəli, mən elə buna görə də gəlmisəm, – deyə Sultan qətiyyətlə cavab verdi.
– Söyle.

Sultan qalxıb Əbdülin qucaqladı, üz-gözündən öpdü.
– Dostum, əziz dostum, mən gəlmisəm sənə öz sırrimi açıım. Bağışla, menim dostum, mən bunu səndən gizlətmisəm... Mənə acığın tutmasın. Sən bilirsənmi, menim gizli arzum baş tutub, bu gün o mənim üzümə gülümsünüb, mən həyəcan içərisindəyəm, mən xoşbəxtəm, sən heç təsəvvür edə bilməzsən ki, mən necə xoşbəxtəm.
– Di danış görek, – deyə Əbdül səbirsizliklə onun sözünü kəsti, görürsən ki, mən onsuz da əzab içindəyəm.
– Qulaq as, dostum, mən hamısını sənə danışacağam.
...Nisə institutu qurtaran ili onlarda bayram keçirilirdi. Əbdül o zaman Sultanı Qədirovlar ailisi ilə tanış etmişdi. Onlarda başqa

qonaqlar: Nisənin rəfiqəleri, Əbdülin yoldaşları – cavan memurlar vardı. Gənclər oxuyur, rəqs edib şənlenirdilər. Əbdül başqalarından fərqli olaraq, az şənlenir, Sultan isə əksine bütün cavan qızlarla oynayır, oxuyur və rəqs edirdi. O, oxumağı və skripka çalmağı ilə xüsusişlə fərqlənirdi. Nisə royalda, Sultan isə skripkada çalırdı. O və Nisə müvəffəqiyyətli çalğıdan daha çox, qoşa qalmalarından fərəhlənmişdilər.

Qız birdən qızardığını hiss etdi, yanaqlarının, qulaqlarının yanlığını duydu. Nisənin ürəyi şiddətlə vurub, özü həyəcan keçirirdi. "Bu, həyəcandan və xoş çalğındandır" – deyə düşündü. Çalğı qurtarmışdı. Şənlənmiş qonaqlar hər ikisini təbrik edir, onlar isə qızarırlar...

"O da qızarır", – deyə qız düşündü.
"O da qızarır", – deyə oğlan düşündü.
– Nisə, doğrudan da, o, çox qəşəngdir, deyilmə! – Rəfiqələrindən biri soruşdu.

Nisə cavab vermedi, o qızardığını hiss edirdi.
Ertəsi gün Sultan qızı bağda gördü. O, tek gəzirdi. Sultan ona qoşuldı. Onlar danışa bilmirdilər.

"Mən nə isə bir söz demək istəyirəm, amma nə deyəcəyimi bilmirəm. Ona nə deyim? Görəsən, qəlbində nə var?" – deyə qız özündən soruşdu.

Sultan isə xəyalında öz-özünə deyirdi:
"Mən səni sevirəm. Mənim qəlbimdə sevgi alovlanır. Mən səninlə yanaşı gedirəm, ancaq sən qəlbimin nə dediyindən xəbərsizsin. Sənin də qəlbində mənim ürəyimdə olan hissələrdən varmı? Nə üçün mən bunu görmürəm, bilmirəm? Sevirəm, ancaq sənə deyə bilmirəm".

Onlar cığırın sonuna çatıb o birinə keçdilər.
"Mən onunla yanaşı gedirəm, ancaq bilmirəm onun qəlbi mənə cavab verməyə hazırlıdım? Sevirəm, bundan artıq sevmək olmaz", – deyə Sultan təkrar edirdi.

– Sevirəm, artıq... – sözləri onun ağızından çıxdı.
O dayandı, qız da dayandı, dinməzçə bir-birinə baxdılar, qız əlini ona uzatdı, o, əli tutub hərarətlə dodaqlarına sıxdı. Nisə titrədi, az qaldı ki, yixılsın. Sultan qızın belindən tutdu. Nisə yaxındakı skamyada oturdu, o, qızla yanaşı əyləşdi. Nisə başını onun sinesinə əydi. Dodaqlar görüşdü...

Sultan bu barede Əbdülə bir söz deməmişdi. Sultan da, qız da bunu qəlblərində gizlətmışdilar. Onlar yazılmışdır. Sultan Qədirovların evinə nadir hallarda gedirdi, çünki müəyyen vaxta qədər gözləmək lazımdı. Bu, onların hər ikisinin ümumi qərarı idi.

VII

Sultan deyirdi:

— Budur, mən vurulmuşam. Sənin qarşında sevən bir oğlan dayanmışdır.

— Bəs sən bilirsənmi, məsələ nə yerdədir? Bilirsənmi, ay bəbəxt, indi o sənin üçün yeddi dənizin arxasındadır? Sən harada idin? Yatmışdır? İndi fürsəti əldən qaçırımsın... Artıq gecdir... O, başqasına məxsusasdır.

— Yox, mən yatmadam, lakin mən mənə məlum olan səbəbə görə müəyyen vaxtadək gözləmeli idim.

— Bu nə səbəbdir elə?

— Dayımdan mənə irs çatıb, indi mən səndən varlıyam. Əgər o, hətta yetmiş dənizin arxasında olsa və əjdahalar tərəfindən mühafizə edilsə də, məhəbbətin qanadlarında dənizləri keçib, sevginin gücü ilə əjdahaları məhv edərək, öz Nisəmi alaram... Mən sənin yanına məsləhət üçün gəlmişəm, mənə bir məsləhət ver, də görek, neyleyim? — Sultan heyecanla Əbdüldən soruşdu.

— Sen ele bilirsən, — Sultan sözüne davam etdi, — mən Nisəni bu müstəbidə güzəştə gedəcəyəm? Mən Nisəni, bu ince, zəif, zərif mexluqu onun bütün gözəlliyi məhv etməyə öyrənmiş əllərinə verəcəyəm? Heç vaxt, heç vaxt...

Əbdül onu, dostunu qucaqlayıb sinəsinə sıxıdı.

— Dostum, dostum, mən də bələ zənn edirəm. Mən onu xilas etmek üçün səni çağırmaq isteyirdim, — Əbdül heyecanla dedi. Onun bədəni əsirdi.

Dostlar öpüşdülər. Sultan tələsik çıxdı.

Öz otağında Sultanın ürəyi sıxılırdı. O, evdən çıxıb bağçaya girdi. Axşam saatına yaxın idi. O, bağda gezirdi, skamyada eyləşdi, sonra da uzandı.

Sultan oyananda artıq dan yeri söküldü.

Sultan bədənində bərk üzütmə hiss etdi. “Mənə soyuq dəyib, — deyə o düşündü. — İlahi, sənin mənə və Nisəyə rahmin gəlsin. Bizim qəlblərimizin birləşməsinə imkan ver. Mənə soyuq dəydi. Nisə, Nisə, talecin mehv etdiyi Nisə...” O, bu sözlərlə yatağına uzandı. Sultanın bədənində qızdırma gəlir, o, çırpınmağa, sayıqlamağa başlayırdı. Öz sahibkarını bu vəziyyətdə görən gənc xidmətçi qorxdu. O, ağasını çağırmağa başladı, cavab gəlmədi. Xidmətçi Sultanın yatağının yanında bir qədər mütərəddid halda dayandı, özünü saxlaya bilməyib, təlaş içərisində bütün yataq otağını dolduran səsle bağırdı. Sultan bir dəqiqlik özünə gəldi, gözlərini açdı, nə isə demək istədi, amma danişa bilmədi. Xəstə yenidən gözlərini yumub huşsuz qaldı. “Əbdül bəyin yanına getmək lazımdır”, — deyə xidmətçi düşünüb qapıya yönəldi. Qapı açıldı, astanada Əbdül bəy göründü. Xidmətçi yenə də hönkürdü. Əbdül heyrət etdi.

— Nə olub, Həsən? — Əbdül güclə soruşdu. — De görek, nə hadisə üz verib? — Əbdül arakəsmənin arxasına baxdı.

— Səhər gəlib görürəm ki... yatağında yaralanmış quş kimi çırpınır... — Həsən onu boğan göz yaşlarını zorla saxlayıb güclə danışmağa başladı, — çağırıram, bir kəlmə də cavab vermir, yalnız bircə dəfə gözlərini açdı.

Əbdül dostuna yaxınlaşdı, çığırıb dostunun sinəsi üstünə yixildi, onu öz döşünə möhkəm sıxıdı. O geriye çəkilib, çarpayının yanında qoyulmuş stulda ayləşdi. Göz yaşları üzündən axıb tökülməyə başladı. Əbdül birdən özünü elə aldı, göz yaşlarını saxladı. Onun ağlına geldi ki, Sultan ayılb onu gözüyaşlı görse, hali daha da pərişan olacaq.

“Mən necə iradəsizəm”, — deyə o özünü danlayıb, göz yaşlarını sildi.

— Get həkim çağır, Həsən.

Həsən həkimin ardınca getdi. Əbdülün gözləri önünde Sultanla tanış olduğu vaxtlar canlandı. Onlar bir poçt yoluñun stansiyasında tanış olmuşdular. Sultan ezamiyyətdən qayıtmışdı, atları dincəldirdi. Əbdül xidmət yerinə gedirdi. Onlar getdikcə daha çox bir-birinə isinişir, aralarında səmimi dostluq yaranırdı. Gençlər şəhərin müxtəlif yerlərində ev tutmuşdular, lakin onların heç nəyi ayrı deyildi; necə deyərlər, iki can bir qəlbədə yaşayırırdı. Əbdül və Sultan bir-birinin fikri ilə qidalanır, özlərini bir-birinə möhkəm bağlayan dostluğu yüksək qiymətləndirirdilər.

Cavan və çox qəşəng bir həkim geldi. O, xəstəni müayinə edib dedi ki, təhlükəli bir şey yoxdur. Əbdül bir qədər rahat oldu. Həkim getdi. Sultan hələ də özünə gəlməmişdi, rəbitəsiz sözlər danışındı. Əbdül yalnız bu sözləri eşidə bilirdi. "Nisə... o ölücək... məhv edəcəklər, xilas etmək, Əbdül..."

Əbdülü göz yaşları boğduğundan, o, Sultanın sözlerini axıra qədər eşidə bilmədi.

Gecə yarısına az qalmış sayıqlama daha da şiddətləndi.

- Nisə qızıl güldür, o, tikanlı kollar içərisindədir... Nisə müstəbidin elindədir... Əbdül, sən hardasan? Nisəni xilas et...

Əbdül cavab verməyə bilmədi, qeyri-iradi bu sözlər ağızından çıxdı:

- Əbdül, buradadır. - O, bunu deyib hönkür-hönkür ağladı.

Şəhər həkim yene gəldi, xəstəyə baxdı, qaşqabağını töküb başını buladı. Həkim getmədi, Əbdülün yuxusuzluqdan əzab çökmiş sifətini görüb, ona dincəlməyi təklif etdi. Əbdül getməyib divanın üstündə oturdu. Həkim axşam gedərkən, saat on ikidə gəlib Əbdülü əvez edəcəyini vəd etdi.

Əbdül Sultanın xəstələnməsini Nisəyə xəbər vermek qərarına gəldi. O, qələm, kağız axtardı və təzliklə Nisəyə məktub yazdı. Əbdül məktubu bir neçə dəfə oxuyub düşündü, düşündü və məktubu Nisəyə verməyi lazımlı bilməyib, kağızı cirdi. Sonra nə isə fikirləşib başqa bir kağız yazdı, Həsənə vərib xahiş etdi ki, Nisəyə çatdırınsın.

Həsən qayıdır dedi ki, Qədirovların evində Nisenin özündən və onun qılıncısu Pəridən başqa, heç kəs yoxdur. Aile başçıları dostlarının yanına getmişlər və saat on ikidən tez qayıtmayacaqlar.

VIII

"Əziz bacım Nisə, Sultan dünəndən bəri ağır qızdırma içərisindədir, o sayıqlayır. Həkim bunu təhlükəli hesab etmir", - Əbdül Nisəyə yazdı.

Nisə çığrıb başını tutdu, az qaldı ki, yixılsın. Pəri onu tutub stulda əyləşdirdi. Nisə başını qaldırıb Pəriyə baxdı. Nisenin ona dikilmiş baxışlarından Pərinin qəlbini sıxıldı, o, bu baxışlarda nə isə dərin bir kədər görürdü.

- Pəri, Pəri, mənə yazığın gəlsin, Pəri, mən ölücəyəm. Əger səndə qəlb, qadın qəlb varsa, mənə kömək et. Mənim əzabımı görünənmi? Amansız olma. Sən qadınsan. - Nisə onu qucaqladı. - Pəri, səndə xahiş edirəm ki, mənim xatirime, mənim dərdimin xatirinə etiraz etmə... O ağladı, Pəri də hönkürərək ağladı. Nisə Perini ağuşından buraxdı.

- Xanım, de, əmr et, mən öz xanımım üçün hər nə lazımlı olsa, edərəm.

Nisə göz yaşları içerisinde dedi:

- Sultan xəstədir, mən bilmək istəyirəm... Mən onu görmək istəyirəm. - Nisə çıçırdı. - Pəri, get onun səhəhetini öyrən. Yox, yaxşı olar ki, səninle mən də gedim. Hazırlaş... Mənə pardəli şlyapa ver, iki pardəli... Mən özüm öz gözərimlə görmək istəyirəm...

Saat doqquzu vururdu.

- Həla vaxt var... Əger bu dəfə də olmasa, onda əlvida, Sultan.

Nisə ve Pəri ilk rast gələn faytona mindilər. Faytonçu Nisədən araq pulu alıb, atları var qüvvəsi ilə sürdü. Atlar yaxşı idi. İki dəqiqə keçmədi ki, Sultanın evinin qarşısında fayton dayandı. Nisə həyəcanla dəhlizə girdi, Pəri orada qaldı, Nisə bir otağa keçdi, buradakı divarın dəliyindən işıq gəlirdi. O, həyəcanlı bir titrətmə ilə qapını açıb içəri girdi. Arakesməni geri dardı. Əbdül arakesmənin arxasında, stulun üstündə dirsəklənərək yuxuya getmişdi. O, xəstənin çarpayısının yanındaki stula oturdu və bir neçə dəqiqə yerindən tərəpmədi. Nisə birdən titrəyib dizi üstə çarpayının önüne yixıldı və başını Sultanın sinəsinə qoydu. Sultan huşsuz halda uzanmışdı.

- Sultan, oyan, gör sənin yanına kim gəlib, - sözleri onun ağızından çıxdı. Qız həyəcan içerisinde titrəyirdi.

Əbdül gözərini geniş açıb, stuldan sıçradı, Nisenin əlinəndə tutdu.

- Siz kimsiniz? - deyə o qışqırı.

Nisə başını geri çevirib yalvarıcı baxışla ona baxdı. Əbdül gecə qonağının Nisə olduğunu bildi.

- Nisə, bacım, sənsənmi? - deyə Əbdül lap bərkdən çıçırdı.

Xəstə gözərini açmağa cəhd etdi, ancaq bacarmadı. O, nə isə əziz və müqəddəs bir səs eşitdi.

Nisə cavab vermədi.

- Nisə, sən bura necə gəlmisin? O səni tanrıyaq... Sənin burada olmağın onu tamam məhv edəcək, - Əbdül çətinliklə danışdı. - Nisə,

Əger Sultanın, sənin üçün yaşamasını isteyirsənse, onun hayatı xatirinə, onun çəkdiyi əzab və iztirablar xatirinə, Sultanı sərbəst burax. Bacım, Nisə, nə qədər səni tanımayıb, tamamile ovqatı təlx olmamışken, get. İndi əvvəlkine nisbəten həl xeyli yaxşıdır, sayıqlaması keçdi... Həkim inandırır ki, onun hayatı üçün təhlükə yoxdur... Təhlükə sovuşmuşdur... Ona rahatlıq və sakitlik lazımdır... – Əbdül yalvarırdı.

Nisə gözlərini ondan çəkmir, sanki onu diqqətlə dinleyirdi. Sonra qalxdı və dinnəzçə arakəsmənin arasından çıxıb, divanda əyləşdi. Əbdül onunla üzbeüz stulda oturdu. O qalxdı və arakəsməyə doğru addım atdı. Əbdül onun əlindən tutdu.

– Nisə, özüne bax, – Əbdül yalvarıcı səslə danışdı. – Unutma ki, o, indi-indi heyata qayıdır, səni görəndən sonra onu xilas etmək çətin olacaq. Xahiş edirəm, get...

Qız sərt nəzərlərlə ona baxdı.

– Sən nə danışırsan? Məni hara göndərirsən? Bilirsənmi, mən kimin yanına gəlmİŞəm? Bilirsənmi? Bilirsənmi, buradaki xəstə kimdir? – O, ixtiyarsız dilləndi.

– Sakit ol, yalvarıram, sən allah, sakit ol... O, sənin səsini eşidər.

– Sən məni hara göndərirsən? Mən qalmağa gəlmİŞəm, getməyə gəlməmişəm... – Birdən o dayandı. Ciddi, qətiyyətli Nisə bir anda zəif bir qadına çevrildi. O, elini Əbdüle verdi və ona baxaraq yalvardı:

– Di yaxşı, qardaşım, mən sənin sözünə baxaram... Söz ver ki, – deyə o tekidlə əlavə etdi, – onun səhhəti barədə mənə məlumat verəcəksən... Söz verirsənmi? Hə? And iç. Bu xəstənin canına and iç. – O, gözü ilə arakəsməni göstərdi.

– And içirəm, iztirablarımıza and içirəm, – deyə Əbdül onun əlini öpüb cavab verdi.

O, tez əlini Əbdülin əlindən çəkib, qaçaraq bayır çıxdı və həmin faytonda eve çapdı. Nisə öz otağına keçib yerinə uzandı. O, yuxuya gedə bilmədi. Yuxusu ərşə çəkilmişdi. Onun valideynləri gecəyarısı ziyaflərdən qayıtdılar.

Əbdül öz-özüne Nisəni inandırduğuna və necə getməyə razı sallığına həcyrət etdi. Necə oldu ki, onda əsəbilik və ürkəkgetmə baş vermedi?

Əbdül vədini yerinə yetirdi. O, hər gün Sultanın səhhəti haqqında Nisəyə məktub göndərirdi.

Xəstəliyinin iyirminci günü Sultan yataqdan qalxdı. Həkim ona hələ evdən bayır çıxmaga icazə vermirdi, onun yeməyi yaxşı idi. Nəhayət, cavan həkimin təyin etdiyi vaxt gəldi, indi Sultan eşiye çıxa bilərdi. Cavan həkim Əbdüllə birlikdə Sultangılıə onun sağalması şərəfinə içməyə gelmişdi.

Həkim onları ikisindən də çox danışib-gülürdü, onun kefi yaman kök idi, bu, yalnız Sultanı sağaltdığı müvəffəqiyyətdən dəyiildi, həm də ona görə idi ki, o öz sənəti ilə əhalinin eksər hissəsinin diqqətini cəlb etmişdi. Hər yerdə onun haqqında məharətli həkim kimi danışırdılar. Cavan həkim qüvvəsini, öz sənətini əsirgemirdi. Öz qüvvəsinə inam müvəffəqiyyət qazanmaqdə ona kömək edirdi.

Onlar gecəyarısına qədər oturdular. ERTESİ GÜN Sultan Nisədən məktub aldı. O onu ən gözəl sözlerlə təbrik edirdi. Bu ifadələrdə güclü səmimiyyət duyulurdu. Sultanın qəlbində onu ruhlandıran xoş bir hiss oyandı.

“Xəstə, əgər sənin ayaqların möhkəmlənmişsə və səni saxlaya bilərsə, – deyə o, məktubun sonunda zarafatla yazırırdı, – xahiş edirəm bizə gəl, görək düşmən sənə nə edib. Menim valideynlərim saat on ikiyə qədər, bəlkə də, daha çox Çaparovlulgildə olacaqlar. Mən “başım ağrıyrı” deyə bəhanə cdərək getməkdən boyun qaçırdı... – Sonra o, öz nişanlısı haqqında yazırırdı: – O, məni nəzarət altında saxlayır, hər zaman biziñ evin ətrafında dolanır. O məni Əbdüle qışqanır. Anam deyirdi ki, o məni dörd divar arasında saxlamağı, başqa yerə getməməyimi və kişilərlə tanışlığımı qadağan etməyi təklif edib. Qadınla kişi arasında necə dostluq ola bilər? Qadın öz ərindən başqa heç bir kişini tanınamalıdır. Onun qisməti hərəmxanada oturub öz uşaqlarını yedirtməkdir. Atam, yəqin ki, onun bu sözünə cavab verməmiş və hətta esəbileşmişdi.

Men gapının arxasından eşidirdim. O, qəzəblə çığırır, anamı təqsirləndirirdi, anam isə onu sakitleşdirirdi... Ümid işığı var, dostum. Ümid bizə gülümşünür... Əbdüllü – qardaşımı təbrik elə və de ki, Nisə təzliklə azad olacaqdır. Mən bunu duyuram, nə isə bir daxili, gizli bir səs bunu mənə deyir...”

O, məktubu Əbdüllə də oxudu. Onlar bağçada, çökə ağacının altında qoyulmuş stolun arxasında əyləşmişdilər. Sultan nə isə bir şeylə məşğul idi. Əbdül müxtəlif təsəvvürlərin axınına dalmışdı. “O qul olmayıacaq, – deyə Əbdül fikirleşirdi. – Valideynlər öz

uşaqlarını, yeganə qızlarını, bu ince məxluqu kobud ellərə vermeyəcəklər..." Onun fikirləri dağlır, təsəvvüründə müxtəlif səhnələr yaranırdı. Əbdülün təsəvvüründə gözəl bir qızın satılmasını təsvir edən səhne yarandı: "Qız ağır dərd içərisindədir, ağlayır, çırpmır, özünü döyür, fəryad edir... Sahibkar və alıcı sakitdirlər, alıcı pulları sayıb köhnə sahibkara verir. Köhnə və yeni sahibkarlar razılaşırlar. Yeni sahibkarın qəzəbli baxışlarının işarəsi ilə iki kobud el qızdan yapışış onu faytona mindirir..." Onun təsəvvüründə başqa bir səhne canlandı: "...Qoca sahibkar orta yaşılı bir adamın gənc qızına elçiliyə gelmişdir. Ata nəinki razılaşır, hətta varlı adamla qohum olacağından təsəvvür edilmez dərəcədə sevinir. Gənc qız məsələdən agah olur, hönkür-hönkür ağlayır. Qız atasının ayağına atılır ki, ona rəhm etsin, öldürməsin, diri-dirisi torpağa basdırmasın".

Əbdül xəyalən o məhv olmuş qızın yalvarışlarını eşidirdi: "Ata, o mənim babamdan da yaşıdır, ata, mənə, öz balana rəhmin gel-sin". Bədbəxt qız atanının sərt nəzərlərlə ona baxdığını görür. Ata ayağı ilə qızın sinəsinə vurub, kobud surətdə onu itələyir".

Əbdül onun varlı qocanın yanında olan həyatını təsəvvür edir: "Dərd əlində məhv olan qız qocanın nəvazişlərinə cavab vermeyib, bir kəlmə də danışmadan, mütiliklə derin bir kədər içərisində ağlayırırdı.

— Niyə ağlayırsan? Əmr edərəm, səni parçalayıb itlərə verərlər, xam atın quyuğuna bağlayarlar, — deyə qoca onu təhdid edir.

— Ona görə ağlayıram ki, səninlə ailə həyatı qurmaq mənim üçün ayıbdır, sən mənim babamdan böyüksən... — deyə o cavab verirdi".

— Sultan, — deyə Əbdül birdən dostundan xəbər aldı, əgər sən ilahənin təsviri yanında şeytanın təsvirini görseydin, bu sənə necə təsir edərdi?

— Belə bir səhne məni dəli edərdi. — Sultan cavab verdi. — Hamı belə ağır təəssürata qapılırmış?

— Mən güman edirəm ki, kimin ki qelbi var, kimin ki ürəyi daşdan deyil, damarlarında su deyil, qan axır... Bu sualın nə mənası var?

— deyə Sultan onun nə cavab verəcəyi ilə maraqlanaraq soruşdu.

— Ağlıma geldi, soruşdum.

Əbdül Nisəni və Mirzə Mehdi bəyi təsəvvürünə getirirdi.

"Nisə böyük sənetkarın əlləri ilə yaranmış ince bir sənet əsəridir, bu Mirzə isə eybəcərlikdən yaranmışdır. Doğrudanmı, dahi

heykəltərəş gözəlliyi cybəcərliklə yanaşı qoyacaqdır? Doğrudanmı, o, bununla həyat qalereyasının harmoniyasını pozacaqdır? Doğrudanmı, Nisə, bu gözəl məxluq onunla yanaşı dayanmalıdır..."

Sultanın ona müraciət etməsi Əbdülün fikrini yarımcıq qoydu.

— Mənim getmək vaxtımdır.

— Vaxtdır, get, yaxşı yol.

Sultan xəstə olanda Əbdül Sultanın səhhəti haqqında Nisəyə məlumat vermək üçün onun yanına gedirdi. Bir dəfə Əbdül heç kəsin gözünə görünmədən Nisəni tapmaq ümidi ilə bağa girdi. O, bağda idi, onlar üzüm tənəyi ilə örtülmüş köşkə girdilər. Mina xanım adəti üzrə, öz otığında dincəldirdi. Rüstəm bəy isə şəherdə yox idi.

— Di danış görək o necədir? Di danış da... Niyə susursan? Ona bir şey olmuşdurmu? — Nisə uşaqqı səbirsizliyi ilə soruşdur.

— Sakit ol, Nisə. O, özünə gelmişdir; ürəkkəcmə sovuşmuşdur. İndi yaxşıdır...

— Allaha şükür. Bəs sonra nə olacaq? O yaşayacaqmı? Hə? Mən onun yaşamamasını isteyirəm.

— Sakit ol görək... O yaxşıdır, ləp yaxşıdır, o sənin üçün yaşayacaq. O, ölümlə mübarizə edərək, onun əlindən çıxmış, artıq ölüm ondan çox uzaqdır... İnan... İnan ki, mənim dediyim kimidir, — deyə Əbdül inandırıcı tərzdə danışındı. — Mənim kostyumumu, papağımı görürsənmi? — deyə o, qızın diqqətini özünə cəlb etdi. — Bu yaxınlarda mən xanın ailəsi ilə görüşə getmişdim. Ah, xatırlamaq necə də ağırdır. Xanın arvadına və baldızlarına adamın yazığı gəlir... Onlar necə də solğun, tənbəl, kök və yuxuludurlar, dodaqları rengsizdir, qadınların səsi xəstə səsi kimi zəifdir. Xanın arvadı və baldızları mənə belə dədilər: "Sizin yanaqlarınız necə də qırmızıdır".

— Əbdül, Əbdül, hanı sənin dostun, hardadır Sultan? Belə bir tale məni də gözləyir... Mən, sən, o və bizim kimi başqlarları da bir Zümrəyə məxsusdur. Mənim həyatım siz maraqlandırırmı? Haradadı o? Onu mənə ver. Və sən bizə kömək et... — Qız Əbdülün əlindən tutdü.

— Bəli, bəli, Nisə, sən qəti addım atmalısan, — Əbdül bunu deyib onun əlini sıxdı. — Əgər sən qəti surətdə rədd etməsan, sənin də taleyin belə olacaq.

— Siz kömək edin, tek mənim gücüm çatmaz.

— Ah, sən necə də səhv edirsən, siz qadınlar özünüzün böyük qüvvənizə necə də inanmırıınız, siz qüvvətsiniz, biz isə silah. Siz

məhəbbətinizi bize verin, biz cəsarətli, qətiyyətli və son dərəcə güclü” olaq. Bəli, bəli, – deyə o, yuxuda imiş kimi danişirdi. – Əgər valideynlərin tərəfindən sənə yönəldilmiş zərbədən qaça bilməsən, sonra gözəlliyyin, sənin təravətin itəcək... Öz geleceyini düşün, xəyalən onun içərilərinə girməyə çalış, onda bu, səni qorxudar. Əvvəlcə siz, sizi həyatın dərin və naməlum üfüqlərinə aparmalı olan ərinizlə tanış olacaqsınız. Əgər sizin yolunuz təhlükəsiz olsa, onda cəsarətə irəliləyin, səadətə çatacaqsınız, eger yol təhlükəlidirsə, onda qətiyyət və ehtiyatla, ruhdan düşməyərək, özünə başqa bir yol seç... Sən ata-anana yalvarmışsanı? – Əbdül soruşdu.

Nisə kəlmə kəsmədən ona baxırdı. Əbdül davam edirdi:

– Sən özünün gələcəyini, acınacaqlı, əzablı gələcəyini onlara təsvir etmişənmi? Belkə, sənin göz yaşaların valideynlərində sənə qarşı mərhəmət hissi oyadacaq, üreklerinə təsir edəcəkdir. Sən onların qanı və canısan. Bu işə cəhd et. Əgər səmimiyyətlə axıdılmış bu göz yaşalarını sənin atan qız qorxaqlığı və riyakarlıq zənn edərək səni məcbur edərsə, onda sən başqa bir tüsula əl at, onda sənin Sultanını, Əbdülü, başqalarını çağır... Hami səni xilas etməyə atılacaq. Qəlbine qulaq as, onların arxasında get, o səni səadətə çatdıracaq. Üreyin qisməti heç vaxt bedbəxtlik ola bilməz. Yalnız ürək bütün yaxşı şeyləri və gözəllikləri yaxşı dərk cdır.

– Çox sağ ol, mən hamisini başa düşürəm, mən hər şeyi etdim, atamın ayaqlarına qapanıb ağladım, hamı əbəsdir. Hər şey, heç şey ona təsir etmedi, o, rəhmətsiz və sərt idi, – deyə qız, nəhayət, danişdi. – Mən gecə-gündüz xəstə üçün dua edir, onun sağalmasını gözlərəm. Əgər vəziyyət bizim xeyrimizə dəyişməsə, mən sənə söz verirəm ki, eger istəsem, onun... Sultanın çekdiyi iztirablara and içirəm ki, onda mən sənə qulaq asaraq, Sultanla hara desən ora, gedərəm. İnanırsan? – deyə o maraqla Əbdüla baxıb müraciət etdi. – İnan, bu gündən mən öz qərarım əleyhinə getməyəcəyəm. Bu vaxta qədər mən tərəddüd edirdim, mehriban, xeyirxah valideynlərin yeganə övladı olmaq fikri mənim bütün ümidi lərimi məhv edir, atanımın iradəsinə tabe olmaq düşüncəsi məni gələcək həyatla barişmağa vadar edirdi. Razılıq verməliyəm, çünkü valideynlərim də, bizim başqa bacılarımız da mənim kimi ctmışlər, buna görə də mən onların iradəsinə tabe olmaliydim. İndi atanım dediyi bir fikir ağlıma gəlmişdir: mən bacılarımdan fərqli olaraq, başqa cəmjy-

yətdə, başqa mühitdə böyümüş, ayrı hava ilə nefəs almışam. Bu fikir məndə qətiyyət, qəhrəmanlıq və ığidlik hissini oyadır. Narahat olma, mən öz qəblərinin isteyinə əməl etməyen, başqalarının iradəsinə müqavimətsiz baş əyən, öz qüvvəsinə inanmayan bədbəxt bacılarımın yolu ilə getməyəcəyəm, qadın havadarı, sənin məsləhətin qəbul edilmişdir. Ah, Əbdül, əger kişilər hamısı həyata sənin kimi baxsayıdı, onda qadınlar azad olardı. – Nisə qalxdı və köşkün qapisma yaxınlaşdı, o, geri çevrildi və nə isə sırlı bir ümidi gizlədərək dedi:

– Sultanın həyatı mənim azadlığım və müstəqilliyimdir. Sultanın həyatı mənim Mirzənin hərəmxanasına gedəcəyim yolda çəkilmiş hasardır.

O gözdən itdi. Əbdül getdi.

“O azad olacaq. İnstitut onun hərəmxananın qaranlıq həyatından xilas olmasına, ya da heç o həyata düşçər olmamasına kömək edəcəkdir, – deyə Əbdül düşnürdü. – Onun qəlbini özünүn ürəyi kimi bir qəlbə doğru can atır... İnstitut ona məşəl vermişdir. O, işıqlı yolla gedir, uçuruma yuvarlanmayıacaqdır...” O, bu sözləri deyə-deyə Sultangilə geldi. Əbdül Nisə ilə etdiyi səhbət haqqında ona heç bir söz demədi.

Sultan Nisənin yanına getdikdən sonra Əbdül ucadan səsləndi:

– Ah, yene də mən ona demedim. Özümün Nisə ilə olan səhbətim barəsində ona demək lazımdı.

O tələsərək, əl ağacını və şlyapasını götürüb, iti addımlarla darvazaya doğru yönəldi. Birdən dayandı, pəşmançılıqla öz-özünə “o, çoxdan oradadır”, dedi. Cökənin altına qayıtdı. O, Sultanı çox gözlədi. Sultan hələ də gəlməmişdi.

“Onun yanında oturub qaldı”. Əbdül belə düşünərək, getdi. Qaranlıq bir gecə idi. Əbdül şəhəri gəzib-dolandı. O, Qədirovların evinin önündən keçməli oldu. Cavan oğlan Qədirovların qapısında iki naməlum adamın dayandığını gördü. Bunlar onu görüb, iti addımlarla dalana doğru getdilər, qaranlıqda yox oldular.

“Bu kim id? – deyə Əbdül özündən soruşdu. – Doğrudanmı, bu Mirzə öz dostu və ya yaxın adamı ilə burada qarovalı çəkir? – fikri onun ağlına geldi. – Köpek sürüdən əl çəkməyen kimi, onlar da Nisədən əl çəkmirlər. Qısqanlığın və menasız şübhələrin zavallı əsiri”.

Mirzənin qadınlar haqqında mülahizəsi və onlara olan münasibəti Əbdülin yadına düşdü: “Qadınlara inanmayın, – o, müsahiblərinə

deyirdi. – Onlar ən bic və hiyləger məxluqdur, əlavə edirəm, nanəcib, namussuz və alcaqdırlar. Onlar, ərlərinin düşməni olsa belə, birinci rast gələn gözəl oğlana özlerini satarlar. Qadınlar öz ərlərini səda-qətli olduqlarına inandırırlar, bu korlar da onlara etibar edirlər. Cavan, gözəl bir oğlan küçədən keçsə, erinə sədaqətli olan arvad pəncərəni açıb, eşiye baxacaq, oğlanunu gördükdə, o, gəncə işarə edəcək, cavan oğlan isə qas qaralan kimi ipək kəndirlə, ya da bunsuz, erinə sadıq olan arvadın yanına çıxacaq. Ərinə sadıq olan arvad ərini inandırduğu kimi, xoşbəxt, gözəl oğlunu da öz məhəbbətində sədaqətli olduğuna inandırır”.

IX

Pəri qapının ağızında dayanmışdı. Görünür, o, Sultanı gözləyirdi. Qapı döyüldü. Pəri qapını açıb nəzakətlə dedi:

– Xanım sizi gözləyir.

Pəri onu Nisənin yanına apardı. O, arxasını qapıya çevirərək yazı stolunun dalında oturub bir kitab vərəqləyirdi. Qapı açılan kimi stuldan sıçradı və xoş bir təbəssümle arzuladığı qonağın qarşısına çıxdı.

– Sultan, sənsən, – deyə o, ucadan səsləndi, onun əlindən tutdu, gətirib balaca divanın üstündə oturdu, özü isə Sultanın əlini əlin-dən buraxmadan onunla yanaşı eyleşdi.

– Sultan, sən sağsan? – Qız bunu deyib nəvazişle ona baxdı. – Mənim üçün yenidən dirilən, yenidən doğulan Sultan, bu sənmisən? – O, yuxuda imiş kimi danişirdi. – Əyleş, bax belə, rahatca... Bir daha xəstələnmə, nəzərə al ki, sən yalnız özün üçün yaşamırsan, eşidirsənmi? Bir de xəstələnmə, yoxsa mən səni cəzalandıram, – deyə o, barmağı ilə onu hədələməyə çalışdı. – Sən unudursan ki, başqa bir köməksiz adamin həyatı sənin həyatından asılıdır...

– Nisə, məni mezəmmət etmə. Görürsən ki, mən sağlam. Ölüm sənə görə mənə rəhm etmişdir... O bax, burada idi, – o, sinəsini gösterdi. – O, mənim qəlbimdən belə bir səs eşitdi ki, mən həyatım üçün əsmirəm. Mənim həyatımla başqa bir varlığın həyatı birləşmişdir... Mənim ölümüm başqasının da mehviniə səbəb olacaqdır...

Nisə qeyri-şüuri olaraq onun dodaqlarından öpdü. – Qız zəif və kəsik-kəsik nəfəs alırdı.

– Sultan, – Nisə birdən-birə ciddi görkəm aldı, – mən səni bir iş üçün çağırmışam, biz hər addımımızı ölçüb-biçməli, her sözümüzü yoxlamalıyıq. Biz başqa bir aləmin adamı ilə üz-üzə gelmişik.

Mən əvvəl səni tələsdirirdim. Elə Əbdül də məndən bunu tələb edirdi, özümün də buna əsası vardı. Mən o zaman inanmirdim... Buna görə də məsələni müeyyen zamana qədər təxirə salmağı təkid edirdim. İndi isə mən bunu daha məqsədə uyğun hesab edirəm. Sirli bir ümid mənə deyir ki, o cənabla əlaqədar olan bu məsələ tezliklə həll edilecekdir. Atam bu cənabdan çox narazıdır. Mən bilirom, partlayış olacaqdır... Ona görə ki, atamın onu görən gözü yoxdur.

– Nisə, bəs necə olsun? Yenə də sabaha qoyaq? Belə hadisələrdə cəsarətli, qətiyyətli ol... Gedək, gedək bu yerlərdən, sənin üçün təhlükəli olan bu yerlərdən uşub gedək. Doğrudanmı, özünə yazığın gəlmir? Hansı ümid səni inandırır, nə kimi partlayış ola bilər? Elə hey təxirə salırıq, sabaha qoyuruq, sonra sən buna görə taleyi danlama, başqa bir qərara gəlmək və fikirləşmək üçün tale sənə istənilən qədər vaxt verib.

O, bütün sözleri demek olar ki, birnəfəsə dedi. Nisə onun əlini buraxdı, o bir anlıq öz daxili aləminə daldı. Sanki qəlbində nə isə təhlil, götür-qoy edir, nə isə yoxlayır, nə barədəsə fikirləşir, neyəsə sevinirdi. Bir sözlə, o, müvəqqəti olaraq xarici aləmi unudub, öz daxili aləminə qapılmışdı.

Nisə ətrafına diqqət yetirdi. Sanki o, yeni dünyaya qədəm qoymuşdu. Sultana baxdı. Sükut uzandı, nəhayət, qız möhkəm səsle:

– Biz öz fantaziyamızla əylənirik, o öz işığı ilə bağışlanmaz yüksək tənəni və töhməti görünməz edir. Biz unutmuşuq ki, mən öz valideynimin yeganə qızıyam, biz unuduruq ki, namus məsəlesi var...

– deyə o, ləyaqətə cavab verdi. – Mən istəmirəm ki, mənim namusum ləkələnsin. Mənim valideynlərim rüsvay olub, başlarını aşağı salsınlar. Ata-anam məni ona görəmi tərbiyeləndirib böyütmişdilər ki, onların qayğı çəkib saxladığı mən valideynlərimi atım və onları namussuz və şərəfsiz edim? Onlar buna, mənim qaçmağımı dözməzler, ölürlər. Onlar bu piçiltilərə dözə bilməzler: – “Qaçan qızın atasıdır. O yaramaz qızın atası odur”. – O, əli ilə üzünü örtdü. Qızın canına üzütmə və istilik yayıldı, həyəcanlı bir titrəmə onu bürüdü.

Sultan heyretlə ona baxdı.

“Hanı burada məhəbbət, burada məhəbbət yoxdur”, – deyə o düşündü. “Qadın qüruru özünü göstərdi” fikri onun ağlına gəldi.

Sultan özündə nə isə bir ağırlıq hiss etdi. O, üzünü turşutdu. Gözlerinə qaranlıq çökdü. Nisədən başqa heç kəsi görmedi. Qız bu qaranlıqda daha aydın görünürdü. Ona elə gəldi ki, şam yanır qurtarır, o, şamı düzəltməyə cəhd etdi... Birdən otaq işıqlandı, sanki onun gözlərindəki bir örtüyü götürdülər. Stolun üstündəki şam öz qaydası ilə yanındı. "Bu nə deməkdir, mən tilsimli qaladayam?" – deyə o, özündən soruşdu.

Kip qapanmış dodaqlarında xərif təbəssüm olan Nisə onun qarşısında dayanmışdı. O, ruhlandırıcı bir işıqla ziyanlanmışdı. Qürur üzündən çekilmiş, sıfətində mərhəmət və iztirab yaranmışdı. Qız onun başına gelən bütün hadisəni görürdü. Sultan ona baxırdı. Nisə Sultanın iztirablı baxışlarına dözə bilmədi: bu, onun üreyini yandırdı. Qəlbinin dərinliklərində nə isə bir şey alovlandı, alovlandı və bütün bədəninə yayıldı. Qız onun elindən tutdu:

– Sultan, əmr et, mən hər şeyi yerinə yetirməyə hazırlam, di yaxşı, mən razıyam. Gedək buradan, gedək, gedək, gedək... Burada sən əzab çekirsen, mən də əzab çəkirəm. Sabah? O birisi gün? Nə vaxt sən istesen... Mən valideynlərimə rəhm etməyəcəyəm. Mən səni sevmişəm və səninlə də birlikdə qalmaq istəyirəm, başqları mane olsalar, mən də sevdiyim adamlı onlardan üz döndərcəyəm, – deyə həyəcan içərisində damışındı. – Hara istəyirsən apar, mən sənin arxanca gələcəyəm. Nə üçün yubanaq? Vaxt keçəcək...

Qadın qəlbini oyanmış, onda sevgi baş qaldırmışdı. Bu ürək özünün ayaqlarında çırpınan və göz yaşı tökərek ondan səadət tələb edən adama qarşı mərhəmətlə dolmuşdu. Onun üreyində sevgi alovlanmışdı. Məhəbbətin alovu onun bütün varlığını sarmış və o, sevdiyi adama aid olan bütün gözəl duyğularını unutmuşdu. Nisənin sevgisi səadət və eden, amma onu verməyen məhəbbət deyildi, bu, elə məhəbbət idi ki, səadəti onun üçün həqiqətə çevirmişdi. İndi o, boş arzu deyildi, o, ümid verirdi. Bu ümid gələcəyin dumansı içərisində gizlənmemişdi, dan ulduzu kimi işıq saçırı. O, öz nəzərlərini bu ümidi dikimişdi, ancaq bu ona kömək etmirdi. Nisənin bütün tanışları və valideynləri belə hesab edirdilər ki, Mirzə ilə əlaqədar olan məsələ həll edilib və heç onların ağıllarına gəlməzdidi, Nisə ilə Mirzə arasında uçurum ola bilər. Mirzə Nisə ilə səadətə çatacağına, Nisə isə bu işin, həqiqətən, baş tutmayacağına inanırdı. O, bu inamla da Sultani sevir və həyatını onun həyatı ilə birləşdir-

məye qərar verirdi. O hem də emin idi ki, Sultanla onu heç nə ayıra bilməz: uşaqlıqdan bəri aralarında olan dostluq, sonra qaynar gənclikin ilk məhəbbəti onları əbədi birləşdirmişdi. Nisə ilk məhəbbətin alovunu qoruyurdu. Onun dünyagörüşü, həyata baxışı Sultanınkı kimi idi.

X

– Yox, Nisə, qulaq as, sən sırlı bir ümidi dili ilə, inamla danişırsan, mən də indi sənə inandım ki, sən bu heyvanın qurbanı ola bilmezsin, – deyə o, birdən ümumi sükutun içindən dilləndi.

Nisə etiraz etmək istədikdə, Peri içəri girib dedi ki, saat on ikini vurdı. Sultan dinməden ayağa qalxıb Nisənin otağından çıxdı. Nisə qapını açarla bağlayıb, balaca divanın üstüne uzandı.

Kimsə qəribə bir kobudluqla qapını döyüdü. O, açıqlı, tələsik addım sesləri eşitdi. "Doğrudanmı, bu atamdır, – o fikirləşdi. – Yəqin Sultani görüb".

Nisə cavab verdi. Qəribədir, cavab vermirlər, daha kobudluqla döyürlər.

"Mümkün deyil ki, bu atam olsun". O, qapıya yaxınlaşaraq fikirleşirdi. Nisə sehv etməmişdi, bu, ata deyildi. "Mirzə deyil ki? Bəli, odur, odur" – deyə o, öz-özünə inamla təsdiq etdi.

– Peri, – deyə o çağırıldı.

Cavab yoxdur.

– Qapımı aç, yoxsa qıracaqlar!

Qəzəbli və kobud bir səs eşidildi. Nisə adaxlığını tamıdı.

– Hələ ki qapını sindirib sənin yanına girməmişəm, özün aç, – həmin səs daha kobudluqla təkrar etdi. – Nisə, sən bilirsənmi ki, mən bu əxlaqda olan qadınlarla başqa cür hərəkət edirəm? – deyə o, əsəbiliklə çığrıb ayağını qapıya vurdu.

Nisənin rəngi ağardı, səndirlədi, az qaldı yixilsin. Onu Mirzənin təhdidi deyil, həyatını onun həyatı ilə birləşdirmek istəyən adam-dakı kobudluq qorxudurdu.

– Ac deyirəm sənə, əclaf arvad...

Nisənin gözünə nə isə göründü, o, qəddini düzəltdi, stulu tutub dedi:

– Rədd ol buradan, müstəbid, qaniçən, günahsız qadın qəlbərinin qatili. – O, təhqir olunmuş şahzadə səsi ilə əmr etdi. – Bircə addim irəli atsan, həyatında xoş gün görməyəcəksən.

Mirzə qapıdan geri çekildi, o, Nisənin adaxlısının ayaqlarına qapanacağını, rəhm etmek üçün, yalvarıb göz yaşı tökcəyini güman edirdi, ancaq belə olmadı, Mirzə möhkəm bir səs eşidirdi. Bu, məğrur, ığid bir qadının səsi idi. Onunla zəif, köməksiz məxluq deyil, vüqarlı, qüvvətli qadın danışırdı. Onun səsində Mirzəyə yad olan bir şey eşidildi. O, öz müstəbidliyindən heçliyin çirkabına yuvarlanmışdı. O, qadının qüvvəsini, özünün miskinliyini dərk etdi.

– Nifrətə layiq adam, hələ ki ayaqların səni sürüyür, rədd ol buradan!

O, pəncərəni açaraq ucadan xidmətçiləri çağırıldı. Xidmətçilər pəncərəyə doğru qaçırlar, onların arasında Rüstəm bəyin evdə qoyduğu gözetçi də var idi.

– Bizim evə çağırılmamış qonaq girmişdir, soruşun görək nə istəyir.

Mirzə yerində dondu. Qadın hökmranlıq və rəhbərlik edirdi.

Bu zaman təkerlerin taqqıltısı eşidildi. Qədirovların qapısında fayton dayandı. Qədirovlar idи. Mirzə onların qarşısına getdi. Rüstəm bəy Mirzəni görərkən təccübəndləndi.

– Rüstəm, belə gecə vaxtı sizin evinizdə olmağımı heyret etməyin. Qızınızın əxlaqına heyret edin, – deyə kobudcasına cavab verdi.

– Lütfən deyin görüm, mənim qızımla görüşməyə necə cəsarət etmisiniz? Mən bunu anlaya bilmirəm. Əger qızım buna görə sizi pert etmişdirse, mən buna çox şadam və qızıma minnətdaram.

– Əger sen öz qızını yad bir cavan oğlanla bir yerdə görsən, onda da minnətdar olarsanmı? Acizanə surətdə səndən xahiş edirəm, – deyə o daha kobudcasına etiraz etdi

Ər-arvad baxışdır. Mirzə söylədi ki, kimsə onların evindən çıxmış və onu uzaqdan görüb qaçmağa başlamışdır.

– Bu, Əbdüldür, – deyə o qərar verdi.

Qədirovlar bir-birinə baxdılar, sanki soruşturdu: "Nə olsun ki, o, özümüzündür".

– Əger siz bu oğlani öz evinizdən kənar etməsəniz, onda mən başqa cür herəket edəcəyəm. Hələ ki mən ona bir şey etməmişəm, qoy bir də onun ayağı sizin evin astanasına dəyməsin... Nə qədər ki

mənim gəlinim buradadır, qoy bu oğlan sizin evin yolunu unutsun, yoxsa bu südəmər uşaq öz həyatı ilə cavab verməli olacaq. Eşidirsinizmi? – deyə o, ağızı köpüklenmiş halda səsləndi.

Onun səsinin ahəngi dözülməz dərəcədə kobud və təhqiramız idı. Mirzənin acı sözlərində incidiyinə görə Rüstəm bəyin gözleri parıldadı, bunu nə Mirzə, nə onları ziyarət ve müşayiət edən yasavul gördü, bunu Mina xanım gördü. Bu o deməkdi ki, kişi bərk hirsləniib.

– Rədd ol, – deyə Rüstəm bəy qapını göstərdi.

Mirzə nə isə izah etmək istədi.

– Bir dəqiqə belə gecikmədən, yubanmadan. – Rüstəm bəy amiranə seslə dedi.

Mirzə yubandı və bir söz demək üçün ağızını açdı.

– Murad, bunu burdan rədd elə. – O, yasavula müraciət etdi. Yasavul öz rəisinin əmrini yerinə yetirmək istədi. Mirzə geriye baxaraq Qədirovların evindən çıxdı. O, sahibinin geriye, evə qayıtməq üçün çağırıldığı it kimi quyuğunu qılıb arxaya boyanırdı ki, sahibkarın onu vurub-vurmayıcağını bilsin.

– Gedin və Allaha dua edin ki, bu hadisə mənim evimdə olub, – deyə Rüstəm bəy onun ardınca səsləndi.

Rüstəm bəy arvadı ilə birlikdə öz otağına keçdi.

Dözülməz nişanlı ilə atası arasında olan bütün bu səhnəni görən Nisə atasının ayaqlarına atıldı və onun əllərini öpdü.

– Mərhəməli ata, xilaskar ata, bilmirəm sənə necə təşəkkür edim... – Qızın gözləri sevinc yaşları ilə doldu, o göz yaşlarını saxlaya bilmədi. Bu yaşlar Rüstəm bəyin əlinə töküldü, o, qızını qaldırdı, başından öpdü.

– Ağlama, mənim balam, səni onun əlinə vermərəm. Mən şəxsən onun haqqında deyilən sözlərin ədəletli olduğuna inandım, – ata bunu deyib qayğıkeşliklə qızına baxdı: – Sən quş kimi azadsan, öz səadetine özün yol tap.

Nisə onun ciyinə doğru əyildi, o, öz qızını demek olar ki, əlleri üstünə alıb qayğıkeşliklə onun otağına apardı. Qız, xeyirxah göz yaşları içərisində atasını öpdü. Ata vidalaşıb qızını öpdü və otaqdan çıxdı. Nisə qorxunc xeyallara dalmadan və dəhşətli yuxular görədən rahatca yatdı.

– Men xilas oldum... Mən xilas oldum, – deyə o, yuxuda və ayıldıqda danışındı.

Nisə şənlik edirdi. Ertəsi gün isə o, kəlağayıni atdı. Yenə də onun qıvırcıq, qəşəng saçları göründü, o oxuyur, oynayır, şadlıq edirdi. O xoşbəxtdir, azaddır, müstəbiddən azad olmuşdur. Ona daha nə lazımdır? Sultan da şənlik edirdi, o da xoşbəxt idi və indi onlar səadətlerinin baş tutacağına inanırdılar. İndi gənclər ümidsiz həyatda deyildilər, indi onların qarşısında səadətə doğru gedən geniş, rahat bir yol vardı.

Nisə indi evdən çıxır, öz rəfiqələrinə qonaq gedir, cəmiyyət içerisinde olur, gecələrdə iştirak etmək üçün dəvətləri qəbul edir, Əbdüllə birlikdə tamaşalara gedirdi. Rəfiqələri onu öpür, başına sual yağıdırırdılar.

— Öziz Nisə, sən harda idin, haraya getmişdin? Kənddə idin? Kimin yanına getmişdin? Kənd həyatı yaxşıdım!

Hətta rəfiqələrindən biri demişdi:

— Men ele bildim orə getmisən.

Rəfiqələr gülüşdülər.

— Siz mənim başıma gələn əhvalatı bilmirsiniz? — deyə o, rəfiqələrindən soruşdu.

Refiqələr heyret etdilər.

— Nə əhvalatdır? — onlar demək olar ki, eyni səslə soruştular.

— Biz səni soruştuq. Dedilər ki, kənddesən.

— Və hətta dedilər ki, sən nişanlığının qohumlarının evində qonaq qalmışın, — rəfiqələrdən biri dedi.

Nisə güldü...

— Bizdə belə adət hardadır ki, qız nişanlanıldıqdan sonra öz nişanlığının qohumlarının evində qonaq qalsın? Di qulaq asın.

Nisə başına gələn hadisəni danışdı. O, öz sərgüzəştini qurtarıb, bunun rəfiqələrinə necə təsir etdiyini bilmək üçün onlara baxıqdı, Veranın üzü heyrətli ifadə almışdı, Olya təəccübənmişdi. Nadyanın, Ninanın gözleri yaşarmışdı, Katya ağzını açıb berkən səslənmiş, Nisənin hekayəsinin sonuna qədər ağızı açıla qalmışdı. Bütün rəfiqələr bir-birinə baxırlar və sonra Nisəni kənddən gəldiyi üçün deyil, dözlüməz adamla evlənməkden və hem də nifrətəlayiq həremxana həyatından xilas olduğu üçün təbrik etməyə başladılar.

Ertəsi gün Nisə her şeydən əvvəl sevincin həyəcanı ilə Əbdüllə məktub yazırı: "Qardaşım, əziz qardaşım, məni təbrik etmək üçün gəl, mən azadam. Gözənilməz təsadüf hər şeyi həll etdi. Atamla

Mirzə arasında tam bir uçurum yarandı. Sənin kölgən onu bizim evdən qovdu. Qapımı onun arxasında həmişəlik örtdü və bununla da məni gözlənilən köləlik həyatından xilas etdi". Nisə məktubda bütün təfərrüati Əbdüllə bildirdi. "Sultan bizdən gedəndə Mirzə onu gördü. Ancaq qaranlıqda onu yaxşı seçə bilmədi və elə hesab etdi ki, sənsən... Görürsənmi, dostum, qardaşım, sənin kölgən məni azad etdi. Atam hər dəqiqə Allaha şükür edir və demək olar ki, sənə çox minnətdardır. Sənin anama etdiyin məsləhəti anamdan cıdərkən atam deyib: "Yaşasın Əbdül. Məni ağıllandırırdı. Mən onunla ayrılmama üçün bəhanə axtarırdım". Budur, mən azadam. Şadlıq edirəm, sən də şadlıq et".

Əbdül sevincindən ağladı. "Bəli, mənim irəlicədən hiss etdiyim hadisə baş verdi, — deyə o fikirləşdi. — Siz cy bütün qadınlar, qalxin, üşyan edin. Sizlərdən biri azad olmuşdur və öz səadətini tapacaqdır. Hamınız, hamınız... Müqavimət gösterin, özünüzə və səadətinizə sahib olmaq hüququnu qazanacaqsınız. O zaman ürəyiniz istediyiniz yerə gedəcəksiniz".

Əbdül bir anlıq dərin düşüncəyə daldı.

XI

Bu hadisə iyul ayında olmuşdu. Saat dörd olmasına baxmayaraq gün adımı yandırırdı. Hətta açıq havada da isti idi. Ətrafda dərin bir məzar sükütu vardı. Hamı dincəlirdi. Atlar tozlu yolla tənbəltənbəl irəliləyirdilər. Faytonçu mürgüləyirdi. Başına iri dəsmal salmışdı, üstündən də günlüğü şapka qoymuşdu. İki adamlıq yeri olan faytonda cavan oğlan oturmuşdu:

— Stansiyaya tezmi çatacağıq? — deyə o, faytonçudan səbirsizliklə soruşdu.

— Tezliklə orada olacaq, cəmisi 7-8 verstdir, əlini uzatsan çatar.

Faytonçu qamçını o səmtə uzadaraq cavab verdi, sanki qamçı ilə stansiyani tutmaq isteyirdi.

Cavan adam Əbdül idi. O, faytonun küncünə sixılıb mürgüləmək üçün gözlerini yummuşdu. Ancaq onun cəhdii nahaqdır, mürgüləyə bilmirdi. Kilometr kilometr ardınca keçir, o biri stansiyaya neçə kilometr qaldığını və nə qədər gəldiklərini bilmək üçün yoldakı

işarələrə baxmaq onun ağlına gəlmirdi. Elə hey faytonçudan sorusuru: "Tezmi çatacağıq, tezmi?"

Nəhayət, fayton stansiyadakı artırmanın yanına gəlib çatdı. Toza bulanmış Əbdül yerə sıçradı. Kiçik dehlizdə o, gödəkboylu, şışman, üzündə hiyləgerliyi göstərən cizgiləri olan nəzarətçi ilə görüşdü. O, köhnə dostu kimi Əbdülün üzünə gülümsündü. Onun təbəssümündə dostluq və tanışlıq əlamətinə bənzər bir şey yox idi, əksinə bu təbəssüm nə isə bir sünilik, hiyləgerlik və bicik ifadə edirdi. Əblül sənişin otağına girdi, burada divar üzünü üstüne qara müşəməbə çəkilmiş divan, iki həsir kürsü və qara rənglə boyanmış üç skamyaya vardi. Əbdül üstünün tozunu təmizlədi, əl-üzünü yudu və bufetçidən çay istədi. Ona bir neçə bişmiş yumurta, bir fincan süd, çay və bir tıkə qara çörək verdilər. Nəzarətçinin ağ başı ona tərəf uzandı. O, hiyləgerliklə gülümsündü. Əbdül ona bir stekan çay verilməsini xahiş etdi. Nəzarətçi on əvvəl qapıya baxdı, sonra iki qarpızça oxşayan, həddindən artıq şışman bədəninin qapının arasından keçib-keçməyəcəyini gözəyari hesabladı. Nəzarətçinin sıfəti dəyişdi, ona elə geldi ki, qapı onun bədəninin keçməsi üçün çox dardır, buna baxmayaraq, içəri keçmək qərarına gəlməşdi. Geri çevrildi və böyrü üstə qapının üstünə yixıldı. Beləliklə, qapıdan yaxşı keçdi, amma dərdə bax, şalvar girmirdi. Nəzarətçi bir ayağını döşəməyə diredi, o biri ayağını bu ayağına dirəyərək, onu eydi. O, bunu ona görə ehtiyatlı etdi ki, içəri girərkən yixılmamasın, yox, baş tutmadı, onda o içəri çəkilib, böyrü üstə deyil, düz yeridi. Onun bu təşəbbüsü, çətinliklə olsa da, baş tutdu. O, otağa yixıldı, demək olar ki, sürünərək stola yaxınlaşdı.

Əbdül:

— Siz qapının o biri tayıni açydınız, — deyərkən nəzarətçi artıq oturmuşdu.

— Bəli, mən evvəllor belə də edirdim, — o cavab verdi. — Faytonu nə vaxt hazırlamağı əmr edirsiniz?

Əbdül cavab verdi:

— Qoy hava soyusun.
— Burada quldurlar gezir.

Nəzarətçi bunu deyib çay içməyə başladı. Bu arada bəbekləri göz qapaqlarının altına girdi və tamam itdi, qışları yuxarı qalxdı və az qala saçları ilə birləşdi. Alnında barmaq yoğunluğunda qırışlar əmələ

gəldi. Çay isti idi. O, dodaqlarını və dilini yandırmamaq üçün dilini ağızında dolandırdı.

— Gecə getmək təhlükəlidir. — O, bir qurtum da çay udub davam etdi, sonuncu qurtumda da üz-gözünü bürüşdü.

"O, isti çayı sevir" deyə Əbdül düşündü. Nəzarətçi elini boğazına, sinəsinə çəkdi və qurşağında saxladı.

"Deməli, bura qədər yandırıb" deyə Əbdül fikirleşdi.

— Onlar hələ ki bu yolda soyğunluq etməyiblər, — nəzarətçi stekana əyri-əyri baxaraq davam etdi, — ancaq hər halda ehtiyatlı olmaq zərər deyil.

— Yolda mühafizə postları yoxdurmu?

— Bəli, var, ancaq bu kömək etmir. Yoldan keçənler heç şeydən şübhələnmədən gedirlər. Birdən haradansa, döngənin yaxınlığından, qayaların arxasından, ya da kolun, ağacın dalından... necə olursa on adam atılıb sənişinlərin üstünə düşür. Kim səs çıxarsa, başını bədənində ayıırlar. Bir göz qırpmında hər şeyi, hətta faytondakı atları da açıb aparırlar.

Nəzarətçi bütün bunları bir məfəsə söyledi. O, yaylıqla tərini sildi. Nəzarətçi çox danişdi, çox da çay içdi. O, Əbdüle yalnız oğurluq və quldurluq haqqında deyil, həm də Qafqaz mahalının və xüsusilə Zaqafqaziyannı nə vəziyyətdə olması haqqında həqiqi dövlət xadimi kimi öz təessüratını söylədi.

— Güman edirəm ki, siz rahatca gedəcəksiniz, — deyə o, beşinci stekanı içib qurtardı.

Saat səkkizə az qalanda Əbdül yeyib-döymüş və dincəlmış, atlar qoşulmuş faytona minib getdi. Ətrafa qatı qaranlıq çökürdü. Təravətli, sərin yel əsirdi. Atlar cilovları tərpedərək mehribanlıqla gedirdilər. Faytonçu mahni oxumağa başladı. Zolaqlı direkler ötüb keçirdi. Sağ tərəfdən qayalar ucalır, solda isə, dibində dəli çay çəğlayan uçurum qaralırdı. Əbdül yenə də faytonun küncünə çəkilib hər şeyi unutdu. O, ətrafda heç nə görmür, heç nə eşitmirdi, öz arzular aleminə qapılmışdı, onlar onu öz sehrlə qanadlarına alıb harasa, əfsanəvi bir aləmə aparmışdı, burada o gah sevinir, gah kədərlənir, gah dərrixir, gah da anlaşılmaz bir şeydən əzab çəkirdi.

Fayton büyük, ikimərtəbəli daş evin darvazası qarşısında dayandı. Faytonçu qozlaşan düşə-düşə dedi:

- Gəlib çatdıq, ağa.
- Hara, stansiyaya?

Faytonçu ona yaxınlaşdı:

- Necə yəni stansiyaya, eve gəlmışik.

Bəli, Əbdül stansiya ardınca stansiyaya keçdiklərini ve gecənin böyük bir hissəsinin necə ötdüyünü hiss etməmişdi. O, arzuların qanadlarında səyahətə çıxır, bu arzular onu sehri səma sakinlərinin yaşadıqları möcüzəli qalaya aparır... Arzu onunla oynayır, əylənir, o isə müqavimət göstərmədən arzuya təbe olur.

Faytonçu darvazanı döydü. Əbdül isə qapının zəngini vurdı. Darvazanı açdırılar. Faytonu içəri sürdürlər. Əbdül heç kəsi oyatma-mağcı tapşırırdı. Cavan oğlan sakitcə özü üçün hazırlanmış otağa keçdi. O, adamlara tapşırı ki, onun gəldiyini hətta səhər də valideynlərinə dəcməsinlər. Əbdül özü onların yanına gələcəkdir. Cavan oğlan nahara qədər yatdı. Evdə qulluqqulardan başqa heç kəs onun gəldiyini bilmədi.

Bu böyük evdə Huribazov qardaşları ailələri ilə birlikdə kirayədə qalırlılar. Huribazovlar evin qarşısındaki bağçada nahar edirdilər. Bağ hündür hasara almırımdı, belə ki, yad adam içərini görə bilməzdı.

Əbdül onların arasında görünərkən hamı sevincə səsləndi. Ata və ana, əmi və xala, əmiarvadı qollarını geniş açıb ona doğru gəldilər. Oğlanlarının gəldiyini gören, sevinən valideynlərin və Əbdülün əmisi arvadının gözleri yaşırdı. Qeys bəyin cavan qızları da göz yaşlarını saxlaya bilmədilər. Valideynlərinin qucaqlarından güclə çıxan Əbdül əmisi qızları Nigar və Şahzadəyə yaxınlaşdı. O, əlini onlara uzatdı. Nigar bərk həyəcanlandı və utandı, çünki atasından da çəkinirdi. Əbdül əlini Şahzadəyə uzatdı, qız onun əlini sıxdı, o həyəcanlanmadı və qızarmadı. Hətta, Əbdülə baxaraq xəfifcə gülümsündü.

Qeys bəy burnunun altında nə isə deyinirdi. Lakin heç kəs buna fikir vermədi, hamı Əbdülə baxır, ona qulaq asır, müxtəlif suallar yağdırırırdı, hətta Şahzadə ona cəsaretlə sual verdi:

- Qardaş, Nisə necədir?

— Salamatdır.

Qız cəsaretsizliklə ona baxdı.

— O, sənə və yənə də sənə and içir, — deyə Əbdül Nigara müraciət etdi. Nigar qürurla gözlərini aşağı endirdi. Şahzadə isə eksinə, Əbdüle baxaraq diqqətlə ona qulaq asdı.

“Bu, necə utancaq və adamayovuşmazdır”, — deyə Əbdül Nigar haqqında düşündü.

Əbdül Şahzadəyə, onun sərbəstliyinə və səmimiliyinə, cəsəratinə, uşaq kimi sadəlövhəliklə müraciət etməsinə məftun olmuşdu. O, Nigara da, onun məsum, utancaq halına, şairanə gözəlliyinə heyran olmuşdu. Onda nə isə valehedici, məsum, təbii bir sadəlik vardı...

Bircə Əbdülün emisi Qeys bəy ona müraciət etmirdi. Sanki kişinin üstüne qara bulud çökmüşdü. Onun qızları Əbdüllə ol verib görüşmüşdülər. Kimlə, öz əmisi oğlanları Əbdüllə? Qısqanlıq onu qəzəbli heyvana çevirmişdi. Budur zəhərli, murdar qəlb. Hiyləger iblis. Bu iblismi bütün bunları ona təlqin edir? Hər necə olsa da, onun qəlbində kin yaşısa da, o həmin dəqiqədən Əbdüllə nifrat edir. Onların əllerini sıxmaq onun nəyinə lazım idi? Onun qəlbində nə var idi? Onlara heç nə demək lazım deyildi? Sanki heç Nigar və Şahzadə yoxmuş... Bax, gör Şahzadə necə də ondan gözün çəkmir, — qara qəlbden gizli bir ses gəlirdi. — Ah, ay qız, mən səni...

Şahzadə Əbdül üçün nimçəyə pirok qoydu, birisini isə özü götürdü.

— Mən özüm sabah sənin üçün hazırlayaram, Əbdül, isteyirsənmi? — deyə qız sakitcə ona dedi.

— Ah, Şahzadə, mən sənə çox minnətdar olaram.

Bu Qeys bəyi tamam əsəbileşdirdi. Şahzadənin nəzərləri atasının nəzərləri ilə toqquşdu. Qeys bəyin sıfeti heybətli bir heyvan üzünə çevrildi. Şahzadə qorxdı. “Doğrudanmı, mən ehtiyyatsız bir iş görmüşəm?” — deyə qız özündən soruşdu. Amma Şahzadə özündə bir günah görməyib, Əbdül ilə özünün məksiz, işvəkar söhbətini davam etdirdi.

“Bu Şahzadə nə güzel adamdır”, — deyə Əbdül xəyalən təsdiq etdi.

— Əbdül, isteyirsənmi, gör nə yaxşı gavalıdır. Bax bu da şafatlı. İsteyirsənmi sənə albali gətirim? Öz mürəbbəmizdən hansını verim? Moruq?

“Nə məsum qəlbdir”, – deyə Əbdül təşəkkür və daxili riqqətlə ona baxaraq düşündü.

Qeys bəy hamidan əvvəl öz otağına keçdi, arvadı onun ardınca getdi.

– Bu nədir, bu Şahzadə sənin qızındır? – deyə o, içəri giren arvadından soruşdu. – Onun əxlaqı məni heyrətə saldı, nehayət, əsəbileşdirdi. Mən buna dözə bilmərəm... Qızımı belə yüngül əxlaqlı görmək mənimcən çox ağırdır. Əger sən onu ağıllandırmasan, bilirsən mən ona neyləyəcəyəm?

O, vəhşi kimi bağırdı. Qadın ərinin xasiyyətini bildiyi üçün ona etiraz etmedi.

Ana öz qızları ilə uzun-uzadı damışdı. O, Əbdülin və başqa kişi-lərin yanında özünü necə aparmaq haqqında onlara təlim verdi. Buna görə də Şahzadə fikirli və hətta dalğın idi. Axşam çay içərkən Əbdül bunu duydı. O, Əbdüllə səhbət etməməyə çalışdı, öz şux təbiətini, hisslerini cılıvlayırdı. Doğrudur, o, əvvəller Əbdülin yanında utan-çaq və qorxaq idi. Lakin böyüdükcə təfəkkürü də yetkinləşirdi.

“O mənim emimin oğludur, demək olar ki, doğma qardaşındır. Bəs elə isə niyə mən ondan məhrum olum, utanım, o isə clə ağıllı, nəvazişkardır, lap elə bil mələkdir”, – deyə Şahzadə düşünürdü. Bir neçə il əvvəl ondan necə ürkdüyüni və buna görə də Əbdülin onu vəhşi adlandırdığını xatırladı. Şahzadənin birdən-bire bclə deyiş-məsi Əbdüllə əzab verirdi. O, bu dəyişikliyin səbəbini axtarır, ancaq tapa bilmirdi. Əmisi və xalası da onunla çox soyuq rəftar edirdilər.

“Bu nəyə görə belədir? Bunun səbəbi onlarla əlaqədardımı?”

Əbdülin ata və anası oğlanlarının gəlməsinə hədsiz dərəcədə sevinir, onun qayğısına qalır, əldən-ayaqdan düşür, qırt toyuq bala-larının başına hərlənən kimi yeganə oğullarının, çağalarının başına dolanırdılar.

Anası dedi:

– Əbdül hiss ediləcək dərəcədə arıqlayıb.

– Sən ona yaxşı qulluq clə, – Əbdülin atası dedi. – Əbdül bərk arıqlayıb. Onların dəftərxanasında iş bilirsənmi necədir? Elə hey səhərdən axşama qəder yazırlar.

Əbdül bağda əyləşmişdi. Anası ona yaxınlaşıb oğlu ilə yanaşı oturdu. O, qayğıkeş nəzerlərle ogluna baxdı.

– Sən köklərsən, Əbdül. Gələndə çox arıq idin. Sən orda xəstə-lenmişdin? Qızdırma idi?

– Yox, ana, mən xəstələnməmişdim, orda bərk istidir, – Əbdül cavab verdi.

– İsləməkdən el çək... evlən, daha vaxtdır.

– Sen nə deyirsən, ana? Hələ mənim nə vaxtındır... Mənim cəmisi iyirmi üç yaşım var, heç o da tamam deyil, – deyə Əbdül anasına heyrətə baxaraq ona etiraz etdi.

– Oğul, adamlar on beş yaşında evlənlər, sən iyirmini keçmiş-sən, onda da...

– Bu da yeni məsələ, on beş yaşında, axı ana, onlar ancaq beşik-dən... Yaxşı olar deyin, beşikdə evləndirir, orda da ərə verirlər.

Əbdül ənənəyib təəccübən özünü saxlaya bilməyərək skamyadan qaixdı.

– Elə özüdür ki, var, özüdür ki, var... – Ana təsdiqlədi. – Sen isə qocaya oxşayırsan, saqqalın, biğin var. Hansı qız sənə gələr?.. – deyə o zarafatla əlavə etdi.

– Ana sən zarafat edirsən...

– Burda nə zarafat cəməli şey var?

– Bəs sizin qızlarınız neçə yaşında əre gedirlər?

– On iki, on üç, on altı, on yeddi, bəzən də on səkkiz. Mülkədarlar öz qızlarını on beş yaşından sonra əre verirlər, hətta ondan da sonra.

– Buna görə də Nigar və Şahzadə bu vaxta qəder...

– Bəli, bəli, – deyə ana onun sözünü kəsdi. – Şahzadə elə dəcəldir ki, çoxdan birisi ilə çıxıb gedərdi, o, səni gözləyir... – Ana zarafatla dedi.

– Əger mən Şahzadə ilə cyplenmək istəmiremse...

– Necə yəni istəmirsin? – Ana heyrətə soruşdu.

– Sadəcə olaraq. Bəlkə, o mənim xoşuma gəlmir, men onu sevmirəm? – o, sakitliklə cavab verdi.

– Şahzadəni sevməmək? O, elə gözəldir ki...

– Ana, Məcnunun sözleri yadındadırı? “Mənim Leylimə mənim gözümle baxın”, – Əbdül dedi. – “Onda siz hamınız onun sahibi olduğu gözəllik və cazibədən valeh olub, dəli olarsınız”. Ana, insanlar müxtəlifdir, onların zövqləri də müxtəlifdir, bir adamın gözəlliyi, birisini valeh edə bilər, həmin gözəllik də başqa birisi üçün iyrənc ola bilər. Ona görə də məhz eynilə bu cür, sizə xoş gələn bir şey mənə xoş gəlməyə bilər. Siz Şahzadəni mənim üçün almaq istəyirsiniz, mən isə onu sevməyə bilərəm...

— Sus, sus, Əbdül. — Heyrətlənmiş ana onun sözünü kəsti. — Sən bizim sözümüzə baxmaya bilərsənmi? Gör dünyada nələr olur, gör nə günlərə qaldıq?

— Siz xoşbəxtsiniz, ana, siz xoşbəxt bir zamanının başlangıcına qədər yaşamışınız.

— Bunun harası xoşbəxtlikdir? Doğma balam öz valideynlərinin dediyindən çıxır.

— Ana, düşünün, sizin iradəniz mənim qəlbimin hissələrini idarə edə bilərmi?

— Gözəl zəmanədir, — deyə Əbdülü dinihmədən deyirdi. — Valideynlərin nə əhəmiyyəti var... Sevdiyim qızla evlənəcəyəm, ya da əre gedəcəyəm, sevmədim, deməli, yox...

— Ana, qəlb öz hissələri ilə yegane bir şəxsə məxsusdur və o, özü öz sahəsindən, qəldən baş çıxara biler. Başqalarının bu işə qarışması məsləhət deyil, əger başqaları bunu edirlərse, deməli, iradələrinin əleyhinə gedirlər. Başqasının möhkəm razılığı olmadan onun daxili aleminə nüfuz etmək, yad mülkiyyətə qəsb etməkdir... Bunu bir kenara qoyaq, ana, bağışlayın, bunu anlamaq sizin üçün çox çətindir. Siz uşaqlarınıza tam azadlıq verin. Siz uşaqlara yalnız məsləhət, nəsihət verin. Sevmədiyiniz, istəmədiyiniz adama əre getmək — bu, adı, xoşagəlməz, bədbəxt hadisədir. Bizim əstirimizdə neçə belə bədbəxtliklər olub? Nə üçün? Ona görə ki, valideynlər uşaqlarını istəmədikləri adama əre verir və yaxud da onlar üçün istəmədikləri qız alırlar. Buna görə də nə qədər ölüm hadisəsi olur... Ana, məni danışmağa məcbur etməyin, mən güclü daxili sarsıntı keçirmədən və dərinəndən kədərlənmədən danışa bilmirəm...

Əbdül daha bir kəlmə də danışmadı. Araya ağır sükut çökdü. Nehayət, ana sükütu pozdu:

— Əbdül, Əbdül, bizim zəmanəmizdə belə deyildi. — Hə, nə deyirsən? — deyə ata qadımdan soruşur, oğlumuzu evləndirmək vaxtıdır? Bəli, vaxtdır, — qadın cavab verir. — Kimin qızına? — Filankəsin. Oğul filan qızla nişanlandığını başqalarından eşidir. Deyilenlərin doğru olub-olmadığını bilmək üçün mübahisə etməyə casarət də etmir. Filankəs bizim qızı öz oğluna alır, — deyə arvad ərinə xəbər verir. — Vermək lazımdır. — Bəli, onlar varlıdırlar, həm də məşhur nəsildəndirlər, — ər arvadına cavab verəcək. Bununla da iş qurtaracaq.

— Ana, — Əbdül səbir edə bilmədi, — bu anda onların bədbəxtliyini təsəvvür edin.

Əbdül özü istəmədən atasının evləndirdiyi bir nəfərin arvadından ayrıldığını misal götirdi. Bir başqası öz ərini sevmədiyi üçün ayrı adama qoşulub qaçırdı, birinin arvadı özgə adamla sevişdiyinə görə görüşlərinin birində hər ikisi birlikdə öldürüldü...

Əbdül dedi:

— Budur, valideyn iradəsinin töretdiyi bədbəxtlik. Ər-arvad arasında məhəbbət olmadan onların ailə həyatında xoşbəxtlik ola bilməz. Əger olsa da, bu, istisna haldır, deməli, burda həyatın başqa şərtləri var.

Əbdülün anası bu sözləri eşidəndə sevmədiyi adama əre getməyə məcbur edilmiş bir qızın, iki uşağı olmasına baxmayaraq, cavan bir oğlana qoşulub qaçıdığını xatırladı. O, hemçinin cavan bir oğlanı sevmədiyi qızı almağa məcbur etdiklərini, sonra onun ikinci dəfə evləndiyini və nehayət, birinci arvadın öz ərini gülлələdiyini yadına saldı. Bütün buna bənzər bədbəxt hadisələr onun təsəvvüründə canlandı.

— Başqaları işə daha pis iş görürler, — Əbdül bir müddət susduqdan sonra dedi, — onlar on beş, hətta on iki yaşlı oğlanlarını iki qızlarla evləndirirlər. Bu ləp biabırçılıqdır... Bunu fikirleşmək də dəhşətlidir. De görüm, ana, belə oğlan uşağı cavan qızın çılgın ehtirasına necə cavab verər. O, onun bütün tələblərinə cavab verebilərmi? Əger o, öz qəlb ehtiraslarının cavabını başqa bir gəncdə axtarırsa, onu əclaf, pozğun adlandırırlar. Yox, o nə odur, nə də o birisi...

Əbdülün anası ürəyində oğlu ilə razılaşdı. Bu vaxt o, belə bir hadisəni xatırladı: biri öz oğlunu demək olar ki, on iki yaşlı oğlanı on səkkiz yaşlı bir qızla evləndirmişdi. Qız ehtirasın qızığın çağında onu qucaqlayıb öz sinəsinə elə basmışdı ki, bədbəxt uşaq ölmüşdü.

Əbdül anasının elini öpüb bağa getdi.

XIII

Şəhər tezdən idi. Günəş yenice ucalır, omun şüaları ağacların şchli, nəm yarpaqlarında oynayırıldı; uşaq öpüşünə bənzər xərif yel əsirdi. Qədirovların evinin karşısındakı bağ da çox sərin idi. Bağın künçündə, böyük cığırın axırında skamyə vardı. Şahzadə onun üstündə

oturmuşdu, o, həmişə günü qarşılıyordu. Qız bu səhər kimi tərəvətlidir. Səhərin təravətindən yanaqları qızarmışdı. Şahzadə bəzən sərinlikdən titrəyirdi, bədənidən xoş bir üzütmə keçib ürəyində donurdu. Səhər günortanın qızmar istisini və gecəni düşünmədiyi kimi, o da heç nəyi düşünmüür, sadətövhüklə, qayğısızlıqla gülümşünürdü. Ətrafdakı hər boş şey, daha doğrusu, hər bir mənasız şey onu uşaq kimi sevindirirdi. O, balaca uşaq tek hər şeyə inam dolu gözlərlə baxırdı. Xoş təbiətlə səhərdə hər şey, hər çiçək, hər ot onu maraqlandırırdu. Onun qəlbini səhər səməsi kimi aydın və parlaq idi. Qayınağacından bir damla şəh onun əlinin üstüne düşdü, o gözlənilməz öpüşdən diksinirmiş kimi titrədi. Güneşin bəxtiyar şüalarından biri yarpaqların arasından onun yanağına düşdü. O, bu temasdan da titrədi, şüanın istiliyi isə onun qəlbinin dərinliklərinə nüfuz edib, orada qeyb oldu.

Nigar isə bu zaman yuxuda idi. O, demək olar ki, səhərə qədər açıq pəncərə qarşısında oturmuşdu.

Aylı, sakit, işıqlı bir gecə idi. Onun zülmət çökmüş qəlbində isə qaranlıqdı və ağır, anlaşılmaz bir həyəcan vardi. Bağçada quşlar şən neğmə oxuyurdular. Nigarın könlündən isə qəmli səslər çıdlıldı. O, öz qəlb aləminə baxmaq qərarına gəlib, könlünün nə arzuladığını bilmek istədi, ancaq heç nə öyrənə bilmədi. Qəlb güclü ehtirasla nə isə bir şey istəyir, kiminsə qayğısına qalır, nəyəsə cəhd edirdi... Lakin gözə görünməz bir əl bütün cəhdləri məhv edirdi. Nigar xəyalən öz qəlb aləminə qapıldı. O, süründən geri qalmış quzu kimi həyatın cəngəlliklərində itdi. Qurdun qisməti olan quzu kimi onun da həyat cəngəlliklərində qorxusu yox idi. Quzu məsədə qurd olduğunu bilmədiyi kimi, Nigar da həyatda bədbəxt hadisələr olduğunu bilmirdi. Bu hadisələr haqqında heç kəs ona bir söz deməmişdi. Özü də bunu sınaqdan keçirməmişdi, buna görə də o məhv olsa idi, qəribə bir iş olmazdı. Müstəqil yaşamaq üçün Nigarın heç bir hazırlığı yox idi. Afrikannın həyatını bilməyən bir kes, yol göstərən adam olmadıqda ölkənin içərişlərinə girməkdə nə qədər çətinlik çəkirsə, bu qız da həyata atılmaqdə bir o qədər çətinlik çəkirdi. Nigar həyatda geniş, sonsuz dənizdə kompassız, xəritəsiz, sükansız qalmış bir dənizçi kimi idi. Lakin dənizçi xilas olmaq ümidiyi itirməmişdir və hər dəqiqə ölüm gözləyir, Nigar isə qorxuya, dəhşətə düşmür, o özünün qalib geləcəyinə inanır. Heyat

onun üçün başqa şey hazırlayıır, Nigar bir qədər bundan əvvəl onu irəlidə gözləyen həyata yenice qədəm qoymuşdur. O, ilk baxışdan orada ictimai və mədəni həyat mərkəzlerindən uzaq bir səhra gördü. Qız ona görə cəsaretlə həyata atıldı ki, ona əmr etmiş və təhlükəsizliyini təmin edəcəklərinə onu inandırmışdır. Lakin əfsanəvi heyvanların caynağında çırpinan günahsız qurbanları ona göstərməyə dəyerdi. O geriyə döndü, arxaya bir yol, bir cığır yox idi, Nigar hiss etdi ki, onun valideynləri tərəfindən yaradılmış belə həyat onu məhvə doğru aparacaqdır; o inanırdı ki, səadətə doğru olan rahat yolu özü tapmalıdır, ancaq qız onun haradan başlandığını bilmirdi və həyatdan geriyə dönmək istərkən, qəzəbli “Irəli get!” səsi onu həyat səhrasının ortasına yuvarladırdı. Burada Nigar bir təsadüf, yalnız bir təsadüf xilas edə bilərdi və o da buna inanırdı. Bu adam yaxşı təhsil görmüş, onu sevən Murad bəy idi. O həm gözəl, hem də ağıllıdır, amma məsələ burasındadır ki, yoxsuldur. Əsas bədbəxtlik de burasındadır. Qeys bəy isə öz qızı üçün məşhur mülkədar nəsilinə mənsub olan zəngin nişanlı axtarır. Əli bəy bütün mülkədarlardan varlıdır, o özünün yeganə oğlunu evləndirir, Qeys bəy razılaşmış və hətta nişanlanma baş tutmuşdu. Nigar razi deyil, lakin heç kəs onun fikrini soruşmur, qəzəbli “Gct!” sözü onun bütün ümidiyini məhv etmişdir. Əli bəyin oğlu Əhməd bəy ağır çiçək xəstəliyi keçirmiştir, bu xəstəlik onda derin və qorxunc izlər buraxmışdır. Dərin və qorxunc nişanələrdən biri sünə gözdür. Ən qorxuncu budur ki, ucaboylu gözəl Nigar gödəkboylu, yekəqarın Əhmədi özü ilə yanaşı görməli idi. Nigar öz nişanlığını görməmişdi, eştidiyi səhbətlərə əsasən, onu çox eybəcər təsəvvür edirdi. O, bərk titrəyirdi.

— “Yox, heç bir qüvvə məni Murad bəydən ayıra bilməz. O isə... Bu... heç zaman, heç zaman... bundansa özümü suya ataram, ya da boğazımı çatı salıb özümü öldürərəm və bununla da hər şeyə son qoyular... — deyə Nigar düşünürdü. — Heç zaman, heç zaman, heç cür mümkün deyildir”. O, yuxuda imiş kimi sayıqlayırı. Bununla yanaşı, qəzəbli “Get!” səsi onun bütün qəlbindəkiləri məhv edirdi. Səhərə yaxın Nigar qəlb həyəcanlarının güclü təzyiqi altında yuxuya getdi...

Soyunmamış Nigari gözüyaşlı görəndə Şahzadə heyrət etdi. O, asta-asta geyindi, günəşin doğmasından və səhərdən zövq almaq

üçün sakitcə bağa girdi. Əbdül də ləp tez, şəfəq sökməmiş qalxmışdı. Evdəkiler çay süfrəsinin kənarında oturanda, o artıq meşəyə gedib qayıtmışdı.

— Bu Murad bəy nə gözəl ağadır.

O, stolun arxasında oturaraq dedi:

— Mən əvvəl onu tanımurdum. İndi onu meşədə gördüm... O da orada gəzirdi. Mən onun şəxsində gözəl, xeyirxah bir insanla tanış oldum.

Nigar bərk qızardı. Amma bunu Şahzadədən başqa, heç kəs görmədi.

— Hə, sən dilənçi Bayramın nəvəsi haqqında danışırsan? — deyə Qeys bəy soruşdu. — Onun atası bir çuxanın içinde ömrünü başa vurdur.

Əbdül əmisiñin səsindəki istehzalınidan duydu. Ancaq ona cavab vermədi.

Nigar hər gün hiss ediləcək dərəcədə solurdu. Onun qəlbini öz gözəl həyatını eybəcər bir məxluqla — Əhmədlə bağlılayacağı fikrində xilas ola bilmirdi. O, xəyalən özü üçün həyat planı qurur, öz seadətini, yəni Muradi tapmağı ehtimal edirdi. Əbdül Murad bəy haqqında çox gözəl fikir demişdi, Nigar da qəlbində ona çox minnətdar idi.

Şahzadə Nigarın gündən-günə necə saralıb solduğunu görürdü.

— Nə olub, Nigar, xəstə deyilsən ki? — deyə bir dəfə Şahzadə ondan soruşdu. — Sən nəse bir xəstəliyə tutulmuşsan, — ancaq bu baredə heç kəsə söz demirsən, — deyə onu məzəmmət etdi. — Mən sənin bacınam, sən məni sevdiyin kimi, mən də səni sevirəm, ancaq bununla bərabər, mən sənin hansı xəstəliyə tutulduğunu bilmirəm.

Nigar cavab vermirdi, o, yənə də əvvəlki kimi pencərənin qarşısında oturub dalğın halda bağa baxırdı. Şahzadə cavab gözləyirdi.

— Nigar, əzizim, nəyə görə sən əzab çəkirsən? Mənə de... Nə üçün məndən gizleyirsən? Öz qəlbini mənə etibar et, özün görəcəksən ki, mən bu işdə səmimi, hərəkətli bir eşqlə iştirak edəcəyəm...

Nigar susurdu. O, üzünü Şahzadəyə çevirib onun qəlbindəkiləri bilmək istəyirmiş kimi diqqətlə ona baxdı.

— Nigar, bacım, özünə yazığın gəlsin, sən elə gözəlsən ki... Dogrudan da, bezen mən sənin gözəlliyyinə həsəd aparıram, — deyə Şahzadə stulunu ona yaxınlaşdırıb davam etdi. O, bacısını öpmək istədi, ancaq Nigar onu dayandırdı.

— Nigar, məndən gizlətmə, de görüm ürəyində nə var... Məgər mən sənin fikrini bilməyə layiq deyiləm? Bir dərdi tək çəkməkdənsə, onu ikilikdə daha asan çəkə bilerik. Sən bunu bilirsən Nigar, söyle, mənə əzab vermə... Sən nə isə fikirli olmuşsan və teklik axtarırsan. Axı əvvəller belə deyildin. Səndə bu həl kəbin kəsiləndən sonra əmələ gəlmişdir...

Nigar stuldan sıçrayıb Şahzadənin ağızını yumdu:

— Danışma, danışma, yoxsa mən... Şahzadə, nə üçün onsuz da ağriyan bu yaraya toxunursan, sən necə də amansızsan... — o bunu deyib həyecandan güclə nəfəs alaraq yenidən öz yerinə keçib oturdu.

— İndi mən sənin dərdinin nə olduğunu bilişəm, Nigar, — Şahzadə müteəssir halda həyecanla dedi.

— Bacım, Şahzadə, mən başa düşürəm ki, sən mənim dərdimə şərik olursan, ancaq yaxşı olar ki, mənim sırrımı bilməyəsən. Sən elə xoşbəxtsen ki... Əbdül səni sevir, sən də onu sevirsən. Mənse bədbəxtəm, görünənmi, mən öz gəncliyimi, öz həyatımı kimə bəxş etməliyəm...

Şahzadə ağlayırdı, onun Nigara yazılı gəlirdi. Nigar susurdu. Bacılar arasında bundan sonra heç bir danışq olmadı. Şahzadə Nigarın axşam qaranlığında və səhər tezden bir qadınla görüşdüyüünü görürdü. Bütün evdəkiler Nigarda nə isə bir dəyişiklik əmələ geldiyini hiss edirdilər. Valideynlərinin sualına o sükütlə cavab verirdi. Əbdül Nigarda heç bir dəyişiklik hiss etmirdi, çünkü qız Əbdülün yanında daima dinnəz və cəsaretsiz halda götürüldü. Əbdül Murad bəylə yaxından dost olmuşdu, gençlər yaylaqdakı qübbəli binalarda keçirilən gecələrde birlikdə iştirak edirdilər. İkiisi də öz mehərətləri ilə diqqəti cəlb edirdi. Əbdül dəfələrlə onu evdə, əmisiñin yanında tərifləmişdi. Əmisi onun haqqında eşitmək belə istəmirdi, hətta Əbdüle tapşırılmışdı ki, onun yanında Murad bareśində danışmasın.

— Nə üçün, əmi, o sizə nə pislik edib? — təəccübənmiş Əbdül soruşdu, — mən bu fikirdeyəm ki, o, ləyaqətli adamdır.

— Xahiş edirəm, Əbdül, bu baredə bir kəlmə də danışmayasan, yoxsa küserik. — Qeys bəy ötkəmliklə, qətiyyətlə cavab verdi.

— Əmi, mən onu bizim ailə ilə tanış etmək istərdim. O, elə yaxşı oğlandır ki... Mən elə güman edirdim ki, siz hamınız onu özünüzünkü kimi qəbul edəcəksiniz.

– Əbdül, təvəqqə edirəm, sus... Men sənin əminəm, səndən xahiş edirəm...

– Əmi, o sizin nifrətinizi qazana bilməz. Siz ona qarşı ədalətsiz hərəkət edirsiniz. O, elə xeyirxah insandır ki...

Əbdülün atası onu kenara çekdi.

– Sən nə edirsən, Əbdül? Görmürsənmə, əmin onun adı gələndə əsəbileşir, – Zeyd bəy oğluna dedi. – Bu nə deməkdir, o xahiş cəlyir, onun adını çəkmə, sən isə öz Muradınla elə hey onun gözünüə girirsən, öcəşirsen. Bu, nəhayət, adamın xətrinə dəyməkdir.

– Siz bunun nə səbəbə belə olduğunu izah edə bilməzsınız mı?

– Əbdül təvəqqə ilə atasından soruşdu.

– Yox, dostum, cdə bilmərem, – Qeyd bəy qətiyyətlə rədd etdi.

– Hə, hələ bir söz də var; əminin yanında onun qızlarına qoşulma, o, gənc qızların cavan kişilərlə danışmasını xoşlamır.

Əbdül heyrətdən heç bir söz deyə bilmədi, çıyinlərini qısdı. “Görəsən, hələ başqa nə deyəcəklər”.

Atasının birinci nəsihətinə Əbdül təəccüb etmədi. Çünkü əmisi bu baredə möhkəm təkid edirdi, ikincisində isə o nəinki heyrət etdi, hətta bunu anlaya da bilmədi. Bu hadisə Nigarın yanında olmuşdu. O, Əbdülə təşəkkür etmək məqsədilə, güclü hissələrin təhrikli ilə, az qaldı ki, onun boynuna atılsın, ancaq atasının hədələri neticəsində yaranan qorxu ona üstün gəldi, o bilsəydi ki, onun bu hərəkəti qərara alınmış məqsədi yerinə yctirəcək, bəlkə də, atasının burda olmasından qorxmazdı.

Qeyd bəy Murad bəyə olan nifrətini nə qədər çox bürüze verirdi, Nigarın bir o qədər Murad bəyə rəğbəti artır, o daha ehtirashlı məhəbbətə ona doğru meyil edir, yönəlir. Qeyd bəy isə bununla öz qızını özüne qarşı silahlandırmaq istəyirdi. Nigar qadın qəlbi ilə duymuşdu ki, onun atası ədaletsizlik edir. Əbdülün Murad bəy haqqındaki fikri onun bu duyusunu təsdiq etdirdi. Qeyd bəy ona görə Murad bəyin əleyhine idi ki, Murad bəy yoxsun idi, əsil-nəslidə dayısına görə təhkimli kendililərə gedib çıxırıdı. Lakin Nigar və Əbdül onun əslİ-nəslini, ailə etibarilə məşhur olduğunu axtarmırdılar. Onlar ağıllı, ləyaqətli, hər şeyin qayda-qanununu bilən insan arayırdılar. Əbdül onun bu cür olduğunu bilirdi, Nigar isə bunu qadın sövq-i-təbiisi ilə duymuşdu. O aldanmamışdı. Əbdül də düz başa düşmüdü. Murad bəy Qeyd baydən, Əli bəydən və onlарı

Əhməd bəyindən min dəfə ağıllı idi. Onlar yalnız “insana” bənzəyirdilər, Murad bəy isə sözün əsil həqiqi mənasında insan idi. İnsan olmaq üçün qızılı, zəngin olmaq lazımlı deyil, ağıllı olmaq lazımdır. Bütpərəstlərin secdəgahı qızlla, bir necə milyonluq daş-qasıla bəzədilmişdi, bunda nə güc, nə qüdrət vardi. O öz bəzəyi ilə ilahi bir ətir saçırıdı. Bunların secdəgahı – ağac parçası, mərmər qırığı da onlarla idi... Belələri lap çoxdur. Ağacı yandırmaq, onunla qızınmaq olursa, əger mərmərlə böyük Allahı yaratmaq mümkünürse... yox, Allah, yox. Beləcə də Qeyd bəylər, Əli bəylər, oğlanları Əhmədbəylerlə yalnız zəngin şəyərlə bəzədilmiş “mərmər” bəylərdir. Murad bəy hər yerde və hər zaman onlardan yüksəkdir, onlar nahaq yere onu alçaltmaq isteyirlər, onu pis sözlərdən müdafie edən, onun insanlığını etiraf edən Əbdüller, onu bütün qadın qəlbi ilə sevən Nigarlar tapılacaqdır.

Əbdül Nigarın Murada bəslədiyi hissələrdən xəbərsiz idi. O bu baredə çox gec xəbər tutdu. Ancaq hər halda, o, öz kömək əlini uzatmaq imkanından məhrum olmamışdır. O, bunu necə öyrəndi? Təmamilə təsadüfən. Gecə saat 2-yə yaxın idi. Əbdül bəy Murad bəyə qonaq getmişdi, oradan qayıdırı. O, evdə yox idi. Darvazalar bağlı idi, nökəri oyatmaq istəmədi, özlərinin kirayə qaldıqları həyətə sıçradı, oradan samanlığa keçdi ki, buradan həyətə atılsın, ev sahibinin itini oyatmamaq üçün addımını yavaş atırdı. O, həyətə necə keçməyi başa düşmək üçün dayandı. Birdən saman tayasının yanında qadın səsi eşitdi. Onun qəlbi donub qaldı. Əbdül bir neçə dəqiqə yerində tərpənə bilmədi, özünə gəlmək üçün bir qədər dayandı, dərindən nefəs aldı. Elə yer axtardı ki, buradan onların kim olduğunu görə bilsin.

“Axı, bu alçaqlıqdır, nə üçün mən bilməliyəm? Hansı haqla? – o öz-özünə dedi. – Haradan keçim? Yol yoxdur. Onların yanından keçmək lazımlı gələcəkdir. Bu daha pisdir. Men onların yanından keçəndə ayrılaçaqlar. Eybi yoxdur, özümü cərə göstərərəm ki, guya onları görmürəm... Nə isə, bir şey oxuyaram. Onları inandıraram ki, mən bunları, həqiqətən, görməmişəm. Özümlə məşğul olmuşam”.

O keçmək üçün hərəkət etdi, ancaq dayandı. “Mənim gəlməyim onların bir-birindən zövq almasına, səadətinə son qoyacaqdır... Burda qalmaq da yaxşı deyil, yəqin bu qəhrəman keçəcək. İlahi, mən nə edim, haraya girim? Yoxsa geri qayıdım?”

Əbdül çıxıb getmək üçün geri döndü, yenə dayandı. Burada da sevgililərin səadətini pozmamaq imkanı yox idi. Arakəsmədən sıçramaq üçün imkan yoxdur.

“Ah, İlahi, mən ne edim? Məni hansı şeytan gətirib bura çıxardı? Bəlkə, üstümü samanla örtüy? – fikri Əbdülün ağlına gəldi. – Bəs onda necə nəfəs alım? Yox, başqa cür mümkün deyil. Onlar onu görəcəklər, bəs onda əger o, onların görüşünü korlayarsa, bəs onda? Əger keçərsə...”

Əbdül onların yanından ötüb keçmək qərarına gəldi. “Bu daha yaxşıdır, onlar inanacaqlar ki, mən görməmişəm, əger burada durramsa, onda mənim gördüyüüm biləcəklər”.

Keçmək istədi. “İlahi, onlar vidalaşırlar. Məni görəcəklər”. O, samanın içine girməyə başladı. Əbdül güclü həyecandan elə xıshıltı qopardı ki, bunu nəinki sakinlər eşitdiler, hətta qonşu samanlıqda olan it də bir-iki dəfə hürdü. O, zor-güt nəfəsini gizlətdi. Kimse sürətli addımlarla onun yanından keçib, çəpərdən tullandı. Artıq onun addım səsləri eşidilmirdi. Əbdül başını çıxardı. Saçları biz-biz qalxdı. Onun qarşısında, əlində sıyrıma xəncər olan qadın dayanmışdı.

– Mən təsadüfən... mən... mə...
– Sakit ol! – O başı üzərində bir adamın amiranə səsini eşitdi.
– Sən kimsən? Nə üçün bize gizlince yanaşmışsan?

Əbdül Nigarı tanıdı.

– Mən Əbdüləm, – o güclə danişdi. Nigar ona doğru eyilib baxdı.
– Əbdül, bu sənsən? Əbdül, burda söz ver ki, susacaqsan.

Nigar onun yanında oturdu.

– Nigar bacım, mən... Mən and içirəm ki, heç kəsə bir söz...
– Mən, əksinə, sən bilirsən çox şadam ki, özün müstəqil mübarizə aparırsan... Sən narahat olma. O, bir qədər özünə toxraq verib gümrahlıqla dilləndi. Onun dili xəncərin qorxusundan deyil, vicdanının məzəmmətindən dolaşındı.

– Əbdül, budur Quran, onu öp, and iç ki, bu baredə heç kəsə bir söz deməyəcəksən və özün də buna görə bizi məzəmmət etməyəcəksən.

O, chtirasla Quranı, sonra da qızın əlini öpdü.

– Ancaq bu lazımlı deyildi. – Nigar bunu deyərək, güclə seziləcək dərəcədə gülümsündü.

– Nigar, sənin igidiyyinə necə şad olduğumu təsəvvür edə biləməzsən. Bu, şücaətdir... Səndə müsəlman qadınlarının öz inkişaf-

larının zirvəsində olduğu zamanın ruhu canlanır... Mən sənin bu hərəkətinə tamamilə şərikəm. Əgər istəyirsənse, mən sənin bu işində iştirak edərəm... Bəlkə, xeyirli iş də görərəm... Rədd etmə, Nigar, görürsənmi, tale özü məni buna sövq etmişdir. Tale özü sənin sırrını mənə açmışdır, deməli, o özü mənim bu işdə iştirak etməyimi layiq bilmışdır.

– Əbdül, mənim hərəkətim sənin üçün təhqiqədici deyil ki? Mən, sənin bacın, gecəyarısı yad adamlı görüşürəm, sən bunu öz gözünlə gördün. Məni və onu öldürmək əvəzinə...

Əbdül əli ilə onun ağızını tutdu. Nigar onun əlini kənar eləyib davam etdi:

– Ya da heç olmasa atama deyəsen ki, o mənimlə hesablaşın.
– Nigar, Nigar, sus, mənə əzab vermə, – deyə o yalvarırdı.
– Nigar, sənin dediyin söz admanın xətrinə deyir, təhqir edir.
– Başqası sənin yerinə olsaydı, belə hərəkət etməzdə, ayri cüra hərəkət cdordi. – O, təmkinlə, sakit səslə dedi.

– Nigar, sən məni amansızcasına təhqir edirsən, mənim izzətnəfsimi və ləyaqətimi daha çox təhqir edirsən. Nigar, doğrudanmı, sən elə fikirləşirsin ki, mən müstəbidəm, vəhşi adamam? Mən quydur deyiləm ki, başqasının səadətini əlindən alı... Mənim haqqında belə fikirləşmək nəyə lazımdır, Nigar? Mən özgesi deyiləm.

– Mərhemətli qardaşım, Əbdül, mən elə-bələ dedim, mən inanıram ki, sən insaflı, mərhemətlisən, sən qadınların dostu və həvadərisan, onlar hamısı sənə öz təşəkkürlərini bildirədilər, budur, mən onların hamısının yerinə. – O, bu sözləri deyərək, qalxb onun alnından öpdü. Sonra Nigar bir anda yox oldu.

Əbdül səhərə qədər samanlıqda qaldı. Nəhayət, özünə gəldi və evinə getdi. “Nigar müsəlman qadınlarının mücəssəməsidir, – deyə Əbdül fikirləşdi. – O, müasir müsəlman qadınlarına bənzəmir. Atası onun səadətini pozmuşdur. O, onun həyatını zəhərləyəcəkdir. Bu hərəkət ona havayı başa gelməyəcək”.

Ertəsi gün Əbdül bağda oturmuşdu. Orada heç kəs yox idi, demək olar ki, evdə də iki bacıdan – Nigar və Şahzadədən başqa heç kəs yox idi. Nigar ona yaxınlaşdı və üzərində “Murad beyə” sözleri yazılmış zərfi Əbdüle verdi.

– Əbdül, sən dünən mənə öz xidmətlərini təklif etdin. Qoy olsun, mən qəbul edirəm. – Nigar ona baxmadan dedi. – Bu məktubu ona

çatdır. O sənə hamısını söyləyər. – Qız bunu deyib geri çevrildi və sürətli addımlarla evin qapılarında gözdən itdi.

Əbdül tələsik məktubu cibində gizlətdi. Murad bəyin yanına getdi. Murad bəy Əbdüllə həmişəkinden daha səmimi görüdü. Murad Nigarın məktubunu oxuyub, Əbdülün boynuna atıldı və onu öpdü.

– Əbdül, sən mənə rəğbət bəsləyirsən? – O, sevinc həyəcanı ilə soruşdu.

– Yox, mən nə sənə, nə Nigara rəğbət bəsləyirəm, – Əbdül cavab verdi.

Murad bəy ona diqqətlə baxdı.

– Mənim, yaxın qohumları tərəfindən kömək olmadıqda, məhv olan qadınlara rəhmim gəlir.

Murad bəy yeno də sevincdən qızardı. Onlar ikisi də üzbeüz oturdular. Uzun zaman heç nə danışmadılar.

– Sən bilirsənmi, məsələ nə yerdədir, Əbdül? – Murad bəy, nəhayət, dilləndi. – Mənə elə gəlir ki, onun düzəltdiyi iş heç baş tutmayıacaq, – deyə o, ciddi surətdə davam etdi.

– Niyə?

– Neccə niyə? Nigar Əhməd bəye nişanlanmışdır. Axi o və onun bütün nəсли təhlükəli quldurlardır. Onlar bizi yaşamağa qoymazlar.

– Eh, sən nə danışırsan? Sən şəhərdə yaşayacaqsan, sənin vəzi-fən olacaq. İstəyirsən mən sənə öz yerimi verim, mən daha işləmə-yəcəyəm.

– Mən harada yaşasam da, bu Əhməd yol tapacaq. – Murad bəy qətiyyətlə dedi.

– Murad, mən sənin rədd etməyini insafsızlıq hesab edirəm və hətta... İnsaf et, qızı aldatma... – Bakırə qızı görüşə çağırma... Murad, Murad, bu, alçaqlıqdır... Mən inanmiram ki, sən buna razı olasan... Qulaq as. Bu xeyirxah iş dcyl, yüksək tərbiyə almış adam bunu edə bilməz. Hətta bu vəhşətli qızlar da bunu etməzlər, onlar mütləq öz vədlərini yerinə yetirərlər... Murad... Murad...

Əbdül həyəcandan boğulurdu. Murad bəy onun əlindən tutdu.

– Əbdül, mənə belə sözlər demə, mən ancaq öz qorxduğum məsələni dedim. Niyyətimi demədim.

Qorxu niyyətə keçə bilər, niyyət də qərara.

– Sus, Əbdül... Sən, görünür, məni həle az tanıyırsan... Yalnız ölüm məni ondan əl çökməyə məcbur edə bilər. İnanmirsənmi, dün-

yada belə şey ola bilməz, – deyə Murad onu nə ilə inandıracağını bilmədən cavab verdi:

– O, məktubda təklif edir ki, sentyabra qədər gözləyək. Mən isə heç vaxt buna razı ola bilmərəm, ya bu ay, ya da heç zaman...

– Murad, sən mərhəmət hissinə görə ona rəğbət bəsləyirsən. Belə çıxır ki, sən onu sevmirsən... – Əbdül Muradın sözünü kəsərək ona etiraz etdi.

– Ah, Əbdül, sən adamı neccə təngə gətirirsən! – deyə o, məzəmmətedici tərzdə cavab verdi. – Eğer mən onu sevməsəydim, onda niyə özümü tora salırdım? Mərhəmət o zaman mənalıdır ki, məsələ qurbansız qurtarsın... Mən öz həyatımı cürətlə ona qurban verirəm, bu, mərhəmət hissindən, yaxud əzab hissindən deyildir. Demək, burada mərhəmət hissindən daha yüksək bir hiss var. Sən, həqiqətən, nə qədər də uzaqsan. Sentyabra qədər gözləmək olmaz, çünki onlar bizi aldadarlar.

– Bəs cə isə, deməli, o buna hazırlanmalıdır? – Əbdül soruşdu.

– Bəli, hazırlaşmaq lazımdır, mən bir az əvvəl ona demişdim.

– Hansı gündə, hansı tarixdə?

“Onlar necə və harda sevişmişlər”, – deyə Əbdül evə gedə gedə düşündürdü.

Keçən il payızın əvvəllerində Nigar əmisigildən öz xüsusi faytonlarında evlərinə gəldi. Qoca anacığı¹ da onunla idi. Nigar çadramı atmışdı və serin çöl havası ilə nəfəs alırdı. Murad bəy atla gəzirdi. O, avropalı libasında idi. Nigar onu xristian hesab edib, üzünü örtməyi lazım bilmədi. Faytonçu atları çox asta süründü. Beləliklə, Nigara baxmaq üçün onun kifayət qədər vaxtı vardi. Nigar da öz növbəsində ona baxırdı. Baxışları rastlaşırırdı, ancaq onlar hələ ki keçib getməmişdilər, baxışları ilə bir-birinə cavab verirdilər.

– Nə gözəl rusdur. – O, anacığına dedi.

Anacığı güldü və dedi:

– Nə rus, o, müsəlmandır.

– Doğrudanmı? – O qorxu ilə çığırıcı, – sən də mənə xəbərdarlıq etmedin?

– Nəyə görə xəbərdarlıq eləyim, cavanların bir-birinə baxması günah deyil, qocalara baxmaq başqa məsələ, – qarı sakitliklə cavab verdi.

¹ Dayosi

Qız həyəcan içində dedi:

- Atam bilsə, bizi asacaq.
- Qorxma, atan qırx verstdən görə bilməz.

Nigar susur, bu görüşü unutmağa çalışırdı, ancaq ürəyi susmurdu. Sanki hər vurgusunda Muradı xatırladırdı. O, bu naməlum adamı təsəvvüründə canlandırdı. "O necə də gözəldir". Qızın qəlbini dili gəlirdi. "Onun necə də dərin baxışları vardı. Ah, bu necə də yumşaq, nəvazişkar baxışlardır. Eynilə Əbdülünki kimi. Bəs o kimdir?" Nigar birdən-birə bunu deyərək pərt olub utandı.

- Bəs indi o kimdir? - Qız yenə də xəbər aldı.
- Gözəl oğlana o saat vuruldun? - Anacığı bunu deyərək onu çətinliye saldı.

- Eh, anacığım, doğrudan da, bu sənin üçün darixdircidir, - Nigar utana-utana dedi. - Sadəcə olaraq bunu bilmək maraqlıdır.
- Əlbəttə, gözəl oğlanın kim olduğunu bilmək maraqlıdır. - Anacığı sakitləşmək bilmirdi. - O çox gözəldir, dəyiymi? Onan sənə çox yaxşı adaxlı olardı. - O, sinayıcı nəzərlərə qızə baxıb danışındı.
- Bəli, olardı. - Nigar dayandı, ötüb keçən gəncə baxaraq güllümündü.

- Budur, yenə sənin cismi burada, qəlbin işə onunladır, deyilmə? Nigar az qaldı ki, desin, "bəli, onunladır".
- O sənin qəlbini apardı? - anacığı davam etdi.
- Ah, anacığım, kifayətdir. - Nigar onun sözünü kəsdi.
- Mən sənə deyərəm, o kimdir. Onun adı Murad boydır. Bizim Əbdüllə bir yerde oxuyub.

Onun həssas təsəvvüründə Muradın üzünün hər bir xətti, hər bir cizgisi aydın həkk olunurdu. Nigar öz xəyalında yaratdığı Muradın rəsmiñə baxır və tez-tez onun qəlbində bir ses eşidildi: Necə də gözəldir. Onun necə dərin, aydın baxışı var.

"Bu kimdir? - deyə Murad bəy öz növbəsində soruşdu. - O necə də gözəldir. Bizdə, Şərqdə belə incə gözelliyi hərəmxana divarları arasında saxlayırlar. Çox hayif, tezliklə hərəmxana öz dərin möhürüünü onun üstüne basacaq - o təəssüfə dənüşürdü, - o necə də gözəldir", - o, darvazadan içəri girəndə bunu fikirləşirdi.

"Necə də gözəldir" sözü öz otağından kçıçerkən onun beynində ötdü. "Nece də gözəldir..." O, bu sözürlərə də yuxuya daldı.

Nigar Muradla görüşənə qədər bir neçə həftə keçdi. Qız onu unutmağa çalışırdı. Ancaq gəncin siması aydın surətdə onun xəya-

lında canlanırdı. O, başqa şey haqqında düşünmək istəyirdi, bu çox çəkmirdi, heç gözlənilmeden Murad haqqında düşünürdü. Nigar əmisigildə necə vaxt keçirdiyi haqda düşünmək istəyirdi, amma fikri bu şeyin üstündə çox dayanmir, ildırım sürətilə əmisinin kəndindən onu necə yola saldıqlarına keçir... ürəyi donur, ya bərk vurur və "gözəl rusu" gördüğünü xatırlayırdı. Nigar çıçıklar haqqında düşünmək istəyir, yenə də bir anda fikir həmin suretin qonduğu budağa doğru uçurdu. Qız paltar haqqında, eyni zamanda çadra barəsində düşünmək istəyir, eyni zamanda birdən əmisigildən gələndə atasının kəndinə girənə qəder başına çadra salmadığını xatırlayırdı. Burada bu fikir yenə də onu üstələyirdi. O özünün hər hansı bir yerə getdiyini xatırladıqda, o saat "gözəl rusu" anırdı... Bir sözlə, fikrini hara yöneldirdisə, onun quş kimi yüngül və oynaq fikri bir əşyanın üzərindən o birisine qonur və "gözəl rusun" üzerinde dayanırdı. Onun surəti hər şeydə qızı təqib edirdi. Murad bəy haqqında düşüncələr kədərə çevrilirdi, o, hər şeydə onun incə surətini görür və bununla da onun dərdi artırırdı. Nigar onu bir də görmək istəyirdi. Bəs necə? Yaxşı olar ki, bu haqda heç vaxt fikirləşməyəsən. Yalnız təsadüfen, Murad onların evinin qarşısından keçərsə... Bu gənc onu görəcəkmi? Nigar clə hey yola baxır, birisinin bir həftə ərzində iki dəfə, o birisi naməlum adamın beş dəfədən artıq, üçüncüsünün işə iki həftədən bir gəldiğini öyrənirdi. O işə bir dəfə də gelmirdi. "Qəsdən gəlmir, - deyə qız fikirləşirdi. - Mənə nə olub? Hətta bu lap güləməlidir. Görəsən, Murad mənim onu unutmadığımı və görmək istədiyimi bilirmi? - deyə o özünü təskin edirdi. - Axı ona bu məsələni bildirmək lazımdır. Kim mənim əzabımı yaxşı başa düşər? Anacığazım. O, buna yalnız gülecek. Onun qəlbini ölüb, gənclik ehtirasını başa düşməz".

Bir dəfə Nigar bu məsələni anacığazına açmaq qərarına gəldi.

- Anacığazım, bilirsənmi nə var? Səndən xahiş edirəm, sən allah, mənə güləmə. Deməyə başqa adam yoxdur. Elə işə, qulaq as, mən unuda bilmirəm... O mənim qəlbimdə dərin iz salıb. Sən bilirsənmi, anacığım?

- Bəli, mən nə bilirəm ki, mən heç nə bilmirəm, - deyə anacığı Nigarın sözünü kəsdi.

- O, mənim qəlbimi ovlayıb, mənim qəlbim oğurlanıb, ürəyim ondadır. Onun qəlbini ilə birləşib.

– Kiminlə, onunla? Aydın başa sal görüm, mən qocalmışam. Yادında qalmır, de görüm, bu kimdir? – O, hiyləgərlik etmədən xəber aldı.

– Ah, anacığım, anacığım, bizim yolda gördüğümüz oğlan yadın-dadırı, əmirmildən eve gələndə? – deyə o, anacığını aydın başa saldı.

– Ay səni, kələkbaz, sən hələ də onu yaddan çıxartmamışsan? Axı sənə nə lazımdır?

– Mənə onu görmək lazımdır, heç olmasa, yoldan ötüb keçəndə. Bu, ağır qərardır, anacığazım, bircə sən bunu eləyə bilərsən... Kömək et, əzizim, – deyə o, anacığına yalvarıldı.

– Mənim balam, mən sənə necə kömək edə bilərəm? Atan biley-cək, anan bilecək, pis olacaq. – Anacığaz onu ağıllandırmaq istəyirdi.

– O bizim yanımızdan ötüb keçəcək. Mən baxacağam və sakit-leşəcəyəm. Səndən nə gedir ki. Oğlunu onun yanına göndər, istə-yırsən, mən ona məktub yazıdım...

Ertesi günü dayənin oğlu onun məktubunu Murad bəyə verdi.

– Sən kimin oğlusan? – deyə o, məktubu verən oğlandan soruşdu.

– Mən Quşbazovların oğluyam.

– Dcməli, məktub onlardandır?

– Dayənin oğlu susdu.

Murad bəy zərfi açdı. Məktub gözel xətlə fars dilində yazılmışdı. “Mənim məktubum sizi heyrətləndirəcək, – Nigar yazırı. – Bu qəlbimin ən böyük etirafıdır. Nə olsun ki, əger siz qəlbinizdə mənim hisslerimə qarşı kiçicik bir cavab tapmasanız, gənclik ehtirasını bağışlayın, siz gəncsiniz, sizin qəlbiniz güclü ehtiraslara yad deyil. Sizin qəlbinizin hansı bir simi isə yəqin cavab verəcək. Siz öz gəncliyinizin xatırınə ürəyinizin səsini batırmayın. Onda siz böyük bədbəxtliyə səbəb olarsınız. Mənim qəlbimin simleri həddindən artıq tarım çəkilmişdir. Əks təqdirdə, qırılmağa hazırlırdı... Məni yüngül və yelbeyin adlandırmayım. Mənim ehtiraslarım həddindən artıq güclüdür, onlar mənim sizə doğru gəlmeyimi emr edirlər. Lakin mənimlə sizin aranızda böyük manca var. Mən sizi gördüm, siz mənim qəlbimi apardınız, onu qoparmayın, məni ağridacaq... Mən sizi birçə dəfə görüb, həmişəlik sizin surətinizi qəlbime həkk etdim... Mən sizi unutmağa cəhd etdim, lakin sizin surətiniz mənim bütün qəlbimi, bütün ürəyimi tutmuşdur və oradan başqa düşüncələri çıxarmışdır. Sizin surətiniz qəlbimin dərinliklərinə nüfuz edib, mənim sakit həyatımı həyəcanlandırmış, böyük firtına qoparmış və

güclü yanğın salmışdır. Mən onlara qarşı dayana bilmirəm. Sizi köməyə çağırıram. Gecikməyin, tələsin...

Hisslerimin sərbəstliyinə ve odlu ehtiraslarına görə məni günah-landırmayıñ, onlar mənim qəlbimdə və ürəyimdə böyük yer tuturlar. Biz görüşən zaman onlar birlikdə dağidıcı alovla alışdırılar. Mən qəlb alovunu söndürmək və məhv etmək üçün uzun zaman mübarizə etdim, qəlbimin dərinliyindən sizin surətiniz qalxır və hər şeyi yandırır. Əgər mən zəif olmasaydım və qəlb aləminə müstəqil rəhbərlik edə bilsəydim, onda sizini görən kimi sizə məktub yazmağı qərara alardım. Mən sizini daha inandırmaq istəmirəm... Mən sizdən öz qəlbimdə baş verənləri tələb edirəm... O, həddindən ziyadə çoxdur, bu hissin yüzdə biri də sizdə olsa, mənə bəsdi... Sizdən ümid və səadət gözleyirəm”, – deyə o, öz ehtiraslı məktubunu bitirirdi.

Məktub cavan oğlanın bütün ruhuna hakim kesildi, məktubun altındakı “Nigar Quşbazova” imzası onun bədənине yüngül və daxili bir hərarət yaydı. Murad bəyin zehnində qızın diqqətli baxışları, Rafaelin ölməz əlli ilə məmrədən yonulmuş tek görünən incə zərif sinəsi, üzünün zərif cizgiləri canlandı... Bütün bunlar qəlbinin dərinliklərində gizlənmişdir, oradan da baş qaldırıdı. Onun yaddaşında həkk olunmuş Nigar surəti miniatür şəkil kimi qəlbində aydın nəqs olundu. Nigar onun bütün ürəyini tutmuşdu. O, ağlamağa və gülməyə, gözlənilməz hədiyyə almış uşaq kimi atılıb-düşməyə hazır idi. Nigarın bu məktubu onun həyatına nə isə bir yüksəklik getirdi və onu səadət zirvəsinə ucaldı. O, ətrafindakı uşaqlar içərisindəki yeganə oyuncası olan uşaq kimi özünü hamidən yüksək tutdu. Murad bəy elə fikirləşdi ki, hamı onun qarşısında baş eyməti, hamı onu salamlamalı, hamı onu təbrik etməlidir. O, elə düşünürdü ki, yer üzündə ondan xoşbəxt adam yoxdur.

– Gör, naməlum sırlı qadın kim imiş! – deyə Murad bəy ucadan səsləndi.

XIV

Murad bəy onun ehtiraslı məktubuna ehtirassız cavab verdi. O sakitcə, güclü qəlb ehtirası hissətən onu təskin edir, səbr etməyi məsləhət görürdü.

“Vaxt hər şeyi yaxşılaşla həll edər, ancaq yalnız səbir etmək lazımdır, bu həyatda əsas şərtidir, – deyə o Nigara yazırı. – Bəlkə,

zaman bize həyatımızı birləşdirmək imkanı verməyəcək, bunda alışdığınız bir bədbəxtlik yoxdur, ona görə ki, zaman hər şeyi keçmiş, unudulmuş bir aləmə aparır, keçmiş gələcəkdə aradan qalxır, bu çox vaxt baş verir..."

O, yazını dayandırdı:

— Bu nədi, mən nə edirəm? Onun atoşin, chtiraslı məktubu qarşısında, bu nə quruluqdur? Quru, ürəksiz nəsihətlər...

Murat məktubu çırmış istədi, sonra fikirləşdi: "Nigar Şərq zəmini üzərində təbiyələnmişdir. Qız başqa cür yaza bilməzdi. O sağ olsun ki, onun məhəbbətini rədd edəcəyim təqdirdə məni intiqam almaqla hədələməmişdir. Bu cəhəti ilə o, başqalarından forqlənir".

Murat yazmaqdə davam etdi. "Siz mənimlə birlikdə həyat qurmağı arzu edirsınız. Məni secdiyinizə, həyatda sizə ləyaqətli yoldaş olacağımı etiraf etdiyinizə görə sizə təşəkkür cdıram. Siz secdiyiniz adamı kifayət qədər tanıyırsınız mı? Öz qəlbini başqasına açmaq üçün təsədüfi, öteri görüş kifayət deyil". Murad bəy qələmi kağızdan çəkdi:

— Mən onunla necə də amansızcasına rəftar edirəm. Bu, belə chtirasə sahib olan bir qadın üçün düzülməzdir.

Onun beynindən belə fikir keçdi: "Mən sizdən səadət gözləyirəm". Dərdə bax, mən ona səadət vəd edirəm. Ciddi nəsihətlərə onun həyatını zəhərləyim? "Böyük bədbəxtliyin bəisi olacaqsınız" sözleri Muradın xəyalından keçdi. "Mən hər halda yazacağam, mənim iradəm olmalıdır, mən iradəmi ağılla idarə etməliyəm. Budur, o, ürəyə qulaq asdığı üçün alovə atılır, ürək yalnız o dünyaya getməyi yada gətirə bilər, ağıl isə hər şeydən əvvəl bu aləmi öyrənir, ölçüb-biçir, fikirləşir, plan qurur, sonra isə bu aləmə atılır".

Murat yazmağa hazırlaşdı. Sonra yenə də düşündü. "Kolumb Amerikani plansız kəşf etdi, müvəffəqiyyətlə də tamamladı" fikirləri onun ağılna gəldi. "Mən sizin etirafınıza inanıram, ancaq o həddindən artıq səmimiştir. — O yazmaqdə davam etdi. — Siz gəncsiniz, həyat təcrübəniz azdır, bələ hallarda sizə ehtiyatlı olmaq lazımdır, elə adama rast gələ bilərdiniz ki, o sizin etirafınızdan suisitifikasiya edərdi, siz peşman olardınız, lakin bu gec olardı..."

Murat bəy yazdığını oxudu. "Məndə bu cəhənnəm sakitliyi haradandır?" — ycənə o düşündü. — Dünən gecə hər şeyi, yuxunu da unudan mən deyildimmi? Bu nə deməkdir? "Sizin qəlbinizin hər hansı bir simi isə mənə cavab verəcəkdir", — deyə o, mənə yaz-

mışdım, mənim qəlbimin və ürəyimin simləri hamısı birlikdə cavab verdi. Susdu. Hətta tərpənmirlər de.

"İnsanları öyrənmədən onlara öz sirlərinizi açmayıñ, — o ardını yazırdı, — hamı başqasının sırrını eyni dərəcədə duymur, hamı başqasının şəxsiyyətinə eyni dərəcədə hörmət etmir, hamı sizi eyni cür dərk edə bilməz. Sizin qəlbiniz sehv edə bilər, o bir çoxlarını həyatın dolaşıq yollarına apara bilər. Orada onların hamısı, xüsusən təcrübəsizlər məhv olublar. Şiddətli chtiraslara aludə olmayıñ. Onlar sizi cənub səhrasına aparar və size kömək əli uzadılana qədər sizi yandırıar. Siz yazmışdır ki, mənimlə sizin aranızda böyük sədd var, mən isə əlavə edirəm ki, onun arxasında uçurum vardır". "Men daxili həyəcanımı saxlaya bilmirem, qəlb atəşimi söndürə bilmirəm". Murad onun məktubundakı bu sətirləri xatırladı. "Mənse gör ne tələb edirəm!" O gülümsünərək özünü məzəmmətlədi. "Asandır mı? Onda Cənub qadınının ehtirası alovlanır, o, daxili həyəcan firtinasının təsiri altındadır". Murad məktubun ardını yazmaq istədi, qələmi yerə qoydu, düşündü, fikrində nə isə götür-qoy etməyə başladı. Cavan oğlan qasqabağını töküdü, görünür, fikirlərin və həyatın tapmacalarını aşaşdırmaqdə çətinlik çəkirdi.

Ürəyində və beynində böyük gərginlik vardı. Dodaqlarındaki qırışlardan, qaşlarının üstündəki xətlərdən fikirli olduğu bəlli idi. Üzünün ifadəsində gözlərinin önündə, təsəvvüründə fikirlər karvanı keçdiyi və o saatda xəyalının dərinliklərində qeyb olduğu bilinirdi, o, bunların birini tutub, onun üzərində fikrini cəmləşdirməyi bacarmırdı, sonra o biriləri, daha qızğınları baş qaldırdı. Bir fikirdeki sözdən onun üzü allandı.

"Yox, mən onu öz təbiyənlə məhv edərem. Nigar öz baxışını mənim üzərimdə deyil, başqasının üzərində də saxlaya bilərdi, lakin onun nəzəri başqaların üzərindən keçib, məhz mənim üzərimdə dayanmışdır, deməli, o mənim şəxsimdə xeyirxah bir insan tapmağı nəzərdə tutur... Va mən də əlimdən gələni cədəcəyəm ki, o öz texminində yanılmaşın..."

Qadın nəzəri o saat Murad bəyin qəlbinin dərinliklərinə nüfuz etmişdi, onun yaşadığı cəmiyyətdəki adamlardan ayıran yüksək fərqli cəhətlərini öyrənməyə çalışırdı, hər hansı bir adam o qızı almağı özü üçün ən qiymətli bir mükafat hesab edərdi. Ən varlı bəylər belə onu alardılar. Onun qələbi var-dövlət eşqi ilə deyil, insan eşqi ilə döyüñür.

Nigar yalnız zahiri gözəllik axtarmırdı, gözəlleri o, yəqin ki, onu isteyenlerin arasında da tapa bilərdi. Nigar Əbdüldə olan mənəvi gözəlliyi axtarırdı. Əbdül yumşaq təbiətli, nəzakətlidir, qadın gözəlliyindən vəcdə gələndir, qadınlara hörmət edir, onlar üçün hər bir şərait yaratmağa çalışır. Halbuki başqaları qadınlardan hər bir şərait, hamiya ve her şeyə hörmət tələb edər və özleri de qadınlara nifretəlayiq bir məxluq kimi baxırlar, onlara etibar etmirlər. Əbdülün baxışlarında elə bir cəhət var ki, hamını o anda özüne cəlb edir və müsahibinin üzünə xoş bir işiq saçır. O, bunu Murad bəyin baxışlarında da görmüşdü. Başqalarında isə belə xüsusiyyət yox idi, onlarda elə bir cəhət vardi ki, ilk baxışda insanı özündən kənar qovur, elə bir xoşagolmaz hiss yaradır ki, adamın qəlbini qüsse, ağır və dərin bir kəder dolur, gözlərində iblise məxsus od parıldayır, belə baxışlardan da ürək donur və yaxud pis vurmağa başlayır...

Nigarlarda bir yerdə oxuyan rəfiqələrindən biri cavan bəyə əre getmişdi. O, Nigari inandırıldı ki, bir dəfə əri ilə zarafat etmek istərkən və onu zarafatla öpmək istərkən, o, qadını elə vurub ezmışdı ki, huşunu itirmişdi. Niye? Bu ne vəhşilikdir? Qadın öz məhəbbətini bürüzə verməyə cəsarət etmir və bunu ərindən tələb etmir. Kişinin işi qadını sevmək və ondan məhəbbət tələb etməkdir, er qadına və onun qəlbini sahibdir. Əgər Nigarın rəfiqəsi da onun kimi ehtiraslıdırsa, yəqin ki, qəlb həyəcanlarının coşqun çağında özünü unudub, eri ilə zarafat edib, onu öpmüş, bu, ərinin nəzərində pis qadına xas olan mənfi cəhət sayılmışdır. Nigarın rəfiqələrinin ərlərinin belə bir mentiqi olur: "Mənim arvadım məni elə sevir ki, gözüündən kənar olmağımı razı deyil, məni öpüşlərə qərq edir və mənə elə ehtiraslı sözler deyir ki... Mən kişiyəm, deməli, o, bu şeyləri rast gəldiyi başqa bir kişi ilə də etməyə hazırlıdır. Və yaxud mən arvadımın əriyəm, o özünü mənim yanında çox ləyaqətlə aparır, deməli, o başqa kişilərə də mənə baxlığı kimi baxır..."

Bax buna görə də Nigar təsadüfən, ötəri görüşdən Murad bəyi belə ehtirasla sevmiştir. O, bir baxışla onun başqalarından üstünlüyünü və ləyaqətini sezmişdir. Nigar bilirdi ki, Murada olan güclü məhəbbət və ehtiras ləyaqətlə qarsılanacaq, buna minnətdarlıqla cavab verilecəkdir, ona qarşı olan sakitlik, soyuqluq onu sevindirmeyəcək, əksinə kor qısqancılıq kimi onu təhqir edəcəkdir. O, buna inanırdı, çünki Murad bəy Əbdül ilə bir yerdə oxumuşdur.

Murad bəy qələmi yerə qoydu və otaqda var-gel etməyə başladı, o məktubu davam etdirmək istəmirdi. Kağızı götürdü və ona tamam başqa ruhda, ehtiraslı sevgi ruhunda məktub yazmağa başladı: "Kimsən sən? Göylər mələyi, ya cənnətin huri-pərisi?" Təmamilə Şərqi ruhudur, - deyə o fikirləşdi. - Başqa cür yazacağam". O, ayrı kağızda yazmağa başladı.

"Mən taleyimdən çox razıyam ki, mənə sizinlə görüşmə imkanı vermişdir. - O "sən" əvəzinə "siz" yazdı. - Mən o güne, o ana təşəkkür edirəm ki, səadətimi mənə bildirmiştir. Mən sizi tanımadım, ona görə ki mən bu ana qədər sizi görməmişdim. Mən sizin gözəl surətinizi və sizin mənə bəxş etdiyiniz baxışları özümlə apardım və onları yanımdaşmış kimi xatırlayıram. Mən gecə-gündüz özümü öldürür, götür-qoy edirəm ki, sizin kim olduğunu bilim, budur, sizin məktubunuzdan iztirab çəkdiyiniz bəlli oldu. İndi mən sizin gördüm, tanıdım və sizinlə səhbət etdim. Mən hisslerinizi görə sizin birçə kelmə ilə belə məzəmmətləməyə cəsarət etmərem, sizin qəlbiniz sizin dilinizlə danışır, siz onun ardınca gedirsiniz, o sizini aldatmır, lakin... - O, bu sözü pozdu, az qalmışdı ki, yenə də nəsihət etməyə başlasın. Belə hallarda bu hadisə adamı rahat etməkdənə, daha da əsəbileşdirir. - Qəlb mənəvi həyatın gözəlliyidir, gözəllik eybəcərliliklə yanaşı dayana bilməz. Demək, siz səmaların mələyi kimi bakırsınız. Mən sizin diqqətinizə layiq deyiləm, siz məni yalnız öz məhəbbətinizə görə deyil, həm də həyatda silahdaş seçmişsiniz. Mən həddindən artıq aciz deyiləm mi? Siz sehv etmişsinizmi? Mən sizin birçə dəfə gördüm, sizim əziz surətinizi özümlə apardım, uzun zaman gizlində iztirab çəkdir, qəlbim sizi arayırdı, ürəyim sizin hər yerdə axtarmağa can atındı, tale isə gözlenilmədən bizi bir-birimizə rast gətirdi və mənim çəkdiyim iztirabın sırrını də gözlənilməden mənə açdı. Bu mənim əzabımı azaltmadı, o indi başqa səmtə istiqamət aldı. Mən qəlbimin ehtirasla axtardığı, can atlığı bir şeyin ardınca getməyə tərəddüd edirəm, mən ümidi uçurumun arxasında görürem. Mən onu nəcə keçəcəyəm? Bəlkə də, o, dumanda gizlənmişdir. Mən onu zülmətdə, dumanda neçə tapa bilərəm? - Məhəbbət uçurumu keçmək üçün mənə qanad verəcək, o dumani dağıdacaq, səadətə olan yolu, ümidi işıqlandıracaq. Bu, doğrudur. Lakin həmişə mümkün deyil. O çox vaxt düşmən qüvvəsi, xüsusən kobud düşmən qüvvəsi qarşısında baş ayır. Sevgini

anlamadıqda ve onu qiymətləndirmədikdə məhəbbət çox vaxt kobudluğun qurbanı olmayı sevir, o, düşmənin iradesine çox itaetlə baş eyir, faciə yaratmayı sevir... Burada kobudluq öz gücü ilə məhəbbətə üstün gəlir. Məhəbbət onunla çox ehtiyatla hərəket etməyi tələb edir. Bu yüksək hiss onun böyük mənasını dərk edən adamların cəmiyyətində xeyirxahlıq oyadır. Lakin zülmətin, kobudluğun və nadanlığın hökm sürdürüyü yerde özünə qarşı narazılıq, etiraz və nifret yaradır. Çox hayif. Beləliklə, bizim məhəbbətimiz keçilməz, təhlükəli zülmətdə mübarizə ede-edə bize doğru gəlir; o, heç bir şçərəhməni gəlməyən, vəhşiliklə gözəlliyi məhv edən kobudluqla rastlaşmayacaqmı? Bizim məhəbbətimiz məhv olmayıacaqmı? Məqsəd birdir, manəə, engel isə çoxdur. Mən həyatımla sizin üçün mübarizə etməye hazırlam, lakin... Siz bu zülmətdə zəif şölelənirsiz, men də. Biz ancaq-ancaq birləşə bilerik və şölenizi artırarıq, bizim aramızda isə arasıksızlıq bir qasırğı var..."

"O, bunu başa düşəcəkmi? – O, özündən sorușdu. – Bəli, o anlayacaq, "zülmət", "kobudluq" sözü ilə neyin nəzərdə tutulduğunu başa düşəcək. O, öz həssas qadın qəlbini ilə bədbəxt olacağını hiss edəcək, o məhv olacaq? Əger Murad bəy onu müdafiə etməyə razı olsa, o da onunla birlikdə məhv olacaq. Yaziq Nigarın bədbəxtliyinə səbəb kimdir? Asyanın həqiqi ruhunu mənim səyən günahkar doğma ata, Qeys bəydir. Nigarın atası mühafizəkarlığın quludur".

"Ah, qızım, atanın iradesi yenilmir". Bəlkə, bir çox atalar belə deyərək ucadan səslənəcəkdir! Ata üçün nə böyük təhqir, necə bir alçaqlıq.

"Necə dərrakəsiz, necə nankor qızdır". Bir çox analar bərkdən deyəcəklər. Qeys bəy qeyri-şüuri olsa da, qızını elə bir zəmin üzərində tarbiyə etmişdir ki, özü heç bir zaman və heç bir vəchə Nigarın belə zəmin üzərində qoymamışdır. O, ağlım, həyatı dərk etməyi və zövqünü şüursuz surətdə inkişaf etdirmişdir. Bəli, vaxt da öz işini görür, bir də ki bizim qadınlımız həmişə məhv olmalı deyiller ki, onlarla ədalətsiz rəftar edirler. Nigar çox dərrakeli və ağıllıdır. Bəs Murad bəy? Murad bəyin də Əbdül kimi qəlbini təmizdir. Uşaq kimi xeyirxah, ağıllı və zəkalıdır. Onun qəlbini şəfqətli, mərhamətlidir. Əzab çekdikdə qadın qəlbini kimi titrəyir. Nigar Murad bəylə gizlənməklə ağıllı hərəkət edir, o atasının onu qətl edəcəyindən qorxub qaçır. Təhlükədən mühafizə olunmaq lazımdır, hətta zeruridir.

XV

Qaranlıq gecə quldurlar üçün əlverişlidir. Fayton asta-asta dərin dəreyə girdi.

– Dayan! – deyə faytonun qarşısından bir səs eşidildi, fayton dayandı. Naməlum adamlar onu əhatə etdilər.

– Düş. – Naməlum adamlardan biri amiranə səslə dedi.

Faytondan atılan gülə buna cavab verdi. Kimsə yerə yixilib, "oldurdün!", deyə qışqırdı. Naməlum adamlar onu tutub, faytondan itələdilər.

– Dayanın, alçaqlar, mənim yanında qadın var.

Huşunu itirmiş qadını da faytondan çıxartdılar. Qadının müsafirinin əl-qolunu bağlayıb ata mindirdilər. Cinayetkarlardan biri ata minib, qadını da onun üstüne uzatdı. Başqlarları atı faytondan ayırib faytonu dərin xəndəyə ataraq, üstünü torpaqla örtdürlər. Cinayetkarlar qurbanlarını özləri ilə apararaq, məşədə gizləndilər. Bu qurbanlar Murad bəy və Nigar idi...

Nigar yox olan gecənin səhəri Qeys bəy ailəsi ilə birlikdə yaylaqdan öz mülkünə getdi. O öz otağında qapanıb qalmışdı, təmiz hava udmaq üçün yalnız gecələr bayırı çıxırı, arvadından başqa heç kim onun otağına girməyə cəsəret etmirdi. Şahzadə, buna dözə bilmirdi. Ata, ərəblərin öz qızlarını dırı-dırı torpağa basdırıqları vaxtı alqışlayaraq, "bax, bu əsil zəmanə idi, – deyə fikirləşirdi. – Qədim ərəbler bu qadınları gözəl tanıydırlar. Allah kimi cəzalandırmaq istəyirse, ona qız verir... Gərək indi də qızları dırı-dırı torpağa basdırmaq adəti olaydı. Mən birinci olaraq Şahzadəni basdırırdım və heç hayfim da gəlməzdii..."

– Ah, Mehəmməd, – Qeys bəy Mehəmmədin adını acı bir məzəmmətlə çəkdi. O, ətrafinə boylandı, öz danlaqlarından qorxdı, bir anlıq gözlərinə qaranlıq çökdü, qulaqları cingildədi, sanki ürəyi dayandı. Qeys bəy özünü cəmləşdirdi, şeytanı bir neçə dəfə lənetlədi... – İrana getmək lazım idi, orada bu hadisə olmazdı. Onlar divandan qorxardılar. O, orada bunu etməyə cəsəret etməzdii, eks təqdirde, qızı və onu aparanı yoluñ qırğında boyuna qədər yerə basdırardılar.

Qara fikirlər ondan əl çəkmirdi. Qeys bəy qadın cinsinə qəti nifret edir, onları alçaq, mənfur məxluq adlandırdı. "Əger qadınlar xeyirxah xalq olsayırlar, Allah onları qadın yaratmadı", – deyə fikirləşirdi.

Qeys bəy arvadına hər dəfə Şahzadəyə ciddi nəzarət etməyi, onu bir addım da kənara buraxmamağı tapşırırdı. Qadın ərinin əmrini yerine yetirirdi. O, Şahzadəni təmiz havaya, həyətə, bağa çıxarıır, hətta o biri otaqlara da aparırırdı, qapını Şahzadənin üzünə qifillayırdı, pencerələrdə isə ikiqat dəmir şəbəkəli barmaqlıq vardi.

Şahzadə hiss ediləcək dərəcədə ariqlamışdı, üzündəki qızartı, rəngindəki teravət, gözlərindeki parıltı hər şey itmişdi. Əgər ölüm gəlsəydi, o qız taleyindən çox razi olardı. Həyat onun üçün çox ağırdı, çıxış yolu isə yox idi. Bəs Əbdül? O, onu alarmı? Heç vaxt. Əbdül Qeys bəyin qatı düşmənidir, o, Nigarın qaçmasında başlıca günahkardır. Qəzəbli ata arvadına tapşırılmışdı ki, onu qəbul etməsin, əgər gələsə, qovsun. "Şahzadə onunla bir kəlmə də danışmasın, eşidirsəm?" Qeys bəy arvadına belə demişdi. Şahzadə Əbdülü gözləyirdi. O, qızın qəlbindən çıxmırırdı. Şahzadə yeganə ümid şölesini onda görürdü. Bəs onun xilas olma günü nə zaman baş verəcəkdir? Doğrudanmı, heç zaman baş verməyəcəkdir?

"Mən ya ölməli, ya da Əbdülün olmaliyam", – Şahzadə belə düşündü. Ölüm onu atasının zülmündə qurtarardı. Çox vaxt Şahzadə qızdırır, bədəninə üzütmə gelir və o bir neçə gün huşuz düşüb qalırdı. Xoşbəxtlikdən bu əsəbiliklər ciddi şəkil almırırdı. O tezliklə özünə gəlirdi. Qız demək olar ki, yeməkdən imtina etmişdi. Yalnız seherler qəhvə, çay və yaxud südlə bir-iki tike yeyir və bu da o biri sehərə qədər davam edirdi. Bəzən Şahzadə Nigari xatırlayır, gözlərindən bulaq kimi yaş süzülür, Əbdülü anır, yenə göz yaşları... Göz yaşları onun üzündə dərin iz buraxmışdı, bu iz onun üçün qiymətli idi. O, güzgüye baxır, öz sifətində göz yaşlarının izini müşahidə edir, yenə Əbdülü və Nigari xatırlayır, yenə odlu göz yaşlarının izi təzələnirdi.

Şahzadə həyatının uzaq üfüqlərinə nəzər saldı, onun mürəkkəbliyindən qorxdı. Əsas məsələ burasındadır ki, həyatının üfüqi zülmət və dumanlı ididir, hətta yaxın yerlər belə aydın deyildi, həyatının dərinliklərdən nə isə bir şey üzüb, dumanlı fonda süzür, həyatın tutqun zirvəsinə çatır. Şahzadə aydın olmayan bu səhnenin bir çizgisini tutmaq üçün diqqətlə baxır, qasırğa qalxıb şiddetlənir, onun həyatında həyəcan oyadır və bu xəyal yox olur. Onun təsəvvüründə belə bir səhnə canlanır: İap gözlərinin önündə, üzərində "Gir!" yazılış qara quyu açılır. Şahzadə tərəddüd içərisindədir;

girim, ya yox? Əgər girməsəm, bəlkə, axtardığımı tapmayacağam, əgər girsəm, bəlkə, axtardığımın əvəzinə qorxdığum və məni məhv edən bir şeyə rast gələcəyəm? Gözə görünməz qüvvə onu cəzb edir, ürək isə bunu rədd edir. Demək, onu ölüm gözləyir. Budur, artıq, o, quyuya yaxındır. Birdən Şahzadə çığrırdı. Qız etrafına baxdı, bu, öz otağı idi. Sonra o, balkona çıxdı və indi onun yanına buraxılmayan öz qulluqçusunu çağırıldı.

– Necə oldu, geldi? – o, piçilti ilə soruşub qapıya baxdı.

– Bəli, indicə. – Qız da piçiltiyə cavab verdi.

Şahzadə tələsik cibindən nəsə çıxarıb qızın ovcuna basdı və qapının dalında yox oldu. Qız pulu cibinin dərinliklərdə gizlədərək çıxbı gətdi.

* * *

Əbdül Nigarın və Murad bəyin başına gələn bədbəxt və kəderli hadisənin təsirindən öz otağına keçə bilmirdi. O hətta öz valideynləri ilə görüşməkdən belə boyun qaçırır, onu ehətə edən qan və barit qoxuyan adamlardan kənar olmağa çalışırırdı. Bəli, belə dəqiqələrdə adamın yalnızlığı cələ rahat və xoşdur ki. İnsanı rahat edən fikirlər necə də sakitliklə axıb gelir. Fantaziyası təsəvvüründə necə müxtəlif mənzərələr rəsm edir. Onlar ya coşqun ürəyi sakitləşdirir, ya qəlbi həyəcana gətirib, sakit daxili aləmi narahat edir, ya qəlbdən və ürəkdən nə isə bir ağırlığı götürür, bu zaman qəlb işıqlanır, onun nuru insanın çöhrəsində görünür, yaxud qəlbə kölgə salır, onda, şadlıq şəfəqi bir anda yox olur, ürəye də, sifətə də qaranlıq çökür...

Əbdül öz otağını içəridən bağlayıb oturmuş və düşüncələrə dalmışdı. Fikirlər onun beynində pərvaz edir, nə barədə isə çalışıb-vurnuxur və olmazın qayğı göstərirdi. Bəziləri onun üçün nə isə yaradırdı. Birdən xəyalının üfüqlərinində işıq zolağı görünürdü. Əbdül fikirlərin oyununa diqqət yetirdi. Bu nədir? İşıqla bu sözlər yazılmışdı: "Qadın aləminə giriş". Güclü maraq hər şeyə üstün geldi. Xidmət göstərən fantaziya onu uzun, qaranlıq bir dəhlizə aparıb zülmət bir aləmə çıxardı: O dayandı. Nə üçün? Ona elə gəldi ki, ondan söz soruşurlar. Birdən onun gözlərinindən nə isə götürüldü və o, qadınlarla dolu olan bütün qaranlıq aləmi gördü. Bu qadın dünəyasi böyük, taqlı, yeraltı bir aləm təşkil edirdi. Tağ, etrafına oxlar

düzülmüş iti daş sütunlar üzerinde dayanır, dösemədə səliqəsizcəsinə dərin yarganlar açılmışdır. Arxa divarda qapı var. Budur, o açıldı, qadınlar axınla içəri girdi.

— Bu, sizin həyatınızdır! — Yeraltı mağaranın o biri küncündən qəzeblə səs eşidildi. — Qadınların çoxusunun sıfətində iztirab göründü, onların arasında narazılıq uğultusu ucaldı, çünkü qadınlar onlar üçün zülmətli həyat təyin edən sırılsəsə inanmırıldılar. Ətrafdakı bütün bu şeylər yox olur, üzlərdə laqeydlik, inam və uşaq itaəti yaranır. Yalnız onlar buna ümidi edirlər ki, gözəl, işıqlı həyat kişilər üçün, qaranlıq, acı həyat isə qadınlar üçün təyin olunmuşdur. Qadınlar üçün bundan yaxşı həyat olacağını güman etmeyənlər və öz talelərində razı olanlar eybəcər yeraltı mağaranın künclərinə çəkilerək, itaetlə zəncirləri taxırlar... “Deməli, məhv oldular” — deyə Əbdül düşündü.

Narazılıq edən qadınlar isə, müstəqil ağlin təhrük etdiyi gözəl alemi tapmaq üçün, işıqlı dünyaya yol axtarmağa başladılar. Onlar əvvəlcə tərəddüd edirlər, sonra cəsarətli, nəhayət, son dərəcə qətiyyətli və cəsur olurlar. Onlar qaranlıqda heç nədən şübhələnmədən irəliləyirdilər. Budur, biri ayağını düz yargana qoydu və onun içərisinə düdü, zülmətdə yalnız iztirab ifadə edən “ay” səsi eşidildi. O birisi yarganın üzərindən adladı, lakin sinəsi sütuna dəydi, iki ox küreyinə keçdi. O yalnız “ürəyim, ürəyim”, — deyə çıçıra bildi. İki toqquşdu, müvazinətlərini saxlaya bilmədilər və hərəsi bir yargana yuxıldı. Birinci yuxılarkən ikincisi ona kömək etməyə tələsdi, lakin birinci ikincini də yargana çekdi.

— Bura, bura, mənim ardımca, — deyə Əbdül xəyalən çıçıru. Onun səsi iniltülər, hönkürtüler, ümidsiz nidalar arasından heç kəsə çatmır.

Əbdül yaxşıq qadınların yolu işıqlandırmaq üçün məşəl qaldırmaq istəyir, lakin elə burada məşəli onun əlindən alıb harasa uzaqlara atırlar, cavan oğlan onları xilas etmək üçün hərəkət edərkən onu tutub saxlayırlar. Onun gözləri bir qızın üzərində dayandı, ürəyi döyündü. Bu, əllərini irəli uzadaraq ona doğru atılan Şahzadə idi.

— Gözlə, gözlə, Şahzadə, mən gələcəyəm.

Qız onun səsini eşidib dayandı. Bu zaman kim isə əli ilə qızın kürəyindən bərk itələdi, o, sütuna dəydi və bir neçə ox onun kürəyinə girdi.

— Dayan, nə olub? Bura bax! — sözləri ətrafdə eşidildi. O, göstərilən istiqamətə baxdı, qorxu onu götürdü, o dondu.

Nigar və Murad bəy, sinələrindən qan axa-axa, sütunun yanında, qan içində uzanmışdılar...

Əbdül etrafə boylandı: “Mən hardayam? — deyə özündən soruşdu. — Budur qadınların talcyi. Mən gücsüzəm, həddindən artıq zəifəm. Qadınları xilas etmək üçün bu cür heç nəyə gərək olmayan qüvvə deyil, əzəmetli qüvvə, Pyotr qüvvəsi lazımdır”. Əbdül sonuncu “əzəmetli qüvvə, Pyotr qüvvəsi” sözlerini ucadan dedi. “İlahi, İlahi, onlara bu cür işgəncə vermək nəyə lazımdır? Onlar na günahın sahibidirlər? Ona göremi ki, onlar xoşxasiyyət, mərhəmətli, füsunkar və gözəl bədənlidirlər? Ona göremi ki, bizim qəlbimiz həddindən artıq amansızdır, kobuddur, onlar isə ince və əzabköçdirlər?”

Axşam çökmüşdü. Əbdül bağa girdi və orada uzun zaman, demək olar ki, saat on ikiyə qədər var-gəl etdi. Sonra öz otağına gəlib, yerinə girdi və derin yuxuya daldı.

* * *

Nigar mehv oldu və sevdiyi adamı da öz ardınca apardı. Qatıl valideyn idi. Ata qızın qəlbini ilə bir büssür oyuncaq kimi oynayırdı. Qeys bəy bu ince, zərif oyuncaqla ehtiyatla hərəkət edə bilmirdi. O, bu oyuncağın yərə salıb cilik-cilik etdi. Bu ehtiyatsızlığı nişanəsi oyuncağın qırıqları deyil, axıdılmış qan idi. Qeys bəy əziz oyuncaq üçün təəssüf etmədi, oyuncaq çox zərif, ince yaradılmışdı. Oyuncağı ələ almaq belə mümkün olmadığına görə, onu yaradan ustaya qəzəblənmişdi. O, özündə heç bir günah görmürdü. Onun əlləri çuqundan idи, ince oyuncaga əl vuran kimi oyuncaq dağlıb toz kimi oldu. Qeys bəy bir zərif şeyi qırılmışdır, o birisi qalır, o öz çuqun əllərini ona uzadır... Dəhşətdir...

Əbdül dərin yuxuya getmişdi, yuxu onun üçün qeyri-adı bir sehnə yaratmışdı. Qarşısında daş meydança olan yalçın, sərt qayalı bir dağ... Şahzadə məydançaların birindən çıxış yolu axtarır, lakin yol yoxdur, aşağıda sildirim qayalığın sərt divarı uzanır, onun sonunda meydança vardır. Yuxarıdakı divar da bələdir, aşağı düşməyə də, yuxarı qalxmağa da imkan yoxdur. O, ümidsizlik içerisindekdir, ata qızının ağır vəziyyətini görür, lakin onun ezabi ata ürəyinə təsir etmir. Əbdül Şahzadəni gördü, onu xilas etmək üçün irəli atıldı. Əbdül ona kondirdən düzəldilmiş pilləkən atdı. Şahzadə yuxarıdan üçüncü pilləyə çatdıqda, hiddətindən ağızı köpüklənən Qeys bəy Əbdülü elə

bərk itələdi ki, kəndir pilləkənin axırı onun əlindən çıxdı. Qeys bəyin gözləri iblis gözləri kimi parıldadı.

– Get bax! – O aşağıını göstərərək dilləndi. O, baxmaq üçün irəli gəldi və qanına boyanmış daşları gördü. Əbdül dəhşət içərisində çıçırdı.

Əbdül yuxudan oyandı. Qızdırımlı adam kimi əsirdi...

* * *

Şahzadə yuxuda göründü ki, o, qayıqda yalnız oturub, dənizdə üzür. O, kürəklərə təzyiq edir və qayıq bir zərbədən dənizin ləpə-lənən üzü ilə sürüsür, o qurudan uzaqdadır, harda olduğunu və hara getmek lazımlılığını bilmir. Eyni zamanda qayıq hara isə baş götürüb gedir. Qız bir dəqiqəlik avar çəkməyi dayandırdı, uzaq tifüsə baxdı, orada nə isə qaralırdı. Şahzadə yenə avar çəkməyə başladı, o yorulmaq nə olduğunu bilmirdi, qayıq da əvvəlki tək dənizin üzərində süzürdü. Qayıq yaxınlaşdıqca üfüqdəki nöqtə böyüyür, böyüyürdü. Ah, ne böyük xoşbəxtlik, bu, sahildir. O, quruya yaxınlaşdığı zamanda, tufan qalxdı, dəniz həyəcana gəldi, dalğalar qabardı, qaranlıq çökdü. Şahzadənin təknəsi dalğalar arasında köməksiz qalmışdı. Qızın əlləri yanına düşdü, o, əllerini sinesinə qoydu və özünü allahın iradəsinə tapşırdı... Dalğa-dalğa üstüne cumur, Şahzadənin təknəsi gah dalğaların zirvəsinə qalxır, gah da onların qucağında gizlənir. Şahzadə labüb məhvini gözləyir. Qorxu ümidsizliyə çevrilir, indi onu ölüm, təbiətin dehşətli qorxusundan daha az təhdid edir. Birdən o arxadan səs eşidir: "Qorxma, mən buradayam".

Şahzadə geriyə baxdı, uca bir dalğa Əbdülün qayığını ona doğru getirirdi.

– Şahzadə, qorxma, Allah bizimlidir, – Əbdül ona müraciət etdi. Yalnız o bizi xilas edəcək.

Əbdülün qayığı Şahzadənin kinə yanaşdı.

– Şahzadə, mənim yanımı, qayığa gəl, birlikdə xilas olaq.

Əbdül dənizin səsini kosmaya çalışaraq qışkırdı.

Şahzadə qalxdı və ayağımı Əbdülün qayığına qoymaq istədi, cəbu zaman onun atası Qeys bəy sudan çıxbı, Şahzadənin və Əbdülün qayığı arasında dayandı, Şahzadənin qayığını Əbdülükündən kənara itələdi. Şahzadə dənizə yixildi və şığıyan bir dalğa onu uddu.

Şahzadə oyandı, artıq gün çıxmışdı.

"Nə dəhşətli yuxudur. Əbdül haradadır, ona nə olub? İlahi, o da mənimlə məhv oldu. Ah, İlahi, İlahi, mən onun üçün də, özüm üçün də əzab çekməye hazırlam. Bir qurban da bəsdir. Yarəb, onu müdafiə et, onu bədbəxt hadisələrdən qorun..."

Kimsə onun pəncərəsini döyüd. Şahzadə irəli atıldı, orada onun qulluqçusu dayanmışdı, qız barmaqlıq arasından ona məktub verib, geriyə baxaraq qaçıb getdi. O, məktubu qapıb açmaq istədi, elə bu vaxt onun qapısındaki qılında açar sıqqıldı, qız məktubu gizlətdi. Anası içəri daxil oldu.

– Sən artıq qalxmışan? – ana xəbər aldı.

Şahzadə acı məzəmmətlə ona baxdı.

– Sən niyə mənə belə baxırsan? – Onun baxışından pərt olan ana soruşdu.

– Həç, ana. Ana, de görüm, sən gənc olanda mənim təki yaşamışdin? O zaman yaşamaq isteyirdin, yoxsa ölmək? – Şahzadə sordu.

– Şahzadə, bu sual nəyə lazımdır? Soruşma məgər sən pis yaşayırısanmı? Allaha şükür ki, başqaları sənə həsəd aparırlar.

Şahzadə incimiş halda dedi:

– Dustağın həyatına həsəd aparırlar? Kim dustağa həsəd edə bilər? Ana, de görüm, qız vaxtı sən necə yaşayırdın?

– Sənin kimi, – ana cavab verdi.

– Yəni həle ki səkkiz yaşında idin, sənə sizin həyətdə, bağda, qonşuların həyətində oynamaq və gəzmək üçün icazə verilirdi, öz yaşının olan oğlanlarla oynaya bilərdin, yaşı on keçəndə böyük kişilərdən belə yaşındın, nehayət, yaşı on dördü keçəndə sənə ananın yanında evde oturmağı, ondan bir addım kənar gəzməməyi, onunla birlikdə tikiş tikməyi, corab toxumağı, onun yanında xırda işlər görməyi tapşırıdlar, sənə birlikdə oynadığın, şənləndiyin usaqlıq dostlarından ayırdılar, nehayət, ayrıca bir otağa salıb, gecələr qapını üzünə bağladılar, ananla birlikdə həyətə çıxır və sonra üzünə qapı kiliidlənirdi, açar anada saxlanırdı... Beləmi yaşayırdın, ana?

– Bəli, mənim balam, belə...

– Sən nə üçün mən yaşadığım tək yaşayırdın? – O daxili həyəcanla soruşdu.

– Bizim atalarımızın və ərlərimizin iradəsi belə tələb edir. Qadın həyəti belədir.

Şahzadə artıq anasına cavab vermədi.

Şahzadə aşağıdakı sözləri oxudu:

“Öziz Şahzadə. Bizim həmişəlik ayrılmamız zəruridir, biz bir-birimizi unutmaliyiq, təsəvvür et ki, mən ölmüşəm. Əks təqdirdə, atan səni də Nigar kimi məhv edə bilər. Sənin həyatının sənə verdiyi hər şeyə düzüb səbir et. Bəlkə, xoşbəxt olacaqsan. Sənin və mənim anam talelərinə baş əydikləri kimi, sən də itətlə öz taleyinə baş ey. Onları belə bir inam təskin edirdi ki, ölməyə və yaşamağa hüquq olan qadın ərinin quludur, qız atası üçün quldan da pisdir, sən də bununla təskinlik tap...”

Şahzadə uzun zaman göz yaşı töküb ağladı. Qız ona cavab yazmaq istədi, ancaq nə qələmi, nə kağızı, nə də mürəkkəb vardi... “Özüm onun yanına gedəcəyəm”, – deyə o qərara gəldi. Necə gedəcəkdi? Qapı gecələr bağlanır, pəncərədə barmaqlıq var.

Axşam oldu, anası gəlib onu dustaq kimi həyətə çıxartdı, sonra qapını qifillayıb getdi. Şahzadə çoxdan bəri qapını necə açarsız açmağı bilirdi. Deməli, qapının dəstəyindən yapışmaq və onu elə qüvvətə öz tərefinə çəkmək lazımdı ki, qapının bir tayı o birləşdən aralansın, sonra qapının arasından mix soxmaq və qılıflın sür-güsünü yuxarı qaldırmaq lazımlıydı, bununla da sürgü geriyə atılıb, qapı açılırdı. Evə sakitlik çökdükdən sonra o, belə də etdi. Şahzadə sakitcə bağa çıxdı. Əbdülün otağının pəncərəsinə yaxınlaşıb döyüd. Əbdül hələ yatmadı, o pəncərəni açıb, eşiye baxdı.

– Əbdül, mən buradayam, pəncərənin altında, mən i öz yanına burax, sənə bir söz deyəcəyəm. – O, əllərini Əbdülə sarı uzadıb yalvardı.

– İlahi, o da məhv olacaq!

Əbdül cavab vermək əvəzinə çığırdı və qapıya atıldı. O, bağa qaçıdı və Şahzadəni əlləri üstünə alaraq öz otağına getirib, balaca divanın üstündə oturdu. Əbdül onun qarşısında dayandı.

– Şahzadə, sən ölümün qucağına atılırsan, sənin qarşında məzar qaralır... Şahzadə, bu cəsarət sənin həqiqi məhvindir... Sənin atan... Özünə gəl, o səni öldürər, o sənə, sənin gözəlliyyinə rəhm etməz.

Şahzadə əllərini onun ciyinə qoydu.

– Sənə hayfim gəlir, – Əbdül sözünə davam etdi. – Sen elə gözəlsən, elə gəncsən ki... birdən acı bir talc sənin qismətin oldu. Bu, mənim üçün çox ağırdır... Siz qadınlar hamımız yalnız məhv olmursunuz, sizinle birlikdə biz də məhv oluruq. Gör sizin necə

qüvvətiniz var... Siz həm də təhlükəsizliyi ləğv etmək imkanına maliksiniz, ancaq biz bu böyük qüvvənin artmasına imkan vermirik...

Əbdül nəzakətə onun başını sığalladı.

– Şahzadə, sən uçurumun kənarındasın, sənin ayağının altındakı zəmin möhkəm deyil, o uçulacaq və sən uçuruma düşəcəksən... Sənə yaxınlaşış kömək etmək səni tamamilə məhv etmək deməkdir, çünkü ağırlıq artacaq, zəmin zəifləyəcək və sənə kömək etmək istəyen adam da məhv olacaq...

Qız nəvazişkar bir məzəmmətlə dedi:

– Ay səni, qorxaq...

– Yox, Şahzadə mən qorxaq deyiləm, mən sənin üçün qorxuram. – Əbdül onun sözünü kəsdi.

Şahzadə onu dinləmədən dedi:

– Sən deyirsən ki, mən uçurumun kənarındayam, doğrudanmı, sən öz əlini mənə verməzsən?

– Mənim əlim sənə çatana kimi başqa bir əl səni məhv edəcək. Əbdül səmimi bir inamlı cavab verdi.

Şahzadə əlini onun ciyinindən çekdi.

– Əbdül, mən səni həmişəlik sevmişəm, qəbirə qədər də sevəcəyəm, hətta qəbirə də... Doğrudanmı, mən həqiqi təmiz məhbəbat uğrunda özümü qurban verməyi bacarmayacağam? Qəlbim sənə doğru can atlığı, ürəyim səninlə olduğu bir zamanda mən başqası ilə ola bilmərəm. Ya ölərem, ya da ürəyimin dediyi yerə gedib, qəlbimin istədiyi adamı taparam. Mən bu gündən öz səadətimə çatmaq üçün öz həyatımı cüratlə fəda etməyə hazırlam, cə buna görə də sənin yanına gəlmişəm.

Şahzadə divandan düşüb onun boynunu qucaqladı, dodaqlarını dodaqlarına yapışdırıldı. Əbdül onun belindən qucaqlayıb, sinesinə bərk sıxıdı, onun qəlbində bir alov yandı və qarşılıqlı buse nəticəsində söndü. O özünü hər şeydən kənar olan təmiz bir aləmdə təsəvvür etdi. Burada hamı bir-birini sevirdi, hicran və ölüm bu yerdən qovulmuşdu. Bura əbədi gənclik ehtirası ilə dolu olan coşqun ürəklər aləmi idi... Əbdüle elə gəldi ki, onun da, Şahzadənin də şahin qanadlarına bənzeyen böyük qanadları yaranır və onlar zirzibilli yeri uzaqlarda buraxaraq, gözəl, valchedici səmada süzürler. Orada, günəşin doğduğu, yer üzərinə işq və istinin yayıldığı yerdə soyuq ölüm sükütu hökm sürür, bəşəriyyətin inkişafını zəncirləyən, insanları əbədi kor edən qatı zülmət etrafaya yayılır. Orada, günəşin

batdığı yerde isə işiq və isti yox olur, zülmət yer üzərinə sərilir. Bura işqli və istidir, burda insanlar həyati, işi yayaraq sərbəst hərəkət edir. Həyat öz qaydası ilə heç bir durğunluq olmadan axıb gedir.

Şahzadə başını sinəsinə əydi. İri, ipek yaylığının altından bir çəngə saççı çıxıb üzünə dağlımışdı. Qız şiddətlə nefəs alır, Əbdülün qucağında qəfəsə düşmüş quş kimi çırpınırı.

Qız piçildədi:

— Mən sənin ayaqların altında ölməyə hazırlam. Əgər mən sənin uğrunda həlak olsam, həyatımı hayfim gəlməz.

Əbdül onu daha qüvvətlə sinəsinə sixdi. O, qollarını gəncin boyununa dolayıb, onu özünə sarı çəkdi.

— Sən harda olsan, mən səni taparam. Mən heç nədən qorxmam. Mənim üçün işiq saçığın yere baxıram, səndən başqa heç nə görmürəm, sənin səsindən başqa heç bir səs eşitmirəm... Sən mənim ümidiim və səadətimisen. Nccə ki sən buradasan, yaxınlıqdasan, mən xoşbəxtəm və öz taleyimə minnətdəram, sən getdikdən sonra isə mənim ağır, acı taleyim başlanır...

Şahzadə sakit, titrok səsle danışındı, lakin göz yaşları onun sözlərini yarımcıq qoydu. Əbdül başını onun üzünə tərəf əydi, göz yaşları onun sıfətini yandırdı.

— Sənə ne olub? Ağlayırsan? Mən də ağlayaram...

Şahzadə, sənin göz yaşlarını məni yandırır, öz Əbdülünə yazığın gəlsin.

Əbdül hələ də ağlayırdı.

— Şahzadə, mən yanırıam, qəlbimin yanğısı alışır, sənin göz yaşlarını onu söndürməz... əksinə artırır. — Əbdül onu öpdü.

Dan yeri söküldürdü. Şahzadə seher ilahesi kimi sakitcə bağlı addayıb öz otağına keçdi.

“Mən ölücəyəmmi? — O özündən soruşdu. — Bəli, mən ölücəyəm. — Özü cavab verdi. — Mən uçurum kənarındayam, ayağımın altındaki zəmin uculub töklür”.

Əbdülün məzuniyyət vaxtı qurtardı. O, şəhərə, xidmətə getməyə hazırlaşındı. Şahzadə bunu çoxdan bilirdi, o öz qulluqçusunun köməyiyle Əbdüle belə bir kağız göndərdi:

“Sən gedirsenmi? Mən sənə xeyir-dua vermirem, özünü xilas etmək mərdlik deyil, unutma ki, səndən başqa qəlbini səninlə birləşdirmək istəyən başqa bir məxluq da var. Məni qoyub getmə. Bizim xoşbəxtliyimiz üçün mənim atama, anama və öz atana yalvar. Mən

də öz atamin yanına gedib, onun ayaqlarına qapanıb, ayaqlarını qucaqlayacağam, ondan səni məndən ayırmamağı xahiş edəcəyəm. Yəqin mənim göz yaşlarını və yalvarışlarım onun qəlbinə təsir edər. Sən yalnız bir qədər gözlə...”

Əbdül qaldı...

— Ana, məni Əbdülə verin. — O, iki gündən sonra göz yaşları içərisində anasına dedi.

Ana geri çəkilib hiddətlə qızına baxdı.

— Ana, bu yaxşı deyil... Birləşmiş ürkəkləri bir-birindən ayırmış dəhşətdir. Onlar öz aralarında dərin kök atmış məhəbbətlə birləşmişlər. Onları ayırmayıñ, sizi inandırıram ki, bu ölümə nəticələnəcək... — Şahzadə anasının ayağına atılıb hönkürdü.

Ana daş kimi donub qalmışdı. Yerindən tərpenmirdi.

— Ana, mən atamın yanına gedəcəyəm, cynile bunu atama deyəcəyəm, Əbdül mənimdir, mən Əbdülün. Bax, bunu atama deyəcəyəm. Qoy məni öldürsün, qoy məni itlərə atıb parçalasın, qoy məni vəhşi atın quyuğuna bağlayıb çöllərə buraxsın, mənim üçün hcç bir fərqi yoxdur. Mən, ya ölümü, ya da Əbdültü arayıram.

Şahzadə qalxdı, qaçaraq atasının yanına endi. O, atasının ayağına qapanaraq onun əllerindən tutub, onları öpüşlərə qərq elədi.

— Ata, ata, öz Şahzadənə rəhmin gəlsin. Öz qızını onun üçün əziz olan şeyden məhrum etme. Öz Şahzadənin ona, Əbdüle... olan məhəbbətinə azadlıq və serbəstlik ver... Axi o sənə yaxın və əzizdir.

Qeys bəyin gözlərində iblisənə bir atəş parladı. Qəzəbdən üzü eybəcər şəklə düşdü. O, qorxunc gözlərini qızə dikdi. Şahzadə bunu hiss etmədi. Qeys bəy ayağı ilə onun sinəsində itələdi, qız onun ayağundan yapışıb, onu öpərək dedi:

— Ata, ata, öz Şahzadənə rəhmin gəlsin. Onun Əbdülünü özünə ver.

Qeys bəy ayağını qaldınb onun sinəsinə zərbə endirdi. Qız döşəmədə sürüsdü və bir müddət hərəkətsiz qaldı. Sonra qalxıb yenidən onun ayaqlarına qapandı. Ata qapıya tərəf getdi və vəhşi heyvan öz qənimətinə baxan tək qızına nifrət və qeyzla baxmağa başladı. Şahzadə ona doğru süründü. Onun dizlərini qucaqladı, başmaqlarından öpməyə başladı. Qeys bəy iti addımlarla stola yaxınlaşdı. Siyirmeni açdı, tapançanı açdı, lüləni üreyinin müqabilində kürəyinə söykeyib dedi:

— Əgər o adamdan əl çəkməsən, Allah sənə ölüm versin.

– Versin, versin. Əger mənim xahişim rədd edilmişsə, qoy mənə ölüm versin! – Şahzadə bunu güclə dəyə bildi.

Qeys bəyin əlleri yanına düşdü, o stulda oturdu, qəzəb və həyəcan içerisinde qızına baxdı. Şahzadə qumun üstüne çıxmış balıq kimi döşəmədə çırpinirdi.

Qeys bəy otağından çıxdı, dəhlizdə dayanmış arvadını görüb dedi:
– Get öz qızını götür.

Məhəbbət cəsaretlidir, o heç nədən qorxmur, onda qorxu hissi yoxdur. Buna görə də o cəsurdur, məhəbbət daxili qorxu olmadan bədbəxtliyin əlcyhinə gedir. O, həyatını itirəcəyindən qorxmur, yalnız can atlığı şeyə çata bilmeyəcəyindən ehtiyat edir, o öz arzusu üçün mübarizədə güclü və inadkardır, heç bir şey... hətta ölüm də onu dayandırmağa qadir deyildir... O ona hakim olan hissə korkoranə inanır, onun möqsədi birdir. İstədiyinə çatmaq – bu, onun qanunudur. Əger onun qarşısında uçurumlar, yarğanlar belə açılsa, məhəbbət heç zaman geri çəkilməz. O, bunda heç vaxt təhlükə görmür, o bunda yalnız öz cazibədar idealını görür. Sevgi həyatda dağidıcı, məhvedici yanğın kimidir, lakin o onu bəzeyir, qaydaya salır, inkişaf etdirir, bahar günüşi kimi işiqländirir, yatmış ürəyi oyadır və o bütün taleləri ilə məhəbbət hisslerinə cavab verir...

Şahzadə qəzəbli atadan qorxmurdı, məhəbbət onun bütün varlığına hakim kəsilmişdi, o, vəcd və həyəcanla öz idealına vurulub, korcoranə ona sədaqət göstərirdi. Deməli, onun idealı baş tuta bilər. “Gedərəm, gedərəm, sevdiyim adamı taparam. Ölümüm mənim üçün qorxulu dəyiil”, – dəyə o fikirləşirdi.

Şahzadə həmin günün axşamı anasından soruşdu: – Ana, atam mənə öz səadətimi vermir?

– Yox, Şahzadə, bu, dünyasında mümkün deyil, – ana onu inandırmağa çalışaraq cavab verdi. – Sən atanı tanıırsan, onun sözü ilə işi birdir, – dedi “yox”, deməli “yox”. Sonra “hə” deməz.

– Axı bu “yox” mənim üçün zəhərlənib sinəmə sancılmış oxdur. – Şahzadə barmağı ilə sinəsini göstərdi.

– Onun üçün heç bir fərqi yoxdur, bu onu dediyindən döndərə bilməz, dostum Şahzadə, – qızın anası yalvarıcı sesle dedi. – Mənə, yaziq anana rəhmin gəlsin. Əbdülə əre getmək fikrindən el çək. Nigar məhv oldu, sən mənim bircə dənəmsən... və mən indi yalnız seninlə təskinlik tapıram.

– Ana, ana... – göz yaşları qızı, danışmağa qoymadı. Şahzadə anasını qucaqlayıb onun əllerini öpməyə başladı.

O, bütün gecəni Allaha odlu dualar etməkle keçirdi.

Səhər tezdən atası onu yanına çağırıb dedi: – Əger sən onu... unutmasan... bu... Mən onun adını da çəkmək istəmirəm, eşidirsənmi? Əger sən özünүn bu səfəh fikrindən el çəkməsən, başını toyuq kimi kəsərəm, başa düşdün? Çıx get.

– Men əvvəl... əvvəl mən...

– Bir kəlmə də, rədd ol. – Qəzəblənmiş Qeys bəy çığırıb qapını göstərdi.

Şahzadə yerindən tərpənmədi. Qeys bəy onu o birisi otağa itələyib qapını bağladı. Huşunu itirmiş Şahzadəni yatağına uzatdılar. O, gecə yarısına qədər bayılmış halda qaldı, səhərə yaxın oyandı. Ana künclək divanda mürgülüyirdi. Axşama yaxın Şahzadənin hali yaxşılaşdı, o, xidmetçi qızı yanına göndərməyi anasından xahiş etdi.

O, içəri giren qızı dedi:

– Əzizim, bu kağızı apar Əbdülə ver.

“Əbdül, yalvarışlarım atama təsir etmir. Biz qarlıqliq səadətə ümid edə bilmərik. Get, Allah köməyin olsun. Səni yoldan saxladığım üçün bağışla”.

Əbdül getmədi. O, məzuniyyətinin uzadılması haqqında rəisini telegram göndərdi. Ona on beş günlük vaxt verdiler.

Əbdül öz atasını və bir çox başqalarını Qeys bəyin yanına gondərdi ki, qızı ona verməkdən intina etməsin. Qeys bəy bu barədə eşitmək belə istəmirdi. O, o qədər qızışdı ki, az qaldı qonaqları danlaşın. Nehayət, Əbdül Qeys bəyin və Zeyd bəyin yeganə bacısı olan bibisini onun yanına gətirdi. Quşbazov qardaşları omu çox sevirdilər. Qeys bəy neinkı bacısının xahişini qəbul etmədi, hətta onu bərk təhqir etdi. Onunla birlikdə qızı Pərizad da gəlmişdi. Pərizad uocabolu, qızılışaçı gözəl bir qızdı. Bu saçlarına görə ona “Məryəm” deyirdilər. Məryəm çox gözəl və ürəyeyatan idi. Onun gözəlliyi bir anlıq təsəvvürü məşğul edən, sonra qəlbə girərək cybəcərliyə çevrilən gözəlliklərdən deyildi, bu, daha çox əsəblərə təsir edən, cəlbedici, əsiredici, insanların təsəvvürünü, qəlbini və ağlını özünə bağlayan bir gözəllikdi. Məryəm sən idi, uşaq kimi qayğısızdı. Qız darixmağın, qəmlənməyin nə olduğunu bilmirdi, o çox sadə idi. Məryəm bütün günü özünə iş tapır, gah uşaqlara, gah cücelərə

baxır, gah özünün bəzəyi ilə əylənir, gah da müxtəlif kitablarla məşğul olurdu. O, daha çox şən məzmunlu nağıllar oxuyurdu.

Əgər nağıl evlənmə ilə qurtarırdısa, Məryəm sevincdən od tutub yanındı, o ancaq şən hekayə, roman və povestləri oxuyurdu, özü də böyük aludəçiliklə oxuyurdu. Məryəm əlifbanı bilirdi və rusca yaxşı danışındı. Yay tətili günlərində əmisi oğlu Şamil öyrətmışdı. Məryəm tezliklə Şamili sevdı, lakin qız necə sevdiyini bilmirdi. Şamil getdikdə bir qədər darıxdığını hiss edirdi. Qız özü onu xatırladıqda, ya da kimse adını çəkdikdə ürəyinin bərk döyündüyünü və bədəninə üzütmə gəldiyini hiss edirdi. Məryəm onu sevirdimi? O heç vaxt bu haqda özündən soruşturmurdı. Qız düşüñürdü ki, əmisi oğlu olduğu üçün onu sevmelidir. Şamil onu genc qəlbinin bütün hərarəti ilə sevirdi. O, qızı məhəbbətini açmağa cəsaret etmirdi. Məryəm isə onun sevgisini özünün ona olan hörmət və məhəbbəti nəticəsində yaranmış duyguya hesab edirdi. Oğlan uzun zaman öz məhəbbətini ondan gizlətdi. Nəhayət, özünü saxlaya bilmədi, gənclik ehtirası ilə onun dodaqlarından möhkəm öpdü. Bu belə olmuşdu...

– Məryəm, bax gör nə gözəl qızılıguldür, nə qəşəng ətri var.
– Şamil bunu deyib qızılıgülü ona vərdi. – Bir iyle. – Qız qızılıgülə sarı əyildi.

Şamil dedi:

– Gəl bir yerdə iyəleyək.

O razılaşdı. Hər ikisi qızılıgülü iyəlemek üçün əyildikdə, Şamil onun təravətli dodaqlarından öpdü, heyrətdən Məryəmin saçları biz-biz oldu. O, hiddətən oğlana baxdı. Əgər Şamil bir neçə xoş söz desəydi, o saat bu xoşagelməz hadisəni unudardı.

Şamil anasının yanına getdi, onun boynuna sarılıb, Məryəmi sevdiyini və onu almaq istədiyini anasına dedi. Ana bu məsələni ərinə xəbər verdi. Hər ikisi oğlanlarının seçdiyi qızı bəyəndi.

Şamilin əmisi, Məryəmin atası deyirdi: – Ay səni, bic, Məryəmi özün üçün oxutmusan. Eybi yoxdur. Mən sizin birləşmeyinizə ürək-dən xeyir-dua verirəm.

Məryəm Şamilin nişanlısı olduğunu bildikdə, uzun zaman üzü qibləyə oturub dua etdi, yoxsul bir qızı öz köhnə paltarını və üstilik iki manat pul verdi. Məryəm bundan sonra adət üzrə valideynlərinin yanında Şamilin gözüne görünmədi, onlar gizlin görüşdülər.

Məryəmin atası savadlı deyildi, lakin buna baxmayaraq, savadlı adamlar arasında olmayı və onların səhbətinə qulaq asmağı sevirdi. Kişini hər yerde qəbul edib, onunla həvəsle səhbət edirdilər. Ona müxtəlif məlumatlar verirdilər. O bu və ya digər məsələ barəsində öz fikrini söyləyirdi, bu fikirlər həmişə doğru olurdu. Onun iti ağlı vardi, yalnız müntəzəm təhsili çatmadı. Onun oğlanları gimnaziyada təhsil alırdı. O, yay aylarını yaylaqda keçirirdi. Bəzən qışda şəhərdə qalır, ailəsi ilə birlikdə teatrлara, tamaşalara gedirdi. O öz evini Avropa üslubunda qurmağı, qonaq otağı, zal, kabinetlər, ailənin hər bir üzvü üçün yataq otağı, anbar, buzxana, bütün ləvazimatı olan mətbəx yaratmayı, aşpaz tutmayı, şəhərdə isə nökər, qapıcı və hətta ev itləri saxlamağı sevərdi.

...Payız keçdi, qış gəldi. Əbdül Xəzər dənizində xidmət edirdi. O, çoxdan evdən kağız almırı, hətta Nisə və Sultan da ona məktub yazmırırdı. Birdən o, irs almaq kağızını aldı.

– Bu nədir? Doğrudanmı, yaxşı atam ölüb? O, dəhşət içerisinde çığırib başını əlleri içine aldı. Əbdül öz otağına atıldı. Mizin üstündə məktub vardı, o, məktubu qapıb, qızdırımlı adamlar tek üzütmə içerisinde onu açdı. Bu, Sultandan idi.

“Mən uzun zaman valideynlərinin ölümü haqqında sənə yazmağa cəsəret etmirdim”.

– Deməli, ikisi də? – Əbdül yenə de əzab içerisinde çığırib məktubu döşəməyə saldı. O, məktubu götürmədi, güclə stula çökdü. Əbdül ağlaya bilmirdi.

– Yaxşıq atam-anam. Sizin yegane övladınız sizdən uzaqda idı, siz son dəfə ona baxa bilmədiniz, sizin balanız qəbrinizə bir ovuc torpaq ata bilmədi. Siz əlvida sözünüzü deyə bilmədiniz.

Əbdül istefaya çıxdı. O, məktubu aldığından altinci günü dənizə çıxdı. Səhər tezdən doğma evlərinə yaxınlaşdı. Evin pəncərələri və qapıları mixlənmişdi. Onun şeyləri, pəncərələri bağa açılan əvvəlki otağına köçürülmüşdü. Qoca dayəsi onun yanına gəldi. Əbdül onun boynuna atıldı və göz yaşları axıtdı, dayə də hönkürtü ilə ağlayıb fəryad qopardı. Heç yana gətməyib cavan bəyi gözləyən xidmətçilər, valideynlərin qulluqçuları deyirdilər:

– O galib evlənəcək və ata evində yaşayacaqdır.

O, əmisinin yanına getdi, ancaq əmisi onu qəbul etmədi.

— Öbdülə de ki, — o, xidmətçisine dedi, — mən onun emisi deyiləm, burda başqa Quşbazov yaşıyır, mənim arvadıma isə de ki, yad adımı qəbul etməyə cəsəret eləməsin.

Onun arvadı dözə bilmədi, dəhlizdə Öbdülün boynuna atılıb onu öpdü və aqladı.

— Öbdül, bağışla, sənin əmin... əmin...

— Bu da sənin qohumun. — Öbdül evinə gedərkən öz-özünə deyirdi...

* * *

— Nənə, söyle görüm, atam və anam hansı xəstəlikdən öldüllər?
— deyə, o, axşam öz dayəsindən soruşdu.

— Bax, əzizim, mən hamisini sənə danışacağam.

Seher xanımın yanına gelirəm, — dayə danışmağa başladı, — görürtəm ki, o yataqda çırpinır, sayıqlayır, ağlayır. Xanima nə olub? — deyə qoca bəydən soruşuram.

— Yığışdır, buraları sil-süpür, görünərsən, ona nə olub... Görürsənimi, o məni qoyub gedir. Sil-süpür, get xanımdan xahiş elə, o sənə qulaq asar, səni sevir... Deynən ki, o mən bədbəxti qoyub getməsin...

Mənim göz yaşlarını bulaq suyu kimi axmağa başladı. Xanım isə hələ də sayıqlayırdı. O qızdırma içərisində: "Öbdül" — deyirdi. "O uzaqda, dənizin o üzündədir. Məni bacım çağırıdı... Böyük, böyük ev"; Xanım yalnız bu sözləri təkrar edirdi...

Sonra dayə mollam, iki falçıyı və bir falçı qadını çağırıldıqlarını bütün təfərrüati ilə Öbdüle danişdı.

Mollanın qarşısında bir cam su qoydular, o onu götürüb qara, dəyirmi bir qabın içində qoydu, camın qirağına vuraraq şər ruhları çağırmağa başladı. Falçılardan biri və falçı qadın suya baxırdılar. O birisi isə cama yaxınlaşır, nəyi isə təkrar edərək etrafda gəzirdi. O, şər ruhları cama yiğirdi.

Molla çaya baxaraq falçıdan soruşdu:

— Ne oldu, toplandılar?

— Hə.

Falçı qadın etiraz etdi:

— Yox. İkisi bəyin cibində gizlənib.

Belə olduqda ruhları çağırmaq üçün bağa gedən o birisi falçını çağırıldılar. O gelib, əlini bəyin cibinə soxdu.

— İndi hamısı burdadır? — molla yenə falçıdan soruşdu.

— Bəli, burdadır hamısı.

Molla biçaqla camın etrafında dairə çizdi.

— Onlardan soruşun görek, onlar əziz xanıma harda zərbə vurublar? Falçı qadın şər ruhların dediyini birinci olaraq elan etdi:

— Mənim ruhlarım deyirlər ki, biz mətbəxin astanasında oturanda o bizim üstümüzə qaynar su töküb. Belə olchıqda, biz də ondan intiqam almaq qərarına gəldik.

— Onlara deyin ki, — molla ciddiyetlə dedi, — əger onlar xanımı sağaltmasalar, onda mən onların hamisini Süleyman peyğəmberin ruhu xatirinə əbədi məhbəsə salaram.

Falçı qadın suya baxdı. Falçılar dedilər:

— Üç yaşlı oğlu qaynar sudan ölen arvaddan başqa, hamısı razıdır.

— Süleyman peyğəmberin ruhu xatirinə o qadından başqa, hamınızı azadlığa buraxıram, — molla daha ciddi tərzdə cavab verdi.

Molla soruşdu:

— Yaxşı, nə deyir o?

— O ağlayır və vəd edir ki...

— Əger elə isə, qoy and içsinlər.

Onlar dedilər:

— İcdilər.

Falçı qadın:

— Xanımın otağına zəmzəm suyu çiləmek lazımdır, xanım isə bir neçə gün yanında səma daşı gəzdirməlidir, — dedi.

— Onu hardan tapaq? — Zeyd bəy dəhşət içərisində soruşdu.

— Məndə var, mən verərəm, — o cavab verdi. — Müqəddəs suyun bir damcısı bir manatdır, daşın bir qırğı isə on manat...

Falçılar Zeyd bəydən otuz beş manat aldılar...

Onlar gedəndə dedilər:

— Sabah səhər o, tamamilə sağlam olacaq.

Seher tezdən Zeyd bəyin arvadı öldü. Falçılar fala baxan gecə xanımın otağında onun qızıl qolbaq, qiymətli daşı olan iki qızıl üzük və Zeyd bəyin cibindəki saat və pul kisəsi də yox oldu. Ananın ölümündən bir ay keçməmiş Zeyd bəy də rəhmətə getdi.

Zeyd bəy ölümünə bir saat qalmış belə deyirdi:

— Mən coşqun dünyani tərk edirəm, mənim gəmim sakit limana yan alır, burada əbədi rahatlıq və dincilik hökm sürür. Mənim Öbdülüm hani? O, həyatın coşqun okeanında seyahət edir. Allah elesin

onun gəmisi möhkəm və sarsılmaz olsun. Allah, onun dostu, yoldaşı ol. Mənim Əbdülüm tək qaldı. İlahi, İlahi, mənim balama kömək et...

Əbdül otaqlarda, bağda və kənddə kölgə kimi gəzirdi. Nəyə baxırdısa, hər şey onda keçmişdə yaşıdığı bir hissi yenidən oyadır, təsəvvüründə uşaqlığın xoşbəxt illəri, uzaq keçmişin mənzərələri canlanırdı. Bir xatire digəri ilə əvəz olunur, qəlbə anlaşılmaz sevincə dolurdu. O, yaxın keçmişə baxdı, bu, qaranlıq və dumanlı bir aləm idi. Bu dumanın içerisinde nə isə gözə çarğırdı. O, gələcəyə tərəf boylandı, bu, zülmət bir aləm idi, burada heç nəyi: nə dumanlı fiquru, nə tez ötüb keçən qara kölgəni seçmək mümkün deyildi, yalnız uğultu və gurultu eşidildirdi.

XVI

Gecə qaranlıq idi. Əbdül öz otağında pəncərə qabağında oturub ulduzlara baxırdı. Ona elə gelirdi ki, ulduzlar ona məzəmmətlə baxır.

“Bəli, mən ona görə bu ulduzların qarşısında günahkaram ki, bir neçə addımlığında olan və mənim üçün əzab çekən adamdan intinta edirəm” fikri Əbdülün beynindən keçdi. O, gözlerini aşağı cndirdi, onun baxışı sürətlə səmanın enginliklərini, ayrı-ayrı dağları, kəndləri dolandı və mizin üzərindəki ləkenin üstündə dayandı. Onun fikirləri qarışır, onlar müxtəlif surətlər, mənzərələr yaradırdı... O bu fikirlərdən baş çıxarda bilmirdi, onlar zahir olur və tezə də təsəvvürünün dərinliklərində yoxa çıxırlar. Onun qəlbində nə isə yarandı, bütün bədəninə yandırıcı atəş yayıldı, gözleri yaşıla doldu. Ürəyi dolmuşdu, partlamağa hazır idi, gözlərindən bir neçə gilə yaşı axdı, qəlbə xeyli yüngülləşdi, ürəyi qaynamağa və tövşüməyə başladı, göz yaşları axırdı, o onları silir, saxlamağa çalışırdı, ancaq bacara bilmirdi. Ürəyi daha çox qaynayırdı. Əbdül od tutub yanan boynunda temas hiss etdi. O, başını qaldırıb geriyə çevirdi. Ürəyi düşdü. Ölüm kimi solğun olan Şahzadə onun yanında dayanmışdı... Əbdül yerindən atıldı və onun əlindən tutdu.

– Şahzadə, sən buradasan? Nə üçün gəlmisən?

Qız heyrlə dedi:

– Nə qəribə sualdır, “nə üçün gəlmisən?”

– Şahzadə, ölümündən qaçmaq lazımiyə halda, sən özün ona tərəf gedirsən. Belə cürət nəyə lazımdır? Belə ağır qurban kimə gərəkdir?

Qız əlini onun boynundan çekdi.

– Şahzadə, özünə gəl, hələ ki, vaxt var, özünü xilas et... Ardımcı gəl. Yoxsa acı tale qismətin olar.

– Sən ağlamışan, Əbdül? – Qız ona qulaq asmadan soruşdu. Şahzadə əlini onun üzünə çekdi.

– Bəli, sən ağlamışan. – O, kürsüyə çökdü. – Qulaq as, sən məni sevirsənmi, ya əvvəl sevirdin? – O, gəncin əlini tutub özünə sarı çəkərək soruşdu.

– Bu sual nəyə gərəkdir. İnan, Şahzadə, mən səni sevirmə... Mehəbbətimin qüvvətini sözlərlə ifade edə bilmirəm. Mənim səsim-dəki səmimiyyət səni inandıra bilər.

Əbdül onu əlleri üzərine alıb divanın üstüne qoydu və özü də onunla yanaşı oturdu.

– Ah, səninle olmaq nə xoşdur, – qız özünü unutmuş kimi dedi, – sənin sakın olduğun yer nə gözəl ətir qoxuyur. Onda biz indi-kindən güclü olardıq, heç bir qüvvə bizim qarşımızda dayana bilməzdik. – Şahzadə qızdırımlı adamlar tək güclü üşütmə içerisinde Əbdülə sixıldı, başını onun ciyinə qoydu. Əbdül onu qucağında möhkəm sixdı...

– Mən sənin üçün hər cür ölümə getməyə hazırlam...

Birdən qapı açıldı.

– Şahzadə xanım, xanım, xanım, xanım... tez öz otağına qaç. Qeys bəy. O axtarır.

Bu, Şahzadənin xidmətçisi idi. O, tez gözden itdi.

– Ölüm saatı yaxınlaşır, – deyə o tələsərək Əbdülün dodağından öpdü və Əbdülün qucağından çıxıb qaçıdı.

Əbdül yalnız əllerini geniş açaraq:

– Sən hara gedirsən, ölümə? – sözlerini deyə bildi. – Oh, mərhəmətli Allah, mene qüvvət ver. Əllərim əsir, qələmən əlimdən düşür. Heyətə açılan qapının astanásında atəş açıldı. Əbdül ycrindən sıçrayıb ürəyini tutdu. Cavan oğlan ayağa qalxıb gülə səsinə çıxməq istədi, dehşətdən ayaqları kcyidi, o, döşəməyə yixildi, başı stulun ayağına dəyib əzildi, qalxdı, yenə də yixildi. Əbdül son qüvvəsini topladı, qalxdı və Şahzadəyə kömək etmək üçün bayırqa qaçmaq istədi, elə bu zaman astanada bir kölgə zahir oldu və ona atəş açdı. Əbdül huşunu itmiş halda döşəməyə çökdü. Gülə onun ciyinə toxunmuşdu. Bu dehşətli kölgə Qeys bəy idi. O, tez öz otağına qaçıdı. Gicgahlarını, sol böyrünü əli ilə yoxladı.

Əbdül özünə gəlib, bir anda özünü Şahzadənin otağına yetirdi, onu götürüb öz yatağında uzatdı. Qızın yarasından qan axırdı. Əbdül qulağını onun ürəyinə qoydu, o, ürəyin zeif vurmasını eşitdi. Səhərə yaxın qoca həkim geldi, Şahzadəni soyundurdu, yarasını sarıldı. Əbdül onun qarşısında diz üstə dayanıb ürəkden kədərlənərək, qüssə ilə ona baxırdı. Şahzadənin ağızı yarıçıq idi, solğun dodaqları arasından görünən iki dişi, qızılıqlıñ çanağında səher günəşinin şüaları altında bərq vuran iki damla şəhə bənzeyirdi. Qızın qalın saçları yarıçılpaq ciyinlərinə və sinəsinə dalğa-dalğa yayılmışdı. Onun sakit, müləyim bir görkəmi vardı və ona yatmış şahzadəni xatırladırdı.

Əbdül ağlamırıldı, onun göz yaşları axmırıldı, ürəyi dolmuşdu, əsəbləri tarım çekilmiş sim kimi idi... O, bu bədbəxt hadisə olmamışdan əvvəl ağladıqdan sonra özünü nece yüngül hiss etdiyini xatırladı. Belə deqiqələrde yalnız göz yaşları adamı təskin edə bilər, insanın beynindəki, ürəyindəki dumani dağında bilər, onları saflaşdırar, əsəblər qırılmamış onları sakitləşdirir. Yalnız göz yaşları adamı tale ilə barışdırı bilər... Göz yaşları, göz yaşları, siz hardasınız? Kömək edin, əzab çəkənə kömək etmək vaxtıdır.

Axşama yaxın doktor özü ilə bir necə həkim gətirdi, onlar uzun zaman xəstəni müayinə etdilər, sonra öz aralarında nə haqda isə danışdılar, nəhayət, xəstənin yarasının ağır olduğunu bildirdilər. Güllə onun ciyərlərinə girmişdi. Şahzadə özünə gələndə, gecə yarısı olmuşdu, o ətrafına baxır, Əbdülü öz başı üzərində görürdü.

— Mənə nə olub, Əbdül? — əlini ona uzadaraq soruşdu.

— Sənin, üzərində dayandığın uçurumun kənarı yuyulub getdi, o dağıldı və sən uçuruma düşdün.

Əbdül yenidən onun barmaqlarını öpərək cavab verdi.

O, güclə qalxmağa cəhd etdi, ancaq bacara bilmədi, ürəyini tutdu.

Qız ürəyinə işaret edərək dedi:

— Burda göyneyən nədir?

Əbdül Şahzadənin əlini öpməklə cavab verdi.

Şahzadə soruşdu:

— Mən nə üçün burada, sənin yanındayam. Həmişəlik?

Əbdül onun qarşısında dizi üstə oturdu, başını ona doğru əydi. Qız bir əlini onun başına qoydu.

— Əbdül, de görüm mənə nə olub? — O, barmaqları ilə Əbdülün üzünə dağılmış saçlarını yığıdı. — Mən atamın əli ilə yaralanmışam? Atam hanı?

Qızın əli titrəyirdi...

— Məger mən günahkarammı, Əbdül? Mən qəlbimin ardınca gedirdim, mən sevgi axtarırdım, mən onu tapdım, mən xoşbəxt olmaq üçün onu həyatımı daxil etmək istəyirdim. Mən öz hüquqlarımdan istifadə etmək istəyirdim. Mən düşünürdüm ki, Allahın bəxş etdiyi səadəti heç kəs mənim əlimdən almaq hüququna malik deyildir.

Əbdül onun səsini eşitmır, barmaqlarının temasını hiss etmir. Onun qulaqlarına atəş səsləri gelir, o yalnız Şahzadənin deyil, minlərlə bebelərinin yalvarışlarını eşidir, o, yalnız onun şikayətini deyil, bir çoxlarının da şikayətini eşidirdi. Qadınların hamısı olmasa da, eksəriyyəti öz taleyindən narazıdır, onların qəlibi başqasının ehtirası ilə çırpinır, onların ərləri iso qadınlarını bu adamlardan qoruyurlar.

— Başını bura qoy, Əbdül, — o, bunu deyib öz yastığını gösterdi.

Əbdül bunu eşitmədi. Onun təsəvvüründə qanına boyanmış Şahzadələr canlanırdı, onların yanında əzab çəkən kişiyyə isə çox az təsadüf etmək olurdu.

Şahzadə onun çənesindən tutub əzab və qüssə dolu mehriban gözləri ilə ona baxırdı. Bir anda bütün o biri Şahzadələr yox oldu, onun nəzərləri öz Şahzadəsi üzərində dayandı. Onun heç bir şey ifadə etməyen, parıltısını itirmiş sərt baxışlı gözlərində o dəqiqə gizli məhəbbətin odu, qəlbindəki bütün telləri ehtizaza gətirdi, kədərlə səsler çıxardı, bütün varlığında bir oyanma, canlanma əmələ gəldi. Qəlbinin dərinliklərində nə isə alışib yandı, sonra həmin od gözlərindən axdı, bu, göz yaşları idи ki, töküldü... Qəlbindəki qüssə və ağırılıq yavaş-yavaş azalırdı.

— Şahzadə, Şahzadə, — o, göz yaşı içərisində — məni bağışla, mən sənin qarşısında günahkaram... Mən səni məhv etdim...

Şahzadə onun göz yaşlarını sildi.

— Əbdül, mənim əzablarım xatirinə, elə sözlər danışma. Əbdül, mən səni sevmişdim, məni bu məhəbbətlə tənəffüs etməyə, ondan qida almağa qoymadılar, onu mənim əlimdən aldılar. Mən zeif idim, öz məhəbbətimi müdafiə edib özüm üçün saxlaya bilmədim. Səmimi məhəbbət anlaşılmaz təsəvvürün yaratdığı bir dəqiqəlik məftunluq dəcili ki, o andaca yox olsun, o, qəlibin qüvvəli məhsuludur, o hər cür gözəlliliklə həddindən artıq maraqlanır, bütün cirkinlik və eybacılıyi rədd edir. Əbdül, dostum, əger mənim məhəbbətim can atlığı məqsəddən üz çevirseydi, o, səmimi olmazdı. Səmimi məhəbbət qurban verməkdən qorxmur. — Şahzadə agrıdan gözlerini yumdu. — Sən elə

bilirsən bu əzabdır? – O, bir az, sonra əlini onun başına qoyub sözünə davam etdi. – Xeyr, xeyr, mən zövq aldığım üçün taleyime çox minnətdaram... Mən sənin yanında öldüyüm üçün şadam ki, mənim soyuq meyitim sənin əlində olacaq və o, sənin odlu göz yaşların və öpüşlərinlə isinəcək. Əbdül, dostum, başını mənim sinəmə qoy, sənin göz yaşların onun üstünə axsin, mən onu bizim məhəbbətimizin rəhni kimi qəbul edərəm, öp məni, belə öpmək mənə xoşdur, qoy onların izi mənimlə qəbrə getsin... Ah, mən necə xoşbəxtəm.

Əbdül Şahzadənin arzusunu yerinə yetirdi. Gəncin göz yaşları qızın açıq sinesinə töküldü, o, qızın dodaqlarından, yanaqlarından, gözlərindən, alnından, sinəsindən öpürdü... Əbdül onun əllərini öpüşlərə qərq etdi.

– Mən səfəhəm, elə deyilmi, Əbdül? Mən səndən nə tələb edirəm. – Qız busələri saxlayaraq dedi: – Məni unut, sən hələ cavansan, sənin arzuların irəlidədir, onlar səni gözləyir, bu arzuların ardınca get.

– Şahzadə, belə demə, mənim heyatda gözlədiyim şey baş verdi! Bu, mənim əzabımdır. Əzabkeş həmişə əzab çəkir, bu, onun qismətidir...

– Son nə üçün belə düşünürsən, Əbdül? – Şahzadə onun sözünü kesdi. – Məger tufandan sonra gözəl hava olmurmu? Eləcə də məger əzabdan sonra zövq almaq olmazmı? Məger xəstələr heç vaxt sağalmırlarmı?

– Mən, Şahzadə, əbədi xəstə olanlardanam, – Əbdül göz yaşını silib cavab verdi, onun başını özünə sarı əydi və sürəkli öpüşlərə dodaqlarından öpdü. Şahzadə öz yarasını unudaraq, çılpaq qolları ilə onun boynunu qucaqlayıb sinəsinə basdı.

Şahzadə ertesi günü axşama qədər huşsuz halda qaldı. Axşam yara sarındıqdan sonra ayıldı. Əbdül hələ də onun baş terəfində oturmuşdu. O gah ağlayır, gah da ağır düşüncələrə dairdi. Həkim gedəndə dedi:

– Səher məni gözləməyin, mən artıq lazımlı deyiləm, ayrı həkim – qəlb həkimi çağırın.

“Gör onun həyatı necə başa çatmalı imiş” fikri Əbdülün xəyalından keçdi.

Şahzadə ikinci dəfə huşunu itirib ayıldığdan sonra dedi:

– Qurandan ölüm surəsini oxu. O artıq burdadır... bax, bax, Əbdül, budur o, pəncərənin altında oturdu... Di oxu... Ah, dayan, biz bir-

birimizə əlvida deməliyik, axı mən oraya köçürəm, – o, göyə işarə etdi. – Orada səkitlik, azadlıq və sərbəstlik var, orada sevgi və səadət bəxtiyar adamların yeganə mükafatıdır... Yaxın gəl, dostum, ləp yaxın, məni qucaqla və səni yaralanmış sinəmə basmağa imkan ver... Gel... gel...

O, qucağını açdı.

Əbdül ona sarı əyildi. Onların dodaqları birləşdi. Şahzadənin dodaqları ölümqabağı atəşlə yanırırdı.

– Atama de ki, sənin Şahzadən ölərkən səni əfv etdi... Nigar, Nigar, sən də atamı bağışla, yazıq atam... Məni möhkəm qucaqla, qorxma, yaram yoxdur... Məni öp, bax belə... biz bir daha görüşməyəcəyik və bizim busələrimiz bir daha təkrar olunmayıacaqdır.

Onun sözlərini uzun zaman davam edən ehtiraslı öpüşlər keşdi. Ah, Əbdülün son busəsi cavabsız qaldı. Qızın dodaqlarının atəşi Əbdülün dodaqlarına keçmədi, damarlarındakı qana qarışaraq ürəyin ehtiraslı məhəbbətini alovlandırmadı. Onun qucağında qızığın həyat eşqi və sonsuz məhəbbətə dolu olan məxlüq deyil, soyuq, həraretsiz, cansız bir meyit uzanmışdı. Ölüm bir anda öz möhürüն onun sıfətinə basmışdı. Onun həyatının baharı ötüb keçmiş, qışı gəlmışdı və yazın gətirdiyi hər şeyi aparıb getmişdi.

Şahzadənin ölümü Əbdülün bütün ümidişlərini məhv etdi. Şahzadənin həyatı ilə birlikdə Əbdülün fantaziyası da yox oldu. Bu arzu və fantaziyada Əbdül üçün çox şey vardi, burada, ata-babalara xas olan soyuq kütlə arasında onun qəlbini üçün əbədi isti bir sığınacaq açılır, ağlı üçün isə sonsuz, mürəkkəb bir iş başlanırdı. Gənc qadınların həssas ağıllarını inkişaf etdirmek və onlara rəhbərlik etmək, bununla da qadınlarda özlerinin və başqalarının şəksi səadəti uğrunda canlı ideal yaratmaq, əger öz dərin qəlbərinə və geniş ağıllarına rəhbərlik etmək hüququndan onları məhrum etməsələr, qadınların ince cesarət və ruh yüksəkliliyi ilə inkişaf etdiklərini göstərmək...

“Bütün gözəl və zərif şeylər nadanlıq əlində məhv olur” fikri qeyri-ixtiyari olaraq onun beynindən keçdi. Əbdül əsəbəlilikle titrədi və nəfəsi kəsilmiş Şahzadəni qüvvətlə ağuşuna sıxdı. Əbdül qızın soyuq dodaqlarından öpdü. Sanki bununla öz həyatının bir hissəsini Şahzadənin cansız meyitinə vermək istəyirdi ki, ikisi də həyatdan eyni dərəcədə istifadə edib xoşbəxt bir dəqiqədə onu başa vursunlar. Lakin bunun hamısı nahaqdı: nə isti ağuş, nə odlu öpüşlər

soyumuş meyiti qızdırıb, donmuş üreyi hərəkətə gətirə bilmirdi. Ürək, naşı ustanın elinə düşən saatın kəfgiri kimi işləməkdən qalmışdı. Şahzadə atasının evində çiçək kimi açılıb pardaqlanmış, ezizlənmişdi, lakin dəhşətli həyat qasırğası qopub onu aparmışdı.

Şərqdə şəfəq söküləndə Şahzadə həyatı tərk etdi. Əbdülün qəlbinə səmimi nevazişlər bəxş edən dodaqlar bir-birinə kip sıxlımdı; sevgilisinin həqiqi, təmiz məhəbbət işığı ilə şəfəqləndirən gözler örtülmüşdü. Onun Əbdülün eşqinə inam ifadə edən sisəti... O inanırdı ki, Əbdül bu yolda özünü fəda etməyə hazırlıdır və onu öteri seadət və ümid xeyalı ilə aldatmaq olmaz, çünki Əbdülün qəlbində onu xəyanətə təhrik edən hiylerə ilan və xain ruh yuva sala bilməz. Ölüm solğunluğuna bürünmüştü. Füsunkar saçlarla haşıyələnmiş ağ alnında onun tamiz qəlbini eks edirdi. O, bu parıltılarda məhəbbətinə səmimişlik oxuyurdu, onun qəlbində qüsür yox idi; qəlbini bakırkıyn və saflığın şəfəqi ilə işıqlanmışdı; üreyinin heç bir guşəsində onun yüksək səadət idealını ləkələyəcək iblisin qara gözləri yox idi. Həyat öz yaramazlıqlarını ona göstərmışdı. Şahzadə bu çirkinliklərdən yaxasını qurtarmaq və öz məhəbbətində ucsuzbucaqsız fəzalara yüksəlmək istəyirdi, lakin onu vəhşi bir el mehv etmişdi. İndi o, təcrübəsiz bir rəssamın soyuq ürəklə çəkdiyi şəkər benzəyirdi, onun gözlərindən qəlbinin həssashişini göstərən hərərətli şüalar axmındı. Dodaqlarında Şahzadə yaşındakı qadınlara xas olan məhəbbət dolu sadəlövh, şən təbəssüm rəqs etmirdi. Qızın üzünün cizgilərində mehv olan qəlbinin parlaqlığı yox olmuşdu. Sadəlövhlüyü, xeyirxahlığı, məhribanhlığı, müləyimliyi, atadan gizlədilmiş, əldən gedən səmimi məhəbbətə olan ümidi, əzab və sevincəri aydınca işıqlandıran canlı gözəlliyyin şəfəqləri yox olmuşdu...

Təbii həyata alışmış bütün Şərq gözəlləri kimi Şahzadə də Əbdülə olan məhəbbətini atasından gizlədə bilmirdi, burada isə zülmkar adamların amansız hakimiyyəti hökm süründü, buna görə də Şərqiñ gözəlləri onların həmin zoraklığının dəhşətli qurbanı olurdular, necə ki Nigar və Şahzadə də atalarının menasız inad-cılığı və qısqanchılığı üzündən mehv olmuşdular.

Günəş dağların dağında batarkən Şahzadəni torpağa tapşırıldılar. Əbdül əbedilik ayrılığı adəmin qəbrinin kənarında dayanıb, tabutun yerə dəyərək səs çıxmasına qulaq asırdı, məzarçılar qəbri torpaqlayıb onun üzərində başdaşı düzəldərək, Əbdül onlara kinayə ilə baxırdı. O, təzə qəbirdən başqa ətrafdə heç nəyi görmürdü.

Gelenlər ona bir-iki təskinedici söz deyib, çıxb getdilər. Molla da fatiha vərib getdi. Əbdül isə hələ də məzarlıqda dayanmışdı. Qaş qaralır, ulduzlar parıldayırdı. Əbdül hələ də Şahzadənin qəbri yanında dayanmışdı. Bəli, dayanmışdı... Nəhayət, Sultan ona yaxınlaşıb qolundan tutdu.

— Gedək, Əbdül, o təmkinlə dedi, — bizim hamımızı məzar gözləyir. Hamımızın yolu eynidir.

Əbdül itaat etdi. Onlar yol boyu bir kəlmə də danışmadılar.

— Şahzadə, əzizim Şahzadə, əzabkeş dostum! — O otağına girəndə ucadan dedi: — Sultan, dostum, məni Şahzadənin əzab çəkdiyi yere apar. Ah, Murad, sən, səni sevənlə öldüyün üçün nə xoşbəxtəsn...

Əbdül Sultanın əlindən çıxb, Şahzadənin son dəfə nəfəs aldığı yere atıldı. O, Şahzadənin qanına bulanmış yatağı qucaqlayıb, ucadan hönkürdü.

— Şahzadə, Şahzadə, məni tek qoyma, məni ikimizin bir-birini maneosiz sevə biləcəyimiz yere apar.

Sultan ona mane olmayıb öz otağıma getdi, o bilirdi ki, əgər Əbdül öz fikirləri ilə tək qalarsa, qəlb qasırğası ilə mübarizə onu tale ilə barışığa və sakitliyə gətirib çıxarıcaqdır.

Xeyal böyük bir dalğa kimi onun üzərinə axın etdi, o, özü ilə bərabər həyatın aldanış və yalanını, nifret və kobudluğunun gəti-rərək, onu xeyal alemindən həqiqi alemə aparırdı. O, əllerini bu xeyallara doğru açıb, onları köməyə çağırır, onlar isə səma boşluğunda saralaraq yox olurdular. Onlar yenə də gəlib onu aldadaraq harasa çəkib aparır, ona nə isə vəd edir, onu ecazkar işıqla şəfəqləndirir, qəlbini təskinedici hissələrle doldururdu. O, onların parıldadığı və yox olduğu yere — uzaqlara kədərlə baxırdı. Onların hər birinin yox olması qəlbindəki ağırlığı azaldırdı.

EPİLOQ

Tutqun bir fevral axşamı idi, yağış çisələyir, duman dağlara yayılırdı.

Hava dəmiryol stansiyasındaki müxtəlif dilli və müxtəlif geyimli sərnişinlərin səs-kübü və uğultusu ilə dolmuşdu. Platformanın axırında talvar altında iki cavan adam dayanmışdı. Birisi yol paltarında idi, o birisi isə yoxsul, lakin təmiz və səliqəli geyinmişdi. Yol

paltarında olan cənab hərəkəti idarə etmək üçün mərkəzi dispeçer mənteqəsinə dalğınlıq və qüssə ilə baxırdı, onun daxilində nə isə bir mübarizə gedirdi, o birisi isə kədərlə baxırdı, görünür, qəlbini ilə bağlandığı adamdan ayrılmak onun üçün ağır idi. Yol paltarında olan cənab Əbdül, o birisi isə Sultan idi.

Sultan dedi:

– Əbdül, Nisə kədərlənəcək və mənə acıqlanacaq... Sən onunla vidalaşmadın...

Əbdül dostunun dediyini eşitmədi. Bu zaman artıq qatar talvarın altına gəlmişdi. Sultan:

– Sən, Əbdül, Nisəni qüssələndirəcəksən, gərək, onunla vidalaşaydım, – dedi...

– Xahiş edirəm, unutmaq istədiyim məsələni mənə xatırlatma, – Əbdül narazılığa dedi. – Nisəni görmək kədərlə keçmiş yenileşdirmək deməkdir... Nəhayət, onun vəziyyəti bilirsənmi mənə kimi xatırladacaq? – Qəher onu boğurdu. Sultan Əbdülü başa düşdü və daha bir söz demədi.

Üçüncü zəng vuruldu, bunun ardınca baş konduktorun fiti eşildi, parovoz ona cavab verdi. Əbdül ve Sultan vaqona atılıb, şeylərinin yanına keçdilər. Qara tüstü lokomotivin borusundan çıxıb qırılır, vaqonlar toqquşur, səmisinlər tərəfənirdi. Bir cənab müvazinətini saxlaya bilməyərək divara dəydidi, pencərə qarşısında dayanıb platformaya baxan cavan bir qadın ah çəkdi, az qaldı yuxılsın, lakin bu anda xidmət göstərən cavan oğlan onu tutub saxladı. Qadın bunun müqabilində öz xilaskarına ince, xoş təbəssüm və nəvazişkar baxışlarla baxdı. Qatar yol gözətçisinin budkasına keçdi. Parovoz daha çox uğuldayır, təkərlər tez-tez relslər üzərində herlənir, pəncərənin qarşısından ağaclar, telegraf direkləri ötüb keçirdi. Qatar vadiləri, dərələri geridə buraxaraq şütyürdü. Səhər saatında Əbdül Batuma çatdı.

– Əziz dostum, ayrılıq vaxtı çatdı, məni sən də, Nisə də, tanışlar da, hamınız, hamınız unudun. Zaman məni sənlə və Nisə ilə birləşdirdi, zaman bizi ayırdı və vaxt bəlkə, elə edəcək ki, biz bir də heç zaman görüşməyəcəyik. Düşünərsiniz ki, bir zamanlar Əbdül sizin aranızda vardı...

Əbdül dostu ilə ayrıldığı üçün həyəcanlandığına görə danışa bilmədi. Sultan ayrılkən heç bir söz deyə bilmədi, Əbdülü qucaqlamaq üçün göz yaşları ilə onun boynuna atıldı.

* * *

Əbdül iki ildən artıq Avropada səyahət etdi. O, ən əvvəl İtaliyanı görmek qərarına gəldi. “Görəsən, məni nə üçün ora – möcüzələr aləmi və incəsənət beşiyi cəlb edib özünə çəkir?” Əbdül Alp dağlarını keçib cənuba gedərkən öz-özündən soruşurdu. Gözəllik gəncin həssas qəlbini cəlb edirdi, onun coşqun qəlbini uşaq qəlbini kimi mütəəssir olmuşdur. O, tezliklə qədim Roma şəhərinə çatdı. Romanın bütün tarixi Əbdülün təsəvvüründə canlandı. Roma gecələrinin və qadınlarının gözəlliyi Əbdülü valeh etmişdi. Romanın qadınları da şəhərin gözəlliyi və təbieti kimi məftunedici idi. Onların gözleri Roma günəşinin ateşilə yanır, Roma gecələrində ulduzların saçlığı şöle ilə parlayıb bərq vururdu. Onun həssas təbieti hər şeyi qəbul edir, hər şeyə cavab verirdi. Bütün bu gözəllik, incəlik və zərflilik onun qəlbində əzəmətli yer tuturdu... Roma qadınlarının gözəlliyi, görkəmi, bədənlerinin incəliyi... hər şey onu cəzb edirdi.

“Bax, buna görə də burada ilk dahi rəssamlar yarammışdır. Bax, buna görə də rəssamlar, qrafiklər, heykəltəraşlar, artistlər, gözəlliyyin və qədim modəniyyətin tərefdarları Romada gəzirlər. Onlar burada öz ehtirasları üçün obyekt, həqiqi, şüx sənət obyekti tapırlar. Bunların vəcdə gelmiş coşqun təbieti gör hara can atır. Orada isə, – o başı ilə Şərqə tərəf işarə etdi, – orada isə gözəllik əsirlikdedir, qaranlıqdadır. Orada gözəllik doğulur, lakin inkişaf etməyə imkan tapmamış, özünün işığını etrafə yaymayış, yatmış ürəklər, fantaziyaları, təsəvvürləri oyatmamış sənəb gedir. Dünyaya bütün həqiqi gözəllik ona görə verilir ki, onu hər kəs görsün, o gerək hamiya, istisnasız olaraq hamiya görünüşün ki, insan qəlbinin dərinliklərindəki chtiraslar meydana çıxsın və qəlbin bütün simləri həzin səsli titrəsin. Gözəllik bir şamdır. Məger şam ona göremi yandırılır ki, masanın altına qoyulsun? Yox, ona görə qoyulur ki, onun işığında hərəkət etmək, işləmək, və hər şeyi görmək mümkün olsun. Gözəllik, beləliklə, ağlın, təsəvvürün və xoşbəxt fantaziyanın əzəmətli qüvvəsi yaradır. Gözəllik insan üçün yaranmışdır. Əgər gözəllik bu alemdəki insana lazımlı olmasa idi, onda Allah günəşi, ayı, ulduzları, təbiətdəki bütün gözəllikləri yaratmazdı”. Əbdül bu sözləri düşüñərək dəyirmi şlyapalı və modalı paltar geymiş ucaboy romalı qadınların yanından keçirdi. Birdən onun odlu nəzərləri moda mağazasının qabağında dayanmış gənc romalı qızın üzərində dayandı. Əbdül onun insanı valeh edən gözəlliyyindən heyrətə düşdü. “Biri o birisindən

yaxşıdır, bu isə hamisindan gözeldir. Lap "ilahədİR", Əbdül bunu düşünüb onun iki addimlığında dayandı...

— Ah, — o, qeyri-ixtiyari olaraq səsləndi, qız baxışlarını ona çevirdi, bu baxışlar onun qəlbini işiqlandırdı və o andaca söndü. Gözəl qız cavan əcnəbinin utandığını görüb qapıda gözdən itdi. Bu ilahi qadının incə bədəni — özünün bütün gözəllikləri ilə onun həssas qəlbinin fonunda göründü...

Əbdül şəhər kənarındaki o qədər də böyük olmayan hündür təpəcikdə yerləşmiş parka gəldi. O, cığırla fikirli-fikirli gedirdi, kollarda quşlar oxuyur, irmaqlar axırdı. Axşam çökürdü, ayın titrək işığı ağacların və kolların üzərində oynasırdı. Əbdül çox da dərin olmayan dərənin yanında dayanıb cənub quşlarının nəğməsinə qulaq asdı. O, quş qanadlarının səsinə bənzeyən xəsif bir xışılıt eşitdi. Əbdül başını o tərəfə çevirdi. Ah! Kol dalından məlakələrin buludan çıxmamasına oxşayan qadın kölgəsi üzürdü. Bu heyretəmiz kölgə ağ bir çarşaba bürünmüdü. Şairənə pərakəndəliklə çiyinlərinə, sinəsinə dağınık saçlarına, cənub çıçəklərindən hörülülmüş çoləng taxılmışdı. O, xəyal kimi cığırдан süzülüb kolların arasında yox oldu. Əbdül gərgin bir həyecanla gözəl xəyalın arxasında baxdı; o özü ilə bərabər Əbdülün təsəvvürünü möcüzələr aləminə apardı... O, harada, yerdə, ya göydə, olduğunu dərk edə bilmirdi. Kolların arxasında hərədasa, hansı bir ecazkar səs isə bülbüllün cəh-cəhi kimi incə axınla havada süzüldü. Bu heyretəmiz səs axınla onun qəlbinə dolur, onu nə isə anlaşılmaz ilahi bir qüdrətlə canlandırdı. Qarşidakı balaca dərənin o biri tərəfində üç xəyal canlandı. Onların ikisi gül-çiçəyə bürünmüş başlarını arada dayanmış üçüncüsünün çiyinlərinə doğru əydilər. Qızlar birləlli qucaqlaşaraq, ilahi melodiyani sakit gecənin dərinliyinə yayıldılar.

"İlahi! Göydən məlekələrmi yerə endilər? Pərilərmi cənnətdən uşub geldilər?

Ortada dayanmış adam barmaqlarını arfanın simlərinə vurdu. Simlərdən biri qüssə ilə səslənib o dəqiqə susdu, o birisi kədərlə havada səsləndi, üçüncüsü eżab və yalvarişla və nəhayət, hamısı bir anda birlikdə güclü və ehtiraslı gurultu ilə səsləndi, səslər gah təntənə, gah əzəmet və gah da kədərlə sakit gecənin dərinliyində yayılırdı.

"İlahi, mən haradayam? Gözəlliklər aləmində? Ah, İlahi, ne üçün mən xəyalımın yaratdığılarımı qələm və ya firça vasitəsilə kağıza rəsm edə bilmirəm?" — O özündən soruşdu. Əbdül ehtiras və vecdə

ayağa qalxıb, onların ayaqlarına qapanıb ağlamaq və en ağır vəziyyətdə kölə edilmiş adamları köməyə çağırmaq üçün aşağıya qaçı. Xəyallar məlek kimi kolların arxasında gözdən itdi. Əbdül otların üzərinə atılıb göz yaşları axıtdı.

* * *

Budur, Əbdül Parisdədir. O, şəhərin zahiri gözəlliyinə valeh olub, dəbdəbeli izdiham içerisinde itərek, evlərin, küçələrin, geyimlərin parlaqlığına heyran qalaraq, həyecanla nəzərlərini pəncərələrində qızılı hərflərle sözler yazılmış mağazaların birindən o birinə keçirirdi. Budur, o, Parisdə — müxtəlif yeniliklər, yüksək mədəniyyət, ən ciddi adamların belə razılılığı son derecə incə zövqə malik olan bir şəhərdədir. O gah küçələrdə piyada gəzir, gah qızışmış faytonda, gah pula tutulan gözəl lōhrəm atlarla, gah da buxar ilə işləyən konkallarda şütyürdü...

Paris küçələrində o, bütün əcnəbiler kimi hər cəhətcə, hətta xırda məsələlərə görə adı bir avaraya çevrilirdi. Əbdül bir uşaq marağı ilə dayanıb gülsatana, ağ önlüyü olan təmiz paltar geymiş gözəl qızı baxırdı. O, böyük bir mağazanın qarşısında durub hər xırda və mənəsiz şycə diqqətlə nəzər yetirirdi. Əbdül ağ barmaqların kağızları çevirərək konfetləri seçdiyini, eyni zamanda işıqlı gözlərin küçəyə dikildiyini gördü. O, böyük, yaraşıqlı evin qızılı pəncərəsində sarı saçları olan gözəl başlı bir qızın pəncərədən o tərəfdə, küçədə nə baş verdiyini duymayaraq, uzun kirpiklərini endirib dəbdə olan bir romanı oxumağa başladığını gördü. Görünür, qız qəlbinin müxtəlif hislərinə aludə olmuşdu. Əbdül doyunca ona baxmadan, güzgüdən ibaret divarlarında dəstə-dəstə səhəbə edən qadınlar və kişilər eks olunan böyük restorana gedib, acliğini və yanğını dəf edərək, tamaşalara, konsertlərə, teatrлara tələsirdi. O ya həddən artıq gülərək, ya həyecanlanaraq müxtəlif təessüratlardan yonularaq öz otağına gelib yatağına atılırdı... Əbdül məşhur professorların, natiqlərin görüşünə gedir, Paris modaçılarının və modaçı qadınlərin müşavirə zallarına baş çəkirdi. Bir sözlə, Əbdül Parisin nəfəs aldığı hər şeyi görüb duymağa çalışır, bütün gözəllikləri görməyə cəhd edirdi. Parisdə hər şeyə: incəliyə, hərəkətlərə, danışqlara, baxışlara sünə gözəlliyyin möhürü vurulmuşdu. Fransız qadınlarının hamisində təbiilik azdır. Lakin onlarda nə qədər gözəllik var! Hərəkətlərdəki, bədənlərinin üzvlərindəki yüngüllük və çeviklik, insan baxışına cavab

verən parlaqlıq, açıq xəyalpərvərlik, üzvlerin cizgilerindeki təbəssümlü ifadə, açıq-çəhrayı dodaqlarındaki bürüşüklər, diqqətlə, modaya uyğun olaraq hörlümüş qızıl hörukler, gözəl yanaqlarının, açıq alın və çilpaq çıyinlərinin gözəlliyyi, incə bədənlər, balaca ayaqlar – bütün bunlar onda dərin təsir buraxırdı. Altmış yaşılı kişi-lər də iyirmi yaşılı cavanlar tek gəncliyin güclü ehtirasının dili ilə danışdırlar. Çünkü onlar qadın qəlbindən məhəbbətlə istifadə edirdilər, həm də buna görə ki onlar qadınlara zəif kölə kimi deyil, incə, gözəl məxluq kimi baxırlar, onlar inanırlar ki, qadınlara həyatın en yaxşı bəzəyi idir.

İnsanların hərəkətlərindəki incəlik və xüsusiət qadınlara olan dostluq münasibəti Əbdülün diqqətini cəlb edirdi. Bu, parisli-lərin bütün hərəkət və xasiyyətlərində əks edirdi. Parisde fəaliyyət bütün həyat boyu çay kimi çəgəlayırdı. Bir çox ağıllı insan öz qüvvəsini evdə bəzək və təmtəraq üçün istifadə edilən başqa xırda-xuruşların yaranmasına yönəltmişdi... Paris dünya şəhərlərinin şahidir. Nə üçün beledir? Burada ekseriyətin işi və zəhmeti yalnız qadınlara rıfahı üçündür. Vaxt var idi ki, cəngavərlər sevdikleri qadınlara qəlbini əldə etmək üçün Allah naminə müharibətərə gcdirdilər. İndi qadınlara öz gözəl ürəkləri ilə kişilərin zehni fəaliyyət meydanında qızğın rol oynayırlar. İndi onlar öz gözəl qəbləri ilə kişilərdə istedad, gözəl ideyalar, fikirlər oyadırlar...

* * *

Əbdül Misirdən keçib Asiyaya geldi. O, ycrli varlıların və rəsmi dairələrin nümayəndələrinin görünüşünə getdi. Əbdül Asiya əyanlarının yaşayış evlərinə girərkən, səslə-küylü, şən qızların, cavan, gözəl qadınlara və qocalara dəstəsinə rast gələcəyini zənn edirdi. O, bir-birindən ilham alan iki gəncin səsini çitmək, dörd əlin ağ barmaqlarının pianonun dilleri üzərində gəzdiyini və ürəklərindəkini bilmək üçün bir-birinə baxarkən utanıb qızardıqlarını görəcəyini zənn edirdi. Hər şey onun gözlədiyinin əksinə idi – ölüm sükütu... Hər şeyə yuxunun, tənbəlliyyin və ölgünlüyün möhrü basılmışdı. “Əlini mənə vur, səni acı bir əsəbiliklə qarşılıyım”. Sahibkarın sıfətində elə bil ki, bu sözler yazılmışdı. “Məni narahat etmək nəyə gərəkdir? Mən onuz da arvadlarının iltifatından az eziyyət çəkmirəm”.

Əbdül şəhəri gəzirdi, hər yerdə darixdıcı, ölgün, yuxulu həyat hökm sürdü. Bəzən nadir hallarda küçədə çadralı qadın görünür

və o saat da yaxın darvazalarda, dalanlarda gözdən itirdi. “Yaziq, bədbəxt qadınlar. – O kədərlə düşünürdü. Bədbəxtlər onlara xas olan gözəllikdən, zərif yerişdən məhrum olublar. Nəyə görə? Ona görə ki boğucu qaranlıq hərəmxanalarda guşənişin həyatı keçirilər. Onları çadraya bürüyüb, gözəlliklərini çadra altında gizlədirilər... Qadınlara həyatı işıqdan, təmiz havadan məhrum olaraq, üçqat zəncirle zəncirlenmişdir. Ah, qadınlar, qadınlar, siz öz ağır taleyi-nizlə necə de barışa bilirsiniz... Siz hissələr oyadan, incə duygular, fikirlər yaradan, fəaliyyətə sövq edən, insanların təlcəyini həll edən, dünyaya rehberlik edə bilən gözəlliyyinizi öldürənlərə qarşı üsyana qalxa bilmirsiniz... Ah, qadınlar, qadınlar... Bütün beşeriyətin gücü sizdədir, onun taleyi sizin əlinizdədir, həyatın şeiriyyəti sizdədir”.

O hara baxırdısa, qəlbine və aqlına pis təsir edən, yoran, əsə-biləşdirən şeylərə rast gelirdi. Qadınlara əsərət altında qaldığı ölkədə Avropa təəssüratı onu təskin edirdi. Romada gördüyü üç gecə, son modalı, mağazanın qarşısında dayanmış gözəl Roma qızı, sarısaçlı parisli qadınlar onu həmişə təqib edirdi. Qadınlara əsərətde qaldığı ölkədə Avropa gözəllerinin surəti onun xəyalını işıqlandırırdı. Əger bu surətlər axşam şəfəqi kimi yox olsalar, onun xeyal aləminə zülmət çöksə, onun başına nə gələrdi? O, öz səyahətinin bütün gözəlliyyini itirmiş olardı. “Mən buradan tez, lap təz getməliyəm. Bütün əziz və gözəl şəyler saralıb-solur...”

* * *

Budur, Əbdül Varşava dəmiryolu ilə sürətlə Peterburqa gəlir. Avropa ona çox müsbət təsir etmişdi. Bütün obrazlar öz gözəlliyyi və aydınlığı ilə onun xəyalında canlanmışdı... Onu ruhlandıran, ideal yaradıcılıq aləminə aparan, onda yeni fikirlər və hissələr yaradan hər şey, Şərqdə yox olmağa başlayan hər şey, yaddaşında təzə izlər buraxmayaraq, qəlbinin hissini oyatmağa başlayırdı. O, Avropa havası ilə nəfəs aldı və bir anda yenilik təraveti və ilk gənclik qüvvəsi özünü qayıtdı. Əbdül Peterburqu gəzərək onu xüsusi bir maraqla seyr edirdi. O, abidələr, məbədlər, saraylar, əzəmetli evlər qarşısında dayanırdı. Ona miskin Onegin nəzəri ilə baxdı, Rusiyanın dahisine isə dərin bir minnətdarlıq və məhəbbətlə: “Fəxr et, Rusiyanın dahisi, onlar özlerinin ehtiram dolu gözəl gözləri ilə, təşəkkürlə sənə baxırlar” deyirdi. O oxuyurdu:

Coşkun dalğaların sahilində tek
Durmuşdu, o, dörin fikrə gedərok.

“Bəli, bəli, o böyük fikirlərlə yaşayır və onları yerinə yetirirdi. Budur insanın qüdrəti: düşünmək və ifa etmək”.

Əbdül axşam teatra getdi. Qadınların dolu yanaqları, ciyinləri, əlləri, qəşəng hörülülmüş xurmayı hörüklerinin parlaqlığı, onların baxışları, əsiredici hərəketləri, məftunedici gülüşləri onu heyran qoymuşdu. Peterburq qadınlarında ən təcrübəli sənətkar üçün belə anlaşılmaz, elçatmaz olan nə isə xüsusi bir cəhət var idi. Bu anda Qonçarovun “Adı əhvalat” əsərinin epiloqundakı bir yer onun yadına düşdü.

“... Lakin yanağın qızartısı, gözlerinin parıltısı və hərəketlərin cədliyi bizim gözəlləri fərqləndirən əlamətdirmi? Bəs formaların gözəlliyi... Nə Fidi, nə də Praksital¹ burada öz kəsikləri üçün Venera kimi bir qadın tapmazdır”.

“Yox, şimal gözəllərində plastik gözəllik axtarmaq lazımdır. Onlar heykel deyillər. Gözəllikləri əbədi təsbit edilmiş qədim yunan qadınlarının pozaları onlarda yoxdur, onlar bu pozaları əldə edə bilməzler, axı nə ilə əldə etsinlər? O cür qüsursuz, düzgün bədən quruluşları hanı... Hissiyat bunların gözlərində yandırıcı şūalarla vurmur, gülümşəyən dodaqlarında cənub qadınlarının dodaqlarına yaraşlıq veren ehtiraslı, sadəlövh təbəssüm sezilmir. Bizim qadınlara başqa, daha yüksək bir gözəllik nəsib olmuşdur. Onların üzlərində düşüncə parlaqlığı, iradə və ehtiras mübarizəsi, qəlbin saysız-hesabsız incə hiyləgərlik, yalançı sadəlövhilik, qəzəb və yaxşılıq, gizli sevinc və əzabların dillə ifadə edilə bilməyən oyunu... Ehtiraslı qəlbə çaxan bütün bu öteri şimşəkler... Təsvirə gelən şey deyildir”.

“Bəli, bəli, rus qadınlarının qəlblerinin sırrını bilmək mümkün deyil. Onlarda nə isə yüksəklik və anlaşılmazlıq vardır” – Əbdül öz evinə gedərkən belə düşünürdü.

– Bəli, mən artistliyə girəcəyəm, Mitya. – Cavan, gözəl bir oğlan teatrda çıxarken öz yoldaşına belə dedi. Görünür, bir aktrisanın oxuması onu həyəcanlandırmış və heyrətləndirmişdi.

“Budur qadın qüvvəsi, – sözləri onun beynindən keçdi. – O, onu özünə cəzb edir...”

* * *

Böyük evin balkonu qarşısına bir fayton yaxınlaşdı. Onun yanına nökerlər tökülsüdülər. Pəncərədə ev sahibəsinin gözəl başı göründü və yenə də yox oldu. Balkona açıq-sarı saçlı yeddi yaşlı qız və beş yaşlı oğlan qaçıb geldi. Onlar üstünün tozunu çırpan namelum adamı görüb heyrətlə dayandılar. Bu, Əbdül idi. Uşaqlar isə Meryəmin idi. Əbdülün qarşısında dayanıb diqqətlə ona baxan qoca xidmətçi onun üzünün cizgilərində nə isə tanış bir şey görməyə cəhd edirdi. Sonra o, evə qaçdı.

– Xanım, xanım, – deyə evi başına götürərək, otaqları gəzə-gəzə çığırı, – xanım, mənə müştuluq verin, verin, verin... Allah haqqı, verməsəniz, deməyəcəyəm, – sevincindən qəhərlənərək Meryəm deyirdi. Meryəm ona müştuluq, xoş xəbər üçün beş manat verdi.

– Yox, bu azdı. Allah haqqı, azdı.

– Axı bir de görün nə olub? Əger verməyimə dəyərsə, daha çox verərəm. – Meryəm səbirsizliklə dedi.

– Dəyər, Allah haqqı, dəyər, xanım, bilirsinizmi kim gəlib? Əbdül bəy.

– Nə, Əbdül? – Meryəm bunu deyib balkona qaçı.

– Uzaqda qalmış əziz qonaq, səyahətçi qardaşım! – O çığıraraq Əbdülün isti qucağına atılıb tozlu üzünü öpüşlərə qərq etdi.

– Bacım, Meryəm! – Əbdül incə bacı mehəbbəti ilə onu qəbul edən Meryəmin səmimiyyətindən mütəəssir olub dedi.

Meryəm onun elindən tutub zaala getirdi, onu bir də öpüb həyətə qaçı və Əbdül üçün otaq hazırlanması barədə göstəriş verdi. O, qonağın yanına qayıdırən onuna yanaşı oturdu, qonşu otaqdan uşaqların səsi eşidildi.

Meryəm qışkırdı:

– Sai, Fəxri!

Sai Meryəm kimi sarısaçlı, gözəl, çevik, diribaş qız idi. Onun gözəlli eynilə Meryəminkinə oxşayırırdı. Bənzəyiş yalnız gözlərində deyildi, üzünün cizgiləri və hərəketlərindən də anasına oxşayırırdı... Fəxridə də anasına oxşarlıq vardı, lakin o, həddindən artıq kök, qırmızıyanaq oğlandı...

– Meryəm, bunlar sənindir? – Əbdül uşaqları görmək üçün ayağa qalxaraq soruşdu.

– Bəli, mənimdir, Əbdül. – O, uşaqlara ana nəvazişlə baxaraq dedi.

¹ Fidi (e.e. V əsr), Praksital (e.e. IV əsr) – yunan heykəltəraşları

— Mən sənin səadətinə həsəd aparıram, bacım... — O, bunu deyib uşaqları qucağına aldı, onları öpərək yerinə qayıtdı.

— Məryəm, Şai lap sənsən... İlahi, o ne qəşəngdir.

O gah Şaini, gah da Fəxrini öpürdü. Əbdül Məryəmə nəzər yetirdi. Bu Məryəm doqquz il əvvəlki gözəlliyindən və zərifliyindən utanan Məryəm deyil, gözəlliyi və zərifliyi mükəmməlləşmiş Məryəm idi. Üzünün oynaq cizgiləri inkişaf edib ciddi və ince cizgilərə çevrilmişdi; baxışlarında olan sadəlovhlük parıltısı ağlin və düşüncənin parlaqlığına çevrilmişdi. Ağıl onun bədəninin bütün hərəkətlərində özünü göstərirdi. Gənc Məryəm Şaiyə göz qoyurdu.

— Ana, yadimdadır, sən dünən də deyirdin ki, mənim dostum sənin dayın Əbdüldür.

— Onda dayını öp.

Şai dayısına baxdı, onun boynunu qucaqlayıb marçılı ilə Əbdülün yanaqlarından öpdü. Fəxri də bacısını təqlid edərək əyilib Əbdülü və Məryəmi öpdü. Əbdül üçünü də öpdü. Məryəm uşaqları oynamaq üçün həyətə buraxdı.

— Mənim qızımın adı Şahzadədir. Şahzadənin xatirəsini əbədi-leşdirmek üçün... — bunu deyərək onun gözləri yaşırdı.

— Məryəm, olub keçmiş və düzəldilməsi mümkün olmayan şeylər haqqında danışma... Mənə de görüm, Sultan və Nisə haradadırlar? — Əbdül Məryəmə müraciət edib onun əlindən tutdu.

— Sultan və Nisə öz mülklərində yaşayırlar. Onların dörd uşağı var: iki oğul, iki qız. Böyüyüni sənin adınla adlandırbılar. Mən onlara teleqram göndərdim ki, gəlsinlər. Ah, Əbdül, Əbdül. İnsafın yoxdumu, niyə gəldiyin haqqında xəber vermirdin? Səni beləm qəbul edərdik? Sen nə soyuqsan... — o ince bir kinaya ilə dedi.

Məryəmin əri Şamil evdə yox idi, o bir varlı mülkədarların işi üçün Tiflisə getmişdi. Əbdül və Məryəm gecəyarısına qədər oturdular, saatlar şirin xatirələri xatırlamaqla ötüb keçirdi, acı xatirələri ise onlar anmaq belə istəmirdilər. Ertəsi gün və o biri gecə də xatirələr haqqında söhbətlər içərisində ötüb keçdi. Üçüncü gün səhər tezdən Sultan və Nisə uşaqlarla geldilər. Nəhayət, Məryəmin əri də qonşu mülkədarın işini qurtarın evinə qayıtdı.

Günler hiss edilmədən keçib gedirdi. Məryəmin və Nisənin səadəti Əbdülə böyük təsir etmişdi. Əbdül uşaqların bağda, həyətdə və otaqlarda da qışqıraraq, ucadan gülərək qaçmalarına, onların esgər oyunu oynamalarına baxıb ləzzət alırdı. Nisənin və Məryəmin oğlan-

ları kəndin uşaqlarını yiğib onları sıraya düzür və özləri komanda verirdilər.

“Bəli, bunlar xalqın gelecek başçılarıdır” — Əbdül belə düşünürdü.

Şai bağda qaçırdı, onun ayağı ciğirdəki bir daşa ilişdi, o yixıldı. Nisənin böyük oğlu qaçıb gəldi. Əbdül onu qaldırdı yaylıqla üzünün tozunu sildi ve daşı kenara atdı. O biri oğlanlar da Şaiyə kömək etmək üçün qaçıb gəldilər. “Budur, qadınların müdafiəçiləri və hamiləri, budur, zəif məxluqlara — qadınlara rəhm cdən gənc nəsil” — Əbdül uşaqlara baxaraq düşünürdü.

* * *

Gecəyarıya qədər Əbdülün lampası yanındı. O, stolun qarşısında oturub nəsə yazırı, sonra cirib atır, həyəcanla otaqda var-gəl edirdi. Onun gözlərində nə isə bir şey parıldayırdı. O, masasına tərəf atıldı, qələmi götürüb tez-tez yazmağa başladı.

“Müsəlman qadınlarına:

Müsəlman qadınları, siz kobud müstəbidlər tərəfindən əl-ayağınız vurulmuş qandalların ağırlığını hiss edirsinizmi? Hiss edirsinizmi ki, sizin həyatınız mədəniyyətsizlik, əxlaq pozğunluğu zənciri ilə həlqələnmişdir! Arxaya, öz keçmişinizi, öz uzaq keçmişinizi baxın! O zaman sizin ağlinizin və qəlbinizin qüvvəsi bizlərə, öz az ağılları və kobudluqları ilə sizi xeyirxahlıq işığı ilə həyatımızı işıqlandırmağa qoymayanlara rəhbərlik edirdi... Öz ağır elinizlə keçmiş həyatınızın səhifələrini çevirin, özünüzün yuxulu, dalğın nəzərlərinizi sizin həyatınızın bəzəyi olan ən gözəl dövrə nəzər salın. O zaman hərriyyət, sərbəstlik, azadlıq hökm süründü. Sizin həyatınız özünün ən yüksək mərhələsinə çatmışdır. Çarşabınızı atın, pəncərələrinizdəki və həyatınızdakı qalın pərdələri açın, qapılarını və pəncərələrinizi geniş açın, cəsəretlə, heç kəsdən qorxmadan öz zəncirlərinizi və qandallarınızı parçalayıb bayıra çıxın, öz bacılarınıza baxın — siz üzərinizde olan istismarı xatırlayıb sarsılıcaqsınız. Bayıra çıxın və bizim sizi örtdüyümüz şeyləri çıxarıb atın, onda bacılarınızın əl-ayağının çoxdan, lap çoxdan qandal və zəncirlərdən azad olduğunu, azad ağıllar və qəlbələr üçün geniş üfiqlər açıldığını və onların öz azadlıqlarından necə gözəl istifadə etdiklərini görəcəksiniz. Siz ayağınızın altındaki uçurumu görüb dəhşətə gələcəksiniz, özünüzü uçurumda görüb peşman olacaqsınız. Kim

sizi uçuruma saldı? Kim sizi ona yaxınlaştırdı? Atalarınız, qardaşlarınız, ərləriniz, həyatınızın yaxın dostları... Siz bizi doğarkən xəyal kimi qoruyursunuz, biz isə sizdən doğularaq müstəbidlər kimi sizi məhv edirik və siz gözəlliyyiniz, ağlinız, məhəbbətiniz və bütün qəlbinizlə puç olursunuz. Biz, sizin həyatınızı və azadlığını məhdudlaşdırınlar, özümüzə birincilik verərək kobudluqla sizdən tələb etdiyimiz məhəbbəti size, qayğınuza, yardımınıza, nəhayət, mərhəmetinize layiqliyik? Biz nə ilə sizdən yüksəyik? Ona görəni ki, bizim qüvvəlerimiz dağidici və kobuddur, ona görəni ki, biz sizin qəlbinizin gözəlliyyinə, insanı həyatın xirdalıqları üzərində ucalan, onu həndəsi hesablamlardan uzaq, gözəl bir aləmə aparıb şöhrətləndirən, onun xasiyyətindəki kobudluğu yumşaldan, onların arasında qarşılıqlı anlaşma yaranan gözəl hisslərə yadiq? Müsəlman qadınları, sizi məhv edən müstəbidlərinizə qarşı üşyan edin, sizə ilahi tərəfindən verilmiş azadlığını geri qaytarın, biz sizin qəddar düşmənlərinizik, biz sizin amansız düşmənlərinizik. Bizə itaət etməyin, siz bizdən yüksəksiniz, siz həyatın gözəlliyi, siz həyatın bəzəyisiniz, siz qüvvəsiniz, biz isə silahıq. Biz hava və təbiətdən istifadə etdiyimiz kimi, sizdən də istifadə edirik... Qorxmayıñ, siz zəif deyilsiniz. Məhəbbətinizi, qəyyumluğunuñ və qayğınuñ dayandırın, belə olduqda, bizim həyatımız odsuz və susuz maşın kimi dayanacaq. Sizi başqa bir qüvvə çağırır, bu, sizi süqut etmək və əxlaqsızlığa sövq etmək üçün hiyləgər iblisin aldatması deyil, bu, tekmilləşmək və yaxşı, əsil, həqiqi yola çıxmək üçün olan çağırışdır. Siz bizə inanırsınız, biz isə sizin uşaq sadəlövhlüyündən, təmiz qəlbinizdən istifadə edərək, sizi tamam başqa yolla, uçuruma və məhvə gedən yol ilə aparırtıq. Siz bizi də öz arxanızca sürükləyərək uçuruma yuvarlanırsınız. Müsəlman qadınları, bütün qüvvənizi toplayın, əger belə olarsa, zəncirlər və torları parçalanacaq... Öz qüvvənizi birləşdirin. Ağlinızın, qəlbinizin necə gözəl və dərin olduğunu özünüz görəcəksiniz, bütün aləm sizin nəzərinizdə dəyişəcek və siz başqalarının sizin həyatınıza rəhbərlik etdiyini, sizi və sizin gözəlliyyinizi eybəcər şəkli saldıqlarını görəcəksiniz. Siz həssas qadın gözləri ilə sizin taleyinizi həll edənlərin, sizi həyatın bataqlığına yuvarladanların, sizi həqiqi həyatın havası ilə nəfəs almağa qoymayanların qəlbərini görəcəksiniz, orada hiyləgərlik, biclik tapacaqsınız. Sizin üzərinizdə rəhbərlik etmək hüququmuzu bizim əlimizdən alın, bizdə Allahın sizin qəlbinizə bəxş

etdiyi əzab çəkmek bacarığı və sevgi duyguları oyadın... Siz azadlığınız və qüvvəniz etrafında olan hasarları yixin. Sizə azadlıq hüququ verilmişdir, sizi çəpərləyirik, biz sizin əxlaqsızlıq və cüruntülü bataqlıq dünyasına yuvarladır, sizin düşüncənizi inkişaf etməyə qoymuruq, burada gözəl qəlbiniz və ağlinızla sükuta məruz qalırısunız. Sizin qəlbiniz və bədəniniz üzərində əbədi istismar hökm sürür. Siz bizi doğur, qoruyur, qayıçı və əzabımızi çəkir, bizi sevir, xoşbəxtliyimizə sevinir, biz isə bunun müqabilində bir zaman ərəblərin ctdikləri kimi, sizi diri-dirisi torpağa basdırırıq. Siz bizi sevir, bizi ilahi təbəssümə, məhebbətlə dolu ateşin baxışlar, incə sevinc, isti ağuşla qarşılıyırsınız, lakin biz nifrət, iblis məzəmməti və cəhənnəm soyuqluğu ilə, donmuş, daşa dönmüş qəlbimizlə kobud və həyasızcasına sizi rədd edib, səadətinizi və azadlığını əlinizden alırıq. Siz çınar kimi bizi tufandan qoruyursunuz, amma biz vəhşiler kimi, sonra sizi qırırıq. Buđur sizin bizdən aldığınız mükafat. Siz isə bizi sevməkdə davam edirsınız, siz təmiz, bakırsınız, siz bizdən yüksəksiniz... çadranı başınızdan atın, duman günəşi, ayı bürüdüyü kimi o da sizi bürüyür... Ətrafiniza baxın və dəhşətinizə rəğmən bütün bəşəriyyət içərisində necə miskin mövqə tutduğunuzu görəcəksiniz; ümumi həyata baxın, orada öz həyatınızın necə zəif eks olunduğunu görəcəksiniz. Bizim sizə olan müraciətimizi diqqətlə öyrenin və o zaman siz bizim amansızlıqla gizlədilmiş aldatmamızı, yalançılığımızı və hiyləgərliyimizi, sizə qarşı olan nifrətimizi, həyatımızın bütün dəhşətini görəcəksiniz. Doğrudanmı, o zaman da bizim əleyhimizə silahlanmayacaqsınız? Qorxmayıñ, sizin qüvvəniz hələ tamamilə sərf olunmayıb, sizin bacılarınız dünyani hərəkətə gətirir, talclərini həll edirlər. Nə ilə? Baxısla, təbəssümə, incəliklə, en başlıcası isə gözəlliklə, ürəyin və ağlin qüvvəsilə... Əger bunlar özünün parlaq şəklində yoxdurrsa, deməli, bunun eksi var, bu isə bizim üçün böyük qüvvəyə malikdir... Sizin bir dəfə qərəzli baxmanız, azacıq narazılıq hiss etmeyiniz bizim öz günahımızı başa düşərək, ayaqlarınıza qapanıb, üzr və rəhm dileməyimiz üçün kifayətdir. Siz bizi öz ayaqlarınıza düşən görməyə tamamilə alışacaqsınız. Baxın, sizin bacılarınız necə səbirlidir, onlar kişilər qarşısında necə əzəmətlili və necə qüvvəlidirlər, siz isə necə yaziq və miskinsiniz.

Müsəlman qadınları, sizin taleyinizdə səmimi iştirak edən böyük adamın qızgınlığıla sizə dualar həsr etdiyi o xoşbəxt zəmanəni unutmayın. Siz bacılarınızın indi oynadığı rolu, oynadınızmı? Sizdən

edam və ya əfv gözləyən xeyirxah pərəstişkarlarınıızın izdihamını unutmayın. Ancaq siz belə böyük qüvvə əldə etdiyiniz və mənə kəsb etdiyiniz halda, onların hərəsini öz ləyaqətinə, görə valehedici qadın təbəssümü və baxışları ilə mükafatlandırdınız. Demək, siz bizi qarşı ədaləti idiniz, demək, sizin qadın qəlbiniz xeyirxahlıq üçün açıq idi, şərə və pişliyə bizim qəlbimizin malik olduğu şcylərə yad idi, deməli, siz bizdən yüksəksiniz, biz sizə bərabər deyilik, siz temiz və bakırsınız, siz öz yolunuzu ağlinızın işığı ilə işıqlandırırsınız, bu yolla hər bir addımınızı ölçərək və bizi etibar etmeyərək, cesarətə, açıq-açıguna gedin, bizi də oraya, kamilleşmə və əbədi gözəllik aləmine aparın. Biz səzsiz hərəkət edə bilmərik, biz maşınq, siz isə alov və qüvvətsiniz. Biz necə də tezliklə sizin qəlbinizin və idrakınızın rəhberliyindən imtina etdiyik, onların qüvvəsini əzib və bizim həyatımıza düşən işığını qaraltdıq, bununla da həyatımız başəriyyətin ən aşağı inkişaf pilləsinə enib, burada da zəncirləndi. Bizim həyatımız qaranlıqdır, biz sizi kobudluqla öz arxamızca çəkərək, həyasızcasına və nisrətlə geriyə atdıq, sizin hüquqlarınızı əlinizdən aldıq, üzərinizdə kobud qanunlar yaratdıq, sizin surətlərinizi solğunlaşdırıldıq, ağlinızın və ürəyinizin qüvvəsini zəifləşdirdiq. Biz vəhşilik dərəcəsinə qədər kobudlaşdıq, çünki biz qəlbimizdə sizi hislərinizin qığılçımına belə yer vermirdik. Biz sizi susmağa məcbur edirik, bizim qulaqlarımız səsdən qalır, sizin tərəvətli, qüvvətli qadın səsiniz bizim cıltmə qabiliyyətimizə təsir etmir, buna görə də sizi dözlüməz hərəmxanalara salıb, qapıları üzünüze bağlayıraq, burada sizin gözəlliyyiniz çürüyüb mahv olur, özünüz də hiss etmədən səsiniz batır. Siz həyatın çiçəkləri, biz isə sizin mcyvələrinizik; siz dünyanın gözəli, siz yaradıcılıq çələngi, siz cəmiyyətin şahzadəsisisiniz. Bizim qısqanlığımız bizim sizin həyatınızdakı hər şeyi, hətta gözel xatirələrin ətrini də zəhərləyir. Sizin yüksək hislərinizin kölgəsi, hətta zəif parıltısı da insan qəlbini təmizləyir və onu mələklərə yaxınlaşdırır. Müselman qadınları, oxuyun, sizi məgrurluqdan, qəlbinizin qüvvəsindən məhrum edənlərə, sizin təbii, qarşışalılmaz qadınlıq qüvvənizə inanmayanlara lənət olsun. Bizim əleyhimizə üsyana qalxin, siz miskin kölə deyilsiniz, siz bizim anamız və qadınımızsınız. Azadlığınıza berpa etmək üçün silahlanın, siz yazıq qul deyilsiniz, eks halda siz bizim qısqanlıq zülmü və inadılıq obyektimiz olub, qulunuz olaraq qalacaqsınız. Yüksək, qeyri-adi qüvvə və ya güclü, ehtiraslı insan təbiəti meydana gəlir,

sizi öz mötəber vəziyyətinizə qaytarmayıncı. Ah, sizin seadətinizin zamanı nə vaxt gələcək, qarşışalılmaz qadınlıq qüvvəniz haçan parlayacaq və bizim orqanızmımızı hərəkətə getirecək?".

"Bu, nə vaxt, nə vaxt, olacaqdır?" – Əbdül qələmi masanın üstünə atıb düşündü. O, yarım saatdan çox xalçanın üstündə gəzdi, sonra divanda oturdu, başımı yumşaq üzü mütəkkəyə qoyub ayaqlarını uzatdı, gözləri təz-tez səyriməyə başladı. Yuxu onu apardı, o tezliklə yuxuladı, ayılanda gün-günorta yerinə qalxmışdı.

"Bəli, təbiətin gözəlliyi olan bütün səhəri yatmışam. Mən isə günəşin doğmasını görmək isteyirdim. – O, belə düşünürdü. – Mən heç zaman belə yatmamışdım... Təsirli "nitq" hiss ediləcək dərəcədə məni sakitleşdirir..."

Şamil və Sultan səhər tezdən hara isə gedib axşam qayıtdılar. Əbdül öz otağında çay içdi, sonra bağa çıxdı, Nisə və Meryəm burada oturmüşdular. Uşaqlar isə kənarda oynayırdılar. Bacılarının xoş baxışlarını görərkən onun qəlbini şənləndi, işqli hissələrə doldu.

Meryəm Əbdülü cığırın o başında görüb həyəcana gəldi. Onun qabağına qaçıdı, ona xoş sabah dileyib qardaşını öpdü. Nisə də onu öpdü. Onlar qayğışə nəzərlərlə Əbdülə baxdılar.

"Onların mənə yazılı gəlir. Bu qadınlarda daha nə yoxdur ki? Onlar bizim bədənimizi və qəlbimizi qidalandırırlar", – deyə o belə düşünüb onlarla yanaşı oturdu.

– Sən niyə əzginsən, Əbdül? – Nisə bunu soruştub Əbdülün o tərəfində oturdu.

Meryəm dedi:

– Bu, çox yatmaqdandır. Qardaşım səhərin tərəvətli vaxtında yatıb.

– Yox, əziz bacım, bu nə çox yatmaqdandan, nə də mənə səhər tərəvetinin təsir etməsindən: – Əbdül sözünü yarıda kəsib küt nəzərlərlə torpağı baxdı.

– Bəs nədəndi? – Nisə yenə soruştı. – Əbdül, sənin yanında səni səmimi qəlbə sevən adamlar oturmuşlar. De görek, ürəyində nə var, bunu bildikdən sonra biz bu işdə qızığın fəaliyyət göstərərik və bəlkə də, səni narazı olduğun, nifaqla ayrıldığın məsələ ilə razılaşdırı bilərik.

– Mən daxili mübarizədə yorulub əzilmişəm, mən ona görə əzilmişəm ki, mənə sevinc təsir etməyib... Həyatın tərəvəti deyil, qızmar günəşin istisi məni yandırıb... Taleym mənə qarşı həddindən artıq amansız olub.

– Talcyinlə barış, o sənə qarşı mərhəmetli olacaqdır, – Nisə cavab verdi.

– Bədbəxtlik bundadır ki, mən daxili həyəcanımı yatırıb tale ilə barışa bilmirem. – Əbdül dərindən ah çəkdi.

– Əbdül, keçmiş unudub gələcəyə baxmaq lazımdır, o daha çox təskinedicidir.

– Mən unutmağa çalışıram, ancaq unudulmur, mən gələcəyi düşünmək, gələcəkdə təskinlik tapmaq üçün qüvvələrimi gərginləşdirirəm. O isə məndən xəstəlikdən qaçan tək qaçırm. Mən qətiyyən keçmişdən ayrıla bilmirəm, o, kölgə kimi yaddaşımda eks edir, qələmimdə özünün yandırıcı, həyəcanlı izini buraxır, ürəyimdə firfinə yaradır, hətta sizin burada olmağınız da ürəyimi sakitləşdirib işıqlandırıa bilməz. Sizə baxıram, təskinlik tapıram və bir qədər rahat oluram...

– Biz də heç vaxt səndən ayrılmayacağıq.

Məryəmin dodaqlarında incə, xoş bir təbəssüm göründü. Bu, Əbdülün qəlbine təskinlik şəfəqi saçdı və qızın nəzərlərində yox oldu.

– Məryəm, sən elə fikirleşirsən ki, mən buna razılaşaram? Heç vaxt. – Əbdül etiraz etdi. – Heç vaxt, heç vaxt. Sizin eviniz, ərləriniz, uşaqlarınız var. Siz onlarla məşğul olun, onların qayğısını çəkin.

Nisə cavab verdi:

– Nə olsun ki? Onlar sizinlə məşğul olmağa mane olmazlar.

– Mənimlə məşğul olmağın nə mənası var? Bu, artıq olardı. Heyatla mənim aramada olan bütün əlaqə bitmişdir, mənim kədərli həyat dramı oynanılib qurtarmışdır. O mənə vəd etdiyini əlimdən aldı. Mən yorulmuşam. Belkə də, daha həyatda irəli getməyəcəyəm.

– Nə deyirsən, qardaş, sən hələ cavansan. İndi sən həyatının ən ağıllı dövrünə qədəm qoyubsan, – Nisə inamlı dedi.

– Yox, Nisə, mən öz ömrümü yaşamışam.

– Qardaşım, sənin otuzdan artıq yaşıñ yoxdur.

– Günahsız bala, məsələ onda deyil ki, adamın otuz və ya yüz yaşı var, – Əbdül tez etiraz etdi. – Məsələ ondadır ki, insan yaranıqdan sonra həyata nə gətirdi, həyatın sınaqlarından necə keçdi... Mən öz ömrümü yaşamışam, əgər mən qüvvətimi və enerjimi sərf etmişəmsem, əlbəttə, həyat bunlarsız öz fəaliyyətini dayandıracaq. Deməli, əzizlərim, mən qəlbən ölmüşəm. – O, kədərlə sözünü bitirdi.

Nisə və Məryəm tez ona baxdilar. Onların gözləri yaşarmışdı. Məryəm göz yaşlarını saxlaya bilmədi, onları gizlince sildi.

Nisə uzun sürən sükutdan sonra dedi:

– Sən həle cavan və qıvraqsan, əgər dincəlsən, qüvvət və enerji özünə qayıdacaq.

– Buna ümid azdır. Nisə, axırıncı qüvvə və enerji keçmişin labüb xatirələrini anlamaqda məhv olur. Həyatda ele hadisələr var ki, o qədər dəhşətli və öldürүү olmur, nəinki onların xatirələri... Şahzadə, Nigar və başqa Şahzadə və Nigarlar mənim həyatımda qanlı izlər buraxmışlar.

Nisə dedi:

– Əgər bundan təkcə əzab çəksən, bunun nə mənası var? Tək əsgər cəbhədə döyüşü deyil. Burda tək, sən deyil, birgə dostluq qüvvəsi lazımdır.

– Ah, Nisə, Nisə. Sən o zaman indi olduğun kimi deyildin. Mühit sənə təsir etməyə başlayır.

O, məzəmmətle dedi:

– Sən onda belə deməzzin... Doğrudur, tok əsgər cəbhədə döyüşü deyil, ürəyi qəhrəmanlıq və namusla dolu olan tək əsgər nə, etsin ki? O, başqalarının öz namuslarını rüsvayçılıq və bədnamlığa yuvarlandıqlarını görə bilmir. Belə olduqda o öz yoldaşlarının möglubiyyətini görməmək üçün ölməyə razılıq verir...

– Sən həyatda peşman olmuşan, Əbdül. Sən qəlbən dincəlməlisən.

– Mən ölümcül yaralandığım halda, necə dincələ bilərəm? Beli, ümumiyyətlə, tezliklə əbədi rahatlıq olacaq... Sən əbədi rahatlıq haqqında demək istəyirsən? – o, Nisəyə müraciət etdi.

Yenə də Məryəmin gözləri yaşardı.

– Əbdül... – Nisə onu dayandırdı.

– Nədi? Axı mənim üçün başqa dinclik yoxdur. Axı mən təkəm, həyat meni təqib edir, burda nə dinclik, nə rahatlıq var, – o, torpağı göstərdi, – bütün gözəl şeylər, bax oradadır, orada yerin dava-qalmaqla yoxdur, – deyə o, səmanı göstərdi.

– Bax, burada sən həyatın təqiblərində xilas olub, özün üçün dinclik, rahatlıq, sıqınacaq tapa bilərsən.

Nisə bunu deyib, öz ürəyinə və Məryəmin ürəyinə işaret etdi:

– Burada ər üçün, uşaqlar üçün, həmçinin qardaş üçün isti sıqınacaq var.

– Mən, Nisə, geniş qadın qəlbinin bir guşəsində sakit olmaq istəyirdim. Lakin onu parçalayıb dağıdılar, yurdsuz qalmış və qızımlar günəşin altına qovladılar. Mən qüvvəmi və enerjimi itirdiyim

həyat səhrasında ümidsiz və məqsədsiz dolaşram. Mənim gəmim uzun zaman həyat dalğalarında üzdü. Onun üçün sakit liman yoxdur, o, fəlakət gözləyir.

— Əbdül, senin gəmin limana yaxınlaşış... Oyan, oyan, dənizçi! Sahilə çatmışan, lövbəri burax, — Nisə ucadan dedi və tez qalxaraq çıxb getdi.

* * *

Əbdülin xaricdən geldiyi vaxtdan il yarım keçmişdi. O, hiss ediləcək dərəcədə yaxşılaşmışdı, qəlbə sakit və rahat idi. Nisə Məryəmin yanında qaldı, o, köməksiz Əbdülin Məryəmin yanında qalması ilə heç cür razılaşa bilmirdi.

O, evə getmək istəyən ərinin inandıraraq deyirdi:

— Heç vaxt, heç vaxt, nə Məryəm, nə mən teklikdə onu sakitləşdirə bilmərik. Mən görürəm ki, ikimiz birlikdə ona təsir edirik...

Qadınlar Əbdülli fikirləri ilə tək qalmağa qoymurdular. Onlar ya piyada, ya da atla gəzməyə gedərkən onları müşayiət etməyi Əbdüldən xahiş edirdilər. Ona bu və ya digər iş verir, onlara kitab oxuyub onun ideyasını və menasını başa salmağı, onların uşaqları ilə məşğul olmayı xahiş edir, bir sözlə, onu qadın ağlığının yaratdığı bütün şeyləri yerinə yetirməyə məcbur edirdilər. Əbdül hələ də öz bacılara özünün "Müsəlman qadınlarına" adlı nitqini göstərmirdi. Nisə və Məryəm Əbdüldə hər gün şənliyin və sakitliyin yaranığını və inkişaf etdiyini görüb şənlenirdilər, onların sevinclərinin həddi-hüdudu yox idi. O, əvvəlcə uşaqlarla zarafat etməyə başlayır, sonra Nisə və Məryəmlə zarafat edirdi.

— Məryəm, ezzizim, qəlebə bizimdir. Əbdül yaxşılaşmağa başlayır.

— Bəli, ezzizim, o həyata, insanların arasına qayıdır, — deyə onlar bir-birini qucaqlayıb öpərək danişirdilər.

Böyük yoldan bir qədər kənardakı ehram üzərində belə bir yeni epitafiya¹ vardi: "Ey yolcu, unutma ki, ölüm var, o heç kəsden qorxmur və heç kəsa rəhm etmir, o, böyük ölkənin taleyini həll edən xaqanlardan, şair qüvvətinə malik olan pəhləvanlardan qorxmur, qəlbləri həyat qüvvəsi, ümidi, sevgi, gözəlliklə dolu olan gənclərə rəhm etmir; hamısı ölümün gözündə birdir. Mən öz gözəlliyimlə cənnət huriləri və pəriləri ilə müqayisə edilə bilerdim, lakin ölüm

məni qəbrə gömdü, burada mən öz gözəlliyimlə bərabər sərilib qalmaли və külə çevriləmliyəm". Ehramın o biri tərəfində başqa bir epitafiya vardi: "Mən bu dünyada hamının yaşadığıtək yaşadım, lakin həyat, çoxlarının üzünə gülümşədiyi kimi, mənim də üzümə gülümsemədi. Mən həyatda səadət axtardım, lakin o çoxlarından qaçıdı ki, məndən də qaçıdı. Mən əllərimi ona doğru uzadıb göz yaşlarınıla onu çağırıb yalvarırdım ki, mənə kömək etsin, o isə hiy-logərliliklə gülümşünüb üzünü məndən çevirirdi..."

* * *

Nisə Əbdülli öz mülkünə apardı.

— Mən, ezziz Məryəm, Əbdüllə kəndə gedəcəyəm və evi qaydaya salacağam. Beş-altı gündən sonra siz də gəlin. Şamil də söz verib, — Nisə getmək ərəfəsində Məryəmə dedi.

Nisə baldızını evinə qonaq çağırmışdı. Sultanın bacısının adı Sona idi. O, gimnaziyada oxuyub, oranı bitmişdi. Sona bütün gənc gimnazist qızlar kimi şux, şən və uşaq kimi sadəlövh idi. O, demək olar ki, heç vaxt Əbdülli tek qalmağa, öz fikirlərinə qapılmağa, xəyal və fantaziya aləminə dalmaga qoymurdu. Əbdül ölmüş adəmin həyata qayıtdığına heyvət edirdi.

"Axı, mən demək olar ki, ölmüşdüm, — o düşünürdü. — Mənim uçub getmiş qəlbimi kim mənə qaytarı bilərdi? Doğrudanmı, Nisə, Məryəm və ən axırda Sona bunu etmişlər? Əlbəttə, odur, axı mən qadının bizim həyatımızda böyük rol oynayan qüvvəsini citraf etmişdim. Bəli, bəli, qadın həyatın ciòşyidir... O, həyati baharın təbiəti bəzədiyindən daha yaxşı bəzəyir". O, "Müsəlman qadınlarına" adlı nitqi yazılmış dəftəri çıxardı, onu oxudu, qəlem götürüb bir necə haşıya çıxaraq, onu yenidən düzəltdi.

"... Mən qəlbimin dumanlıqları arasında qüvvə və enerjini itirib uçuruma yixılmış, orada tərpənmədən qalmışdım. Mən xilas olmaq haqqında düşünmürdüm, ümid yox idi. Qadın mənim uçurumumun ağızında gəzirdi, o mənim güclə eşidilən iniltimi eşidərək, xilaskar mələk kimi mənim yanımı, uçuruma endi, o öz gəlişi ilə dərin uçurumun zülmətini işıqlandırdı. Mənim də qəlbim işıqlandı, ürəyim anlaşılmaz hissələrə doldu. Onun dodaqlarından təskinedici bir səs ürəyimə töküldü, qəlbim canlandı. Mən də canlandım, o məni ehtiyatla uçurumdan çıxarırdı. Qadın öz hissələrə mənim qəlbimi və ürəyimi qidalandırırdı. O mənə öz arxasında golməyi əmr etdi. Mən

¹ Mezar kitabesi, başdaşı yazısı

onun ardından getdim, gümrahlığım, qüvvatiim və enerjimi özümə qayitdi... Mən saatlarla ona baxaraq, onu dinleyirdim. Mən məftun olurdum, məftunluqla berabər, sevinc də mənim həyatıma daxil olur, qəlbimin xəstəliyi aradan qalxırıd..."

Bu zaman Sona onun yanına geldi.

– Siz haradasınız? Burda nə edirsiniz? Nə haqda düşünürsünüz? Gedək, qaçdı-tutdu oynayaq. Məryəm, Nisə, Sultan və Şamil sizi bağda gözləyirlər. Görürsünüz mü, onlar hamısı cütdürlər. Mənim isə tayim yoxdur. Gedək, gedək, – qız onu tələsdirirdi. Sona tövşüyür, güclə nefəs alırdı...

– Mən sizin tayınız deyiləm. – O, bunu deyib yanaqları od tutub yanan Sənəya baxdı. O, bu anda məftunedici idi. Sonanın qabarıq, sağlam sinəsi qalxıb enirdi, gözləri gizli bir şua ilə od tutub yanır, yanaqları titrəyirdi.

"Ona nə olub? Nə üçün həyəcanlanır?" O, belə düşünürdü.

– Gedək, gedək... – Sona onun əlindən tutub öz arxasında bağa çəkdi.

Onlar uzun dəhlizindən keçərkən, Əbdül addımlarını yeyinlətdi, oyılıb onun boynundan öpdü. Sona əlini onun əlindən çıxarıb kənarə sıçradı, üzünü ona çevirib təhqir olunmuş şahzadə nəzəri ilə ona baxdı. Əbdül onun ayaqlarına qapanıb üzr diləmək üçün hərəkət etdi. Sona bayırqa qaçıb ucadan dedi:

– Gelin, gelin.

Əbdül bağa getdi. O, onun sıfətində utancaqlıq, peşmançılıq görmədi, qız evvelki kimi şən və şux idi.

"Ah, qadınlar, qadınlar. Sizin qəlbiniz geniş və dərindir. Orada müxtəlif ziddiyətlər yanaşı yaşayıb xoş rəftərlə dolanır" fikri onun beynindən keçdi.

– Sona, məni bağışla, – o, bağın o biri başında ona çatıb yaldı. – Bu elə gözlənilməz oldu ki... Sənin gözəlliyyinin parlaqlığı gözlərimi tutdu.

– Nə olub? O, nə barədə xahiş edir? – o, özünü bilməməzliyə vurub heyrətlə dilləndi.

"Mən əla gözəlliyyə malik olan Sonanı öpmədim. Sənin gözəlliyyin mənim xəyalımı öz ardınca çəkib apardı..." – deyə Əbdül düşünürdü.

– Di məni tutun, – qız qaçaraq bağın o biri tərəfində oynayanlara tərəf üz qoydu.

– Sona, bununla mənə əzab verirsən, – deyə o, onun arxasında səsləndi.

– Tutun, tutun, yoxsa sizi əfv etməyəcəyəm. – O cavab verdi. Əbdül Sonanın arxasında qaçmağa başladı, o, daxili qəlb mübarizəsindən əzab çəkerek öz otağına qayitdi. Əbdül uzun zaman sakitləşə bilmirdi. Sonanın gözəl surəti onu təqib edirdi.

– Mənim hər yeri gəzib dolaşan qəlbimə yaxınlaşan Sona. – O öz-özünə deyirdi. – Mən onda təskinlik işığı görürəm.

Sona da fikrə gedir, hətta bəzən dalğınlaşır. Onun uşaq sadəlövhələyü, şənliyi, qayğısızlığı yox olmağa başlayırdı.

"Bəli, biz kobuduq, zeif məxluqlarla rəftər etməyin qaydasını bilmirik. Onun qəlbini alovlandırmaq mənim nəyimə lazım id? Sonanın irmaq kimi səssiz, sakit bir axınlı keçən rahat həyatını həyəcanlandırmaq mənim nəyimə gərek id? Onun ürəyində həyatın qəzəbli tufanları, ayrı maneələri eks olunmur, qəlbinin fonunda uşaq qayğısızlığı və sadəlövhələk rəqs edir. – O, əlini masanın üstüne, başını da onun üzərinə qoydu. Məzəmmət məyusluğu və vicedən əzabı onun qəlbinə çökdü. – Mənim gəmim təhlükəsiz limana yaxınlaşır.

Doqquzuncu dalğa mənim gəmimi
Sevincli sahilə alıb aparır...

Ah, mənim həyatımın üfüqləri ümidi şüalarına bürünmüştür. Ah, İlahi, bu yalan, yoxsa, həqiqətdir?" – Əbdül ucadan dedi.

– Sona, siz niyə fikirlisiniz? – Əbdül onu bağda tek görüb soruşdu.

– Bunu sizə kim dedi? Siz nədən bildiniz ki, mən fikirliyəm?

– Sizin üzünüz hər şeyi bürüze verir. Siz qəlbinizin həyəcanını gizlətmək üçün həddindən artıq təcrübəsizsiniz.

– Mənim qəlbim həyəcan keçirmir.

– Bu boynuna almamaq nə üçündür, Sona? Bu sənə yaraşmış...

– Siz nə düşmüsünüz mənim dalımcə? Nə olsun ki, mən fikirliyəm. Məger bu sizə narahat edir?

– Bəli, Sona, narahat edir, çox narahat edir... Mən onun səbəbini bilmək istəyirəm...

– Nə üçün siz biləsiniz?

– Bu mənə aid deyilmə!

– Əger sizə aid olsa, onda nə olsun? – O tez üzünü ona tərəf çevirib soruşdu.

– Mən bu narahatlığı aradan qaldırardım. – Əbdül bunu deyib onun əlindən tutdu. Qız əlini çəkdi:

– Nə ilə?

Əbdül cavab vermək əvəzinə, onun elini tutub dodaqlarına sıxdı.
Sona əlini çekdi.

– Sona, Sona, məni xilas et... Mənim həyatım səndən asılıdır. –
O, qızdırımlı adamlar kimi titrətmo içərisində deyirdi.

Onlar ikisi də el-ələ tutub evə qaçdırılar.

– Sona, əzizim, get bacılarımın yanına, mən indi geləcəyəm.

Nisə və Məryəm pəncərənin qarşısında oturmuşdular. Sona isə
onların arasında dayanmışdı. Əbdül dəstəri Sonaya verdi.

– Oxuyun.

Sona dəstəri aldı ve "Müsəlman qadınlara" sərlövhəsini oxudu.

Sona oxumağa başladı: "Müsəlman qadınları, siz zəncirlərin
ağırlıqlarını hiss edirsinizmi?"

– Mən hiss etmirəm, – Sona gülərək dedi. Nisə, Məryəm və
Əbdül də gülüsdülər.

"...Ayağınızın altında uçurum görüb, dehşetə geleceksiniz".
Sona ayaqlarının altına baxdı.

– Mənim ayağımın altında uçurum yoxdur. – O, bunu deyib
yenə də dəstərin üstündən Əbdüle baxdı.

Əbdül təbəssümə cavab verdi.

– Biz sizin məhəbbətinizə layiqmiyik?..

– Hər halda, siz layiq deyilsiniz, – Sona Əbdüle baxıb nevazişlə
gülümsünərək dedi: – ...Siz bizdən yüksəksiniz... – Sona oxudu.
O, Əbdüllə yanaşı dayandı:

– Siz məndən dörd barmaq yüksəksiniz!

Bu yerdə hamı gülüsdü.

Nisə dedi:

– Sona, xahiş edirəm, zarafatı boşla.

Sona ciddi görkəm alıb səlis, aydın səslə axıra qəder oxudu.
Məryəm və Nisə Əbdüllü öpdülər, onların gözleri yaşla dolmuşdu.

– Biz öz qadın qəlbimizlə sənin ürəyinin, fantaziyanın nə ilə
yaşadığını duymuşduq.

– Deyin görün, siz buna görə məndən mükafat olaraq nə istəyirsiniz? – Sona bunu deyib Əbdüle yanaşdı.

– Mən ömrümü sənilə başa vurmaq isteyirəm, əger isteyir-
sənsə, buyur qəlbimi də al.



Danüzü idi. Hələ dan ulduzu batmayıb ərşि- fələkdə öz dövrünü edirdi. Mən də meşə ciğırı ilə boyumdan uca otların arasından şəhə bulana-bulana adət etdiyim sabah gəzməyiindən evə hərəkət edirdim. Gözümə görünən çiçəkləri toplaya-toplaya bir cadde yola çıxdım. Ayaqlarım yalnız olduğuna görə yolun quru kəsəkləri məni incitdi və mən də üst tərəfdə tapdanmamış bir ciğira düşdüm. Quşlar öz keflərində idilər və cəh-cəh ilə min cürə nəğmələr oxuyub, meşəni sədaları ilə doldurmuşdular. Meşənin hələ çoxu oyanmamışdı, quşların bir paraları oxumaqda, o biri paraları uçub özleri üçün yem gəzməkde ve kəpənəklər çiçəklərin başına qona-qona idarə qayğısında idilər. Amma cüçülərdən bir çoxu sübh açılmasından bixəbər idilər. Meşənin çıxacağında təzə tülü etmiş gün, yuxudan oyanmış dilber kimi üzümə güldü. Onu hər tərəfə süret ilə cəreyan şúaatından qamaşan gözlərimin önündə dürlü-dürlü rəngli dairəvi şeylər hasılə gelib, dairələrini gah genişləyə-genisləyə və gah da daralda-daralda və gah da uzada-uzada bir-birini basıb çəkerek oynamağa başladılar. Köçərgi balalarına bu çox ləzzət verir!

Bunlar ilə özümü uyuda-uyuda cərəge ilə qurulmuş dəyələrimizin üstündə yastı təpenin belindəki istirahət evimə gəldim. Bura mənim sevimli yerlərimdən biri idi. Həmişə çox gəzib yorulanda burada dincimi alrdum. Büyük daşlardan düzüb, özümə bir meyserə, səndələ oxşar bir yer qayırımdım. Çox vaxt uşaqları başına yiğib, bunlara nağıl söyləyib və söylədib, mahnilər oxudub, məşgul olurdum. Və yaxud sübh tezdən gəlib xəyalət atına minib, ağıl kəsərkəsməz və fikrə sıgar-sığmaz yerlərde cövən edirdim. Amma çox vaxt qərardan usanıb ətrafimdakı gözəl və hissiyyatımı tərpədib ruhumu cuşa getirən menzərelərə doyunca aşiqanə tamaşa edib, qəzanın belinə minib, rişxənd oxlarını gözlerinə çaxıb Çətin dağın daş köksünə çalıb, dərə və təpələrdə sürüyüb Goy dağdan o tərəfə Kür çayı kənarına tullayırdım.

Səher saat altı idi. Bir qədər də oturub yene pehləvan kimi döşümüzü gərib sağ tərəfində duran Çətin dağa və onun qible tərəfindən

yapışan Quzu dağına və günbatandan gündoğana cərgeləşən xırda dağlara tamaşa etməyi qəsd etdiməm, bacarmadım. Aclıq möhkəm bədənimi tutub halımı dəyişirdi. Təpənin dibindəki bulağın üstüne endim, əl və üzümü yuyub qaznağın qırığında oturdum. Ayaqlarımı soyuq suya salıb oynatmağa başladım.

Şappiltidan damcılar günün qabağında almaz kimi parıldayırlar. Bulağın yeri çuxur olduğuna, geridən gələnlər burada olan adamı görməzler idi. Qulağıma bir mahni oxuyan səs dəydi. Oxuyan arvad idi. Səs gecə ötən qumru kimi oxuyurdu. Bu gözəl hər kəs idisə, qəzasından narazı olduğu nəğməsindən aşkar görünürdü. Canı sizildiyir və ağladıq səsinin titrəməsindən anlaşılırdı. Yumru təpənin dalından Mələk gün kimi tülu etdi: məni görünce boğanaq kimi döyüb, yaşamağı ağızına çekib, qönçə dəhanını gizlətdi. Lalə kimi rəng verib, rəng ala-alə bulağa endi, sənəyi bulağa söykədi, su gurhagur sənəyə doldu. Bulağın qırğından bir cəngə ot yolub sənəyin ağızına basdı, hücumla çıynıñə atdı, yel kimi təpənin dalına aşdı.

Mələyin qezadan şikayət etməye böyük haqqı var idi; sevimli nişanlısını toy üstə¹ gecə oğurluqda öldürmüştü. Qoçaq və işgüzər qızlardan olduğuna görə qayınması Mələkdən əl çekməyib on uç yaşında kiçik oğluna nikah etdi. Mələyin könlü balaca ərinə yox idi. Sonra məlum oldu, aran köçü ikinci düşərgədə² gecə Mələk itdi (qayıb oldu). Bir aydan sonra əmisi oğluna qoşulub qaçması xalq arasında söyləndi. Və bir az keçməmiş yəqin oldu. Bu tərəf o oğlanı tanıdı, düşmən oldular...

II

Aclıq mənə lap kar etmişdi, durdum ki, evimizə gedib bu arsızı doydurum. "Salam-əleyküm" səsi məni eylədi. Dönüb salama salam verəndə iki qədəm özündən aralı bir dərvish gördüm. Dağda dərvish gəzdiyini ömründə xəbər verən yox idi. Mən bundan şübhələndim. Bunu Sibiryadan qaçan hesab etdim. Mənim şəkkə düşməni anladı. Yoxsa rusca bildiyimi bilib biletinin vaxtını bilmək isteyirdi. Onu başa düşmedim, amma əlini cibinə salıb, topuğunda yavuq oradan bir

¹ Toy etmekdən ötrü oğurluğa getdiyi üçün

² Aran köçü ikinci düşərgədə olanda

bilet çıxarıb dinməz və söyləməz mənə uzatdı. Oxuyub yenə biletini özünə qaytardım.

Üzümə baxmayaraq sordu:

- Vəde tamamına iki aydan on gün əskiyi var, öylədirmi?
- Öylədir, — cavabını məndən aldı.

Biletini bir əskiye büküb yene cibinə tuttadı. Bu, dərviş ucaboylu, arğaz, uzunsaçlı və saqqallıydı. Gözlərindən və üzündən bunun yuxu və məşəqqət və işqli dünyada cəhənnəm oduna düşər olduğu görüñürdü. Aylar ilə işlənmiş mahud küləhi dala tərəf sürüşmədü. Saçları oyum-oyum olub dərvisin alınına tökülmüşdü. Başını yuxarı qaldırıb sönmüş gözlərini üzümə dirədi və bir azdan sonra dedi:

- Mən acam!..

- Buyur, ağa dərviş, bizə, Allah verəndə nəyimiz var isə yeyərsən. — Dərvishi öz deyəmə gətirdim. Binəvanın üzündə və gözlərində əziyyət nişanəleri oynaşıb çox zəfaletlərə düşər olduğuna işaret verirdi. Dinməz və söyləməz oturmağımız məni diltəng etdiyinə bununla söhbətə başlamaq qəsdi ilə sordum:

- Gerek ki, dərvişlər evlənmirlər?

Sözümüzü tamam etməmiş gördüm ki, dərvisin əlli yaarpaq kimi əsdi. Çörək qisməti siniyə düşdü. Keçmiş kösöyü zor ilə yerə vuranda qığılçım saçalanın kimi gözləri məşəlləndi. Başımı aşağı dikib durduğum halda əlimdəki çörək qismətini yumruğumda sıxmağa başladım; bu halda tab etməyib deyə qapısında duran itə acıqlanıb qovladım. Dərviş cavab verməyib çörək yeməyə yene dəxi məşğul oldu. Bir-iki stəkan çay içəndən sonra mənim sualıma cavab verdi. Guya ki, sualtı buna mən bu saat vermişdim. Səsi bir balaca titrədi:

- Onlara heç evlənmək lazım deyil.

- Deyirlər ki, evli olmayıñ, uşaq babası olub küləfət arasında ömür sürməyin özgə bir ləzzəti var.

Binəva dərvishi bu sözlər pərişan edib halını dəyişdi, bərk köksünü ötürüb bir az müddetdən sonra çox bir hiddət ilə məndən sordu:

- Bu sözlərdən mətləb nədir?.. Mənə nə qəsdi-qərəzin var? Əger mənim başıma gələndən xəberin varsa, niyə məni söylətmək isteyirsən... Ciyər yaralarımı tezeləmkədən, ürəyimi şan-şan etməkdən sənə fayda varmı?..

Bu suallar məni xeyli təəccübəldirdi. Dərvişdən belə cavab gözləmirdim. "Dərvişlər bu dünyadan əl çekib, o dünya üçün çalışırlar" — demək isteyirdim.

– Ağa dəriş, mənim sözlərimin bu dərəcədə səni pərt edəcəyini bilsəydim, əlbəttə, onları ağızma almazdım. Söz dediyin bir quş kimi şeydir, ağızdan çıxdı, tutmaq və yaxud geri qaytarmaq olmaz, ancaq “əfv buyur” deyə bilerəm.

Dəriş başını döşünə salıb qaşqabağını qara bulud kimi tökdü, bir xeyli zamandan sonra yuxudan oyanmış şir kimi saçlarını silkələyib başını yuxarı çəkib başladı:

– Ey cavan, otuz ildir, mən dünyadan el çəkib, gözümü axırət qapısına dikmişdim. Nə qədər tez üzümə açılsa, o qədər özümü Allahın sadiq qullarından sanar idim. Bu gün-sabah dünya məni məhv etdiyini duydum. Mən adamam, ağıldan və fərasətdən feyyazi qüdrət bizi dur etməmişdi. Əzrayıl hərdənbir qanadı ilə məni çaldığını anlayıram.

Neçə il bundan əqdəm törəmiş əhvalatı unudub, özüm ilə bərabər dari-bəqayə¹ aparmağa qəsd etmişdim. Dünyamı tufan, bədənimə viran cdib macəramı sən bir cüft sual ilə mənim gözümün öündən keçirib yaralarımı təzələdin. Böyle sualı məndən soran olmamışdır, olsa idi, sebəbsiz, dərdimi bir kəsə söyləməzdəm. Məsəldir: “Qəlb süfrə deyil ki, hər öten-keçənə acasan...” Dərdim ürəyimdə qalıb paslanmışdı... İndi qulaq ver, gör başıma nə gəlməşdir və insan nələr çəkməyə qadirdir və nələrdən bu şahizəviyyəl-həyat² acizdir?

Qulaq ver:

– Ürəyimdə bu dərdi uzun müddətlər saxladım. Fəqət indi saxlaya bilmirəm. Çünkü yerde su durmayıb fişqirdiği kimi, mənim dərdim də daha qəlbimdə durmayıb. Qulaq ver, könlümədə viranələr arasında bəslədiyim, başıma gələn qəzavü-qədərlər cuşa gəlməşdir.

Dəriş başını aşağı salıb yenə fikrə getdi. Kənələvində keçmiş qarmaqarışq idи. Haldan düşmüş ixtiyarsız bir qarı kələfin ucunu axtarıb tapa bilmədiyi kimi, bu da rəvayətini haradan və nədən başlığındı bilmirdi...

Birdən dedi:

– Hə, qulaq as: qəzadan şikayət və başqaları kimi nifrat etməyi özümə reva görmürəm. Ömrümün əvvəlinde mən çox gözəl şçyler görmüş idim. Cavanlıq bağçamda bir pərizad zinət vermiş idi... Baxıb, həvəs edib ləzzət qanırdım, birdən... deməyə dilim titreyir, nəfə-

sim boğular, gözlerimə zülmət çökür... (yavaş) birdən... (duruxur), şiddet ilə birdən gülümü üzdüm, tacımı daşa vurdum... sindirdim, ömrümə külüng çaldım, qırdım, gülüstənimə yaxıb-yandırdım, külüñü ərşə sovurdum... qaldım viranələr arasında. Gözümün qarası, ciyərimin parası, taxtım, bəxtim, səltənətim, tacisərim, qonçə gülüm, bülbülm Ruqiyə idi! Ruqiyə!..

Ömrümə rövnəq verən, minnəsiz minnət çəkən, ağrıma dözen Ruqiyə idi, Ruqiyə... Qəlbimdə bazari-məhəbbət açan, başıma dolanan, dərdi-sərimi dağıdan, viran könlümü gülüstən edən Ruqiyə idi! Ruqiyə!..

Bəşərsən, zəhmətkeşsən, halını qan, ömrünü yan, olma biiمان, xabi-qəflətdən oyan, – dəmbədəm deyən Ruqiyə idi, Ruqiyə!..

Ruqiyə məhv oldu, fövt oldu...

Yanım birdən-birə boşaldı, dünya gözümdən düşdü, qəza məni sahraya saldı, məne nə qaldı?

Bilirsənmi nə qaldı? Əvvəlki halım, əvvəlki biyaban, əvvəl nə idim, kim idim, indi də o oldum! Niye? Fikrimi ağlima, ağlimı xəyalıma satdım. Özüm çəsdim, bəxtim oyanmışdı, duymadım. Ruqiyənin qədrini bilmədim.

Böyle vurdu qəza, halım oldu fəna...

Doğrudur, vücudum dolanır, amma bu dünyadan çoxdan ruhum əvdət edibidir¹ (dayanır). Bu da təbii bir şeydir.

Arvad kişiyyə və kişi arvada biri-birinə cismən, ruhən bağlıdır. Arvad düçər olan zillətdən kişi, kişi düçər olan zillətdən arvad boyun qacırmağa qadir deyil... feyyazi-qüdrət bu iki vücudu bir-birinə tən yaratmış, bir tərəfdən nə törəsə, o biri tərəf ondan xali ola bilməz.

III

Neçə il bundan əqdəm osmanlı şəhərlərindən birində qan töküb, hökumət əlindən daqlara qaçdım. Daqlarda fəlek ilə əlləşə-əlləşə dolaşdım. Gündüzlər meşələrdə, gecələr ağaç başında və yaxud qayalar qoynunda... göy ot döşəyim, qara daş yastiğım, enli yarpaqlar yorğanım idı... Göy guruldayırdı, şimşek oynayırdı, maral hayqırırdı – səsimə səs verirdilər. Gündüz gün, gecə ay ilə ulduzlar həmdəmim idı.

¹ Köçüb gedibdir.

¹ O dünyaya

² Burada “insan” mənasındadır.

Yağmur başından, sel suları ayağımdan vururdu, meşə mənə, mən meşəyə səs verirdim. Ormanlar çadırı, taşalar gəzmək yerim idi. Gül gülü çağırırdı, bülbüл cəh-cəh ilə oxuyurdu. Göyün qübbəsi tavanım, qara torpaq arxam idi. Fikrim xəyalıma, xəyalım fikrimə dolaşıq, dünyadan bixeber, halimdən mələl və pərişan, keçən keçdi, gələcəkdə nə olacağını bilmirdim. Könlüm yaralı maral kimi inildiyirdi. İns və cinsdən ayrı düşüb, heyvanlara qarışmaqdən qayet usanmışdım. Heyvanlar da tək-təkinə dolanmayıb arkadaşlı gəzdikləri halda, mən öz həmcinsimdən cida düşüb¹, ormanlarda, səhralarda qalmışdım. Heyvanlara səs verməyi özümə adət etmişdim. Zira ağıl dolanırdı, özünə iş axtarırdı və məkanından yatan fikrimi oynadıb uçururdu. Fikir izhar olmaq isteyirdi. Yanımdakı cin və canlı heyvanlar olmasına, heyvan kimi də damışmaq isteyirdi.

Axır kəlam, təkkilikdə davam edə bilməyib “öldürse də, qoy məni öz həmcinsim öldürsün”, – deyə meşəni tərk etdim. Şənlik olan tərəfə rəvan oldum, bir dağın döşündə, yolun qıraqında bir böyük köç gördüm, çörək bişirirdilər. Çox zamanlardan bəri tərk etdiyim çörəyin qoxusundan ürəyim yarpaq kimi titrədi.

Gəldim salam verdim. Salamımı bir qoca aqsaqqal kişi aldı. Çörək bişirən arvad da qoca idi. Bunlar heyran-heyran mənə tamaşa etdilər. Başımı aşağı salıb gördüm: alaçığın çətəni² şaqquıldı, gözümüz quyuğu ilə o tərəfə baxdım. Ox dəymış şir kimi saçlarını silkəleyib, başımı yuxarı qaldırib məhbut³ bir halda qaldım. İki gecənin arasından bədirlənmiş ay parası kimi bir hurizadin liqasını⁴ gördüm...

– Ey cavan!.. Yoxsa karsan, yoxsa bizim dilimizi bilmirsən, niyə cavab vermirsən?

Qulağım qoçanın sözünü aldı.

Qoca dedi:

– Öyleş Allah qonağısan, Allah verənimizdən yeyərsən. Mən əyləşdim... bağlandım qaldım...

– Sonra?

– Qulaq as.

¹ Ayn düşüb

² Alaçığın aşağı hissəsini əhatə edən nazik qarğıdan toxunmuş çəper

³ Təccübülü

⁴ Üzünü

IV

Dərviş sözünə davam etdi.

Qoca alaçığa tərəf baxıb səslədi:

– Ruqiyə!..

Hürkmüş ahu kimi alaçığdan 16-17 yaşlı, ucaboylu, gözəl qamətli bir qız sıçrayıb çıxdı: qolunda, boğazında, belində, etəklərində olan gümüş bezəklərini cinqıldada-cinqıldada, qırmızı və sarı qanovuzdan paltarını xışıldada-xışıldada boğanaq kimi babasına tərəf gəldi. İki dəfə mənə təref baxdı...

Gözlərinə dan ulduzu desəm, böyük bir xəta edərəm. Ulduz bir qərar və bir hal üzrə durur və parlamaqdadır, amma bu gözlər! Mənim üzərimdə atəş zərreləri saçan, canımı qayıçı salan gözler min növ hal ilə parıldayırdı. Qəlbi nə desə, könlündən nə kcəsə, fikir xəyal-dan və xəyal fikirdən nə sorsa, gözlərində o dəxi zahir olurdu.

Qara kirpiklər sayə saldıguna gözlerinin işığı dəxi də artırdı. Barmaqları dolu üzük idi. Hər bileyində bir cift bilərzik, başında rəngbərəng iki ipək dəsmal var idi. Babası dedi:

– Qızım! Qonağımıza çörək qoy, yol adamıdır, ac olar!

Qız dabanı üstündə dönüb bir-iki dəqiqənin içində çörək, pendir və təzə yağ gətirib qabağıma qoydu. Bizim gözlerimiz bir-birinə rast geldi. Ruqiyə lalə kimi qızardı...

Qoca kişi məndən sordu:

– Oğlum, hərçənd qonaqdan sormazlar haralıdır və haraya gedəcəkdir. Allah özü bilir ki, qonağa ister şah, ister gəda olsun, mən daralımadısam və mənim səndən soruşağımı Allah günah dəftərinə yazmaz... İndi söyle mənə, oğlum, sən haralısan? Haradan gəlib, haraya gedirsən?

Dedim:

– Səhradan dağlara, meşələrə gelmişdim. İndi də dağlardan və meşələrdən səhralara gedirəm.

Qoca kişi evvəlkindən indi diqqət ilə mənə baxıb məndən xof-lanan kimi oldu, dedi:

– Oğlum, sən pərdəli danışdın, sözlərini anlamadım, nə demək isteyirsən?

Dedim:

– Pərdəli demədim, dayı... Öylə isə deyim: haradan gəlib hara getməm məlum deyil, evvel mənə rast gələn yol haraya aparsa, mən

də oraya gedirəm, səmt və soraq gözləmirəm, dağ gəldi dağa, aran gəldi arana gedirəm...

– Bir yerdə qərar tuta bilmirsənmi?

– Tütaram, amma qoymurlar... Yer ilə göy arasındaki dünyaya gel-məmişəm! Vətənim var idi, nə etməli, didərgin saldılar, mən də onu unutdum... Məni naşaq yera dolaşdırıldılar, durmadım, itkin düşdüm...

Baxdım gördüm, qoca kişi məndən ehtiyatlanıbdır.
Dedim:

– Dayı, səni and verirəm bizi yoxdan var edənə! Məndən qış-qanma, mən çörəyi dizi üstə olan nəməkbəharam adamlardan deyiləm, xəta məni çöllərə və qapılara salıbdır, məndən qorxub hürk-meyəsan.

Dedi:

– Oğlum, men də qoca adamam, dünya görüb təcrübə qazanmışam. Halına baxarsan, fəna adama bənzəyirsən, amma sir-sifətindən adamlıq nişanı yağır və adamın da meyli üçüb sənə qonur. Belə saya kimi dolanmaqdan usanmadımnı?

– Usanmışsam, dayı! Nə etməli?

– Bir yerdə qal, işlə məşğul ol, dünya var olmasını qanarsan...

– Ver iş, əyle məni dayı... Men görürəm sənə adam lazımdır, adam da mən, qorxma! Axırda görərsən oğuldan da sənə artıq olaram...

– Oğlum, xasiyyətinə bələd olmadığımı təklifini qəbul edə bil-mirəm. Qəlbim bir yandan sənə meyil edirəm, o biri tərefdən səksənir.

İndiyə qədər dinməz oturmuş qoca qarı birdən dindi:

– Yox, balam! Biz səni saxlaya bilmərik. Kişi qoca, mən qoca. Öyle yetmiş oğlumuz yox, gedək səni hansı kənddə, hansı şəhərdə gəzək?
Dedim:

– Ana, mən sənə nə deyim? Ürəyim boğça deyil ki, açıb içinde nə var isə – yaxşı və yaxud yaman göstərim! Burada məni tanıyan yox, sizin də mənə inanmamağa ixtiyarınız var. Mən nə deyim?

Bu səfər qoca səsləndi:

– Yox, arvad, sən səhv söyləmə, bu adam haram adama bənzə-meyir. Məndən olsa qalsın, bize bir adam lazımdır. Yaxşı olar, hemişə qalar, pis olar, öz bəxtindən küsər.

Bəxtim oyandı, razı oldular, mən də qaldım. Kim ilə qaldım?

Ruqiyə məndən qaçaraq dururdu, amma qəlbən qelbə yol var. Nədənsə yaxın-uzaq Ruqiyə mənə vasil olmasına könlüm mənə

anlatmışdı, qəlbim duymuşdu, könlüm duyan olacağını mən özüm guya bilirdim. Qaldım... Gecələr, bu dilrübanın keşikçisi, gündüzler qulu oldum. – Qumru kimi səsini, bülbül kimi mahmısını, tifil kimi gülüşünü, nərgiz kimi baxışını, maral yerişini, yürütənini görmək, eşitmək, pünhanı fikrini duymaq, əmələ getirmək, sayə kimi dalınca dolaşmaq mən bədbəxtə qismət oldu.

V

Qərez, qoca kişi arvadına dedi:

– Arvad, sabah mənim paltarından buna ver geyinsin. İndi oğlum, yorulmuş olarsan, yixıl yat. Ruqiyə! Ruqiyə! A qızım, hardasan? Arvad, dur palazzdan-pulazdan nəyin varsa, ver... Oğlum, ismin nedir?

– Əhməddir, – dedim.

– Əhməd yatsın, görürəm yatmaq istəyir.

Qoca arvad bir kilim, bir keybənd gətirdi.

Bəli, qaldım, amma axırdı peşman oldum.

Keybəndi qoydum başımın altına, kitimi də çəkdim üstümə. Qoca kişi ilə arvad da alaçığa getdilər. Qəlbimdə ağır-agır dərdlərim, başımda dolaşq fikirlərim, xəyalım hərc-mərc, gözlərim ulduzlarda, bir müddət yata bilmədim, xatirim qayət siniq və perişan idi. Göydə ulduzlar sayışırıldılar. Ulduzlar ilə səhəbet edib, dağdan esən yellərə dərdlərimi verib başımdan, qəlbimdən sovrurmaq istəyirdim. Ağac yarpaqlarının xişildamasına, meşənin küncündə ceh-cəh ilə oxuyan bülbüllərə qulaq verirdim... Ocağın alovu sönüb tamam olurdu. Qıraqlardakı atəşləri kül yavaş-yavaş cavaklıq qocalıq bürüyən kimi bürüydü. Malların gövşəyi, atların nərlitisi, gah-gah da itlərin miriltisi qulağıma gəlirdi

Paltar xışltısını eşidərək ürəyim qopdu. Ruqiyə gəlib bir az ocağın qıraqında oturub könlünü yəqin, öz məşuqəsinə verdi. Ürəyim qəfəsdəki quş kimi çapaladı. Ruqiyə başındakı dəsmalların uclarını açıb gərdənəne atdı.

Burada dərvişin sesi titrədi, boğuldu. Guya, artıq danışmağa taqəti olmadı. Dayandı, başını buladı, köksünü ötürdü. Gözləri qupquru idi. Əsla yaşarmamışdı... Böyle quru gözlərdən yaş qıraqa vurmaz. Su yerin təkinə axıb, sonra buxara dönüb, gurultu ilə yeri dağıdır asimana çıxan kimi, böylə quru gözlərdən yaş könülə axıb, adamın dumanını odsuz və ocaqsız ərşə bülənd edir. Dışarı çıxan axar yaş

dərdi, qəmi, qüssəni də özü ilə bərabər candan çıxarır. İnsanı zehmətdən bir müddət xilas edir, təselli olur. Amma ürəyə axan yaş cana atəş salıb, yaxıb-yandırır.

Dərviş bir az sakit olub, yenə başladı:

— Ruqiyə yaralı ahu kimi birdən yerindən sıçradı, ayaq üstə durdu.

Ürəyim tutulmuş quş kimi vururdu... Ruqiyə alaçıga getdi... Canımı atəş düşdü, ürəyim köksümü delib çıxmaga hazır idi, başı kəsik toyuq kimi yerimdə part-part partladım... Gecə yarından keçdi, gözlərimə yuxu gəlmədi, kılımı üstündən atdım... Bilmirdim, axırda necə yatdım.

Bir vaxt qoca kişinin səsini eşitdim, gözlərimi açdım: quşlar oyanıb oxuyurdular, dan yeri Ruqiyənin yanağı kimi şəfəqlənmişdi. Mən də oyandım, ocağı çatdım, göyə qığılçım ata-ata ocaq gümrəh yanmağa başladı. Sonra arxaçdan malları yemlədim. Dana və buzovları mixlərindən açıb o biri tərəfə otlamağa yellədim. Gün çərtib çıxdı: Ruqiyə də çırpinib alaçıqdan çıxdı və bulağaya suya getdi. Və üzünü yumuş qızılgül kimi təzə və tər su güyümü çiynində gəldi. Qoca kişi məndən sordu:

— Oğlum, mal, qoyun sağmaq əlindən gelirmi?

— Cox yaxşı bacarıram, day!

— Öylə isə, Ruqiyə də sənə kömək etsin, tək mal sağmaq çətindir.

Nə qədər şad oldum! Ruqiyənin mənə yar olması ağlıma sığmadı! Nə isə, könül dediyin bağısız bir quşdur, kefi haraya istər qonar. İstər qızılgül, istər isə qaramıx budağı olsun...

VI

Ruqiyə inəkləri eydirirdi, mən də sağırdım. Ruqiyə mənə:

— Sən ne tez sağırsan, Əhməd! Mən eydirməmiş sən sağlıq qurtarırsan.

Ruqiyə adımı çəkdi, səsini eşitdim, qanım oda dönüb axdı, başımdan alov qalxdığını duydum. Cavab verdim:

— Nəbeləd deyiləm, Ruqiyə!

Mən də bunun adını ürəyimdə yox, dilimdə zikr etdim. "Ruqiyə" deməm bir ayrı səs ilə olduğunu, əhval-pünhanım Ruqiyənin məhəbbət tellerinə toxunduguunu qandım, dedim:

— Sən oynamaqdan gələnə qədər yata bilmədim.

— Əlbət, xoç yorğun imişsen...

Nə isə südü sağlıq ocağın qirağına apardım. Tez sağlıq gəlməyimdən qoca arvad xoslandı və dedi:

— Ruqiyə, bu tezliklə sağlan mal yarı süd verer. Əlüstü bulaqdan su dolduran kimi oldu.

Ruqiyə cavab verənə kimi qarı qazana baxıb tez mənim üzümə baxdı.

Qoca qarı başını bulayıb dinmez alaçıga getdi. Ruqiyə üzümə baxıb qımışdır; üzərimə sabah güneşi doğan kimi oldu. Gül qonçəsində şəbnəm işildayan kimi, dodaqları arasında dişləri almaz kimi parıldadı. Bu halda qoca kişi güle-güle:

— "Mən sənə demədimmi ki, Əhməd qoçaq oğlana benzeyir". Doğrudan da, arvadın saçı uzun, ağılı gödək olur, — deyərək alaçıqdan çıxıb ocağın qirağına geldi.

— Əhməd, mənim qarım deyir ki, Əhməd bir saatın içinde bir böyük inəkləri sağlıbdır. Mən də yarım-yarımçıq sağlıbdır sandım və darıldım, baxanda mənim özümdən çox sağdığını gördüm, öz-özümə peşman oldum.

— Allah peşman etməsin, atam! — dedim.

İndi söylə görüm, tüsəng atmaq bacarırsanmı?

— Fəmən-yəmən əlimdən gəlir, — cavab verdim.

— And olsun ikimizi yaradana, sən boş adam deyilsən. Ruqiyə!.. Arvad!.. Bunlar haradadırlar, huy vermirlər?

Qoca kişi özü cilvəli oğlan kimi tərpənib alaçıqdan tüsəngi getirdi və dedi:

— Al, at, görək necə fəmən-yəmən bilirsən. — Qoca martini (aynalı tüsəng) aldım elime, dabanını aşağı basdım, ağızını əjdaha kimi açdı və patronu uddu. Qoca baltamı götürüb uzaqda duran palid ağaclarının birinin böyründən əl böyüklüyü qədər ağartdı, gəldi, tüsəngi üzümə qaldırdım, ağarti qaravula minər-minməz şeytana əl atdım, səs saldı... tüstü dağıldı. Ağartının ortasında bir qara gördüm, qoca kişi yüyürdü, oradan bağırdı:

— Lap ortasına!..

Qonşulardan da neçə adamlar gəldilər, qoca kişi qayıtdı:

— Lap ortasına! Belə tuşqul atıcı mən görməmişəm, qarovullamağı da çox uzaq çəkmədi, amma yenə düz vurdu, çox hesab ilə vurdu!

Anrı yanında arvad səsi gəldi. Qulaq verdim. Ruqiyə idi. Qızılar ilə söhbət edirdi. Qonşuların bir qoca kişi dedi:

– Gülləsi dəyən yerə bir daha başqa gülə yapışdırsa, vurucu olduğunu sübut edər.

Qoca kişi mənə ümid bağlamışdı, dedi:

– Mərcə girərsənmi?

Qonşu cavabında:

– Girərəm, – dedi.

– Bir at! Qoyma, oğlum, at sənindir.

Ruqiyyə dal tərəfimdə mələk-ül-hifz¹ kimi durub vücudu ilə mənə ürək verirdi. Baxdım, üzümə qımışdı. Qoca martin yenə məşəyə gurultu saldı, tüstü dağıldı, gözümüzü oraya zillədik...

“Afərin, afərin!” səsi ağızlardan birdən qopdu. Nöqtə yenə bir idi. Mən dedim:

– Baxınız, bəlkə, gülə yan ötübdür.

– Doğrudur, – dedilər.

Qoca baltanı götürüb qonşu ilə getdi. Ruqiyyə lap şadlığından az qalırkı ki, ağlasın. Mənim belə deməyim bir az kefini pozdu...

Qoca kişi sesləndi:

– Bir deşikdə, ikisi də bir deşikdə!

Ruqiyyə yenə də gül kimi açılıb güldü.

Mənim adım düşdü dillərə. Oğlanlar, qızlar, gelinlər və qocalar məni gördükdə “gülləni gülleyə yamayan bu hərifdir”, – deyib biri-birinə göstəridilər.

Qoca qarı da isinişdi, məni şirin buyurub sayılıyirdi.

VII

Qoca kişi ilə arvad axşamlar tez yatırdılar. Ruqiyyə ilə mən ocağı qalayıb gecənin bir müddətinə qədər səhbət edirdik. Mənim nə halda olduğum Ruqiyyəyə məlum deyildi və əlemi-məhəbbətdən buna bir kəlmə də deməzdim. Belə məsum cənnətdəki huri kimi bir zatə məhəbbətdən söz deyib könlünü bulandırmağa cürət etmirdim. Başım bələli idi. Bələli başıma geləndən söyleyirdim, diqqətlə qulaq asındı və can yaxan yerində özünü saxlaya bilməyib ağlayırdı.

Ruqiyyə ağlayırdı... Bəli, Ruqiyyə ağlayırdı.

¹ Burada “insanı qoruyan mələk” mənasında işlənmişdir.

Zalımlar əlində sixintimi, namus və qeyrətimin ləkələndiyini, qan ilə onu təmizlədiyimi eşitdikdə, bir necə dəfə dedi: “Yazıq Əhməd, yazığım necə gəlməsin... axırdı ürəyim yandı...”

Zindana düşüb əlim, ayaqlarım zəncirdə, qaranlıq, rütubət bir künçdə ac və susuz işlədiyimi eşitdikdə dedi:

– Ciyerim başı yandı, az qaldı ki, ağlayım...

Bu zindandan o biri zindana keçən vaxt yolda gecə vapordan¹ suya düşüb, üzüb çayın kənarına çıxana qədər dalımcən tüsənglər atıb, məni fəna halda yaraladıqlarını, sonra üç gün, üç gecə səhralarda qalıb, ölüm ilə elləşdiyimi biləndə tab eləməyib “füqəra, zavalı oğlan, məni ağlatdın”, – deyib ahəstəden ağlamağa başladı...

– Bizim aramızda belə zülmü özünə iş-peşə edən adam yoxdur, – dedi.

– Ruqiyyə, elə fikir etmə ki, başqa yerde adamlar zülm, zilletdən qeyri özgə bir şey bilirlər... Siz burada Allahın qoltuğunda, dağların başında hər kes özünə şad kimi dolanlığı halda, orada “varlıq-yoxsulluq” bir-birinə dolaşaraq əhalinin bir hissəsini edib soltan, o biri hissəsini qul, möhtac... bundan da zülm törəyir. Bu səbəbə adam adımı canavara dönüb yeyir, – dedim.

Ruqiyyə cavab verdi:

– Onu-bunu mən bilmirəm, sizin əhalidən bizim əhali təmiz görünür...

Bir necə gün bundan sonra Ruqiyyə ilə ocağın qırığında səhbətə məşğul idik, birdən Ruqiyyə məndən sordu:

– Əhməd, sən öz vətəninə gedəcəkmisin?

Sözümü deməyə, ürəyimdəkini acmağa yaxşı məqam düşdü, dedim:

– Sənə bağlıdır...

Ruqiyyə təəccübə dedi:

– Necə mənə bağlıdır? Kef sənindir.

– Xcyr, əzizim, Ruqiyyə, mən sənə bağlıyam. Bu bağlı kəssən, gedərəm. Yox daha məni bərk bənd etsən, qalarəm.

– Mən anlamayıram nə deyirsən, Əhməd...

– Mən səni çox-çox istəyirəm...

– Mən də səni çox istəyirəm. Nə olsun?

– Mənə yar ol, Ruqiyyə...

¹ Gəmi

Ruqiyyə mətləbi anladı, ətrafa baxdı, bir kəs yox idi. Dan şəfəqi kimi qızardı.

– Böyle sözü qızamı deyərlər? – deyib durdu ki, getsin, mən əlindən tutub əylədim.

– Ruqiyyə, mən deməyirəm ki, ana və babansız mənə yar ol... Bir söylə, gözəlim, baban izn versə, mənə gelərsənmi?

Ruqiyyə gözlərini yerə dikib xeyli müddət cavab vermədi, axırda iki gül dodaqlarının arasından bu kəlmə çıxdı:

– Babam verirsə, mən...

Ruqiyyənin yarpaq kimi titrek əlindən mənim əlimə bir atəş və yaxud göydə oynar şümşada bənzər bir şey keçib varımı yandıra-yandıra ürəyimdə yanmış alovaya qarışdı. Ruqiyyə elini əlindən üzüb alaçığa qaçıdı. Gözüyaşlı, ciyəri atoşlı ocağın qırağında qaldı. Bir azdan kişinin gülüşünü çitdim. Qulaq verdim. Qoca kişi: "Allah belə yazıbsa, mən nə deyim", – dedi.

Görünür, Ruqiyyə əhvalatı atasına deyibdir, şadlığımdan az qaldı ürəyim partlaşın. Qoca kişi çıxdı:

– Oğlum! Ruqiyyəyə "mənə gel" demisən, onun da sənə meyli var. Menim də sözüm yoxdur. Təəccüb qalmadınmı? Sizlərdə qərib bir adama qız verməzdilər. Amma bizlərdə görürsən, verirlər. Bizim üçün şah və gədə təfavüti yoxdur. Bunların mənası nə olduğunu bizlərdə tək-tək bilən var, o da bu axır zaman şəher ilə bizim aramızda əlaqə düşəndən bəri bizim də aralığımızda adamdan adama təfavüt qoymaq hasil olur... Ruqiyyə sənə gedir, həmişə qalarsan, Ruqiyyə arvadın olar, gedərsən, kağızını verərsən. Biz sənə ixtiyar işlədə bilmərik.

Şadlığımdan gözlərim yaşarıb bir kəlmə söz deməye qüdrətim çatmadı. Qocanın əlindən öpüb kənardı dayandı. Ömrümün çrağı, canımın dayağı, könlümün sorağı, baxtımın gülüstəni Ruqiyyə idi, Ruqiyyə!

Məhəbbət coşdu, məni bürüdü, "Ruqiyyə! Ruqiyyə!" dedirdi. Ömrümün şিশেশi Ruqiyyə idi. Ruqiyyə... sinar isə xakister olaram, sikrimdə idi. Bəli!.. Ömrümün şishesi sindi. Amma mən...

Qəzanın işi, çərxi-fələk pcəsəsi! Dönyamız dərə-təpəli, dərin-dərin quyulardır: qanxor, rəhmsiz, ikibaşlı əjdahadır, – deyib bağlırıq. Bağırmaga haqqımız varmı? Mən özüm-özümə etdim, buna qəza nə etsin?

VIII

Qulaq as, gör, özüm-özümə nə etdim.

Dərviş dayandı, könlü təlatümə gəlmış dərya kimi daşib nitqi bağlandı, boğazı boğuldu, nəfəs nəfəsə macal vermirdi, kəsilə-kəsilə zor ilə qəlbindən çıxırı.

Nökərçəmiz bir cam bugłana-bugłana bişmiş süd gətirdi, başladım qaşıq ilə içmeye. Dərviş handan-hana özünə gəldi, bir udum çay aldı, boğazını yaşıladı, yenə də danışmağa başladı:

– Bilirsən canımda nə yanğın var? Ruqiyyə məni, mən Ruqiyyəni, artıq bir-birimizi sevirdik. Məhəbbət gülü könül bağında dərin kök atdı, nə mən, nə də Ruqiyyə buna mane olmadıq. Zəhmətimiz əfvayı getmədi. Dilədiyimiz arzuya nail olduq. Bir gün Ruqiyyə mənə birdən-birə dədi:

– Babam sənə söylədi razıdır, məni al, mən sənə gedirəm.

Mən mat-məbhut qaldım. Bilmedim röyamda bunu görürem, yaxud zahirdə qulağım səsə düdüd? Ətrafa boylandım. Dünyanın üzərinə südrəngli ağ pərdə çəkilmişdi. Aya baxdım. Ay gülümsünürdü. Ulduzlara baxdım, yerlərində oynasındılar. Ocağa baxdım, qəhqəhəli gülürdü, alovumu oynadırdı. Meşə, gecə. Sirləri örtən, günah işi basdırıb dəfn edən gecə birdən-birə qulağıma piçildədi: "Durma, hərif, məhəbbət bazarı açılıbdır, bəxtin yuxudan oyanıb, tez xırıdar ol."

Ruqiyyənin üzünə baxdım. Yanaqları rəng verib rəng alırdı. Köksü yuxarı qalxıb aşağı enirdi, bədəni əsim-əsim əsirdi.

"Sənə aldım, yarın oldum" – qışqıraraq ağuşumu açdım. Ruqiyyə itən kimi qolumun arasından züyündəyib çıxdı və ilan kimi ayaq üstə durdusa da, ləngərləyib qucağıma yixıldı. Lakin tez ayağa sıçrayıb durdu və çıxb getdi.

Özümü itirdim, nə ctməliyəm bilmədim, əhvalım təgyirləşdi, huşum və bədənim ləmsləşdi, pozğunlaşdı, özümü duymaz oldum. "Ruqiyyə!" deyib bağırdım. Şikarını itirmiş səyyad kimi boynu-buruq mələl və miskin ocağın qırağında qaldım...

Ay qara buludun dalına girdi, yenə qara pərdə çəkildi, ocağın alovu söndü, meşədə xışlıtı artdı, quşlar sakit oldular.

Bir zaman eşitdim:

– Əhməd, balam, üstüaçıq niyə yatıbsan, soyuq dəyər!

Bu, qoca kişi idi, durdum. Dan yerinə şəfəq düşmüdü, malları yellədim, gün çıxar-çıxmaz evə gəldim. Qoca kişi ilə qoca arvad ocağın qırğında oturmuşdular. Kefləri yox idi, nə var idisə, ürəyimə qan damdı, qoca arvad mənə dodi:

– Balam, Ruqiyə naxoşlamış, güyümü apar bulaqdan su getir! Ruqiyə günortaya yaxın durdu, amma kəfi yox idi.

Üzüne baxdım, üzümə baxmayırdı. Üç gün kefsiz dolandı, Gecələr oynamamağa gedirdi. Amma oynamazdı, gülməzdi, köksünü ötürdü. Yoldaşı Ayışənin “Ruqiyə, niyə kəfin yoxdur?” – sualına “Sonra sənə söylərəm”, – cavab verirdi. Ruqiyənin bələ süst halı qarını qorxudurdu. Ruqiyəyə cin dəymış hesab edirdi. Evde davam edən belə bir hala tab eləməyib, bir sabahı mal arxacının qulağında fikrimə nə gəldisə, birdən-birə qoca kişiyə dedim:

– Dayı, mən rüsxət ver, mən gedim, – və özüm də təəccüb etdim. Amma söz ağızmanın çıxmışdı. Fəqir kişi lap mat qaldı:

– Nece, oğlum? Burda məger... Mən anlamayıram.

– Yox, dayı, sizdən mən çox razıyam. Atadan, anadan görmədiyim hörməti, məhəbbəti mən sizdən gördüm.

– Özgə nə səbəb var isə söyle!

– Səbəbi özünүze məlumudur.

– Məndən aşan iş isə, oğlum, qət-ümid olub, bizi atıb getmə.

– Bəxtimə ümidi yoxdur, dayı. Bəxt dediyin kəsilməmiş, zahiri gözəl bir almadır, birdən çürük çıxdı. Onda sen nə edəsən, mən nə edim?

– Burdan getmək sənə bəxt açarı isə mən nə deyə bilərem, oğlum, ixtiyarın var.

Evə gəldik. Ruqiyə də evdə idi. Qoca kişi arvadına dedi:

– Əhməd gedir.

– Hara gedir?

– Vətəninə gedir.

– Hara gedir?

– Bilmirəm. Bizi qoyub gedir. Hara gedir, özü bilir, Allah yaxşı yol versin!

Ruqiyə dəli kimi üzümə baxdı. Nərgiz gözləri yaş ilə dolub helqələndi, rəngi-ruhu qaçı. Canımda bir uşunma peyda oldu, dişlərim şaqquşıldı. Az qaldı canımı yanğı düşsün.

Qoca arvad dedi:

– Qoyma getsin, üzümüz-gözümüz öyrənibdir. Oğul gözündə görmüşük, biz ki ona bir yamanlıq etməmişik, niyə gedir?

– Kefi clə isteyir, mən nə eləyim?

Mən istədim ki, “salamat qalasınız” deyim, yaş məni boğdu, deyə bilmədim, ağladım. Qoca kişi də, qarı da ağladılar. Ruqiyə durub alaçığa qaçı, orada şarpadan yixildi. Qoca kişi də qarı da oraya yüyündülər. Mən də özümü oraya saldım... Ruqiyə yaralı abu kimi özündən getmişdi.

Ruqiyə özündən getdi...

Qoca qarı özünü yola-yola mənim qabağında dayanıb dirənmiş, lap gözümün içində baxdı və sonra dedi:

– Səs ver, səs ver, cana gəlsin...

Özümə gəldim, toxraqlanıb özümü Ruqiyənin üstüne saldım, əlimi aynalıya uzadıb dedim:

– Dayı, dur məni öldür, dur məni buna qurban elə, mənim qanım, canım Ruqiyənin yolunda qurbanı!

Qoca kişi geriyə sərpilib əqli başından sıçramış, təngildəyə-təngildəyə dala duraraq əlini belindəki əyri xəncərə uzatdı.

– Əlini saxlama dayı, öldür məni...

– Yavaş! Yavaş! Ya yuxudayam, ya divanəyəm. Yavaş! Yavaş!

– Ya öldür məni, yaxud Ruqiyəni mənə ver. Bu ikisindən biri olmasa, dünya mənə haramdır!

Qoca kişi qeyzə gəldi:

– Nəməkbəhəram, şeytan, dala çekil!

Xəncəri çıxardı.

– Ruqiyə mənə qismət deyil, öldür...

Başımı Ruqiyənin döşünə qoyub ölümümü gözümün altına gətirdim, qoca xəncəri endirən zaman qarı qolundan yapışdı:

– Qoca kafir, saqqalını qana bulamaqda nə var?

Ruqiyənin bəxtinə çıxıbdır, ver getsin.

– Qoca şeytan, dala dur, səni öldürərəm!

– Öldür, amma özün fikir elə, bir həftə bundan qabaq Ruqiyəni Əhmədə verək deyen sən deyildinmi? Əhməd qızını intihasız, hədsiz-hesabsız sevibdir. Sidqi dildən gələn məhəbbət ağaclar dibində, kol dalında burma qaranlığından izah olmayıb, igit oğlu kimi meydana çıxdı. Əhməd Ruqiyənin kişisidir.

Qoca kişi əllərini saldı, xəncər əlindən yerə düşdü. Ruqiyəni özünə gətirdikdən sonra bizi qucuyub “Allah sizə yar olsun, Allah

sizə pənah olsun”, – deyib bizimlə bərabər ağladı... Ruqiyə ağladı... Mən ağladım.. Dördümüz də ağladıq. Bu ağlamaq ayrı ağlamaq idi... Belə ağladıqca yenə ağlamaq istəyirsən, yaşın hər bir qətrəsi sənə təsəlli verir. Yağış nə qədər gurultulu yağsa, sonra hava o qədər xoş və aydın olur...

IX

Dəriş bir stekan da çay istədi və söyləməyə davam etdi. Dünyanın yolları çırpılı, işdəkləri çəlpə¹ şəkillidir. Düz yol ilə getdiyin yerdə dünya ağızını yoxuşa salsa yaxşıdır. İnsanın peşəsi dünyanın yoxuşlarını dırmanmaqdır. Böyle zehmetə dayanmaq mümkündür. Yox, adamı gətirib qayaya dırayıır. Burada nə etmeli? Nə çare var? Gərək qayaya da dırmaşasan, daş altında yatmaq ölülərə yaraşar. “Bir canım var, ruhum var, sahibi ixtiyaram”, deyən kəs daş dibində oturub, daş başına gözünü direməz. Ağıl azır, göz kor olur, daş qopub başımıza düşür. “Qəzadandır, olacağa çarə yoxdur” və yaxud “Çıxan qan damarda durmaz”, deyib özümüzü təskin edirik. Mən də öz əlim ilə daşı öz başına salıb, “qezanın təqdiri imiş”, xalqlar kimi deyib, uzun-uzun müddət özümü təskin edirdim. Sonra ağlım tara-züləndikcə ağlın çəşməsi qəza imiş. Mənim də ağlım çəşdi, olmazmı olar, oları olmaz tanıdım, gözümə deyən torsine göründü. Arzusunu çəkdiyim zad məni doldurdu, könlüm usandı, özgə bir ərməğan axtarmaq xəyalından nə xilas və nə də doya bildim.

Vətən... Əvvəl dünyani gördüyüm yer, əvvəl canım, ruhum və bədənim gün-gündən açılıb, düzəlib, doğrulub, var-yoxu, dünyanın dadını və ləzzətini duyduğum, növbənöv duyğuları və rəngberəng sıfətləri hifz edib, zəhnim aləmimdə və işiqlı dünyada kara mindirdiyim məkan, Ruqiyənin mahi-liqasına, günün şəfəqinə boyanmış al qırımızı içərimə çəkdi. Ruqiyə əvəzində duman arasında sayə gördüm... Məni qınamığa ixtiyarın var... Hərçond batını axtarsaq, insanın hissiyyat tərəfinə nəzer atsan, məni qınamığı özüne bilmərə haqq-hesab eləməzsən... Nə deməkdir, vətənim yadına düşübdür... Cox da Vətənim mənə zillət verdi; zəhmət çəkdirdi, axırda didərgin saldı, çöllərə buraxdı, qürbet qapısını üzərimə açıb məni qərib etdi! Nə etmeli? Balası yolunda canını oda yaxsa, “uf”

¹ Çarpaz

dməz ana, acığ tutanda, canı-civari, ruhu olan, qanından olan, cismindən hasil olan, fərzəndini döyür, yenə sonra ağuşuna çəkir... Vətənim anamdır, incitdiše, indi ağuşunu açıb “gel” deyir. Mən getməzdim, amma qan çəkirdi, qan aparırdı, ruh parübal açmışdı, könül cuşa gəlmışdı, qəlbim “Vətən, Vətən” vururdu.

...Getdikcə qəm qəlbime uğradı. Ruqiyədən gizlədim, istədim Vətən məhəbbətini Ruqiyə məhəbbətində qərq edim, bacarmadım. Vətən məhəbbətini Ruqiyə eşqi-atəşində yandırmaq istədim, qesdim yerimədi, Ruqiyənin zülfəri ilə dolaşmadı, tora düşmədi.

Hər növ xilas olmaq fikrinə düşmüssə, daha da artacaq. Daha da hırslı Vətən məni özüne təref çəkirdi... Fikrim-zikrim Ruqiyədən Vətənə getdi... Mən də möglub oldum. Vətən məhəbbəti aşb-coşub ləpəsi məni arxasına aldı. Qəm və qüssə canımı düşdü, Ruqiyə agah oldu.

X

Bir dəfə dedi:

– Nədir dərdin, Əhməd? Dərdinə məni də şərik et.

Əvvəl bir istədim deyəm ki, bir dərdim yoxdur, amma aldatmağı rəva görmədim və dedim:

– Dərdim böyükdür, sən çəkə bilməzsən.

Cavabında:

– Sənilə bərabər birə on da olsa, taqətim var, – dedi.

– Böyle dərd üçün yaranmayıbsan, əzizim, sən dərd bilməz idin, mən səni dərd bilən etdim. Bu, özü böyük xə tadır, – dedim.

– Yox, özgə bir derdin olsa idi, deyərdin... Sən məni dəxi sevmişsən, – deyib əlləri ilə üzünü tutub ağladı. Barmaqlarının arasından mormər arasından su tökülen kimi yaş axdı. Ürək verib, Ruqiyəni kiritdim...

– Ruqiyə, mənim Vətənim yadına düşübür, divanə olmuşam, amma sən məni zəncir ilə bağlanmış kimi bağlayıbsan, – dedim.

– Vətən... orada kimin var?

– Heç kəsim, Ruqiyə! Bunların hamisinin əvəzində Allah səni yetirdi və mən də “bəsti” deyib, ona həmdüsəna dedim...

– Bəs bələ olanda səni oraya nə çəkir? – deye sordu.

– Havası, suyu, dağları, daşları... torpağı... ömrümün ibtidası, nə bilim səbəbi nədir, anlamıram... Mən gcdəcəyəm, Ruqiyə, – dedim.

– Bəs mən nə qayırim?
 – Sən də gedək!
 – Mən də gedim? Nəcə ola biler?
 – Gördün, Ruqiyə? Vətənidən, bu dağlardan, bu daşlardan ayr
 düşmək fikri necə səni yaman xofa saldı...
 – Atam, anam var, – dedi.
 – Sən elə xəyal edirsin ki, mən buranı qətiyyən tərk edirəm?
 Nahaq! Buranı mən tərk edə bilərəmmi? Özün fikir elə!
 – Burada nəyin var? Var-yoxun bir mənəm, məndən də us
 nıbsan, məhəbbət atəsi sönübüdür, – dedi.
 – Ruqiyə! Ruqiyə! Böylə demə, demə. Burada, Ruqiyə, can
 ının yarısı var! Canımın bir hissəsi Vətənimdə hasıl olubsa, o biri ləz
 zətli, dadlı hissəsi bu dağların aralarında kök atıb, meyvə veribdir! Bunu bil ki, yarı hissəm buraya, yarı hissəm oraya bağlıdır. – Ciye
 rimdən bağlıyam, qoparmaq istəsem, ömrüm bitər, həyatım uçar, viran olar. Bir tərəfdə Vətən işe, o biri tərəfdə mənim dayanacağım: ömrümün direyi, həyatımın işığı, gənəsi sənsən, Ruqiyə... Gedək, üç, dörd aya səni buraya getirərəm. Gelməz isəm də, bu yerlər, bu dağ
 lar məni çəkib getirəcəkdir. Çünkü səni mən burada tapmışam. Mən sənə bağlı, sən də bura bağlı. Sən mənə bağlı, mən də oraya bağlı. Sən olan tərəzi ağırdır... Mənimlə gedərsənmə, gözəl yarım?
 Dodaqları açılar-açılmaz sabah ycli deymış gül yarpağı kimi tə
 pəndi.
 – Gedərəm, – dedi.
 – Qalma, yarım, qalma, qalsan, bivəfa yar deyərəm, – deyə ürək
 verdim.
 – Qala bilmərəm, qala bilmərəm, qalsam səndən ayrı olaram,
 – deyib Ruqiyə gülümsündü, sonra boynumdan qucaqlayıb zar-zar
 ağıladı.
 – O yaşlar indi də o yan-bu yana axıb ürəyimi yandırır!
 Yaşın içərisində hicqira-hicqira dedi:
 – Apar, haraya aparırsan apar! Amma məni özündən cida salma,
 ayrılıq oduna dözə bilmərəm.
 – Həvvə anamız bilsəydii ki, nəvəsi mənim əlimdə zəlil və mis
 kin, ixtiyarıma bağlı, emrimə müti, hökmüm yanında müqəddəs ol
 acaqdır, yəqin ki, babamız Adəmin başına elə bir qəziyyələr get
 rəndi ki, arvadlar hemişə bizim üstümüzde sahibi-ixtiyar olardılar...

Ruqiyə məlul və mehzun evə getdi. Bunun pərişan halını anası
 görüb, xəbər aldısa, bir şey duya bilmədi. Mən də məqamı
 axtarırdım ki, fikrimdə olanı bir yol ilə qoca kişiye deyəm... Bir neçə məqamı
 mən özüm qəsd ilə ötürdüm. Bu binəvaların övlad sandan tək bir
 qızları var idi... Bunu da mən əllerindən alıb, aparsam, bunlar dərdü
 qəmdən və qüssədən təklikdən məhv olarlar deyirdim. Ömrümü
 Ruqiyənin ömrünə bağlayaraq dünyanın var-yoxunu duyduğum
 yurddan daşımb, məşənin başındakı yurdda dəyələri düzmüşdük.

Vətənin “gəl, gəl” sədasi qulaqlarında zəng kimi çalınırırdı, “ge
 dimimi, getməyimmi?” sualından daşınib “gedirəm” qət etmişdim.

İşin gedisi qoca kişi ilə arvadına qəsdimi söyləmək ili... Bu da
 çox çəkmədi.

Sabah idı, gün çıxıb xeyli qalxmışdı, mallar yavaş-yavaş sağına
 gəlirdilər. Ruqiyə ilə mən də gelən, inəkləri sağırdıq. Ruqiyə
 özünün ineklərindən Qaragöz adlı inəyi eydirdi. Buzovu onun qabaq
 ayaqlarına bağlı, özü də inəyin sağmasına dirsəkləndi, mən domu
 şub sağmağa başladım.

– Bu inəyi çox artıq həvəsle sağıram, – dedim.

– Niyə? Mənimdirmi, deyin?

– Həm sənindir və həm də yadındadırı, bu inəyi sağarkən bir
 birimizin adını çəkdik?

– Yadimdadır!

Ruqiyənin gözləri süzüldü, özü də xərif köksünü ötürdü. Badya
 doldu. Köpüyü aşib yerə töküle-töküle südü qazana tökdüm. İnəyi
 sağarkən dedim:

– Ruqiyə, səndə eşq, məhəbbət, ineyində süd həddən ziya
 dədir. Sənin kimi arvadı, Qaragöz inəyi kimi inəyi olana bəxtəvər
 demek hemişə yaraşar.

Ruqiyə cavabında bunu söylədi:

– Bir aşiq bizim yurdumuza gəlib çıxmışdı. Kişiər getməyə
 qoymadılar. Gecə qaldı, mərəkə yiğildi, bu da aşiq Qəribən, Koroğludan, Kərəm ilə Əslidən danışb türki söylədi. Herdənbir
 aşiq söyləyirdi: “Məhəbbətin toru var, düşən çıxmaz”. O zaman
 mən balaca idim, məhəbbətdən, yordan, yoldaşdan xəberim yox
 idi. Bu sözlərin məzmununu qanmadım, amma nə isə, bu ana qəder
 fikrimdə davam edir. Səni sevdikdə məhəbbət nə imiş qandım və
 toru olduğuna da inandım. Amma bu axır zaman məhəbbətin toru
 yox imiş. Var isə davamsızdır...

Artıq deyə bilmədi. Sesi boğuldı, amma ağlamağını mənə bilməmək istədi. Ruqiyənin nə demək istədiyini qandım.

– Ruqiyə, and olsun o köpün şlösəsinə! Bu malın bərəketinə! And olsun o gözlərindən axan yaşlara!.. Ruqiyə, Ruqiyə, məni yandırma... canımdan əl çəkerəm, səndən əl çəkmərəm. Sən mənim ruhumsan! Kim ruhuna qəsd eylər? Səninlə gedib, səninlə gələcəyəm.

– Onda bari tez gedək ki, tez də gələk, – dedi.

– Bu gün qoca dayıma dcyərəm, – dedim.

Buna Ruqiyə cavab vermedi. Atasından, anasından ayrılmış Ruqiyeyə ölümə bərabər idi. Məndən ötrü böylə bir artıq zillətə Ruqiyə razi oldu.

İnəkləri sağıb üç qulplu qazanı doldurduq, hərəmiz bir qulplundan yığışıb, qazanları ocağın qırığına gətirdik. Qoca arvad ilə qoca kişi bizi baxıb fərəhənləndilər.

– Qoçaq qızım, ərindən cansız dcyilsən!

Həqiqətdə Ruqiyədə bir pəhləvan qüvvəti var idi. Bir dəfə meşədən bir maral vurmüşdum, yekə buğa kimi bir şey idi. Ortasından saqqaladım, yarısını Ruqiyə, yarısını da mən dalımıza alıb evə gətirdik. Söyleyirdilər ki, Ruqiyə toyda özü yaşında canlı dayısı oğlunu yıxmış. Bir dəfə xam at tuturduq, at Ruqiyənin yanından keçən zaman Ruqiyənin əlindən komənd çıxdı. Düyün atın boğalarını yerə dırədi, atı geri çəkdi, at dal ayaqları üstündə göyə qalxdı, ona qədər özümü yetirib atı tutdum. Ruqiyə belə Ruqiyə idi.

Qərəz, qoca arvad qızının üzünə baxdı, tez həl perişan oldu. Ruqiyənin kefsiz olduğunu ana gözü seçdi. Sordu və dedi:

– Ruqiyə, qızım, səndə nə var, kefin yoxdur?

Onun əvəzində qoca kişi:

– Nə var, elbet, əri ilə dalaşıbdır, – dedi.

– Yox, əri ilə dalaşana oxşamır.

– Bir şey yoxdur, ana can, – dedi.

– Allah elə eləsin, balacığım!..

Ruqiyə alaçığa getdi, ocağı qalayıb süd qazanlarını qoca kişi ilə ocağa asdıq, üçümüz də eyləşdik. Qoca arvad yenə dedi:

– Əhməd də kefsizdir, üzünə baxanda ürəyimə qan damdı. Bunda nə var isə, xeyir isə, xeyir xəbəre bənzəmir.

Mən dedim:

– Hə var, anam? Mən bir Vətəni yoxlamaq istəyirəm.

– Bu azından bir ay çeker, belə uzun ayrılığa necə dözək!

Qoca kişi pozuldu, tükləri qabarıb biz-biz oldu, qasıları sürçüb az qaldı gözlərini örtüsün. Arvad heyran-heyrən baxırdı, bir xeyli müddətdən sonra dedi:

– Axırı belə olduğunu mən özüm yaxşı bilirdim...

Qoca dillənmədi. Ürəyim vurunurdu, gözlərim qocanın ağızında idi, axırda dedi:

– Get, biz səni güc-bəla ilə saxlaya bilmərik...

– Dayı, mən tək gedə bilmərəm.

– Yoxsa, Ruqiyəni də aparmaq istəyirsən?

– Bəli!

Kişi qəti surətdə:

– Ola bilməz, baxıb-baxacağımız bir qızdır. Onu da sən apar qurbanə tulla... Yox, oğul, dilim quruyar, buna “he” dcyə bilməz, – dedi.

– Bir aya qədər ikimiz də qayıdib gələrik.

– Yox, qızımı bir gün də desən gözümüzən o yana buraxa bilmərəm. Bizim həyatımız ona bağlıdır, dərtib üzməyə bizdə nə ixtiyar var, nə də güc var!

Qoca qarı tab elemeyib ağladı. Kişi dedi:

– Ağlama, ağlama, Əzrayılın özü Ruqiyənin canını almağa gəlsə, onun özünü də yaxın qoymaram.

Bu əsnada Ruqiyə kirpiklerini aşağı salmış, yavaş-yavaş qədəmini ata-ata gəlib dayanaraq:

– Baba, məni öldür, amma Əhməddən cida salma, ayrılığına döze bilmərəm, – deyib çəkildi.

Qoca arvad kişi ilə acılı ilan kimi dik qalxdılar, qoca arvad bağırmış dedi:

– Allah amandır! Ruqiyə, belə söz!

Qoca kişi acıqdan əsdi, bir söz deməyə nə qədər qəsd etdi, nitqi bağlındı. Xeyli vaxtdan sonra özünü yiğib bir dəfə “Ruqiyə adlı balam yoxdur”, – dedi.

Ruqiyə bunu alaçıqdan eşitdi.

– Allah, hay dur!

Səsi bizim qulağımıza geldi, qoca qarı balasının imdadına çatmaq qəsdi ilə timsindi. Amma qoca kişi əli ilə işaret etdi, arvad yerində qaldı. Qulağımıza xırıltı gəldi, qoca qarı “biinsaf, balam olur, mən nece baxmayım”, – deyə alaçığa yüyürdü.

Alaçıqda sürüntü bərkidi. Bir də qarı özünü eşiyyə saldı.

– Ruqiyə boğulur! – deyərək bağırdı.

Məndən qabaq qoca kişi özünü yetirdi. Nə var, nə yox bilmədim, ancaq onu gördüm ki, qoca kişi xəncəri çekdi, qaldırdı ki, endirsin, dal tərəfdən xəncərin tiyəsindən yapışdım, iki-üç dəfə dartındı, tiyəni əlimdən buraxmadım və bağırmış dedim:

– Qoca, nə qayırırsan, əvvəl məni öldür!
– Oğlan, burax, balam ölüm! – dedi.

Birdən gördüm Ruqiyə alaçığın sənəcəsindən çatı ilə asılıbdır. Qoca xəncəri endirdi. Ruqiyə qucağıma yixildi. Bir neçə gün Ruqiyə yə özünə gəlmədi. Düşəndə sayıqlayırdı. Can yanğışından atıtmadı, ovçu əlindən qurtaran maral kimi döyünb töysünürdü. Gecələr ələm-ələm çalxalanırdı. Qoca arvad lap özünü itirmişdi. Qoca kişinin də özündən xəbəri yox idi. Qulağının dibində top atılsa idi, əsla qırıpınmazdı. Mən özüm yuxuda idim, süst idim. Gözlərimiz qupquru qurumuşdu. Can evimiz elə bir məramə düşmüsdü ki, ətrafımızı qapayan kainatdan bir əsər duymayırdıq. Bu töremə, hətta, qonşuların da hallarını pozub xarab elədi.

Bize baxaraq heç kəs bir şey deməzdi, hamı məndən üz dönderirdi. Qız və gəlinlər rast gələndə, qorxa-qorxa mənə baxıb tez keçirdilər.

Hamının məndən zənd ilə zəhləsi getmişdi... Deyirdilər, bu hərifdən sakın dolanmaq lazımdır, bundan xəta əskik deyil!

Ruqiyənin yaxın bacılıqlarından biri olan Ayışə rast gələndə məni dindirmirdi. Bir dəfə mən onu danışdırmaq istədim, olmadı. Bir qoca qarı öz gəlini ilə bulaqda mənə rast gəldi. Gəlin mən tərəfə baxmadı, baxmağı o yana dursun, hələ bədəni iрə getdi, deyəsən, sinəsinə xəncər çaxdılar. Qoca arvad nuru sönmüş gözlərini örtərtməz mənə sarı oynadıb dedi:

– Bu adam gələn yollara niyə daşlar döşənmədi?

Mən də cəsətdim.

Ruqiyədən çəkinməsəydilər, dəliqanlı oğlanlar məni tikə-tikə edərdilər. Onlar deyirdilər: "Nə qədər olsa, yenə Ruqiyənin əridir..." Bundan çox əziyyət çəkirdim, canım qayət sıxlırdı və gah-gah da gözlərimə zihrilik çökürdü, başım gicəlib hərlənirdi...

Bu dəliqanlılar məni dərimin üstündə doğrayıb itləre atsaydilar, baxımdan çox xoşnud olardı... Hərdənbir elə bir fəna hala uğradı ki, az qalırdı deyim: "Allahını sevən, məndən bir qırıq qurğusunu əsirgəmə..."

Ruqiyənin yanında məluł, miskin başına pərvanə kimi dola-nırdı...

"Ruqiyəmi, Vətənimi?" suali üreyimin tellerindən bir cüre səda ilə qopurdu. "Əlbəttə, Vətən" cavabı şiddetlə cismi-canım evində dövran edirdi. Amma "Ruqiyə" cavabı viranəyə dönən könlümün uzaq bir guşəsində zar-zar zarlıdayırdı...

Yavaş-yavaş Ruqiyə özünə gəldi, gözlerini açdı, məni gördü, gözlərini yenə yumdu. Gül kimi solmuş dodaqları tarpendi, amma söz deməyə qüdrəti olmadı. Bunun sabahkı günü Ruqiyə yenə gözlərini açdı, məni görçək gözlərindən gülümşündü və zəif səs ilə dedi:

– Mənim arzum ölmək idi, bu da başa gəlmədi. Mən Əzrayla qismət deyilmişəm.

– Yox, Ruqiyə, sən tək mənə qismətsən.

– Öyle imiş, yoxsa mən fikir edən kimi olardım.

Cox qismətlərimi qəza mənim əlimdən alıbdır. Və Cox gözümü dikdiyim qismətlərdən, murazlardan məni binəsib ediblər. Daha bəsdir, nə xəberdir? Zillətlər ilə mən muraz bəsləyəcəyəm, arzu gözləyəcəyəm, o da ümidi evini bərbad edəcəkdir? Mənim ömrüm mübarizə meydanıdır. Qəzanın işi-peşəsi mənim ömrümde cövlən edib, mənim ilə cəng və cidala çıxıb pişik siçan oynadan kimi oynatmaqdır. Bəsdir, artıq dözməyə məndə nə səbir var, nə də qərar. Durmuşam fəleyin qabağında, səni mənə rast getirdi, istədi sənə göstərib, mənə bir gözəl ümid bağçası bağışlayıb, yenə onu od vurub yandırsın, mənə can ağrısı versin, məni can yanğısına salsa... Fəleyin böylə fikri başa gəlmədi, cünki mən də cana doymuşam.

– Səni qəzanın əlində dartıb aldım, sən oldun mənim. İndi başıma bir ayrı fənd qurur, ayrı dolamalı yollara salır. Mənim bir tərəfimdə Vətən, o biri tərəfimdə sən... Ruqiyə, Vətən könlümü... yox cəmi varımı tutubdur... Vətən coşur, daşır, Ruqiyə! Coşur, yandırır, vətən qanına vurub, Ruqiyə, vurub ürəyim!

Ruqiyə gözüyüməli idi, nəfəsi tez-tez işləyirdi, sözlərim bir az onu perişan elədi. Dayandı, gözlədim, Ruqiyə gözlərini açmadı.

Axşam düşdü, yerə qaranlıq çökdü, qoca kişi ilə qoca qarı namaz qılmağa məşğul olanda, alaçığa girdim. Ruqiyə sordu:

– Əhməd, sənsənmə?

– Mənəm, – cavab verdim.

– Bu sabah dediyin sözler məni pərişan elədi. Fənə bir halda olduğunu anladım.. Zərər yoxdur, nə etməli? Arvad deyən bitməyibdir, nə deyəsən, razıyam, nə dərəcədə zəhmətlərə buyursan, düçər olmağa hazırlam. Bu gündən sonra Ruqiyə sənə pərvanədir, yandır, yax, qovur, her nə bələlər olsa, her nə xətələr olsa, hər nə əziyyətlər olsa, boynuma alıb, senin uğrunda durmuşam.

Dərvişin dili dolaşdı, əlilə gözlərini örtdü, əlini gözlərindən çəkməyib dedi:

– Görən ins və cins arasından arvaddan yazıq, her dürlü dərdlərə, azarlara qarşı bir zəvəyyül həyat varmı?.. Əşhədü billah, eger var isə... Tez dişarəyə baxdım. Qoca kişi ilə arvad hələ namazdan fariq olmamışdır.

– Haraya gedirsen?

Qayıtdım. Ruqiyə oturmuşdu, qara şəvə kimi zülfələri ətrafına tökülmüşdü, yanında əyləşdim. Dedi:

– Haraya isteyirsən, məni özünlə apar, səndən cida düşmeye məndə hərəkət görmədim, özümü həlak etmək qəsdinə düşdüm, amma bu sabahdan bəridir ki, nə burada qalmaq ilə və nə də özümü vurub öldürmək ilə səndən ayrı düşmək mümkün deyil, anlamışam... Gərək mən senin yanında olam, hicran atəşinə dözəcək hal məndə yoxdur, apar öldür... Sen öldür.

Ruqiyə başını çıynimə söykədi... Bir-iki güne özünü ləp düzəldti, durdu. Qoca arvad bir az açıldı, üstünə gün düşmüş kimi oldu. Amma qoca kişi kefsiz idi, qaşqabağı yer ilə gedirdi, rəng-rəmzindən zəhər damirdı.

XI

Ruqiyə əvvəl babasına yaxın düşmək bilmədi. Amma sonra yavaş-yavaş onun qulluğunda bulunmaqdə oldu. Getdikcə axşamlar hamı ocağın qirağında əyləşib səhbətə məşğul olduq. Doğrudur, əvvəl qoca kişi ləp kələcindən qaçaraq dururdu. Ruqiyənin kefi açılmış, keçmişdəki təki gülüşü, oynaqlığı onun üzərinə çəkilmiş qara şadırı rəf etdi, amma arası mən ilə sazlanmadı, bu da məni incidirdi...

Bir gün yenə ocağın qirağında yiğilib oturmuşduq. Nə tövr oldusa, səhbətin bir ucu Ruqiyənin qərarına gəlib keçdi. Ruqiyə ləp arxayı dədi:

– Babam, Əhmədi tutub sizdən ayrılsam, sizdən keçməyib Əhməddən ayrılsam, necə dözüm, nəcə dayanım? Özümü həlak etmək istədim, amma əcəl gəlməyibmiş, mən də salamat qaldım.

Qoca kişi gözünün altından qızına diqqət ilə baxırdı. Deyəsən, təzəcə görmüşdü. Amma Ruqiyə babasının üzüne baxmamağa səy edirdi. Qoca kişi “him”, – dedi, Ruqiyə başladı:

– İndi fikir edib anladım ki, özümü öldürsəm, Əhmədden ayrı düşərəm, qiyamət ayırsı olaram. Özümü həlak etməkdən bilmərə daşınmışam. Əhməd hayana gedərsə, o yana gedəcəyem fikrində bərk qərar tutmuşam...

Qoca kişi başını qaldırıb:

– Ruqiyə! Səni mən tanımaz olmuşam və yaxud sən əvvəlki Ruqiyə deyilsən! – deyib bağırı.

Ruqiyə cavabında:

– Babam, səbəbi nə olduğunu bilmirəm, amma onu yeqin bili-rəm ki, Əhməddən ayrılsam, ölümə vasil olacağam.

Qoca kişi bağırmış dedi:

– Öl, ölüm bundan yaxşıdır.

– Baba...

– Kes! Sən mənim balam deyilsən! Sən bəlaşan, bala deyilsən!

– Baba, rəhm ct!

– Kimə, atadan, anadan keçib yol ilə gedənə qoşulub gedən qızamı?

Ruqiyənin yaşı ilə dolu, kövrəilmiş gözləri anasına tərəf baxdı. Bu gözlerin “ana, durma hayıma çat” dediyini qoca qarı anladı.

– Ey, qoca kafir, saqqalın ağarıbdır, amma ağlına heç dən də düşməyibdir. Ruqiyəni evdə qatıq iyməsinə tay tutmayacaqsan ki... Dəliqanlılardan biri tərlən göyərçini çalan kimi çalıb götürəcəkdir. Ruqiyə sənin alt çənəni kəsib oturmayıacaqdı. Bu zavallı qızın bəxtinə bu zavallı oğlan çıxiبدir. Ver, her yana istəyir, aparsın. Nə qara tikan olub, bu ikisi bir-birinə meyil salıb sarılmamaq istəyən güləllərin arasında bitibsnən?

Qoca kişi dərin fikrə getdi, sonra özünə zor verib dedi:

– Qoy sabah getsinlər.

Qoca kişi durub təngildəyə-təngildəyə alaçıga getdi. Ruqiyə ağlayırdı, qoca qarı da ağlayırdı. Amma mən... yox. Sabah açıldı, inəklər sağılıb sürüldü, qoca kişi bizim hamımızı alaçıga çağırıb yiğdi və məndən sordu:

- Gedirsənmi?

Mən dinənməyib başım ilə işara elədim. Xeyli müddət heç kəsdən bir ses çıxmadı, atasından anasına, anasından atasına heyran-heyran Ruqiyyə gözlerini dolandırdı. Anasına baxanda Ruqiyyə aman istəyirdi, amma atasına baxdıqda onun üzündə, gözlərində dəhşət vəqəf olduğuna vahimə duyurdu.

Qoca kişi barmağını mənə tərəf uzadıb Ruqiyyəyə dedi:

- Bu hərif ilə gedəcəksənmi?

- Bəli, baba, istəyirəm...

Cavabını Ruqiyyə öylə qeti bir surətdə verdi ki, qoca kişinin əlli yanına düşdü. Bir dəqiqe keçmədi, bayaqkı aslan kimi tüklərini biz-biz edib məhabətli duran qoca, indi quzuya döndü... Fəqir, miskin, məzlüm, can yandıran can yanğıından qoyşurula-qoyşurula gah mənim, gah da qoca arvadın üzünə boylanırdı.

Dinmədim. Gözlərimi yerə dikdim... Qoca kişi öz-özünə yuxuda sayıqlayan kimi deyirdi:

- Tək qaldıq, tək qaldıq. Qaldıq tək... Qəzadan imiş, qismət imiş, belə olacaqmış. Bilsəydim ki, bu tövr olacaqdır, Ruqiyyəyə bunu göstərərdimmi? Qarı, olmaya bu şeytandır, iblisdir! Ruqiyyə belə deyildi, yaxşı qız idi. Qızı olanlar bize küsənlidilər... Yox, yox böylə olmaz idi. Bu, iblis özüdür. Ruqiyyə Allahın yaxşı bəndəsidir, gəldi, aldatdı... Yox... yox, bu hərif iblisdir, iblisdir, iblisdir!

Qoca qarı qorxmuş mənə tərəf baxdı. Dodaqları dualar zikr edirdi. Qoca əmdi, Ruqiyyə ilə qoca qarı onu tutuldular. Özümü qocanın ayağına saldım. Ayaqlarından öpməyə başladım.

XII

Hamımız, qoca kişi ilə bir yerdə kənddən elvida edib şəhərimizə varid olduq. Çoxdan tərk etdiyim Vətənin havasını ürəyimə çəkib doldurdum, amma vətəndaşlarım mənim gəlməmə açıqqabaq göstərmədilər. Şad olmaqları və məmnuniyyətləri o yana dursun, bəziləri həttə mənim gəlməyimə təəccüb edirdilər. Bundan mən çox incidim. Öz ürəyimdə dedim: "Gelmişəm bir, gedərəm iki". Atamdan qalan yarısı ucuq damı təpib sakit olduq.

İkinci gün Ruqiyyə şəhər dolamasından usandı. Amma mendən gizlədirdi. On gün keçməmiş qoca kişi dedi:

- Böylə yerdə partlaram, mən gedəcəyəm.

Mən dedim:

- Dayı, bir az da qal, şəhər məişətinə isinişərsən.

- Yox, balam, yox, mənə təsəlli vermə. Qara mcəşə qabağında, göy dağ başının üstündə olmasa, qara naxırın, ağ sürüünün mələti-sini, göyün şaqquqtisini, gurultusunu eşitməsəm, mən dolana bilmərəm. Bınlarsız dolanma mənə haram olar... Burada mən yata bilmərəm. Niyə? O yanda malın göyşəməsi, ilxının oxrantısı, qulağima gəlmir, burada qalıbm? Necə qalıbm? Başım üstündə yarpaq-yarpaq ilə danışırıbm? Yox, yox, mən qala bilmərəm. Bir az da qalsam, yeqin, çatdayıb olərəm. Qızım, sevgili balam...

Ruqiyyəyə tərəf baxdıqda gördüm ki, Ruqiyyənin gözlərindən yaş sel kimi axır.

- Ruqiyyə, sən də darıxmayırsanmı? Ahu kimi seyr etdiyin otlaqlar, dirmaşdırıq qayalar heç yadına düşməyirmi?

Ruqiyyə cavab verməyib mələl-mələl, miskin-miskin, gözüyaşlı, dodaqları və yanaqları titrər mənim soyuq, buz kimi soyuq üzümə baxdı, nə baxdı... O baxış məni o zaman hırsıldındısa, qəlbimi cəhənnəmə döndərdidə, amma indi o baxış yadına geləndə, vücduma bir yanma düşür ki... yanib partlayıram, dudi-dumanım ərşədirək olur... Dayan, yenə yanğı canımı düşdü, qoy özümə gəlim... ah, ah, ah!

Dərviş iki əli ilə başına vurub yumruqlarını gözlerinin qabağına dayadı, özü də o yana, bu yana bir necə dəfə ləngərlədi, sonra dedi:

- Nə ofaydı, bu baxışı sənə göstərə biləydim. O zaman o ne əsər, nə yanğı olduğunu cavan qəlbin anlardı. O baxış elə bir baxış idı ki, cəllad görəsə idi, xəncərini yerə atardı. Hərami görseydi, el ayağı bağlanardı... Bu baxış nə deyirdi? O baxış deyirdi: "Öldürmə, əfv et! Öldürürsən, qanım halal!..." O baxışı onda mən qapmadım... Ruqiyyə ağlayırdı. Qoca kişi dedi:

- Görürsən? Çallı-çomənli, gur bulaq, göy dağlar, sarı qayalar yadına düşübüdür, ağlayır.

Mən cavabında dedim:

- Cox fikir etmə, dayı. Arvad yaşı, bahar yaşı, yağar-yağar gün işildayan kimi quruyar.

- Yox, yox, sən deyən kimi deyil. O yaşı quruyan yaşlardan deyil, gözlərindən yaş soğulsə, qan axar, qan soğulsə, qan ağlar. Ruqiyyə,

qızım, kızlar oğlanlara, oğlanlar da kızlara qismətdirlər. Sən de bunu sevdin, öz canına bədəl bildin. Bizi, Vətəni tərk etdin. Qəzadan bu iş böylə törəyəcəkmiş, törədi. Təğdirə təgyir yoxdur... Əhməd səni sevir, isteyir, yandım-yandım deyir. Əhməd sənə nə qədər yarımdesə, qərarım desə, balı-pərim desə, yenə qoca atanı unutma. İşdir, xudanəkərdə dara düşsən, cana yetsən, yarın eğyar olsa, "qoca babam, hardasan, durma, harayıma çat", – de. Yerlər qulaqlıdır, deyərlər. Dadın qulağıma çatar.

Ruqiyyə işqira-işqira ağlamağa başladı.

– Ruqiyyə, sən lap dəli imişsən! Ərə gedən atadan, anadan keçməzsə, necə olar? – Qoca Ruqiyyəni barmağı ilə göstərərek, – böylə olar!

Burada mən istədim ki, söhbəti zarafata salam, dedim:

– Qız anasından olanda bacalarına baxıb deyir, bu baca bizim baca deyil. İndi sənin bacan budur.

Əlim ilə pəncərəni göstərdim, amma zarafatımdan da bir şey çıxmadı. Qoca kişi bir azdan sonra dedi:

– İndi gedəsi oldum. Sağlıq ilə qalasan, qızım.

Ruqiyyə özünü atasının üstüne salıb, ata-qız qol-boyun olub ağlaşdılar. Amma mən yox. Ağlamadım. Hələ həyasızlığım o dərəcəyə çatmışdı ki, acığım da tuturdu. Deyəsən, ata və bala vidalaşmağa haqları yox idi. Qoca kişi o günü axşam yola düşdü, bu tezliklə gəlməyini vədə verdi.

Ruqiyyə bir necə gün bihuş, sayə kimi dolandı, işi ağlamaq idi, evin bir tərəfində oturub, gözlərini uzaqda görünən qarlı dağlara zilləyib gömülündəndi və pünhan ağlayırdı. Məni görçək göz yaşını silib üzümə gülürməsəyirdi. Görürsənmi, bize xoş gəlməkdən, bize yaranmaqdən ötrü binəva arvadlar özlərinə nə zor verirdilər? Böylə şey, özünə zor vermək, adama qayət çətindir. Amma mən... Ona da mənim acığım tuturdu. Gizli ağlamağa da ixtiyar vermirdim...

Ruqiyyə gün-gündən gül kimi solmaqdə idi. Ürəyi darıxdığı, mənə aşkar idi. Bir dəfə dedim:

– Ruqiyyə, çoxmu darıxırsan?

Kefim açıq olduğunu bilib güle-gülə dedi:

– Şəhər-şəhər deyib söyləyirdilər, mən də cənnət kimi bir yer olduğunu hesab edirdim. Şəhəriniz cənnət deyilmiş, cəhənnəm imiş. Burada Tanrının havası da yoxdur ki, nəfəs alasan... Sən yanında olmasa idin, indiyə qədər ölmüşdüm. Mənə can verən bir sənsən...

Bu dağ çiçeyi bir elden solmaqdə idi. Evə girmək istəməzdə. Sabahdan axşama qədər qapımızda olan söyüd ağacının altında oturub qarlı dağlara baxırdı. Hərdənbir soruşurdum:

– Ruqiyyə, niyə eşikdə oturubsan? Evdə otursan yaxşı olmazdim?..

– Evdə xəfə var, qaranlıqdır, otura bilmirəm. Eşikdə oturmaq şəhərdə eyibdirmi? Eyib isə, bundan sonra çıxmaram. Amma bu ağacın altında oturmaq mənə qayətdə xoş gəlir. Yarpaqlar xışıldayır, ürəyim tel-tel olur. Vətənim...

Ruqiyyənin könlü Vətənini döyürdü. Gurultu yağmur yağanda pəncərənin qabağında oturub tamaşa edirdi. Bir dəfə belə yağmurda tab edəmməyib, evdən dışarıya çıxbı, yağış altında dolanmağa başladı. Yere çökçərmə çökəndə Ruqiyyə eşikdən evə gəlmək istəmirdi. Qapımıza bir buzov gəlməşdi. Ruqiyyə onu tutub iki qucağında sevdi...

Ruqiyyə bir tərəfdən solurdu, saralırdı. Əvvəlki Ruqiyyədən bir səs qalmışdı, bir də saçları idı...

Ruqiyyə əlimdən gedirdi.

– Əhməd, mən təngnəfəs oldum, nefəs almağa burda hava da yoxdur, mən darıxıram.

Ruqiyyənin sözlerine belə cavab verdim.

– Allahı sevirsən, başımdan əkil! Xəlqə yarayan hava buna yaramaz oldu. Səndən ötrü burda bir ayrı havamı lazımdır? Get, harda ölürsən, ölü. Mənim başımı, beynimi aparma...

Axır sözleri dəxi acıqlı dedim. Ruqiyyə bir söz deməyib gözlərini aşağı dikdi... Oxa dönmüş qara kirpikləri gözlerinin üstüne kölgə saldı. Bir dəqiqə keçməmişdi ki, yaş Ruqiyyənin burnunun ucu ilə şoralanıb töküldüyünü gördüm... Bu isə mənə xoş gəlməyib də dedim:

– Də! Yenə başladı. Ağlaya-ağlaya məni öldürüb ağlar qalarsan.

Ruqiyyə yaşılı gözlerini qaldırıb mənə ötergi baxdı və işqira-işqira mənə cavab verdi:

– Səndə insaf əli yoxmuş...

Bundan artıq bir söz deməyə qadir olmadı, Ruqiyyə eşiye çıxdı. Bəli, məndən insaf əli xırpadan kəsilmişdi. Bundan özümdə əsər görürdüm. Ruqiyyə o saat yanında ölüb dəfn olsa idi, bir zərrə qədər də qulağıma girməzdi. Hələ, bəlkə, ürəkdən bir az şad olardım.

Nə isə, Ruqiyədən doymuşdum, usanmışdım. Hətta ayrı bir arvad almağı hərdənbir könlümdən keçirirdim. Öz-özümə deyirdim:

– Bu nə idi alıb gətirdim? Tanrının heyvanı məndən başqa bir zad bilmir. Get bilmir, gəl bilmir. Anrı yox, bəri yox. Başına bəla gətirdim. Mən buna rast gələn günü niyə dünya virən olmadı?

XIII

Böylə-böylə fikir və xeyaldan sonra məhəlləmizdə və qeyri məhəllələrdə olan qızları və dul arvadları bir-bir fikrimdən keçirirdim. Görürsənmi... necə vəfali idim? Ruqiyə kimi arvadın üstünə qeyri bir arvad almaq istəyirdim.

Bir mən böylə deyiləm ki, bizim çoxumuz, bəlkə də, hamımız böyleyik. Bugünkü arvad sabah üçün yaramaz, gərək ayrışı olsun. İşim tərəqqiyə minmişdi, əlimdə pul görünürdü. Pul da adam azdırən olur, məni də azdırı. Əvvəl azmağım arvad gəzməyim oldu. Ruqiyəni bir tövr başından rədd etmək xəyalına düşdüm. Bir dəfə ona dedim:

– Gəl səni evinize göndərim.

Ruqiyə soruşdu:

– Özün getmək istəmirsenmi?

Mən cavab verdim:

– Gedərdim, amma burada işimiz-gücmüz var. Bunları kimin üstüne töküm gedim?

Doluxsunmuş dedi:

– Mən də sənsiz öldürsən də, getmərəm. Səndən ayrı dözüb dura bilmərəm.

Özünü saxlaya bilməyib yenə ağladı. Mənim lap acığım tutdu:

– Sənin ağlamağın məni lap təngə gətirdi. Bu nədir? Səni dindirmek də olmur!

Amma Ruqiyə darıxırıldı, sıxlırdı. Evdə tutulmuş ahu kimi vuruxurdu. Divarlar onu basıb əzirdi. Gahdan qıraq bağlara gedirdi, burda gül kimi açılırdı. Rəngi-rəmzi düzəzlirdi. Amma qeyri zaman solurdu. Ceyran kimi çölləri, maral kimi kolları, keçi kimi qayaları, quş kimi ağacları, yağış və yağmur altında gəzən Ruqiyəni dörd divarın arasına salmışdım...

Şəhərdən qıraq böyük bir ağaçlıq meşə var idi. Bu da bizim evin pəncərəsindən görünürdü. Evimiz ucda idi. Bura Ruqiyənin tamaşa yeri idi...

Əlimdə qaçaq mal tutulmuşdum. Qurtarsam, Ruqiyə ilə yaxşı rəftar etməyi özümə əhd etdim. Cərimə cehətdən xilas oldum. Lap kefi kök evə gəldim. Ruqiyə də açıldı. Mcşeyə aparmağımı söz verdim. Ruqiyə uşaq kimi danışib-gülməye və gültüb-danışmağa başladı. Bir az qaldı ki, sevindiyindən durub oynasıń.

Bir necə gün böylə Ruqiyə üçün xoş keçdi. Sınan şey bitməz, nə idisə mənim qəlbim Ruqiyədən sinmişdi. Gör bu Ruqiyəyə nə zülm etdim?

Yoldaşım ilə pozulmuşduq. Kefi xarab, qaşqabaqlı evə gəldim. Ruqiyə xəbərsiz idi. Qabağıma çıxıb, qollarını boynuma salıb məni sevmək istədi. Amma mən... nə etdim? Ruqiyənin yarasını təzelədim, sinəsinə çal-çarpaz dağlar çekdim... Nə etdim? Mehəbbət şüşəsini vurub sindirdim, qəlb evini yuxdım. Ruqiyəni güc ilə itələyib bir şillə üzünə vurdum. Nə tövr şillə? Qapının ağzında yıxıldı.

Dərviş ara verib kəsdi. Ürək coşmuşdu, danışmağa onda ixtiyar qalmamışdı.

Mənim nəzərimi qurutu gözləyən uşaq cəlb etdi. Bu balaca qurut qorуuqçusu oturub, əlindəki uzun çubuq ilə yerə vura-vura ağlına gələni mahnı qaydasında düzüb oxuyurdu.

Şikəstə havasını bayatı havasına, bayatı sözlərini segah havasına, segah sözlərini şikəstə havasına qoşub, halyanı çalyana, çalyanı halyana qatıb hərc-mərc bir şey edərək özünün gününü keçirirdi. Bu vaxt qorуuqçunun dal tərəfində eşşək saymazyana otlayaraq başını eşidilər-eşidilmez qırpida-qırpida, addim-addim sevdiyi qurutlara yaxınlaşırıldı. Qabaqdakı dəyədən bir səs uşağı xəbər etdi, uşaq öz küy-kəleyindən bir şey eşitmədi. Eşşək öz qoduğu ilə yaxınlaşdı, tələsik ağızını uzadıb bir necə qurut götürdü. Bunları ağızının dal tərəfinə itələyən kimi bir dexi ağızını uzatdı. Bu halda haman qabaqdakı dəyədən qızın səsi arvadın səsinə, arvadın səsi qızın səsinə qarışaraq bir hay qopdu: "Ay gədə... ay gədə, qoyma! Toş-toş! Qoyma qurutu eşşək yedi..." Bu səslərə qonşu arvadların səsləri qarışdı: "Qoyma eşşək, ay gədə, toş-toş" sözleri və itlərə "qıs, qıs" səsi və itlərin səsi bir-birinə qarışdı, bir hay oldu.

Sayıq qorуuqçu dönüb geri baxdı, ogrunu görçək başdan-ayağa qeyz ilə doldu.

– Ay sənə çər dəysin, – deyib qoyununa canavar düşmüş çoban kimi yerində sıçrayıb durdu. Eşşək düşmənin ayıq olduğunu biliib,

qulaqlarını qırıpıldı başı aşağı dala qınc ata-ata dərə aşağı qopdu. Uşaq bunun dalınca düşdü. Harada var, harada yox, qurut sərgisinin yanında iki başqa uzunqulaq hazır oldu. Bunu görçək arvad-uşaq, it bağıra-bağıra quruta tərəf qaçışdilar. Yenə “toş-toş”, “qıs-qıs” səsi biri-birinə qarışdı. Əvvəl itlər çatıb eşşəklərin dalından dəyidilər. Uşağın anası bağrıdı: “Bıy səni Allah öldürsün, Qasım... Bıy!.. Bıy!.. Görürsenmi, qurutun bir tərəfini çər dəymişlər köçürüblər... Allah sizin yiyeñinizin evini yıxsin. Mazarat oğlunun eşşəkləri kimin imiş? Gördünmü başımıza gətirdiklərini, ay camaat!.. Ah, Qasım da... bir var ki, yaxan əlimə keçməye...”

Qasım yaxınlaşdı. Arvad başını qaldırıb burnu gördü, durdu. Qasım səfəch deyildi. Eşşəklər qaçıb canını qurtaran dərə ilə bu da bayraq qaçıdı. Arvadın əlindən yamanca çıxdı. Dərə başı aşağı yel və quş kimi getdi.

Bu töreyən əhvalatdan dərvişin xəbəri olmadı. Özünün ürəyindəki qalmaqal həddən ziyadə idi. O qalmaqalm hay-huyundan etrafda olan qalmaqalı dərviş eşidə bilmədi.

XIV

Sondan-sona başladı:

— Ruqiyə daha da soldu, yandı, qaraldı. Gül kimi solan Ruqiyə qara kömürə döndü, gah xəstə, gah canızıyan yixıla-yixıla evde sayə kimi dolanırdı, yeməkdən-içməkdən kəsilmişdi. Hərdənbir öskürdü, mən də... mən biinsaf bundan qulluq tələb edirdim. Qulluq etməyə taqəti yox idi, amma nə durmağa və nə oturmağa qoymurdum. Özündən gedirdi. Gözleyirdim özünə geləndə daha artıq, ağır qulluğa buyururdum. Bihü olurdu, gözleyirdim huşu gəlirdi, bir ayrı iş buyururdum. Axırda durmağa taqəti kəsildi, yerindən dura bilmədi. Bir qız bələdləmişdim, elçi gönderdim, aldum. Üç gün toy edib evimə gətirdim. Ruqiyənin yerini aldı. Ruqiyə bir söz demədi, öz canının hayında idi, gece sabaha qədər zar-zar ağlayırdı. Can ağrısından, can yanğınsından dəxi betər yata bilmirdi. Ah çekirdi, qan, yəqin... lap gerçekli qan tüpürürdü.

Bu, təzə arvadımın xoşuna gəlmirdi, yenə nə qədər olsa arvad idi, zarlıtu onu perişan edirdi. O ki qaldı mənə, deyəsən, bu zarlıdayan sevdiyim, can verib can aldığım və yaxud can verib can alan,

uğrumda bu tövr zəhmətlərə düşən Ruqiyə deyildi. **Ruqiyədən** gələn ah-zar, ufultu bir çibin qədər də qulağında vizildamayırdı.

Bir də geləndə gördüm ki, təzə arvadım atamdan qalan **köhnə** toyuq damını təmizləyir. Mən sordum:

— Nə qayırırsan?

— Buranı təmizləyirəm ki, Ruqiyəni buraya qoyaq, yoxsa orada lap zənn ilə zəhləmi apardı.

Bu mənə əsla əsər etmədi, dedim:

— Yaxşı sözdür, qoy burada yatsın, heç atası-babası da belə təmiz yerdə yatmayıbdır. Keçə altında yatan bir köçəri qızıdır, bu ona lap padşah evi kimi olacaqdır.

Arvadımın xoşuna gəldi, güldü.

Ruqiyə bir köhnə keçə üstündə, bir köhnə cırıq kılımdə yatırdı. Mən baş tərefdən, təzə arvadım ayaq tərefdən götürüb Ruqiyəni toyuq damına gəldik. Bizim qəsdimizdən xəbərdar olan Ruqiyə başını dönderib bir müddət mənim üzümə baxdı, gözleri yaş ilə doldu, dodaqlarını tərpetdi. Nə demək isteyirdisə də, deyə bilmədi, dodaqlarını yenə acmaq istədi. Nə idisə də deyəcəkdi, yaxud ahını çəkəcəkdi, bilmirəm... ah da çəkə bilmədi. Ruqiyənin nə baxışına, nə də ləbüddi hərəketlərinə tab edəmmədim. Harada isə də, nədən isə də könlümə... qara küfr ilə dolu könlümə bir az mürəvvət şölesi düşüb, məni canı yanana, mürəvvətli etmək qəsdinə düşdü, haradan isə rəhmdən bir qıgilçım qəlbimə düşmüşdü...

Ruqiyənin başı, üstə doğru durdum. Ruqiyə o yana, bu yana susuz ilan kimi taqətsiz yalmandı. Axır öz-özünə güc verib başını yenə mənə sarı dönderib gözlerini gözüümə dikdi...

Bu baxışda, həm məzəmmət, həm məhəbbət və həm də rişxənd var idi. Bundan böyük nə qədər zəhmətlər mənə versəydi, haqqı var idi. Amma belə haqqı bilən kimdir, bildirən kimdir? Güc ilə zor haqqı meqamındadır. “Haqqın var” desən, zor azar, “zorun var” desən, haqq batar. Zor ilə haqqı bir yerdə görmək çətin bir işdir. Zorun var idi, haqqı, gün kimi parlaq haqqı zorun qara cirməsində gizlətdim. Bunu bulmağa Ruqiyədə nə taqət və nə qüvvət var idi.

Binəvanı zor əzdi, dünyadan rədd etdi... qabaq-qabağa Ruqiyə ilə durmağa işarə etdi. Amma gözünün evində gizləndim. Ruqiyə əlini yuxarı qaldırıb şarpadan yanına saldı, dizinə vuracaqdı, bacarmadı. Əli qalxdığı kimi yanına düşdü. Biçarə başını yastıqda o

yana, bu yana buladı, gözlerini yumdu. Mən elə bildim ki, canını tapşırıdı, amma döşü zəif-zəif qalxıb düşürdü. Arvadım toyuq damında nə lazım isə düzəldib dışarı çıxıb dedi:

— Az qalmışdı ki, iyden boğulan.

Ruqiyyə gözlərini acdı, günüsünün üzünə dirənmiş baxdı, gözlərini dolandırdı mənə baxsun, amma mən daldalandım. Ruqiyyə gözlərini ycne yumdu. Mən baş tərəfdən, təzə arvadım ayaq tərəfdən yapışdıq ki, Ruqiyyəni toyuq damına qoyaq. Bu halda cansız-cəsədsiz Ruqiyyədən dehşətli bir səs çıxdı ki, menim qollarım boşaldı. Ruqiyyəni götürməyə taqət qalmadı. Arvadım üzümə pis-pis baxdı, dodaqaltı söyləndi, mən cavab vermedim.

Ruqiyyə iki dəfə o yana, bu yana çapaladı, bir dəfə xırıldadı, süst düşdü. Döşünün qalxması artdı, can boğaza toplanırdı.

— Molla, molla!

Birdən-birə yuxudan sərsəm oyanmış kimi bərk-bərk bağırdım, arvadım səksəndi.

— Tez molla! Mollasız tamam olur...

Bunun cavabında arvadım yasin şərifini başladı. Hələ başdakı “türcəun” a gəlmışdı, Ruqiyyə ruhunu tapşırıdı. Quru bədən od kimi yanıb, qıçılcımı ilə xalqı yandıran bədən, indi buzlar kimi qabağında uzanmışdı

Gül kimi rəng verib, rəng alan sıfət saralıb solmuşdu.

Məhəbbət bağçasında bülbüller kimi cəh-cəh edən dil lal oldu... Ruqiyyədən nə qaldı? Heç zad!

Gözlerimə qarantalıq endi, başım hərləndi, az qaldı yixılım, əyləşdim, durdum, ycne başım hərləndi, ycne əyləşdim, başım döşümə düşdü... Keçmişlər Ruqiyyə ilə bərabər gözümüz qabağında dolandı...

Bəlli!.. Ruqiyyə yenə yadına düşdü.

XV

Dərvish başını əllərinə söykədi. Bu qərar üzrə bir necə dəqiqliq qaldı. Bəlkə, dəxi artıq qalaydı, amma bu halda dağın dalında göy guruldu, dərvish başını qaldırıb qulaq verdi, təhqiq etmək qəsdidi ilə məndən sordu:

— Deyəsən, göy guruldu?

Başım ilə işaret etdim. Bu əsnada bir daha güclü guruldu. Dərvish irpə getdi, gözləri o yana döndü, gövdəsində vahimə var idi. Göy guruldayıb cənuba tərəf aşdı və Dəlidəğin başında uzaq top kimi partlayıb, göye səs sala-sala dağların dalında kəsdi.

Dərvish bir dua zikr etdi və sonra dedi:

— Böylə bir gurultu onda, Ruqiyyə can verəndə də oldu. O gurultu mənim canımı elə bir fəna qorxu salıbdır ki, əvvəl gurultu canımı vahimə salır, amma sonra bərkisəndə qorxu çıxır... Ruqiyyə məni belə gündə qoydu, canını xilas etdi. Canımda yanğı, qəlbimdə yanğı, könlümədə yanğı, gözlərimdə yaş qoyub getdi... Ruqiyyə öldü, köhnə esq, köhne məhəbbət oyandı...

Göy bir də daha bərk guruldu. İndi gurultu məğribdən məşriqə keçdi, bir karvan yel geldi. Məlek bir uşaq ilə arxadan körpə buzovları gətirməyə gedirdi, yel bunun donu ilə oynayıb zülfərini dağıdırıb ötdü, ruzigar buludlaşdı. Çətin dağın dalında xırıltı başladı, bizim qarabaş qız siğircimizi (malotaran) oyadırdı:

— Əli, a gədə, dur, dolu gəlir. Körpə buzovları gətir, dolu döyüb aparar, qayadan-qafqacdan salar...

Gör, gör ki, Əli durmaq istəmirdi, qız bunu qorxuya saldı:

— Dur, vallah, xanım gələr, gözlərini töker...

Bir arvad qız ilə qurutu yığmaqdə idilər, bir karvan da yel geldi, güclü idi. Alaçıqların və deyələrin əteklerini oynatdı və ycne Mələyin donuna qanad saldırıb keçdi, göy iki dəfə bərk-bərk bir-birinin dalınca şaqqıldı. Çətin dağdan Sarı bulağa adladı, xırıltı bərkinəkəndə idi. Yenə bərkisdi, bir necə damcı yağış dəyədə tappildədi, bir ağ noğul kimi şey dəyəmin qabağında yuxarı hoppanıb əveliyin arasına düşdü. Bunun dalınca bir necələri hoppanmışdılar və bu arəfədə çətəni şaqqıldılar. Dəyədən baxdım, göy guruldayırdı və Çətin dağın döşündən dolu aşib gəlirdi... Göy qoşa şaqqıldı, dərvish qorxmuş, çətənə qıslıdı. Bu ötməmişdi ki, bir də daha bərk çataqlı şaqqıldı. Dərvish kündən çıxdı, dizi üstə qalxdı, “yahū” — deyib zəncirini cinqildatdı... Dolu gəlib çatdı, qoşa və yaxud tek gurultu bir-birinə macal vermirdi, yel qıjıldayırdı, dərə guruldayırdı, dolular şıqhaşırıq çətənə dəyirdilər...

Dərvish eşiye çıxdı.

— Ağa dərvish, hara? — Mənim səsimi çataqlı gurultu basdı, dərvish nə münacat isə başladı, gurultudan və xırıltıdan sözlerini

seçə bilmədim, ancaq beytlerin axır gəlmələrini eşidirdim, o da iki gurultunun arasında xırıltı bir az ara verəndə qulağıma gəldi... “Mustafa haqqı... Kərbəla haqqı... Rza haqqı... dua haqqı, Rah bir çarə yareb... duayə...” Bu kimi sözlər də göy gurultusu ilə bərabər dəyəye dolurdu.

Baranımı çıynımə atıb dərvişin dalınca çıxdım, amma yalnız ayaqlarım doluya tab edəmmədiyindən yenə dəyəye girdim, ayaqqabılımı geyinib yenə çıxdım... dərviş yavaş-yavaş, dolu başından vura-vura enişdən enirdi.

— Ağa dərviş! Ağa dərviş!

Qoşa-qoşa gurultu səsimi çıxmaga qoymurdu, baranımı çıyımında güc ilə saxlayırdım. Dolu quş yumurtası yekeliyində olardı. Əllərimə dəydikcə əllərim ağrayırdı, əynim qalın idi, mən də dərvişin dalınca endim, bir də dalda səs cıtdım:

— Ay ağa, xanım deyir haraya gedir?

— Get de, bir yana getmirəm, dərvishi qaytarmaq isteyirəm.

— Sən getmə, mən gedim qaytarım, — deyə Əli qopdu.

Dərvış dolunun arasından bir az görünürdü, Əli çatana qədər gözdən itdi. Amma münacat səsi yerden ərşə, gurultuya qarşı gedirdi. Dal tərifimdə bərk tappilti eşitdim, baxdım, qoyunlar büküm-büküm olub dəre başı aşağı axıb gelirlər. Mən bunun qabağında idim, yerim xata dan sakın deyildi. Qoyunlar məni basıb əzə bilərlər. Dağa qaçdım, çoban bağırırdı: “Ha, qoyun... hey...” Qoyun sözünə baxmayırdı, çoban dalınca yürüdü. Qoyun ötdü, şaqqılıtı şiddetləndi. Amma dolu xirdalaşdı. Hərdənbir yel hücumu ilə məni bir neçə qədəm ireli atırdı... göy guruldayırdı, dərviş guruldayırdı, sel qız-qız qıjıldayırdı, sanki yer ilə göy bəhsə girmişdi. Əli geldi, mən sordum:

— Dərviş hanı?

— Nə qədər elədim gəlmədi, yolu əlinə tutub getdi.

Xeyli durdum... göy guruldayırdı, yel guruldayırdı, sel qıjıldadı, amma dərvişin səsi, ha qulaq verdim, qulağıma gəlmədi. Bir az dayanıb yenə qulaq asdım... Göy qoşa-qoşa şaqqıldayırdı, dərələrde sel qıjıldayırdı, vizildayırdı, odlu şimşəklər qara buludları şaqqalayırdı, amma dərvişden xəbər yox... adamdan səda yox idi. Adam ölmədi, yetmədi, məhv olmadı, insan kainata qarışdı. İnsanı kainat qudu. İstirahəti yox, uyuya bilməz.

MÜNDƏRİCAT

Ön söz 4

HEKAYƏLƏR

İlan 11
Fehlə 15

POVESTLƏR

Əbdül və Şahzade
(ruscadan çevirənlər Vasif Nəsiboglu və İnayət Bəktəşi) 19
Can yanğısı 145

Buraxılışa məsul:	<i>Əziz Güləliyev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifəleyicisi:	<i>Rəvan Mürsəlov</i>
Korrektorlar:	<i>Səlminaz Hüseynova Tutu Məmmədova</i>

Yığılmaga verilmişdir 30.06.2006. Çapa imzalanmışdır 24.07.2006.
 Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 11,5. Ofset çap üsulu.
 Tirajı 25000. Sifariş 89.

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.
 Bakı, Aşıq Ələsgor küçəsi, 17.